

# AZƏRBAYCAN

**12'2019**

**1923-cü ildən çıxır**

## AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN AYLIQ ƏDƏBİ-BƏDİİ ORQANI

**Baş redaktor: İntiqam QASIMZADƏ**

**Baş redaktor müavini: Südabə AĞABALAYEVA**

**Məsul katib: Vüsal NURU**

**REDAKSİYA HEYƏTİ:** Ağasəfa, Vilayət Quliyev, Firuzə Məmmədli,  
Məmməd Oruc, Vaqif Bəhmənli, Vahid Əziz, Seyran Səxavət, Saday  
Budaqlı, Əli Əmirli, Yaşar, Asim Yadigar, Elçin, Əjdər Ol, Musa Yaqub,  
Afaq Məsud, Rüstəm Kamal, Ənvər Əhməd, Kamil Əfsəroğlu,  
Vaqif Yusifli, Fəxri Uğurlu, Paşa Əlioğlu, Əli İldirimoğlu

**Redaksiyanın ünvani:**  
Bakı - Az1000  
Xaqani küçəsi, 25

**Çapa imzalanıb:**  
11.12.2019  
Sifariş 4227

**E-mail:**  
[intiqam.gasimzade@gmail.com](mailto:intiqam.gasimzade@gmail.com)  
[sudabe334@mail.ru](mailto:sudabe334@mail.ru)

**Telefonlar:**  
Redaksiya –  
498-78-10  
493-28-32  
493-28-34  
Mühasibat –  
493-29-41

Tiraj 600  
Kağız formatı  
70x108 1/16 - 6,5  
kağız vərəqi  
12 çap vərəqi  
16,8 şərti çap vərəqi

**Qiyməti**  
**1 manat 50 qəpik**  
Bakı şəhəri,  
“Azərbaycan”  
nəşriyyatının mətbəəsində  
ofset üsulu ilə çap olunur

**Çap olunmuş yazılar qəbul edilmir.**  
**Əlyazmalara rəy verilmir və qaytarılmır.**

## **BU SAYIMIZDA:**

### **P O E Z I Y A**

ƏLİZADƏ NURİ – Şeirlər.....	3
RƏFAİL TAĞİZADƏ – Şeirlər.....	90
YUSİF HƏSƏNBƏY – Şeirlər.....	110
KƏMALƏ ABIYEVA – Şeirlər.....	123
GÜLƏMAİL MURAD – Şeirlər.....	141
ZEYNALABDİN NOVRUZOĞLU – Şeirlər.....	146

### **N Ə S R**

VÜSAL NURU – "Qaraqashlı" (roman, sonu) .....	14
AYDIN TALIBZADƏ – "Ramana" (roman, I kitab) .....	97

### **D Ü Ş Ü N C Ə L Ə R**

VAQİF BƏHMƏNLİ – İşartilar (davamı) .....	115
---	-----

### **D Ü N Y A , S Ə N D Ə N K İ M L Ə R K E Ç D İ ...**

VAQİF YUSİFLİ – Şəlalə sevgisi.....	130
"Dağlar mənim ürəyimdə".....	133

### **Y A Z I Ç I N I N A R X İ V İ N D Ə N**

NİZAMİ TAĞISOY – "Tərcümə orijinalin qayəsinə sadiq qalmalıdır" .....	136
---	-----

### **Ə D Ə B İ T A L E L Ə R**

GÜNEL NATİQ – Toni Morrison.....	148
----------------------------------	-----

### **Ö M R Ü N D O L A Y L A R I**

OLEQ MƏMMƏDOV – Daş naxışlı qədim bina.....	155
---	-----

### **N Ə Z Ə R N Ö Q T Ə S İ**

XANƏHMƏD NOVRUZOV – Ana dilimizi korlamayın.....	160
--	-----

### **T Ə N Q İ D V Ə Ə D Ə B İ Y Y A T Ş Ü N A S L I Q**

BABA BABAYEV – "...Arada xar olmasın" .....	166
HÜSEYN HÜSEYNLİ – "İnsan gah bir şeytan, gah bir mələkdir" .....	170
AYNUR HƏSƏNOVA – Repressiya və ədəbiyyat .....	175

### **K İ T A B R Ə F İ .....**

2019-cu ildə "Azərbaycan" jurnalında dərc olunmuş materiallar.....	183
--	-----

## ◆ P o e z i y a



*Əlizadə NURİ*

### HƏR ADAM ELƏ BİL YAĞIŞ SUYUDU...

Bizim həyatımız bir meşə imiş, -  
Hər gün ağac-ağac vurulur adam.  
Bəlkə dincəlməyə gedir bir qədər, -  
Bəlkə yaşamaqdan yorulur adam?!

Göy onu çəkəndə quşa çevirilir,  
O, yeri çəkəndə xışa çevirilir.  
Axırda bir parça daşa çevirilir, -  
Dünyaya gələndən yonulur adam...

Dərədə dincələn yoxuş suyudu...  
Bu, bir quş südüdü, ya quş suyudu?  
...Hər adam - elə bil yağış suyudu, -  
Torpağın altına sorulur adam...

### GƏL, SƏHRA, SİNƏMDƏN DAŞIYAQ QUMU...

Dağda çiçəklərin davası düşüb, -  
Qanuna boyanan bir lalə qalıb...  
Nanənin köksündə bir nalə qalıb.  
...Bəlkə də milyon il hamilə qalıb,  
Günəş göy üzündə bu DOĞMAQ üçün...

Yenə də başlayıb ayrılıq bumu,  
Gəl, səhra - sinəmdən daşıyaq qumu...  
Haçandı dərd məndən sədəqə umur, -  
Mən indi nə verim o axmaq üçün?..

İsti nəfəsindən əriyər bu qar...  
Yarın yaralıdı, - yar, yaramı yar...  
Quşlar dimdiyində çöp daşıyırlar  
Mənim tikəcəyim bir daxma üçün...  
Bu taxta sarayda taxt ayır mənə,  
Bir bəxtsiz ozanam, bəxt ayır mənə.  
İlahi, bir az da vaxt ayır mənə, -  
Bir az da vaxt ayır, darıxmaq üçün...  
**BƏLKƏ BU GECƏNİ  
YARALAYIBLAR?**

Bu canı bir sözə köçürmüşəm mən, -  
Gəl, sənə söz verim can əvəzinə.  
Bəlkə bu gecəni yaralayıblar, -  
Damır ay işığı qan əvəzinə?!  
...Yaxşı ki, qar yağır, - bəndə ağarır...  
Girim bu sünbü'lə, - dəndə ağarım.  
Bəlkə bu gecədə mən də ağarım, -  
Sökülsün ürəyim dan əvəzinə?!!  
Vaxtin darağında saç qoymuşam mən,  
Neçə gün qələmi ac qoymuşam mən...  
Dərdimin başına tac qoymuşam mən, -  
Taxta çıxartmışam xan əvəzinə...  
**YOLLAR SIXIR AYAĞIMI...**  
Tanrı mənə qələm verdi, -  
Dünyaya sataşmaq üçün.  
Yollar əzir ayağımı, -  
Hara gedim başmaq üçün?  
Qəmi niyə əkdniz ki?  
Əkib biçəcəkdniz ki?  
Min əyri yol çəkdniz ki, -  
Bir düz yolu çasmaq üçün?!

Bu saraya o xan gərək...  
Bu sac üstə yuxam gərək...  
...Mən o dağı çıxam gərək, -  
Sənə tərəf aşmaq üçün...

Bu ruhumdu, hanı bədən?  
 Hər könül - bir eşqə vətən.  
 ...Bir damla sevgi də hərdən, -  
 Bəs eləyər daşmaq üçün...

### **GƏRƏK ƏLLƏRİMİ ATIM BİR YANA...**

Bəlkə yüz ömürlük havam olarsan, -  
 Çəksəm nəfəsimə bir udum səni...  
 Yayda gözlədiyim yağış kimisən, -  
 Gəl, basım bağrıma buludum, səni.

İçində azdığım yaşıl meşəsən.  
 Gülsən, gül tağısan, ya gülöyüşəsən?  
 Gözümə sərdiyim bir bənövşəsən, -  
 Əlim də gəlmir ki, qurudum səni.

Getsəm, muğayat ol xatirələrdən,  
 Eh, daha nələrdən, daha nələrdən...  
 ...Gərək göz yaşına söz qoşum hərdən, -  
 Gərək misra-misra ovudum səni...

Qılınc doğuldum ki, batım bir yana...  
 Bu yol da yorulmur, - çatım bir yana.  
 ...Gərək əllərimi atım bir yana, -  
 Saçımdan başlayıb unudum səni...

### **AÇIN BU DÜNYADAN MƏNİ...**

Bir az laxlayıram, Allah, -  
 Bir az çürük diş kimiyyəm.  
 Ölmüşəm, - ya bir "xonça"da  
 Gedən bir "bəxşış" kimiyyəm?

Özü xəstə bir logmanam,  
 Bir də məni doğma, anam.  
 Bir kilsədə müsəlmanam,  
 Bir camda keşiş kimiyyəm...

Nədən vurdu nadan məni?  
 Bu qəmdi oynadan məni...  
 Açıñ bu dünyadan məni, -  
 Bir az ilişmiş kimiyyəm...

Neynirik ki, quzu kəsək?  
 Bu qurbanlıq SÖZÜ kəsək...  
 Öz başını özü kəsən,  
 Sonuncu dərviş kimiyyəm...

## KÖNÜL, BU, NƏ HƏYƏCANDI?

Bu dünya çarxdı fırlanır...  
 Adamlar fırfıra kimi.  
 Yetişmədim bu tənəkdə,  
 Qaldım elə qora kimi.

Budda ki, var - daş addımdı...  
 Bu atdığın boş addımdı.  
 Dünya yolu beş addımdı  
 Öz evindən gora kimi...

Könül, bu, nə həyəcandı?  
 Bu qəmdi, yoxsa canandı?  
 - Balıq, yolun haracandı? -  
 - Tora kimi, tora kimi...

Mənə ümid verin, - acam,  
 Mənim adım nəydi Xocam?  
 Düşüb işıq paylayacam  
 Ən sonuncu kora kimi.

## ÇƏTİN SƏNDƏN SONRA BU ŞƏHƏR QALA...

Tüstüsü içində boğulan damam,  
 Dünən oğlum idim, sabah atamam.  
 Mən paxıl adamam, paxıl adamam, -  
 Qoymaram kiməsə bir kədər qala.

Sinəm bir saraydı, - gəzir xan səni,  
 Gəlib istəyimmi yaxandan səni?  
 Axtara, tapmaya bu oğlan səni, -  
 Bu dərdin əlində dərbədər qala...

Dünyanı böldük ki, belə kəm düşə?  
 Mənə də eşq adlı bir aləm düşə...  
 Bu çöldə əlinə bir qələm düşə,  
 Hamını pozasan... bir nəfər qala.

...Düşür GÜL - ÖMÜR DƏN hər gün bir ləçək...  
 Gətir əllərini - üzüyür əlcək.  
 ...Bir gün uzaqlara köçüb gedəcək, -  
 Çətin səndən sonra bu şəhər qala...

## QAÇASAN ÜFÜQ BOYUNCA...

Hamidan çıxıb gedəsən,  
 Hamı səndən çıxıb gedə.

Sən gedəndə o quşlar da  
Gözlərini sıxıb gedə.

Hamidan çıxıb gedəsən,  
Gedəsən çox uzaqlara.  
Adamlara yem olunca  
Olasan yalquzaqlara...

Götürəsən qələmini  
Son şeirinin varağından.  
Gülün gözündən öpəsən,  
Çiçəklərin yanağından...

Gedəsən batan günü  
Soraqlaya-soraqlaya.  
Sən getdiyin yolu qucub,  
Bir tənha qadın ağlaya...

Sığınasan o gözlərə,  
O gözlər sirdaşın ola.  
O qadının göz yaşları  
Sənin yol yoldaşın ola...

Qaçasan bu qaranlıqdan  
Hardasa işiq görünə.  
Dünyanın ən yoxsulu da  
Gözlərinə şıq görünə...

### GET...

Çəkil get,  
O yol səni çəkir... get.  
Mən sənin albomundum, -  
İndi şəkil-şəkil get...

Yığış get,  
Dağ çağırır... yoxuş get.  
Mən bir susuz səhrayam,  
Sən də yağış-yağış get...

Burul get,  
O suya bax, - durul get.  
Qoy bu qəmi oxşayım, -  
Kədərimə vurul, get.

Gərəkdisə,  
Gərək get.  
Gəl, bu dərdi dərək, get.  
Mən yaralı durnayam, -  
Məndən lələk-lələk get...

Çıraq get,  
Saçlarında daraq get.  
Mən bir köhnə kitabam, -  
Qopub varaq-varaq get...

Bulud get...  
Gözlərimi qurut, get.  
Gedirsənsə, özünü  
Sən yanında unut, get...

### **DƏRVIŞƏM, OZAN DEYİLƏM...**

Bu dünya - bir cəza evi,  
Cəzamı ver, çıxım gedim.  
Tanrı, ruhum sənin olsun,  
Əzamı ver, çıxım gedim...

Dil uzatsa sənə qulun,  
Bağışlarsan, qurban olum.  
Ətəyində namaz qılım, -  
Qəzamı ver, çıxım gedim.

Dərvişəm, ozan deyiləm,  
Onsuz da susan deyiləm...  
Nə olsun, Musan deyiləm? -  
Əsamı ver, çıxıb gedim...

### **ONUN ƏLLƏRİNƏ İTHAF**

Minib bir gəmiyə çıxıb gedəsən,  
Səni yola sala onun əlləri...

Ata əllərini arxanca o qız,  
Ata əllərini su əvəzinə...

Minib bir gəmiyə çıxıb gedəsən,  
Suyun yanağından öpəsən hərdən...

Götürüb qaçıdın arzularını,  
Hər axşam sərəsən ay işığına...

Çatasan dünyanın son limanına,  
Səni qarşılıaya onun əlləri...

Heyrətdən özünü itirəsən ki;  
Sən ki, yatmamışan, bu nə yuxudu?!..

Haçan gəlib səni keçdi o əllər? -  
Yoxsa o əllərin öz ağ gəmisi,  
Yoxsa ki, o qızın öz dənizi var?..

...onun əllərinə təslim olasan, -  
Bayram eləyəsən bu uduzmağı...

Yuxudan ayılıb qaçasan ona,  
Qaçıb o əlləri qucaqlayasan,  
Bağrına basasan yanın köz kimi...

Sonra sinəndəki o əllər üçün  
Bir üzük yonasan ay işığından...

Sonra düşünəsən bəs bu əlləri  
O qızıñ canından kim dərib sənə...  
Kimsə ürəyinə piçıldıya ki: -  
"Təkcə öpmek üçün deyil o əllər,  
Tanrı uçmaq üçün göndərib sənə..."

### SƏNƏ

Bilirəm ki, var Allah,  
Bəs, niyə səs eləmir?  
Bəzən yaşamaq üçün  
Xoşbəxtlik bəs eləmir...

Kim üzdü o laləmi?  
Eşidirsən naləmi?  
Mən istəyən aləmi  
Dünya əvəz eləmir.

Nə qayıq var, nə avar,  
Sən yoxsansa, bəs nə var?!  
“sənsiz udduğum hava”  
Bircə nəfəs eləmir...

### YANĞIN

Darıxıram, ay Allah,  
Necə keçim bu şumu?  
Qoy bir lələk yandırıım,  
Durnalara qoşulum...

Yoxdu saman çöpü də,  
Son ümid də dərilib.  
Mən yandırıım əlimi,  
Sən isit əllərini...

Azıb duyğularım da,  
Tapa bilmir küçəni.  
...Bir siqaret yandırıım, -  
İsidim bu gecəni.

...Sən də məni atan qız  
 Dünyanı gey əyninə.  
 Dünya incəlsin bir az.  
 Get yan günün yerində,  
 Günəş dincəlsin bir az.

### **BİZİM ARAMIZDA BİR CÜT GÜNAH VAR...**

*M. Yaqubu düşüncərkən*

Nə boyda eşq varsa, o boyda ah var,  
 O ahın əlində neçə silah var.  
 Bizim aramızda bir cüt günah var, -  
 Bir günah sənindi, bir günah mənim.

Burda mən oyağam, orda şah yatıb,  
 İlahi, o çiçək nə yumşaq yatıb!..  
 Hər kəsin içində bir allah yatıb, -  
 Bir allah sənindi, bir allah mənim.

Bu dünya bürküdü, - o yelə çıxaq,  
 Yer harda qurtarır? - o yerə çıxaq...  
 ...Ayrılıq, gəl sənlə duelə çıxaq,  
 Bir silah sənindi, bir silah mənim.

...Tapdim əllərini - hər çiçəkdə var...  
 Bəlkə də əllərin bu əlcəkdə var?!  
 Əgər günəş varsa, gələcək də var,  
 Bir sabah sənindi, bir sabah mənim...

Dünya yad daşıdı, - yaddaşı yoxdu...  
 Bu necə sirdi ki, sırdaşı yoxdu?!  
 ...Bu nə ağlamaqdı, göz yaşı yoxdu, -  
 Bir timsah sənindi, bir timsah mənim...

### **TUTMAĞA BİR DİVAR YOXDU...**

Ariçiyam, arım yoxdu, -  
 Aldatmasın adım səni.  
 Bütün yalanlar deyilib, -  
 Bəs nəyinən aldadım səni?!

Qəmin əynində bəzəyəm,  
 Həm köhnəyəm, həm təzəyəm.  
 Mən bir azca turşməzəyəm, -  
 Qorxutmasın dadım səni.

Bu qayıqda avar yoxdu,  
Tutmağa bir divar yoxdu...  
Dünyaya etibar yoxdu, -  
Axı, harda atım səni?

Getmə məni xəstə qoyub,  
Eşqi son nəfəsdə qoyub...  
...Gel, sözü söz üstə qoyub, -  
Bir şeir yaradım səni...

### **BİR ÜMİD GÖNDƏR MƏNƏ**

Dünya dar köynək imiş,  
Sixılıram, ilahi.  
Bir ümid göndər tutum, -  
Yıxılıram, ilahi.

Dodağında tamim söz,  
Alaçığım, damım söz.  
Ən doğma adamım söz, -  
Sığınıram, ilahi.

Gəlmək üçün yanına, -  
Gərək dərdə yarınam...  
...Bir ölümün canına,  
Yığılıram, ilahi...

### **ÖZÜNÜ GÖYLƏRDƏ YANDIRIR GÜNƏŞ...**

Bu gecə xatırə danışacaq ay, -  
Ulduzlar yığılıb ayın başına.  
Sularda şəklini görmüşdüm deyə, -  
Yüz dəfə firlandım çayın başına...

Dünya yıxar səni, - yüz dəfə güləş,  
Dünənki tozumsan, sabahkı küləş.  
...Özünü göylərdə yandırır günəş,  
Külü səpələnir yayın başına...

Dərya düşməsə də, bənd düşüb mənə,  
Dünyanın ovcundan kənd düşüb mənə...  
...İlahi, nə gözəl dərd düşüb mənə, -  
Qoy dönüm verdiyin payın başına...

### **AZIB QALDIM...**

Bu dünya bir sözmüş demə, -  
Hecasında azib qaldım.

Bir düz yola çıxmaq üçün  
Neçəsində azib qaldım.

Dayan, dara saçlarını,  
Sərim hara saçlarını.  
Qara-qara saçlarının  
Gecəsində azib qaldım.

Yolcu susuz, quyu dərin,  
Günəşini yox bu səhərin.  
Sevgi adlı bir şəhərin  
Küçəsində azib qaldım...

### **SƏHRA KİMİ YAŞADIM...**

Sən adlı bu havadan,  
Son dəfə udum, ölüm.  
Sən baxınca ölmərəm, -  
Gözlərini yum, ölüm...

Bu nəğməni oxuma,  
Sən hərdən gəl yuxuma...  
Mən boyda bir toxuma,  
Olarsanmı şum, ölüm?

Dolmadı bu boş adım,  
Bu dünyani boşadım.  
Səhra kimi yaşadım,  
Qoy indi qum-qum ölüm...

### **QOCALIQ**

Mənim arzularım qocalır, Allah  
Qoca adam kimi əsir əlləri.

Gözlərim qocalır gözüm önündə,  
Qocalır gözümdə göz yaşları da...

Sənin nağılların qocalıb, ana, -  
Daha göy üzünün alması düşmür.

Qocalıb həyətdə qoz ağacımız  
Tökür yarpaq-yarpaq, tökür saçını...

İlahi, göy üzü yaman qocalıb, -  
Min ildi göylərdən eyni Ay baxır...

Qocalıb içimdə ümidlərim də, -  
Bir əl ağacına ehtiyacı var.

...Mənim əllərim də qocalıb, qadın,  
Sənin saçlarında utanır bir az.

Bir qoca ağaçdı bu qoca dünya, -  
Onun kölgəsi də qocalıb daha.

Dünən saçlarına dən düşməmişdi, -  
Məzarı qocalır atamın indi.

Yaşının üstünə yaş gəlir deyə,  
Hayif ki, qocalır xatirələr də...

...Bu cavan qədəhə qoca şərab sözü,  
Təkcə o məmnundu qocalığından...

### **BİR YOL GÜLÜMSƏ Kİ, RƏSMİNİ ÇƏKİM...**

Yüz il yaşamağa səbr nə gəzir, -  
Bu gün də dünənin oxşarıdırsa?  
Sən niyə gündüzdə qalmışan axı,  
Bu axşam bir sevgi axşamıdırsa...

Yoxsa əriyirsən baxışlarımdan, -  
Günəş yaxınlaşıb, yoxsa qar - sənə?  
Səni əllərimlə tanış edəcəm,  
Bu gün əllərimin sözü var sənə...

Mənim köynəyimdə qan ləkəsi var, -  
Kim deyir, - kirpiyin silah sayılmaz?  
Gündüz ay üzünü görmüşəm sənin, -  
Açsam orucumu günah sayılmaz?


Durna qatarına yol yoldaşıydım,  
Vurulub qatardan qıraq düşmüşəm.  
Əlli il yol gələn yorğun yolçuyam,  
Yorulub bu eşqə qonaq düşmüşəm...

...Demirəm, - səhrada gülümşən, ey GÜL,  
Kərəm də deyiləm Əslini çəkim.  
Barı bircə dəfə gülümşə, ey GÜL,  
Barı bircə dəfə... rəsmini çəkim.



**Vüsal NURU**

# QARAQASLI\*



◆ Roman

---

*Müharibə siyasətçilərin oyunu,  
dövlətlərin qazancı, ailələrin faciəsidir.*

---

— V —

Qarşidakı dağın döşü yağış pərdəsinin arxasında qalmışdı. Elə bil yağış rəssamin çəkdiyi tablonun rənglərini qarışdırırı.

İbad qaykanın başındaki sancağın yanlara açılmış uclarını bıçağın ağızıyla geri qaytarıb düzəldti. Basıb boltun başındaki dəlikdən çıxardı. Bıçağını belinə taxdı. Kəmərinə keçirdiyi açarla boltu açıb çibinə qoydu. Uzun boltun boğazına keçirilmiş axırıncı dəstəkli sükanı da dartıb çıxardı. Topun altında uzanıb gözləyən əsgərinə verdi.

İbad nişangahının linzasına bıçağın ucunu dirəyib arxasına ovcuyla zərbə vurdu. Linza cılıkləndi.

Üç əsgəri qaranlıqdan çıxan ruh kimi səssiz-hənirtisiz onun yanında peydə oldu.

—Qranatları qoymuş. — Əsgər piçiltıyla dedi.

—Geri çəkilin. — İbad lüləsi yerə baxan topun arxasından çekildi.

Əsgərlər boğazı kəsilmiş meyidi dərədən atıb, zülmətə qarışdırılar.

Aşağıdan ara-sıra pulemyot, avtomat səsləri gəlsə də, İbadın gözlədiyi qırmızı fişəng zülmətin bağrını yandıra-yandıra qalxmırı.

—Bəlkə gözündən qaçıb? — İbad təpənin başındaki mövqeyinə qayıdanda nəzarətdə qoymuğu əsgərindən soruşdu.

—Mümkün deyil, komandır. Bir gözüm burdan sizi görüb, bir gözüm kəndə baxıb. Sabir atmadi.

—Komandır, bəlkə onu yolda... Ola bilər xəbəri çatdırıa bilməyib.

Hərə öz fikrini dedikcə İbad aşağı baxıb düşünürdü. Kazarmanın açılan qapısından çölə işıq düşəndə İbad yanındakı əsgərləri bir anda geri itələdi:

—Uzanın! Uzanın!

---

\* — Əvvələ jurnalımızın ötən sayında

Əsgərlər kazarmadan bir-birinin dalınca qaçaraq çıxırdı. Onların döyüş vəziyyətinə gətirildiyini İbad dərhal anladı.

—Bizi satdilar. — Astadan dedi.

—Kim satar bizi, komandır? Nə bildin?

—Burda olduğumuzu bildilər.

Aşağıdakı əsgərlərdən biri bağırbağır xəbər verir, obirilər ətrafa səpələnirdi.

—Bu mühəsirədən çıxmak mümkün deyil. Ölənə qədər döyüşək. Nə qədər qırılsalar, bizim xeyrimizədi. — Əsgər piçildədi.

—Mənim ölmək fikrim yoxdu. — İbad qəti etiraz elədi. — Gedib arxamızdakı satqını tapmaliyam.

Kapitan kazarmadan çıxb söyə-söyə əmr edirdi.

—Найдите этих сволочей!<sup>1</sup>

İbad onun səsini eşidib siluetini görən kimi tanıdı.

—Bu deyil. Mənə lazımlı olan başqasıdı. Əsir qadınların yerini o bilir.

Aşağı boylandı. Yer kazarmanın qapısından düşən işiq qədər görünürdü. Gölməçələri, palçığı şappıldada-şappıldada ora-bura qaçan ayaq səsləri eşidilirdi.

Əsgərlərin hərəsi bir tərəfə qaçıdı. Posta qoyulmuş əsgəri bir neçə dəfə çağırıldılar. Təpədən suyun yuyub gətirdiyi daşlar diyirlənəndə, qeyri-ixtiyari çevrilib atəş açıdlar. Hami bir-birinin qaraltısından hürkündü.

Kapitanın əmriylə bir neçə əsgər daşların diğirlandığı tərəfə əyilə-əyilə getdi. Əsgərlərdən biri əl fənərini yandırdı, kapitan onu görən kimi qışkırdı, söyə-söyə tələb elədi ki, işığı söndürsün.

Təzə tikilinin yanına daş düşüb diğirlandı. Yaxınlıqdakı əsgərlər diksini bəsətə atəş açıdlar. Divarın yanındaki əsgərlər yerə sərildilər. Yaralı olan ağrıdan bağırıldı. Onun üstünə qaçıldılar. Əl fənəri yenə zülmətin ortasını yarıb yerdə qalmış iki ölü cəsədi göstərdi, sonra ağrıdan qasığını tutmuş əsgərin üstünə düşdü. Yağış onun qanını ətrafa yayırdı. Yaralını tələm-tələsik götürüb kazarmaya qaçırdılar.

Kapitan özünü qaranlıqda gizlətməşdi, ağızını doldurub söymək, bağırmaq istəsə də sebrini basırdı, indi onu görmədiyi düşməndən qoruyaçaq yeganə səddin, sıpərin qaranlıq, səssizlik olduğunu düşünürdü. Avtomatını hazır saxlamışdı.

—Не стрелять!- Büdrəyən əsgər əyilib arxadakılara qışkırdı. Bir müddət gözlədilər. Arxayınlaşıb yavaş-yavaş yuxarı addımladılar. Həyecandan bir-birlərinə sığınmışdılar. Arxadakı əsgərin islanmış bədəni soyuqdan əsirdi. Səsi titrəyirdi. Heç nə görmədiyini dedi.

Onların lap yaxınlığındakı dikin oyuğuna kəşfiyyatın əsgəri sığınmışdı. Üçünü də biçib yerə sərməyə bir göz qırpmı bəs idi.

Əsgərlər əyilə-əyilə geri qayıtdılar.

Ağdamdan qrad atıldı. Bir-birinin dalınca uçan mərmilər göyün yanağını cırmaqlayıb, dağların sinəsinə çırılırdı. Yerdən alov fontanı püskürdü, dalınca da gurultu yayıldı. Köz-köz güllələr səmada ötüşdü...

Qırmızı fişəng alovda qızarmış qılınc kimi gecəni yara-yara qalxdı.

Qaradağlı kəndindən aşağıdakı erməni postları atəş altında qaldı. Özünümüdafie dəstələri Xocavənddən qarşidakı səngərə hücumu keçdilər.

Kapitan topçu taboruna döyüş əmri verdi. Hərə öz yerini tutdu. Əl fənərləri yandı. Topun yanına gələn əsgərlər lülələrin son nöqtəyə qədər endiyini gör-

<sup>1</sup> — Bu alçaqları tapın!

dülər. Qaldırıb koordinatı tutmaq üçün dəstəkli sükanı işıq zolağıyla axtardılar. Uzun yivli boltların boş başı qalmışdı. Əvvəl nə baş verdiyini heç kim anlamadı. Kapitan onları bir də tələsdirəndə, əsgər sükanlarının olmadığını dedi. Kapitan yaxınlaşış baxdı. Binoklların qırıldığını görəndə təlaşlandı.

Avtoparkın yuxarısındaki mərmi anbarına girən əsgərlər içi dolu taxta yesiyin qapağını açdığı anda qumbaranı top mərmisinin arxasına düşdүүнү görən axırıcı adamlar oldular. Anbardan qalxan partlayış dağların başını ayağına gətirdi. Alov göyün yeddinci qatındaki yağılı buludu ütdü. Bir-birinin oduna partlayan top mərmilərinin atəşfəşanlığı avtoparkdakı maşınları oyuncaq kimi qaldırıb baş-başa çırıldı. Ətrafa yayılmış qəlpələr qarşısına keçəni üzdü.

Dəmir çənlərdən yerə dağılan yanacaq alov alıb maşınların altına süründü. Qumbaranın halqasına bağlanmış teli qaçan əsgər ayağına ilişdirib dartdı...

Hərə bir tərəfdə parçalanmışdı. Bəziləri qulaqlarını iki əliylə tutub bağırırdı. Ölümün əli çatmayanlar girdikləri dəliklərdən başlarını yavaş-yavaş qaldırır, baş verəni anlamağa çalışırı.

Hər yer məşələ çevrilmişdi. Ətraf alovun işığında görünürdü, kölgələr qışındı.

İbadın əmriyle hərbi hissənin həyəti atəşə tutuldu. Qaçaraq aşağı endilər. Hərə bir tərəfə yayılıb mövqe tutdu, tərpənən kölgəni vurdular. Yaralı iniltilər kəsildi. İbad durub arın-arxayı ətrafinə baxdı.

—Hamı salamatdır? — Gözü əsgərlərini axtardı.

Hərə bir tərəfdən cavab verdi.

Kazarmadan çıxan əsgər bağırdı:

—İbad, içəri boşdu.

İbad ucadan dedi:

— Yeşikləri gətirin.

Dörd əsgər təpəyə qalxan yola tərəf getdi. Döşdəki çuxurda saxladıqları iki mərmi yesiyini gətirdilər.

Əsgər dəstəkli sükanı topun yivli boltunun boğazına taxdı, fırlayıb lüləni qaldırdı, aşağıdakı erməni postlarını təxmin nişan aldı.

Yeşiyi gətirən əsgərlər yerə qoyub qapağını açıdlar, mərmini topa yerləşdirdilər. Əsgər dəstəkli sükanı çıxarıb o biri topun yivinə salıb fırladı, lüləni qaldırdı. Mərmini taxdilar. Əsgər tətiyə bağlanmış kəndirin ucundan tutub arxaya çekildi.

—Dart! — İbad bağırırdı. Kəndirlər dartılan kimi toplar dalbadal guruldadı.

Yenidən mərmi qoydular. Sükanı yuxarı yividən çıxarıb aşağı saldılar. Fırladaraq lülənin səmtini yana dəyişdilər. Kəndirləri çəkib hazır saxladılar, İbadın əmriyle mərmiləri göndərdilər. Erməni postlarının başı yandı. Aşağıdakı atəş mövqeləri susdu.

—Mərmi qurtardı. — Əsgər dedi.

—Əməliyyat da qurtardı. Bizimkilər burda olduğumuzu bildilər.

—Arxadan gələcəklər, komandır?

—Gəlməlidilər. Yoxsa ermənilər gələcək.

—Bu havada ermənilər aşağı postdan bura qalxa bilməz. Sağ qalan qaçıb. Bizimkilər onların səngərinə giribsə, demək, buraya aşağıdan təhlükə yoxdu. Biz gedib yolu kəsməliyik. Burda möhkəmlənənə qədər gərək ordan bura yol olmasın.

—Komandır, bəs toplar?

—Bizimdi. Ona görə dərəyə atmırıq. Sükanı da özündə saxla. Başımıza nə gələcəyini hələ bilmirik. Düşmən əlinə keçməsin.

Əsgər gəlib çatanda dedi ki, kazarmada bir nəfər var, çarpayının altında gizlənibmiş.

İbadın dalınca içəri girdilər. Kazarmanın damı sol küncdən uçub içəri tökülmüşdü. Yerə düşüb ətrafinı yandırmış çıraqlar hələ də tüstülənirdi. Yağışın suyu şoralanıb içəri dolmuşdu.

Dağın içinə girmiş mağara-otaqların divarlarında yoğun şamlar, şüşə çıraqlar yanındı. İki cərəgə üst-üstə qoyulmuş dəmir çarpayıların örtükləri dağılmışdı.

Ortalıqda qarnı üstündə uzanmış yaralı rus əsgəri əllərini başının ardında birləşdirmişdi. Kəşfiyyatın əsgəri ayağını onun belinə qoyub İbada baxırdı.

İbad Qarçakovun otağına girdi. Çarpayı, stul, stol, üstündə külqabı, qatlanmış kağızlar, əl fanarı, çıraq var idi. Yerdəki radio cihazının uzun antenası stolun yanından dik qalxmışdı. Divardan iki gözlü binokl, dəri çanta asılmışdı. Əlaqə cihazı-mini radiostansiyadan xışlıtlar gəlirdi, rusca çağırış olunur, rəqəmlər deyildi. Əsgər onu yerdən götürüb üstünə, qulaqcığına baxdı.

—O sənində, — İbad əsgərə dedi.

—Bizdə bunu bilən çətin olsun, komandir.

—O sarı sıçovul öyrədər. Bu onundu. — Divardakı binoklu götürdü. — Bu ləp yerinə düşdü. — Boynuna asdı. Çantanı götürüb içini eşələdi. Səliqəylə qatlanmış plan-xəritə çıxartdı. Əllə çəkilmişdi. Stolun üstünə sərdi. Əsgərin biri divardakı şamı yaxına getirdi. Stoldakı çıraqı da onun oduna alışdırıldı.

Xəritədə sərhəd boyu yerləşən postların yeri, səngərlərin sayı, mövqelər çəkilmişdi. Hansı postdan qarşı tərəfi vurub, qoşunu hansı istiqamətdən yerdəcəkləri işarələnmişdi. İşgal olunması nəzərdə tutulan rayonları, kəndləri dairəyə alıb ardıcılığını rəqəmlə göstərmişdilər.

—Bütün planları əlimizə keçdi. — Əsgər fərəhlə dedi.

—İndi onların postlarının yerini bildik. Deyirəm, İbad, dalımızda duran ola, gəlmışkən burdan da Kəlbəcəre qalxaq.

Əsgərlər İbadın üzündəki donuq ifadənin fərqinə vardılar. O, tapdıği xəritəyə hamı kimi sevinmirdi, gözünü xəritədən çəkmədən dedi:

—İçimizdəki satqın balaca adam deyil. — Hamı diqqətini xəritəyə bir də yönəltdi.

—Necə yəni?

—Sərhəd boyu bütün mövqelərimizin, postlarımızın yerini bura işarələyiblər. Bunları heç mən bilmirdim.

İbad xəritəni qatlayıb çantaya qoyanda planı pozacağınə söz verdi. Stolun üstündəki kağızları da açıb baxdı.

—Komandir, görün nə tapmışam. — İçəri girən əsgər yan dayanıb ciyinə qoyduğu RPG-7 silahını göstərdi. Mərmisini əlində saxlamışdı.

Əsgərin islanmış saçlarından, paltarının qollarından su damcılayırdı. Elə bil özündən xəbərsiz idi, islanıb əyninə yapışmış paltarını hiss eləmirdi. Fərəhlə gülümşəyirdi. İbadın da üzü indi güldü. Kağızları çantaya yiğib, çantanı ciyinə aşırı, əsgərə yaxınlaşdı.

—Bununla yolu kəsə bilərik. — Silahın üstünə əlini şappıldatdı. Oturduğu dəmir ayaqlı stulu arxasında sürüyüb yataq otağına getirdi. Yerdəki cavan əsgərin qolundan-ayağından tutub leş kimi qaldırıb çöndərdilər.

—Əllərini yuxarı uzat! — İbad onun qollarını başından yuxarı uzatdı. Stolun qabaq ayaqlarını onun ovcuna qoyub oturdu, adını soruşdu.

—Tolik. Tolik. — Əsgər əlinin ağrısından zariya-zariya dedi.

İbad özünü arxaya yıxıb stulun qabaq ayaqlarını bir az qaldırdı. Əsir qadınların yerini soruşdu. Tolik başını buladı, and içdi ki, bilmir. İbad stulun bir ayağını onun ayağındakı yarasına qoyub oturdu. Qanı sarğının üstünə çıxdı. Əsgərlər Tolikin əllərini başının üstünə uzadıb biləklərini yerə sıxdlar. İbad

əsir qadınların saxlandığı yeri soruşturdu. Tolik bilmədiyini dedikcə stulun dəmir ayağı yarasını əzirdi, ağrından əsgərin gözündən yaş gəlirdi. Tolik dedi ki, burda komandir Aleksandr Qarcakovdu, hər şeyi də o bilir. Amma indi onun hara getdiyini bilmirlər. Bu gün onunla beşinci postdan əlaqə saxlamışdı, həcum olacağını demişdi.

İbad çantadan xəritəni çıxarıb baxdı. Mərzili kəndi dairəyə alınıb ortasına on beş rəqəmi yazılmışdı. İbad dairələrin, rəqəmlərin mənasını indi anladı.

Əlaqə cihazı hələ də xışıldayır, aradabir o başdakı əsgər kod deyib kimisə çağırır, hökmlü səs cavab tələb edirdi.

—Hardan gəlir çağırış? — İbad stulu onun üstündən götürdü. Cihazı göstərib soruştu. Tolikin dediyi dördüncü postu xəritədə tapdı.

—Qarakənddən.

İbad Toliki stulun altından buraxdı. Cihazı ona verib tələb elədi ki, dediyi sözləri təkrarlasın.

—Burda hər şey yaxşıdı. Düşmən məhv edilib. Texnika yararsız hala salınıb. Əməliyyat rəhbəri keşfiyyat dəstəsinin komandiri İbad Hüseynovdur.

Tolik sözünü bitirib dinləməyə keçəndə qarşı tərəfdəki xırıltılı səs bir neçə saniyə susdu, sonra İbadı görməyə gələcəyini dedi.

İbad Tolikdən o adamın kim olduğunu soruştu.

—Monte Melkonyan, — dedi.

İbad Tolikə söz verdi ki, Monte haqqında bildiyi hər şeyi desə, onu sağ buraxacaq.

Tolik İbadın dalınca kazarmadan çıktı. Avtoparkdakı maşınlar hələ də yanındı. Təkərlərin, boyaların, taxtaların qoxusu, hisi yağış damcılarına hopub hər tərəfə axırdı.

Tikilinin başındaki əsgərlər yere düşdülər, İbadın dalınca bir cərgədə addımladılar. Onlar qaranlığı yara-yara gedirdilər. Bu zülmətdə İbad addımlarını eminliklə atır, qarşısını aydın görmüş kimi, əsgərlərini arxasında çəkib aparırdı. Aradabir dayanır, həmin an Tolik də susurdu, o, ətrafi bütün diqqətiylə dinləyir, sonra “gəlin” deyib çağırırdı. Elə bil onun yere çırpan dabanının səsini göylər də eşidirdi. Əmri alan kimi qara buludlar kəllələşən iki qoç kimi bir-birinə çırplırdı. Şaxələnmiş şimşəyin bir qırçımlı işığında İbad bütün ətrafi görür, dərəyə düşməmək üçün hansı tərəfə dönəcəklərini, nə qədər düz gedəcəklərini anında seçirdi.

Əsgərlərinə dayanmağa, dincəlməyə aman vermirdi. Düşünürdü ki, dayansalar, yaş bədənləri üzüyəcək. Düşmənə təslim olmayan əsgərlərini soyuğun, xəstəliyin cənginə vermək istəmirdi.

İki dağlı birləşdirən aypara yolun ortasına çatırdılar.

Yolun nisbətən incələn yerində İbad dayandı. Ayağının altındaki yolun hamarlaşdığını, palçıqdan asfalta çıxdığını hiss etəmişdi.

—Yol çəkirlər. Asfalt. — Hami onun arxasında dayandı. Şimşəyin altında İbad qarşidakı qaraltını gördü. Yolun kənarlarındakı enli meydanda iri dəmir təkərli yolbasan maşın yağışın altında yatırıldı. Oyatsan, qarşısına keçən daş-kəsəyi əzib asfalt kimi ütüləməyə hazır idi.

Hərə bir tərəfdən əlləşib maşının işıqlarını yandırdılar. Mühərrrik işə düşdü. Elə bil birdən-birə hamının əhvalı düzəldi. Uşaq kimi sevindilər. Maşına mindilər, arxasından sallandılar. Asfalt yolu bir neçə kilometr dəmirçəllək təkərə doladılar.

Maşını yolun ortasında köndələn saxladılar. Hərə bir tərəfdən maşını yararsız hala salmağa çalışdı. Yanacaq çənini biçaqla deşdilər, kimin boş qum-quması var idi, axan dizelin altına tutdu. Doldurub kabinə, sükana, oturcağa,

mühərrikin üstünə boşaltdı. Mühərrikin yanında nəyisə avtomatın qundağıyla vurub qırıldılar. Yağı yerə süzüldü. Əsgər kabinəyə qalxdı, kibritini çıxarıb qısilaraq ovcunun içində yandırdı, oturacağın üstünə atdı. Oturacaq alışan kimi, alov yayıldı.

—Bizimkilər indiyə kimi gəlmeliydi. — Əsgər xatırlatdı.

—Gələcəklər. — İbad əmin idi. — O Monte kimdisə, o da gələcək. — İbad sevincək dedi. — Yuxarıda yer tapmaq lazımdı. — Dağın döşünü göstərdi. Yuxarı meşəliyə çıxmaga ciğir axtardılar.

Günəş qızaranda, ağacların kölgəsi uzanıb bir-birinə dolaşdı. O dolaşmış kölgəliyin içində girmiş İbadın əsgərləri səhəri dirigözlü qarşılıdlar. Tərpənməsələr, bəzən bir-birləriylə danışmasalar, yanlarından keçən adam onları görməzdii. Radio qovşağıını birdəfəlik susdurub, boş qutuya çəvirmişdilər.

Olduqları yerdən aşağıda tüstüləyən yolbasan maşın aydın görünürdü. İbadı da göründülər — tez-tez ona tərəf baxır, işarəsini oxuyurdular. O, dağın nisbətən yola uzanmış burnundaydı, yoluñ hər iki başını güdürdü.

Günəş dığırılanıb yerində oturana qədər gözlədikləri maşın gəlmədi.

İbad dəri çantadan xəritəni çıxarıb baxdı. Xocavəndin Cütçü kəndindəki ağacliğın arasında üstü xaçlı ev çəkilmişdi. Bircə ordan qarşı tərəfə hücum xətləri uzanmırdı. İlk dəfə görəndə, İbad ermənilərin Amarast monastırından hücum etmədiklərini düşünmüştü. İndi plana baxanda, ağılna yeni fikirlər gəlirdi. Kodlaşdırılmış döyüş planı onun üçün açılırdı. Ağkənddən Cütçidəki monastırı qədər bütün kiçik kəndlərdə ancaq ermənilər qalmışdı. Xocavənd geri çəkilən kimi hücum edib Qaradağlıdan Xocavəndə gələn əsas yolu kəsəcəkdilər. Qaradağlı mühəsirədə qalacaqdı. İndi o kiçik kəndləri geri qaytarmağı hər şeydən vacib bildi. Xəritədə göstərilən erməni postları olduqları yerdən piyada üç-dörd günlük məsaflədəyi.

—Komandır, — İbadın yanındakı əsgər xəritəyə boylanması. — Gedək o postları da dağdaq.

Başını təəssüflə yırğaladı:

—Olmaz. — dedi. — Hamı acdı, yorğundu, əyin-başımız yaşıdı. Arxadan kömək gəlsəydi, indi dincəlib, gecə gedə bilərdik. — Səsi bir az da qııldı, — Bizimkilər gəlmədi.

—Yəqin itkimiz çox olub.

—Qayıdaq. — İbad qəti qərar verdi. — Dərəyə düşmək lazımdı. Uşaqlara xəbər elə. Gözləyin, bir-bir gəlin.

Əsgər əyilə-əyilə getdi.

İbad RPG-7 silahını kürəyinə aşırı, mərmisinin uzun boğazını xəncər kimi kəmərinə taxdı. Avtomatını götürüb təpədən düşdü, yola çıxmamış bir az gözlədi. Qaçaraq yolu keçdi. Sildirim dərədən düşə biləcəyi ciğiri seçdi. Çöməlib sürüşə-sürüşə aşağı endi. Palçıqlı yer ayağının altından qaçıdı, cəld çevrililib ağaç kötüyündən yapışdı. Altından qaçan daşlar diyirlənib dərəyə düşdü. Aşağıdan bulana-bulana axan çayın səsindəki amansızlıq dərənin başına qədər qalxırdı.

İbad dərənin ortasına qədər düşüb gözlədi. Arxadan gələn əsgərinə hansı ciğirlə düşəcəyini göstərdi. Əsgər gəlib onun yanına çatdı. Yerini ona verib aşağı aparan yeni ciğiri açdı. Yuxardan Tolikin səsi gəldi. O, aşağı baxanda qorxusundan bağırdı. Yarasını bəhanə getirib düşmək istəmirdi. Əsgər onu məcbur elədi. Qorxa-qorxa addım atdı. Kötüyə çatanda ayağı sürüşdü. Kötüklərdən tutub özünü saxlaya bilmədi. Bağıra-bağıra yumalanıb çaya düşəndə səsi kəsildi. Hamı bir anlıq dayandı. Hər kəs özünü onun yerində gördü. İbadın səsi onların fikrini dağıtdı. Ehtiyatla düşməyə çalışdılar.

İbadın palçığa bulaşmayan bircə gözləri qalmışdı. Çayın qırığına düşəndə, ovcunu doldurub üzünü yudu. Əsgərləri gəlib çatana qədər çayın ən enli yatağını tapdı. Su burada bir az yayılmışdı, nisbətən dayaz olduğu çayın ortasından başlarını çıxarmış iri daşlardan bilinirdi. Qəzəbli çay dağlardan getirdiyi iri kötükleri bu daşlara çırpırdı, dibə basırdı. Kötükler yenə suyun üzünə çıxır, firlana-firlana üzüb gedirdilər.

Axırıncı əsgər gəlib çatanda, İbad arxayıñlaşdı.

—İbad, niyə biz çastin içindən keçib gəldiyimiz kimi qayıtmadıq?

—Yer palçıqdı. Ordan qayıtsayıdq, izimizi tapardılar.

—Kimə desən ki, bu dərədən düşmüşəm, inanmaz. — Əsgər başını qaldırıb gəldiyi yerə baxdı.

—Ermənilər də inanmaz. — İbad onun sözünü təsdiqlədi. — Ona görə də bizi bu dərədə axtaran olmayıacaq.

Bir-birinin kəmərindən tutub İbadın dalınca çaya girdilər. Suyu yara-yara irəlilədikcə, çay sinələrinə qalxır, palçıqlı su üzərinə çırılırdı.

İbadın əmriyle hamı eyni vaxtda axının əksinə addım atır, bütöv halda çayı yarıldır. Kənara çıxanda heyłeri kəsildi. Hərə bir tərəfə sərilməyi qənimət bildi. Əsgərin ayağı yaralanmışdı. İbad onun şalvarının çırılmış balağını dizinə qədər çirməyib yarasına baxdı, çayın dibində nəyinsə iti ucları onun ayağını topuqdan dizinə qədər cırmaqlamışdı. İbad qumqumasında qalmış təmiz suyu onun yarasına töküb palçıqlı qanı yudu.

—Maykanı çıxart, ayağını bağla.

Əsgər soyundu.

Günəş günortaya qalxsa da isitmirdi. Bir yandan da çayın sərinliyi onların yaşı bədənlərini üzüdürdü.

—Komandır, məşqlərin nəticəsi indi görünür ha, öz aramızdı. — Əsgər gülümsünərək dedi. — Əvvəl-əvvəl mən də bezirdim. Deyirdim, bu nədi, bütün günü ora qaç, bura qaç, təpik at, daş qaldır, sürün... Silahı götürüb, döyüşmək lazımdı... İndi gördüm, yox. Əvvəlki vaxtim olsayıdı, indi burda olmazdım. Hardasa çıxdan gəbərmışdım.

—Nə yalan deyim, mən də.

Əsgər ayağını sarımışdı, balağını aşağı çekib çəkmələrini geyindi.

Dərədən seyrək meşə zolağına çıxdılar. Vertolyot səsinə başlarını qaldırıb göyü axtardılar, barmaqlarını uzadıb bir-birlərinə göstərdilər.

—Ağdamdan qalxb. Hara gedir? — Əsgər təəccübə soruşdu.

—Qarakəndə. — İbad vertolyotun istiqamətinə görə dedi.

—Ağdamdan Qarakəndə? Bizimkilərdi?

Dağın dalına girən vertolyot gözdən itdi.

Uzaqdan ferma görünürdü, İbad binoklla baxırdı, ətrafi ölü sükut bürümüşdü.

Durub yüz metr irəlilədi, yenə yerə çöküb binoklla baxdı; fermanın bacısında tüstü axtardı, yaxınlıqda hərbi maşın görmək istədi, yox idi. Arxin üstündəki dəmir körpüdən keçib fermanın ərazisinə girdilər. İbad başının üstünə yumruq tutmuşdu. Arxasındaki əsgərlər əmri almışdılar. İbad ayağını yerə elə basırdı ki, yatan olsa, oyanmazdı. Binanın arxasında yerə çökdü, sonra qalxb pəncərədən içəri boylandı, boş idi, heyvanları aparmışdlar. İbadın əmriyle əsgərlər də gəlib divarın arxasına siğındılar. Onun əlinin işaretəsiylə əsgərlər iki dəstəyə bölündülər; dörd nəfər uzun tövlə binasının arxasından, iki nəfər onun dalınca qarşıya çıxdı.

Kolxoz binasının pəncərələri kor gözləri kimi baxırdı. Üstlərinə cuması bir ferma iti də gəlmirdi. İbad binanın arxasından çıxan dəstəyə tərəf başını çevi-

rəndə donub qaldı. Boğazları bir-birinə zəncirlə bağlanmış qocalı, cavanlı, kişili, qadınlı əşirlər lüt idi. Hamisının bədəninə tikanlı məftil dolamışdır. Görünürdü ki, yeridikcə, yixildiqca tikanlar daha da dərinə batıb, siyirib dərilərini cırmışdı. Axşamdan yağan yağış onların axan qanlarını yuyub bir-birinə qarışdırılmışdı.

İbad cəsədlərə dolanmış tikanlı məftillərin ağrısını, göynərtisini öz canında hiss elədi. Avtomatını, belindəki mərmini, çantanı yerə qoyub bir meyidə yaxınlaşdı, məftilin ucunu tapıb ehtiyatla açmağa çalışdı. Əsgərlər də silahlarını bellərinə aşırdılar. Hərə bir tərəfdən tikanlı sarğını açmağa çalışdı. Meyidlərin boğazına dolanmış zəncirin halqaları bir-birinə məftilli burulub bağlanmışdı.

—Ətrafi gəzin. — İbad üç əsgərə tapşırdı. — İçəri baxın.

Bədənləri tikanlı məftillərdən, boğazları zəncirdən azad olan meyitləri şuma gedən suyu kəsilmiş arx boyu torpağa toxum kimi düzdülər. Tövlədən tapıb gətirdikləri bellərlə arxin kənarlarını meyidlərin üstünə dağıtdılar.

—İyirmi beş nəfər. — İbad içini çekdi. — Bunların günahı nədi axı?

—Özü də belə bir işgəncəylə... — Əsgər onun sözünü tamamladı.

—Bunlar nə vaxt insanlıqdan çıxdılar, komandır? Nə vaxt bu qədər qəddar, qansız oldular? — Qəherdən boğulmuş əsgərin silah tutan əli əsirdi, hönkür-hönkür ağlamaqdan özünü sıxb saxlayırdı.

\* \* \*

Üzümlüyün içindən keçib kəndin başına çıxanda dayandılar. Üç qadın bulaqdan vedrələri doldurub aparındı.

—Ermənilərdi. — Əsgər avtomatın çaxmağını çekdi.

—Aşağı sal! — İbad onun avtomatının lüləsindən tutdu.

—Niyə? Gördün axı onlar bizimkiləri necə öldürüb'lər. Biz niyə qisas almayaq?

—Biz erməni deyilik. Arvad-uşaqla da işimiz yoxdu...

Qadınlar uzaqlaşanda onlar tağların arasından çıxıb kəndin qıraqıyla qəbiristanlıq yoluna getdilər. Sahadə işləyən adamlar qaranlıq düşməmiş teztələsik yüksər, yükünü götürən evinə tələsirdi. Çöldə darvazasının ağızında oturan yaşılı kişilər aralarında dünyanın düzənini qururdular.

Qəbiristanlığa girəndə İbadın addımları ağırlaşdı. Bir az da ortalara doğru gedib dayandı. Hami ətrafinə baxındı.

Mərmər qəbirləri dağıtmışdır, sinə daşları qırılıb qəbirə tökülmüşdü.

—Yaxşı, biz düşmənik, bəs bu qəbirdəkiler? Bu düdüklər, bu oğraşlar ölümüzdən nə istəyirlər? Bu qədər alçaqlıq olmaz axı. Bu qədər də... — Əsgər yandığından deməyə söz tapmadı.

—Mən bilirəm bunların niyyətini, — yanındaki əsgər fikrinə əmin halda başını yırğaladı. — Bizi bu torpaqlardan silmək... Kökümüzü qaşımaq. Sonradə desinlər ki, bu torpaqlar qədim erməni torpağıdı. Buyurun baxın, bir dənə də türk qəbri yoxdur. Həmişə belə olub də, ayılmamışq. Budey, hər şey göz qabağında. İndi bura olub erməni kəndi, adını ermənicə qoyublar.

—Günah bizim atalarımızda, babalarımızda olub. Axi kaftar sürüsünü niyə içimizə buraxırdılar? Niyə həmişə biz güzəştə getmişik?

—Həmişə bizi ən müqəddəs yerimizdən vurublar.

Onlar uzaqlaşdıqca qaraltıları qaranlığa qarışırı.

Bu qaranlıqda ara-sıra qaqqıldayan pulemyotlarının uçan güllələri təndir közündən qalxan çılgınlar kimi görünürdü. Həmişə çörək ətriylə iştahlanan kəndləri indi barıt qoxusu bürümüşdü. İşıq-ışıq gözünü yuman evlər, qorxudan qaranlığı bir küncünə sığınıb, sağ-salamat bir səhər üçün dualanırdı.

\* \* \*

Arakel yerinə girib yorğanı başına çəkmişdi. Özünü nə qədər məcbur eləse də, yata bilmirdi, gözünün qabağında qonşu qızın üzü dayanmışdı, səsi qulaqlarında cingildəyirdi: "Arakel əmi! Arakel əmi, qoyma, yalvarıram..." O, sadəcə, dayanıb baxırdı; qızın qolunu iki əsgər tutsa da, o, elektrik cərəyanında məhkum kimi çapalayıb, onların əlində titrəyirdi. Ağlamaqdan qızarmış gözlərini Arakelə zilləyib bağırbağıra yalvarırdı. Həkim onun qoluna rezin bağlayıb sıxmışdı, damarını tapan kimi iynəni yeritdi. Qız getdikcə süstləşib, boşaldı. Həkim hücrədən çıxanda iki əsgər içəri getdi.

Otağı əsgərlərə verən Tatos Arakelin qoluna girdi, çölə çıxdılar.

—Səni də tanıdı, Arakel. — İrişdi. — Sən gərək bunu çoxdan doğuzduraydın. Yoxsa bu da qohumlardandır?

Arakel başını buladı.

—Qonşuydu. Çəpərin o üzü...

Arakel yorğanı üstündən çəkib durdu. Pəncərəyə yaxınlaşıb qonşu evinin dağılmış qaraltısına baxdı, külək onun qırıq pəncərəsini yellədib taqqıldadırdı.

Arakel özünə təsəlli axtardı. Tatos elə bil onun qulağının dibində dayanıb orda dediklərini indi yene təkrar edirdi: "Sən öz milletini düşünməlisən. Bu türklərin hamısının kökünü kəsməliyik. Genlərini dəyişməliyik. Gərək gələcək nəsillərin damarından erməni qanı aksın ki, biz öləndən sonra bizim uşaqların üstünə qalxmasınlar. Ürəyini sıxma, qadın doğmaq üçündür də."

Arakel üzüdü, yenə yerinə girib, yorğanı üstünə çəkdi. Gözünü bərk-bərk yumdu, qızın səsini yenə eşitdi, onu gördü. Boğulurmuş kimi, gözünü açdı. Həyətdən gələn danqıltını indi eşitdi, darvaza döyüldürdü. Durub tez-tələsik əynini geyindi, başına papağını qoydu. Stula söykədiyi avtomati götürüb həyətə getdi. Küçədəki maşın yaralı aylı kimi nərildəyirdi. Arakel qapını açanda Tatosla üz-üzə dayandı, dedi ki, komandir Avo gəlib!

—Monte? — Arakel təəccübləndi.

Tatos pirpız başını tərpətdi, onu çağırduğunu dedi.

Arakel düşüncələrin arasında bir neçə anlıq duruxdu. Əsl səbəbi ağlına gətirə bilmədi. Maşına çarəsiz, könülsüz oturdu. Arakel yol boyu Tatosdan söz almağa çalışdı, istəyirdi Montenin bu gecə vaxtı onu belə təcili çağırmanın səbəbini öyrənə. Ona elə gəlirdi ki, Tatos bilsə də demir, qəsdən Montenin açılı olduğunu deyib onu nigaran qoyur.

Arakelin birdən-birə qarnı sancıldı. İlana çevrilmiş bağırşalar qırılıb, açılırdı. Üşüdü. Buşlatının mexli yaxalığını qulağına qaldırdı, qollarını çarpaylaib qarnına sıxdı, elə bil ilanı əzməyə çalışırdı. Çala-çuxura girib-çıxan UAZ onu atıb-tuturdu.

Qaranlıq çöllər maşının şüshəsini güzgүyə çevirmişdi, Arakeli özünə gəstirirdi; yanaqları çuxura düşmüdü, gözlərinin altı bir az da torbalanmışdı, qara qaşlarında uzanmış bir neçə tük gözünün üstünə əyilmişdi. "Ariqlamışam, — fikirləşdi, — keçən il bundan yaxşıydım." Qaşlarını sığalladı. Başının ortasında sayılacaq qədər qalmış tüklərini qabağa çəkib alına yatırdı, yanları arxaya daraqladı, üzündəki yorğunluq dəyişmədi. "Yaxşı ki, vaxtında bir gün gördük. Az-çox gördük. Bunlar gələnə qədər..."

Monastrın tağlı giriş qapısının qarşısında duran əsgərlərin üstünə maşının işığı düşdü. Onlar əyilib əvvəl nömrəyə baxırdılar. Tatos başını şüşədən çıxarıb zarafatla söydü, ilkisi də gülə-gülə kənara çəkilib maşını içəri buraxdırılar.

Mxitarın evinə qalxan dəmir pilləkənin başında Montenin sürücüsünü gör-dü. Siqaret istədi. Onun siqareti oduna yandırdı. Bir neçə dəfə sümürüb ciyərlərini doldurdu, içinin tüstüsünü başından yuxarı üfürdü. Siqareti sürücü-yə göstərib dedi ki, hamımız, bax, beləyik – çımdıkla tutduğu siqareti sümü-rüb həyətə atdı.

Arakel içəri girəndə Mxitarın mətbəxdən çıxan cavan arvadı əlindəki dolu boşqabı içəri otağa aparırdı, ikisi də səssiz salamlaşdı.

Kəndə baxan enli pəncərənin qarşısında stol açılmışdı. Mxitarla Monte üz-üzə əyləşmişdi. Qadın boşqabı ortaya qoyub çəkildi. Arakellə göz-gözə gəl-dilər, Mxitar onu əziz qonağı kimi şadyanalıqla stola dəvət elədi. Arakel sa-lamlaşışib oturdu. Monte onun üzünə ötəri baxdı, başını yüngülvari tərpətdi. Mxitar araq sözüb Arakelə uzatdı, o da alıb içdi. Monte çəngəlini et tikəsinə batırıb qaldırdı, ağızı bərabərində saxladı. Arakel hiss elədi ki, Monte hirsini boğur. Soruşdu ki, niyə ona verdiyi siyahı yarımcıqdı. Arakel başını bulayıb etiraz elədi. Dedi ki, kəndlərdə, rayonda yaşayan bütün türklərin adını ona verib.

—Madağ kez, Monte, astcu yetvumem.<sup>1</sup>

Monte stulun başına asdığı kitelinin döş cibindən qatlanmış kağızları onun qarşısına atdı, tələb elədi ki, bu siyahıda İbad Hüseynovun adını tapsın. Ara-kel pencəyinin cibindən eynəyini çıxarıb taxdı, barmağını sürüşdürürek siya-hıda İbadın adını axtardı. Mxitar aranı sərinlətmək üçün Arakelin ağızına dil atdı. Soruşdu ki, belkə, axtardıqları İbad Hüseynov Bakıdan gəlib. Monte da-ha da əsəbileşdi. Qartallı təpədə gedib gördüğünü bağıra-bağıra Arakelə da-nışdı. Mxitara baxıb soruşdu ki, kənardan gələn bir adam bu dağların yoluna, izinə bu qədər bələd ola bilərmi? Mxitar məcburən başını buladı. Monte Ara-keldən tələb edirdi ki, İbad Hüseynov kimdi, nəçidi, bu saat ona desin. Oğlu yaşında bir adamın onu qarşısına qoyub danlamağı, bağırmağı Arakelin arına gəlirdi, amma cavab qaytarmağa da özündə cəsarət tapmirdi. Mxitarın sö-zündən yapışdı, Monteni inandırmağa çalışdı ki, buradakılar çobandı, kolxoz-da əkin-biçinlə məşğuldular, burdakı adamlardan hərbçi yoxdur. Oxuyub gə-lən ya aqronom olur, ya müəllim. Həkimə, vəkilə bizimkilərin üstünə gedirlər, alverə Ağdama. Monte razılaşmadı. Əmr elədi ki, İbad Hüseynov kimdir, hansı kənddəndir, tapıb ona məlumat versin. Çəngəli nimçənin kənarına dö-yəcləyərək hədələdi ki, tapmasan, leşini maşının dalına bağlayıb sürüyəcəm ki, satqını hamı görsün. Arakel güclə udqundu.

Mxitar yene aranı sərinlətmeyə çalışdı, qədəhlərə araq sözüb vurulmuş vertolyotu xatırlatdı, sevincək stəkanı qaldırıb Qarçakovun şərəfinə sağlıq de-di. Monteni ağız dolusu təriflədi. Qədəhləri yerə qoyanda Monte Arakelə sə-hərə qədər vaxt verdiyini bir də xatırlatdı. Arakel əlini xiyan turşusuna uzat-mışdı, götürmədən çəkdi. Onun pərtliyini Mxitar da hiss elədi. Arakel süf-rədən duranda, o da Arakeli ötürmək bəhanəsiylə qalxdı. Həyətə düşdülər.

Qadın gətirdiyi çayı stola qoyub çevriləndə Monte onun qolundan tutdu. Yaxşı bişirdiyini deyib təriflədi, sonra irişərək dedi ki, Mxitarın yarımcı duası var, bu gece kilsədə də qalacaq, mənim yerimi yanında sal, isti olsun.

Qadın qolunu onun barmaqları arasından ehtiyatla çəkib, getdi. Qəhər onu boğurdu, əlini ağızına tutmuşdu. Mətbəxə girən kimi pəncərədən həyətə boylandı, Mxitar Arakellə qadınların saxlandığı hücrələrə tərəf gedirdi. Hay-kanuş ərini görüb onlara yaxınlaşdı. Bu vaxtı Arakeli burda gördüyüne təec-cübənlənmişdi. Arakel Haykanuşu inandırdı ki, onu bura Monte çağırıb.

<sup>1</sup> — Sənə qurban, Monte, Allaha and içirəm.

Arakel fürsətdən istifadə edib Haykanuşun qoluna girib kənara çəkdi. Qılıqlanaraq dedi ki, Aydının qızı Güləri bura gətiriblər, imkan yarat, onu qaçırm. Axı, biz yaxın qonşu olmuşuq. Haykanış qızı gördüğünü dedi. Arakel nə qədər dil töksə də, Haykanış qızın qaçırlımağına razı olmadı.

Tatosun maşını onu gözləyirdi. Amarastın həyətiindən çıxdılar.

Arakel biliirdi ki, Monte ondan istədiyini almasa, əl çəkməz. Səhər ona verəcəyi cavabı yaddaşında axtardı. Tanıldığı Hüseynovların arasında yenə birinci Mövsüm kişi gəlib gözünün qarşısında dayandı. Katibəsi siyahını yazanda onun adını qaralamışdı, o ailəni siyahıdan silmişdi. İndi inanmaq istəmirdi ki, Montenin dediyi İbad Hüseynov Mövsümün kiçik oğludu. Onun bir il bundan əvvəl əsgərliyə getdiyini biliirdi. Dəyirmanda Mövsüm kişiyə gözayındılışı vermişdi. İndi Mövsüm kişinin böyük oğlanları burda ola-ola, onlar dura-dura Montenin qulağına həmən İbadın adının dəyməsi ona inandırıcı gəlmirdi. Gözünün qabağında böyümüş o cavan oğlanın, Montenin dediyi kimi, iki postu keçib dağın təpəsindəki bir hərbi hissəni dağıtması, bir taboru öldürməsi ağlına batmirdi. Fikirləşirdi ki, belə bir işi kinoda aktyor edə bilərdi, həyatda da Monte kimi dünyada məşhur olan bir erməni qəhrəmanı. “Bu, uşaqq-muşaq işi deyil, fikirləşdi, onu tapmaq üçün Monte gərək Rusyanın itölən çöllüklerini axtarsın. Bu, başqa İbad Hüseynovdur”.

Arakel idarənin qarşısında maşından düşdü. Gözətçi onu tanıyandan sonra əsas qapını açdı. Arakel pilləkənlə qalxıb otağına girdi, işğını yandırdı. Kitabçaları stoluna yiğib oturdu. Başqa bir İbad Hüseynovun kim, kimin oğlu olduğu indi onun özünə də maraqlıydı. Rayonda, kəndlərdə doğulmuş Hüseynov soyadlı bütün İbadların siyahısını tutmağa başladı. Əmin idi ki, onu Montenin caynaqlarındanancaq bu siyahı qurtara bilər.

“Mövsüm...” yazanda dayandı. – Bağışla, Movsum. – Öz-özünə dedi. Şkafın siyirtməsini açdı, sıqaret qutusundan birini götürüb yandırdı. Durub pəncərəni açdı. Ötən günlər üçün heyif siləndi. Ov günlərini xatırladı. Hər şey gözünün qabağına gəlirdi, elə bil həmin günü təkrar yaşayırdı; bulaqda pomidorları, göyərtiləri yuyurdu, Mövsüm ov ətini şişə çəkirdi... Ocaq çartıldıaya-çartıldıaya yanındı. Qapısını açıq qoymuşları maşından musiqi səsi yayılırdı – xanəndə “Şuşanın dağları”nı oxuyurdu.

\* \* \*

Mövsüm kişinin yuxusuna İbad girmişdi. Oğlunu qan içində görmüşdü. Əlini ona tərəf uzadıb sürüñürdü. O da əlini uzatmışdı, amma İbadın əlinə çatmırıldı. Elə bil İbad ona tərəf süründükə yer geri gedirdi. O, yaralı oğluna əlini çatdırıbilmirdi.

Başı yastıqda bəlkə də, on-on beş dəqiqə qalmadı. Yuxudan öz səsinə oyanmışdı Mövsüm kişi. Ayağının ucunda eşiyyə çıxmışdı ki, gəlin-uşaqq xəbər tutmasın. Pencəyini ciyininə atıb, papağını başına qoymuşdu. Həyətdə “Allah, xeyir elə. Allah, xeyir olsun...” – deyib gəzişirdi. Gəzişdikcə ürəyi bir az da sıxlırdı. Ürəyi, beyni, göz yaddaşı kənddəki yalın etəyindəki eyvanlı evindən baxırdı. Ordan durub qarşidakı dağlara, təpələrə boyanırdı, amma o yerlərin havası gəlmirdi. Hiss elədi ki, nəfəs ala bilmir. Köçüb yüksəldiqləri bu ev, bu həyət onu sıxırıdı. Həmişə deyirdi ki, gəlinlərin, körpə nəvələrin dərdi olmasa, çoxdan qayıtmışdım kəndə. Silahın birini də mən götürüb, durardım beş oğlumun yanında. Bunları Ağcabədidə ac-susuz qoyub necə gedim? Hərdən özünü qınayırdı Mövsüm kişi. Deyirdi, mən gərək dəyirmanı o köpəy usağına

qoyub gəlməyəydim. Dəyirmandan ötrü burnunun ucu göynəyirdi. Taxılın, kəpəyin, unun ətri beynində dolaşındı. Hərdən qulağına dəyirmanın səsi gəlirdi. Hər səhər yal verdiyi itlərdən, dən tökdüyü göyərçinlərdən ötəri ürəyi atanırdı. Kövrəlirdi. Çekiliirdi gəlinlərin, uşaqların gözündən qırğşa, ürəyini boşaldırdı.

Mövsüm kişi yuxunun təsirindən çıxmamışdı. Allaha yalvarırdı ki, nə olur olsun, birçə İbada erməni gülləsi dəyməsin. Bilirdi ki, oğlanlarının şəhid olmağı onu yandırmaz, yeri gələndə başını dik tutar, dərdini bağırna basıb, qürurla dayanar, amma oğlanları erməni qarşısında ölmüş olsa, xəcalətindən ürəyi dözməz.

Hava işıqlaşar-işıqlaşmaz, Mövsüm kişi yola çıxdı. Səhər tezdən kəndə çatdı. Darvazanı açıb həyətə girəndə kövrəldi. Həyət onun gözündə suyu qurumuş arxa dönmüşdü. Mərmi düşəndən sonra evə əl gəzdirə bilməmişdilər. Daş-divar necə uculub dağılmışdısa, elə də qalmışdı. Evin içi çöldəydi. Şüşə çilikləri həyətə cəpelənmişdi. Həncamasının biri qırılmış pəncərə asılı qalmışdı. Qəlpələrin balta kimi yardığı taxta qapılar adam üzünə açılmırdı, suvağını oyub tökdüyü divarlarda uşaqların gülüşü ölmüşdü.

Mövsüm kişi çölə çıxıb qapını örtdü. Kəndin başına tərəf yeridi. Ağzı qıflanmış darvazalar onu qarşılıyır, döngələrdən ötürürdü. Qonşunun qəribəmiş iti onu görən kimi yalaqlandı, ayaqqabısını, şalvarının balağını iyələdi, şadlığından quyuğunu buladı. Elə bildi bütün kənd qayıdib. Sevincindən beş-on metr qaçıb yenə qayıdib gəldi, onun başına döndü. Darvazalara hürdü. Hassın arxasındaki it ona cavab verdi. Hürüşdülər. It ondan qabağa qaçıb, qəfil dənəndə yixilir, durub bir də onun üstünə qayıdındı. Mövsüm kişinin ayaqqabısından, balağından burnuna aldığı iyi aparıb yollara yayındı. Küçələri, döngələri Mövsüm kişiyə doldururdu.

Əsgər Mövsüm kişini uzaqdan görən kimi tanıdı. Qabağına gəlib əl verdi, hal-xoş elədi.

—İbad nətərdi? — Mövsüm kişi yuxunun təsirindən canını qurtarmağa çalışırdı.

—Bilmirəm... — Əsgərin üzünün ifadəsi qəfil dəyişdi. — Hələ bir xəbər yoxdu.

Mövsüm kişinin ürəyi düşdü. Elə bildi kürəyinə ox saplandı. Ağrı bədəninə yayıldı. Sol qolu qurudu.

—Dünən ağır döyüş oldu...

Mövsüm Kişi girişdə dayanmış əsgərin sözünü ağızında qoydu. Məntəqəyə yönəldi. Məntəqənin qarşısında URAL dayanmışdı. Əsgərlər şəhidləri kuzova saldıqları xalçanın üstünə uzatmışdır. Üzləri örtülüydü. Bədənlərinin qanı örtüyə çıxmışdı. Əsgərin biri pilləkəndə oturub qardaşını hönkür-hönkür ağlayırdı.

Mövsüm Kişi İlyası görüb yaxınlaşdı.

—Qaşa?! — İlyas atasını qəfil yanında gördü.

—İbad hardadı?

—Nətərsən? Nolub? Niyə gəlmisən? Uşaqlar, mama nətərdi?

—De görüm İbad hardadı?

—Dağa gedib, o tərəfə... Narahat olma, ləp yaxşıdı.

—Nə bilirsən?

—Elə bir postu partlatdı ki... Dağın başında elə bil tonqal qalamışdı. Sən niyə gəlmisən?

—Nə vaxt gələr İbad?

—Gələr, qaşa, narahat olma. Mama neynir? Yemək-içməyiniz varmı?

—Orda, ermənilərin içində nətər qalıb? Bəlkə, mühasirədədi? Bəlkə, əsir alıblar? Bəlkə, uşağıın başına bir iş gəlib?

—Qağa, gəl otur, gəl. — İlyas onun qolundan tutub ağacın altındaki stula tərəf çəkdi.

—Bu qədər uşaq ölüb burda...

—Qaşa, müharibədi də. Neynəyək? Qaçaq gizlənək? Şəhidimiz var, amma düşmən də geri oturdu. Onlar iki gün meyit daşısalar, qurtarmaz. Hələ uşaqların çoxu da təcrübəsizdi ha.

—Bəlkə İbadı da...

—Qaşa, niyə elə İbad, İbad deyirsən?

Mövsüm əvvəl istədi gördüyü yuxunu danışmasın, amma sözünü saxlaya bilmədi.

—Yuxudu də... Nənəm deyərdi qan qovuşuqdu. Bir də gördün gəlib çıxdı. Arxayı ol.

—Evə nə vaxt düşüb?

—Üç gündü. Kəndi yaman vurdular.

—Anan görse, ürəyi dayanar.

—Hə. Getirmə buralara. Hələ biz yaxşıyıq, Qaradağlını, Əmiranları xaraba qoyublar. Təsadüf bir-iki ev salamat qalıb.

—Kənd camaatından ölü var?

İlyas təəssüflə başını tərpətdi.

—İşin-güçün olmayan bu vaxtında nə yeyib-içirsiz? Başımız burda qarışib, sizdən xəbərimiz də yoxdu.

—Nigaran qalma, bala. Biz birtəhər dolanırıq.

—Yardım verirlər? Eşitdim xaricdən yardım gəlib.

—Çadırlara verilir. O da heç yarısına çatmır. Hərdən qreçka, makaron, lobya olanda, gətirib dağıdıllar camaata. Çoxunun da içi qurtdu. Gör bizi nə güñə qoydular... Onun-bunun əlinə baxırıq. Hamı bir-birindən oğurlayır. Məlheyvanın aparır. Ehtiyac adamlarda abır-həya da qoymadı. Kimi qınayasan?! — Mövsüm kişi içini çəkdi. — Keçən həftə bizimkiləri də apardılar. Qoyunların üçünü də...

—Milisə verdin? Bilmədin kim aparıb?

—Balasına yedirtməyə yavanniği olmayan o qədər adam var ki... Milisə nə deyim? Gedib birinin yaxasından yapışacaq, onun da balası var axı. Yenə bizim başımızın üstündə bir dam var, divar var. O çadırdakılar yaman gündədilər. Yağış yağanda yorğan-döşək qalır suyun içində. Di gəl burda uşaq saxla, xəstəyə bax, yaşa görüm, necə yaşayırsan. Qabaqdan da qış gəlir.

—Az qalıb, qaşa, darixma. Bu yaxında hamı evinə qayidacaq. Hər şey yenə əvvəlki kimi olacaq. Sənin dəyirmanın yenə taxıl üyüdəcək. Bir Qasım Bayramov var, gəlib. İçəridə Əbülfətnən danışır. Deyir tapşırıqlar ki, heç bir güllə atılmassis. Bizimkilər Bakıdan gəlib, danışığa gedib o tərəfə. İki vertalyot adam bu saat ordadı. Bakıda da milli ordunu qurmağa başlayıblar. Milli ordu quruldu ha, elə bil ki, bir həftədən sonra bu məsələ qurtardı.

—Allah varsa, yazığı o körpələrə gəlsin.

—Axşam düşməmiş, şəhidləri aparım...

Mövsüm başıyla razılıq verib içini çəkdi. URAL həyətdən çıxana qədər maşının arxasında baxdı, gözləri dolmuşdu. Sonra görüntü itdi. Ovcuya gözlərini sildi.

Əbülfət Qasım Bayramovu UAZ-a qədər ötürdü. Atasını görəndə həm təəccübləndi, həm də sevindi.

—Qaşa, salam. —Əlini sıxb üzündən öpdü. —Xeyirdimi? Hamı salamatdı? Mamam, uşaqlar...

—İbaddan nə xəbər var, bala? Deyir dağlardadı...

—İbad bizi elə bir bələdan qurtarıb ki... Kişidi də. Özüm ölüm, yüz adamın işini gördü. Mən onu heç belə bilməzdim. Əsil döyüşcüdü.

—Deyirsən yanı, yaxşıdım? Nə vaxt gələr?

—Gələr, qaşa, gələr. O, dağları hamidan yaxşı tanıyor. —Əbülfət stoldan aralındı. Əsgəri çağırıb tapşırıb ki, samovardan iki çay süzüb gətirsin. —Deyirsən uşaqlar, mama yaxşıdı?

—Yaxşıdır. Bu uşaqlar niyə qırılıb, ay bala?

—Xocavənddən yuxarı qalxmışdıq. Budey, indi gəlib ki, döyüşü dayandırın. Bir gülə də atmaq olmaz. Deyir, uşaqların hamisini geri çağır. Yuxarıdan əmr belədi. Dövlət adamların sühl bağlamağa göndərib.

—Neyniyəsən, deyirsə, elemek lazımdı.

—Deməli, bu qədər adam havayı yerə öldür? Bəs niyə döyüşürdük? Bunlar nə var ki? Oturublar isti yerlərində. Əmr verməyi bilirlər.

Əsas giriş qapısında duran növbətçi əsgər yaxınlaşdı.

—Komandır, bir kişi gəlib. Hərbi maşınla. Deyir Ağdamnan Əbülfət komandırın malın getirmişəm.

—Malın? Nə mal? Nə ağdamlı?

—Bilmirəm?

—Burax gəlsin. —Əbülfət durub yola təref maraqla boylandı.

URAL gəlib dayandı. Cəbiş maşından düşüb ona təref gülə-gülə yaxınlaşdı.

—Bildim ki, vaxtin yoxdu. Dedim, özüm gətirim. —Maşını göstərdi. —Nətərdi, Əbülfət komandır? Bu da svyaz maşını. —Əl tutub görüşdülər.

Əbülfət pərtliyini gizlətməyə çalışdı.

—Düz deyirsən, vaxt...

—Bilirəm. Mən də sənin yerində olsam, kafedə gördüyüüm adama inanmazdım. Qaqa, məscid haqqı, başına and içiləsi adam da qalmayıb ha... Gəl, bax gör nətərdi. —Maşının arxasına keçib qapıları taybatay açdı. İçəri divarlara cihazlar yiğilmişdi. —Qaqa canı, bu lap ejdahasındandı. Dağ, dərə, hara isteyirsən sür, orda saxla.

Əbülfət içəri girmişdi. Sağında-solunda düzülmüş radioötürücülərə, burmaclara baxırdı. Təzə olmasa da işə yarayan olduğu görünürdü. O, hər şeyi gözdən keçirdikcə Cəbiş maşını tərifləyir, dəyərini sübut eləməyə çalışırdı.

—Əbülfət komandır, gətirdiyim əsgər də sivyzisdi. Dedim uşaqlara göstərsin. Birdən sonra deyərsən, ağdamlı müharibənin bu ağır vaxtı xarab maşın sırdı. Biz kişiyik axı, sözümüz sözdü. Bir dəfə dedik, qurtardı. —Cəbiş Əbülfətdən cavab gözləmədən “Seryoja, Seryoja”- deyib maşından düşdü, siqaret çəkən cavan oğlanı çağırıldı. —Pokaji, bratan.

Seryoja maşına qalxdı. Düymələri çevirdi. Xışlıtı yayıldı. Dalğa axtardı.

—Əbülfət komandır, o gün də dedim, istəsən, bu sarı gədəni də ala bilərsən.

Əbülfət maşından düşdü.

—Bunlara etibarım yoxdu. Bilmirəm, bu adam mənim yerimi, xəbərimi o tərefdəki qardaşlarına ötürür, ya ötürməz? Bizi bu günə qoyan elə bunlardı də. İstəmirəm. Maşının sənədləri-zadı, kağız-kuğuz işi nətər olacaq?

—Sənəd söhbəti yoxdur. Nömrəni də çıxardıb atmışıq. Ermənidən götürmüsən. Kim sənə nə deyə bilər? Bir də, sən bu maşını Ağdam bazarına mal daşımışa almırsan ki, səni sorğu-sual eləyən ola. Camaat gedib, bilirsən

nələr gətirir. Şirinin uşaqları iki dənə tank gətirib. Girib tankın içində, hamisini qırıb. Sürüb gətirib. Müharibədi ey, Əbülfət, komandır. Bu maşın sənin çəsttinə hava-su kimi lazımdı. Yemə-içmə, al.

—Neçəyədi?

—Danışmışdıq də dollar məsələsini.

—Hə.

—Yenə deyirəm, kişinin ağızından söz bir dəfə çıxar.

—Qiymətin denən, Cəbiş.

—Beş yüz min. Qaqa canı, bunu bu qiymətə heç vaxt tapa bilməzsən. Çörək pulumu sarı gədələr verər. Sənə dəxli yoxdu. Maşın əla maşındı. Gərək imkan verməyək özləriylə aparsınlar. Bizə qalmalıdı.

—Beş yüz min bilirsən nə qədər puldu?

—Bilirəm çoxdu. Bu maşın sənə lazımdı. Komandırsən. Bu boyda kəndləri sən qoruyursan. Hökumətdən belə maşın gözləmə, verməzlər. Bunu qardaş qardaşa verməz, atamın goru haqqı. Sağ qalmaq istəyirsənse, gərək özün tapıb alasan. Bir çastin belə svyaz maşını yoxdursa, deməli, bütün əsgərlər komandırqarışq kardı, kordu...

—Mən indi bu qədər pulu sənə verə bilmərəm. Mümkün deyil. Ağlın başqalarına getməsin, bizdə pul yoxdu. Biz qarət eləmirik.

—Bilsəm o boyda yolu sürüüb gətirməzdəm. Nə bilim, söz danışdıq, söz kəsdik. Bir elə də pavilyonda gözlədim, gəlmədin. Dedim, əşşə, komandirdi, başı döyüşə qarışib. Gərək onda başa düşəydim... — İnciməş kimi burnunu salladı.

— Davay, ə Seryoja, poyexali dalşə. Bilirsən, Əbülfət komandır, məscid haqqı deyirəm ha, inan, əgər əlimdə olsayıdı, bunu qoyub gedərdim. Amma pulun verməsəm, məni mal bazارında satallar. Mən çalışıram aparmasınlar.

Maşının arxa qapılarını örtdülər. Əbülfət qırıla-qırıla qalmışdı. Maşını əldən buraxmaq istəmirdi, hardan pul tapacağı da ağlına gəlmirdi.

—Ordan çay gətir bizi. — Əsgərinə tapşırıb üzünü Cəbişə çevirdi, — Gel görüm. Gel, bir çay içək. O boyda yol gəlmisən. Fikirləşək görək nə yol tapıraq.

Cəbişin eyni açıldı. Ağacın altına çatana qədər danışdı. Mövsüm kişiyə el tutuşdu. Stolun arxasında oturdular. Əsgərlər samovarı, çaynik, stəkanları gətirdilər. Stəkanları doldurub stola qoydular.

—Kəşfiyyatçılar gəldi. Kəşfiyyatçılar gəldi! — Qapının ağızındaki əsgərin sevincək səsi hamının əhvalını bir anda dəyişdi. Gələn bir dəstə əsgər hər yerə yeni nəfəs gətirirdi. Mövsüm kişi ani bir cədliliklə yerindən durub yola boylandı ki, oğlunu görsün. Palçığın, tozun gizlətdiyi üzəri uzaqdan tanımaq olmurdu. Yerişlərindən fərqlənirdilər. Əsgərlərin addımları məsafəni qısaltıqca Əbülfətin fəxarəti şəkli dəyişirdi. Əmin idi ki, gələn əsgərlərin içində İbadın yerişi, onun addımları yoxdu.

—Kəşfiyyata eşq olsun! Sağ ol, İbad! Var olun, uşaqlar! — Əsgərlər gələnləri salamlayırlar, fit çalış, alqışlayırlı. Dəstənin başında İbadı görməyəndə hamı duruxdu.

—Hanı İbad? — Mövsüm kişi qabağa yeridi.

—Orda qaldı.

—Harda orda? — Əbülfət əsəbi halda soruşdu. — Niye gəlmədi?

—Komandır, İbad bizi postlardan keçirib qayıtdı. Dedi, işim var.

Hamı elə bil əsgərlərin gətirdiyi silah-sürsatı indi gördü. Pulemyotu əsgərin əlindən alıb təzə oyuncaq görmüş uşaq sevinciyə əldən-ələ ötürdürlər. Əsgər belindəki mini radiostansiyani çıxarıb yerə qoyanda Seryoja görüb yaxınlaşdı.

—Rayonun yuxarısında ermənilərin postu var. Gələndə üstlərinə çıxdıq. Başları qarışmışdı, komandir, meyit daşıyırıldılar. Girdik səngərə. Az qalmışdilar. O biriləri getmişdi. Pulemyotu, avtomatı ordan gətirdik. İbad bizi ötürdü, özü qayıtdı.

Mövsüm kişi içini elə çəkdi ki, ahi qəfəsindən uçan quş kimi dodaqlarının arasından çıxb havaya milləndi. Hər gün dəyirmando dən verdiyi qaraquyuq göyərçinə dönmüşdü ahi, qanadlarını çırpıb üzü dağlara yön aldı, İbadı axtardı. Üzüm bağlarını taxıl zəmilərinə caladı, məşələri çöllərə, qəbiristanlıqdan keçib evlərin başına dolandı o qaraquyuq göyərçin, gəlib dəyirmanın başına qondu. Əlindən dən yediyi Mövsüm kişisinin dəyirmanında düzən pozulmuşdu; pəren-pəren düşmüş itlər hərdən lap aralıda durub dəyirmana baxır, bir-iki ağız könülsüz hürür, onlara yal verən adəmin qayıtmadığını görüb küskün gedirdilər. Dəyirmanın həyatındə ölüb, hələ də iyənən Şərik kimi güllələnməkdən qorxurdular. Onlar öyrəşmişdilər adam əlində at yüyəni, eşşək noxtası, taxıl çuvalı, yal qazanı görməyə. Onda quyuqları naz-qəmzəylə bulanırdı, indi ayaqlarının arasına qismışdilar. Hərdən gedib sülənir, yenə qayıdib gəlirdilər, bütüşüb şonquyurdular ağaçın dibində. Dəyirmana baxırdılar. Lap köhnə kişiler dəyirmanı yarıya qədər iri çay daşıyla qaldırıb, hasarlardan yuxarısını üç metrlik taxta qarbillərlə tikmişdilər. Yoğun tirlərdən çardaq qurmuşdular.

Dəyirmanın həyatındə bir ağ “Jiquli” dayanmışdı. Bir-birini söyə-söyə zərafatlaşan döyüşçülər stolun üstünə konserv qoyur, çörək doğrayır, araq süzürdülər... Dəyirmanın lap başındaki pəncərələrdən sağa-sola boyanan Kalashnikov pulemyotlarının uzun burunları çölə çıxmışdı. Qaraquyuq göyərçin gəlib pəncərənin başında oturmasayıdı, belkə də sahənin başında arxin içini yatıb, onlara binoklla baxan İbadın diqqətini çəkməzdə. İçəridəki hərəkəti görən kimi başını gizlətdi. Sürünə-sürünə yerini dəyişdi. Dəyirmanın arxasına keçdi. Bir erməni boyeviki üzünü dəyirmanın divarına tutub isladırdı. İbadın başının tükləri qabardı, qulaqlarının qızardığını hiss etdi. Heç vaxt görməmişdi ki, atası dəyirmanın içini tüpürsün. Kəpəyin tozu Mövsüm kişisinin boğazını tutanda çıxardı çölə, hələ qapıdan da bir az aralanardı. Həmişə də yeri gələndə deyərdi: “Ya dəyirmanın içine tüpürdün, ya çörəyin içini, eyni şeydi”. Yaxın-uzaq kəndlər də dəyirmani məsciddən müqəddəs tuturdu. Heç kim ayaqqabısının palçığını içəri aparmazdı.

İndi dəyirmanın divarını erməni döyüşçüsünün murdarlamağı İbadın heysiyyətinə toxundu.

Saqqallı əsgər şalvarının qabağını arın-arxayıñ dartaşdırıb gedəndə İbad xırmandan durub dəyirmanın arxasına gəldi. Qalaqlanmış köhnə dəmirlərin, taxtaların dalında gizləndi. Yuxarı boylandı, pəncərə açıq idi. Dəmirlərin üstünə çıxb ordan pəncərəyə qalxdı, sivişib içəri girdi. Bunkerin arxasına keçib ətrafa göz gəzdirdi: sol tərəfdə mərmi yesikləri yüksəlmışdı.

İbad sağa sürüşüb bunkerin arxasından çıxdı. Atasının divarda düzəltdiyi qapaqlı şkafa yaxınlaşıb ehtiyatla açdı. Nöytələ dolu iki çiraq, kibrıt qutusu qoyulduğu kimi qalmışdı, kibriti cibinə qoydu, çiraqları götürüb bunkerin arxasına keçdi. Çırağın birinin başını açıb nöyütü mərmi yesiklərinin üstünə atdı, pillələri çoxdan quruyub zarıyan piləkənə, taxta qarbillərə nöyüt səpdi. Fitili yandırıb yesiklərin yanına atdı. Pəncərədən çıxdı. İkinci çırağın da başını açıb nöyütü qarbillərə çilədi. Fitili yandırıb taxtaların arasına qoydu. Alov içəridə yayılırdı, mərmi yesikləri od almışdı. Cöldən qarbillər də odu bir-birinə ötürürdü...

İçəridən alovqarışq qara tüstü çıxanda əsgərlər içəri qaçdılar. Saqqallı əsgər stolun başında ayaq üstə dayanıb mat-məəttəl baxırdı. İbad tindən

çixanda onunla üz-üzə gəldi, belindən bıçağı çıxarıb atdı, saqqallı yixıldı. Sancaqlarını çıxartdığı iki qumbaranı dalbadal dəyirmanın içində tulladı, qapını örtüb, cəftəsini siyirdi, qaçıb divarın arxasında çoməldi.

İçəridəki partlayış tırıldır yerindən oynatdı, qarbillər ortalığa töküldü, alov bir-birinə qarışdı. Dəyirman qalanmış təndir kimi yanındı.

İbad yerdəki əsgərin sinəsindən bıçağını çıxardı, onun qulağını tutub dibindən üzdü. Kəsilmiş qulağı cəsədin əynindəki kitelin cibinə qoydu. Qan parçadan üzə çıxdı. Bıçağı o üz-bu üz onun paltarına sürtüb, sildi. Gedib "Jiquli"yə oturdu, maşının açarı yerində qalmışdı, mühərriki işə salan kimi sürüb uzaqlaşdı. Qara tüstülü alova təref gedən bir neçə hərbi maşın onun qarşısından sürətlə keçdi.

İbad avtomatını yan oturacağa qoymuşdu. Müharibədən əvvəlki arxayınlıqla maşını rayonun mərkəzinə sürürdü. Radionu açmışdı, o da xanəndəyle bərabər xalq mahnisinin sözlərini təkrarlayırdı.

Ağ "Jiquli" evlərin arasıyla sağa-sola burulan yolları Arakelin darvazasına qədər yiğib dayandı. Arakelin xidməti maşını darvazanın qarşısında gözləyirdi, sürücü maşına söykənib qonşu qadınla çənə döyürdü. Yanlarından keçən maşının içində boylandılar.

İbad onları keçib maşını qonşunun qapısında saxladı. Düşüb həyətə girdi. Hasara dırmanıb Arakelin həyətinə düşdü. Həyət qapısını içəridən örtüb enli cəftəsini bağladı. Gedib pilləkənlə yuxarı qalxdı. Eyzandakı stolun üstündə Arakelin avtomatını gördü, darağı cəld çıxarıb güllələri cibinə boşaltdı, yerinə taxdı. Evin ağ boyalı qapısını döyüd. İçəridən Arakelin səsi gəldi. Qapı açılanda Arakel diksindi, qanı qaçıd, geri çekildi. Özünü itirmişdi. Bilmirdi İbada "gəl" desin, yoxsa sinəsindən çölə itələyib qapını örtsün. Sağ gözünün altı səyirdi. İbad onun rəngini, onsuz da iri olan gözlərinin bir az da bərəldiyini, güclə udqunub, yalandan bir-iki dəfə öskürdüyünü mənalandırdı. Bilirdi ki, Arakel bu anlarda özünə gəlməyə çalışır.

Arakel gözünü bir az qayıb, gülümseməyə çalışdı, güya onu gördüyüne sevindi:

—İbad.. İbad! Dostumun oğlu! — dedi, qolunu açdı ki qucaqlasın. — Xoş galmisan? Asgarlıdan...

İbad geri çekildi:

—İçəridə danışaq, yoxsa çöldə? — İbadın üzünün sərt ifadəsi dəyişmirdi.

Arakel:

—Sanın urayın harda istayır. Bu na sozdu? Yad eva galmamışan ki...

İbad geri çekilib balkondakı stolun arxasında əyləşdi. Arakel də gəlib qarşısında yerini aldı. Avtomat ikisinin ortasında qalmışdı. Arakel əlini tərpətməyə çekindi ki, qarşısındaki deli oğlan səhv başa düşər, onu vurar. İbad onun beynindən keçənləri eşidirmiş ki, özü avtomati yuxarı başa itəldi.

—Taza çay damlamışam. Bu saat. — Arakel cavab gözləmədən durub eyvanın başındakı sobaya yaxınlaşdı. Pəncərədən həyətə boylanıb qapının örtüldüyünü gördü. — San bura neca galmışan, İbad bala? — İki stəkan-nəlbəki gətirib stola qoydu. — Har yer ordan-burdan galan bayaviklar... Ruslardı... — Çaydanı, çayniki gətirib çay süzdü. -Demirsan başına iş galar? Manim qarşımısha dard olar?

—Gəlmışəmsə, deməli, buralarda elə kişi yoxdur. — İbad Arakelin pərtliyini allanan üzündən hiss elədi. — Bura mənim rayonumdu. Hara nə vaxt istəyirəm, gedib-gəlirəm.

—Heç demirsan Movsum necadi? Neynir? Hardadı? — Çaydan bir qurtum alıb sözü dəyişməyə çalışdı.

İbad dirsəklərini stola qoyub başını ona tərəf uzatdı, baxışlarını onun gözlərinə bıçaq kimi diredi, əsir qadınların yerini soruşdu. Arakel qəfil duruxdu. Arakel onun təmiz qırxılmış üzünə, sakit baxan gözlərinə, qalın qara qaşlarına baxa-baxa qənd götürdü, əvvəl çayda islatdı, sonra ağızına atdı. Dili yansa da bir-iki qurtum alıb, düşünməyə çalışdı, guya elə bir xəberi xatırlamadı. Özünü elə göstərdi ki, elə bil bu barədə indi eșitdi.

—Biz sizin qadınları evimizdə gəlin saxlayaqq. Siz bizim qadınları əsir tutun, əzab verin. Bu qədər alçaq adamlarsız.

—İbad bala, san cavan oğlansan, bela danışma... Har yerin yaxşısı da var, pisi da. Ela bilirsən ermaniların hamısı eynidir? Bilirsən qağanla neca olmuşuq. Qardaşdan da artıq...

İbad gözünü onun üzündən çəkmədən başını buladı. Verdiyi hər sualın cavabını onun gözlərində, döyükən baxışlarında, üzünün qırışlarında axtarırdı. Arakel onu inandırmağa çalışırdı ki, qadınların əsir saxlanıldılığını ağılna siğışdırı bilmir.

—Ermani xalqı heyla iş elamaz.

—Biz də indiyə kimi elə bilmışik. Nə məxluq olduğunuz ortaya çıxdı.

—San atan yaşında kişini tahqir eliyirsən? Bu nadi, millat sohbati salmışan. Biz avvaldan qardaş millat olmuşuq. Mana Arakel ami deyirdin...

—Avo kimdi? Monte...

—Avo? — Arakel söz axtarırdı. İbadın verdiyi sualların heç birinə dərhal cavab vermirdi. Hər dəfə bir kiçik bəhanəylə cavabı ləngidirdi. Avonun erməni xalqının qəhrəmanı olduğunu, Amerikada yaşadığını, ordan gəldiğini, dünyaca bir adı olduğunu bir az da şişirdib dedi. İbadı Montenin şöhrətiylə qorxutmağa çalışdı. İbad onun yerini soruşdu.

—Cavanlığına heyfin galsin, İbad bala... — Özünü qayğıkeş göstərməyə çalışdı. — Onun uzunu Azrail görsün. Şaxsan tanımiram, amma deyirlər qaniçanın biridi.

—Demək ki, Qarçakovu da tanıyırsan.

Arakel yenə dərin düşüncələrə daldı, elə bil yaddaşının zirzəmisinə enib arxivə eşələyirdi, Qarçakovu axtarırdı. Təəssüflə başını buladı. Üzü qəribə ifadələnmişdi, guya ömründə belə bir adı ilk dəfəydi eşidirdi. Bəhanə getirdi ki, hər yerdən komandirlər var burda, hamını tanıya bilməz. Onun işi hərbi, müharibə, əsgər-komandır deyil, başı dövlət işinə qarışır.

—Amarast monastırında nə var?

Arakel özünü gülməyə məcbur elədi. Bir qədim monastırda ola biləcək hər şeyi barmağını qatlayaraq saymağa başladı. İbad onun sözünü yarımcıq kəsdi.

—Qağamın tüfəngi hardadı? Kimdədi?

—Tufang? Movsumun? Man bilmiram... İbad bala, ela suallar verirsan... — Arakel indi onun üzünə dik baxdı. Gözünün kənarlarındakı qırışlar açıldı. Əlindəki stəkanı nəlbəkiyə qoysdu.

—O vaxt bizim kəndlərdən yığılanda rayon mərkəzinə getirdilər. Sən bilməmiş olmazsan.

—Butun muqaddaslara and olsun, bilmirdim. Movsum “Qaraqaşlı”nı gozu kimi qoruyurdu. Onun allarıydi o tufang. O vaxt bura galanda heç demadi ki, tufangımı alıblar. Man soruştum niyə silahsız galımsan... O demadi. Balka, o vaxt desaydi, tapardım...

—İndi taparsan. — İbad sözü onun ağızından aldı. — O tüfəngi sən görmüşdün. Qağam üçün də nə qədər müqəddəsdir, bilirsən.

—Biliram, biliram. Yaqın Bakıya aparıblar. Buralarda olmaz. Onu sizin milis yiğib. Onlardan soruşmaq lazımdır, İbad bala.

—Dediklərinin heç birinə də inanmadım, fikirləşmə ki, aldatdın. Sən mənə “Qaraqaşlı”nı tap. — İbad ayaga durdu. — Qayıdacam.

Arakel də qalxdı. Stolun arxasından çıxmadi, özünü məyus göstərməyə çalışdı. İsteyirdi Mövsüm kişinin halına yandığını, təəssüfləndiyini İbad gərsün. Ona dil töküb, nə qədər əziz olduğunu, atasına münasibətini ağız dolusu deyirdi. O, danışa-danışa gah ona, gah da qarşısındaki avtomata baxırdı. Arakel deyəndə ki, tūfəngi öz tərəfinizdə axtar, İbad ona bozardı, buraların da onun tərəfi olduğunu güzgündən dedi. Çevrilib getmək istəyəndə Arakel ona hökmə dayanmayı əmr elədi.

—Dayan! Tarpanma! — Avtomati əlinə almağa fürsət tapmışdı. — Tarpan-san, gullanın hamisini o beynina dolduraram. — Çaxmayı çəkib buraxdı.

İbad dayandı, üzünü ona çevirib əllərini yanlara açdı, bir addım atdı.

—Bir addım da atsan sani gabardaram. Alini başına qaldır. Buna bax bir, uşaq başıyla Arakeli hadalayır. Man sana gostararam adamın evina girib hadalamayın axırı natar olur. Galma deyiram. Yera yat!

—Bəs bayaqdan deyirdin qardaşbalası, İbad bala... Nooldu?

—Uşaqsan, otur uşaq yerində. Asır axtarır, Monteni axtarır... San Montenin tay-tuşusan?

—Silahı aşağı sal. İstəsəydim, səni çıxdan öldürərdim. Elə bildim ermənilərin hamısı bir olmur. Az qalmışdı inanım.

—Otur yera. Danışma. Otur, yoxsa gullanın hamisini başına dolduraram. Sani Monte alına keçirsa, tika-tika doğruyar. Tikalarını da Qartallı qayanın qartallarına yedirar.

—Deməli, sənin də qulağına çatıb. Bəs deyirdin Montədi, Avodu, nə caqqaldı, bilmirsən hardadı? — İbad onun üstünə yeridi.

Arakel onun ayaqlarını tuşlamışdı, geri çəkilə-çəkilə tətiyi bir neçə dəfə sıxdı, avtomatın boş çəqqılıtı onu pərt elədi. Nə baş verdiyini anlamağa çalışana qədər İbad avtomatın lüləsindən tutdu, bir az özünə çəkib qəfil geri təpdi, o, sancıdan qırıldı. Avtomati əlindən buraxdı.

—Manı oldurma... Qoca kişiyam... başım xarabdı... Qalat elayaram alima bir da avtomat alaram... İbad bala...

İbad bıçağını onun qulağının dibinə yapışdıranda Arakelin gözləri doldu. Tiyənin soyuqluğunu ölümün nəfəsi kimi canında hiss elədi. Çənəsi əsdi. Yalvarmaq istədi, İbad imkan vermədi.

—Bu dəfə sənə “Qaraqaşlı”ya görə dəymirəm. Tap, yanında saxla. Ya canın, ya tūfəng. — Bıçağı qəfil sıyrıb onun qulağının məməsini üzdü. Arakel ağrıdan bağırdı. İbad bıçağın yumru dəstəyini onun açıq ağızına soxdu, səsi batdı.

—Sözüm qulağında qalsın. — İbad bıçağı onun ağızından dartıb çıxaranda alt-üst protez dişləri yerindən çıxıb xeyli aralı diyirləndi.

İbad avtomatı yerdən götürdü, gedəndə ayağını qəsdən protez dişlərin üstünə qoyub xırçıldatdı. Həyətə düşdü. Geldiyi kimi, hasarın başına qalxıb qonşunun həyətinə düşdü. Qapını içəridən bağlamışdılar. Ev iyəsi pəncərədən onu görüb bir-iki dəfə çağırıldı. İbad maşına oturub güzgündən arxaya baxdı, sürücüsü qapını döyür, Arakeli çağırırdı. İbad maşını sürüb aralananda həyətin iyəsi küçəyə çıxıb sağa-sola baxdı.

Küçəni fırlanıb dörd yoldakı ağacliğın arasında dayandı. Buradan kəndlərə gedib-gələn maşınlar, mərkəzə girib-çıxan görünürdü. Mülki maşınlar ara-sıra gözə dəyirdi. Hərbi maşınlar sürətlə şütüyüb gedirdilər. İbad bilirdi ki, Arakel bir az ağlını başına yiğanda, qulağının qanını kəsib, arxasında gizləndiyi adam kimdirse, onun yanına qaçacaq.

İbad Arakelin maşını görəndə dikəldi, mühərriki işə saldı. Arakelin maşını yol ayricında dayanmadan burulub üzü kəndlərə təref şütdü. İbad ağaclığın arasından yola çıxdı, onu uzaqdan təqib elədi. Əsas yoldan ayrılib Çartar kəndinə girəndə İbad əmin oldu ki, Arakel Amarast monastırına gedir. İndi əmin oldu ki, monastır Montenin hərbə bazasıdır.

Arakelin maşını Şuşakənddən çıxb Cütçüyə girəndə İbad maşını yolun kənarına çəkib dayandı. Bu kənddən sonra Amarast monastırına az qalırdı. Ora meşənin, əkin sahələrinin içiyə getməyi düşündü. Uşaq vaxtı monastırı görmüşdü, onun enli qala divarları yadındaydı. Ora indi, eyni-başı yaş, iki avtomatla hücum eləməyi ağılsızlıq hesab elədi. Düşündü ki, ələ keçsə, Montenin planından heç kimin xəbəri olmaz, kəndlər tələyə düşər.

İbad maşını döndərib bir ucu Muğanlıya gedən dolama-dolama dağ-dərə yoluna dönəndə Arakelin maşını monastırın alaqqapısından həyətə girirdi. Onun qulağındakı iri pambıq topası, mavi köynəyinin yaxalığı qana bulaşmışdı.

Maşından düşən kimi bağıra-bağıra Tatosu çağırıldı. Onu görən əsgərlər məraqla baxır, nə olduğunu soruşur, cavab almasalar da, arxasınca gedirdilər.

Sürücü onu məcbur edirdi ki, qulağını həkimə göstərsin. Qolundan tutub həkimlərin yerləşdiyi hücrəyə təref dartırdı. Mxitar həyətə çıxdı. Onu görən kimi yanladı, nə baş verdiyini soruşdu. Arakelin təlaşı hələ də keçməmişdi, istəyirdi, ələ bu saat Monte əmr versin, Tatos da, Levon da monastırda əsgərlərin sayını artırırsın. Arakelin həyəcanı Mxitara da keçdi. Dedilər Levon uşaqları Qacar yoluna aparıb, təpədə səngər qazdırır. Arakel əl çəkmirdi, deyirdi ələ bu saat Tatos hardadırsa gəlsin, hamı hücuma hazır olmalıdır. Düşmən monastırın yerini öyrənib.

Tatosun qaçan əsgərlərin dalınca getdiyini öyrənəndə Arakelə ələ gəldi ki, monastır boşdu, ələ indi İbad təkbaşına gəlsə, hamını qırıb gedər. Sürücü Arakeli həkimin hücrəsinə getirdi. Arakel sizildiyir, İbadla evdə üz-üzə gəldiyini, özünü itirməyib, əlbəyaxa çıxdıqlarını, onu yerə yixib boğduğunu dedi. Hamını inandırdı ki, İbad qəfil bıçaq çıxarıb, onun boğazına soxmaq isteyirmiş, çəld tərpənib, bıçaq qulağını siyirib. Durub avtomatını götürəndə o qaçıb. Mxitar deyində, mollaların əsil quldur olduğunu dedi. And içdi ki, azərbaycanlılar xalq deyil, hansısa qəbilənin tör-töküntüləridi, hansısa vəhşi tayfadan qalıblar. Monteyə haqq qazandırdı ki, o vəhşi tayfanın axırına çıxməq lazımdı.

Haykanuş xəbəri eşidib qaça-qaça gəlmışdı. Özünü içəri atanda dili ağızından çıxdı, Arakeli görəndə vaysındı. Arakel Haykanuşu görəndə yenə sisildədi, hər şeyi başdan bir də Haykanuşa danışdı. Pencəyinin cibindən parçalanmış protezlərini çıxartdı, ona ovcundakıları göstərdi.

\* \* \*

Arakel xəbəri eşidib dəyirmana gələndə Montenin sarı tentli UAZ-ını gördü. Tatos onlardan qabaq özünü çatdırımışdı; qardaşı Surenin cəsədini stolun üstünə uzadıb, üzünü bağlamışdılar. Əsgərlər yanib qaxaca dönmüş meyitləri küllərin, dağının altından təpib çölə daşıyırdılar. Monte əl-qolunu ölçə-ölçə ortalıqda gəzir, bağırır, kimlərisə söyürdü.

Arakel maşından düşüb ona yaxınlaşdı, dedi ki, dəyirmanı kimin yandırıldığıni bilirəm. Montenin sözü ağızında qaldı, Arakel ələ bil bu anı gözləyirdi:

—İbad! — Arakel dedi. Mxitara danışdığını bir də Monteyə dedi.

Sürücü ağ “Jiquli”ni təsvir edib, nömrəni deyəndə Tatos maşının Surenin olduğunu bildi.

Arakel indi Mövsüm kişini, oğlanlarını Monteyə ağızdolusu tanıdırdı... İbadın dəyirmanı niyə yandırlığını Monte anladı. UAZ-a yaxınlaşanda sürücüsü siqaretini atıb əmrə hazır dayandı, əmri alan kimi maşının qapısını açdı, yan oturacaqdan uzun antenali ratsiyani götürüb ona verdi. Mini radiostansiyanın burmaclarını çevirib dalğanı axtardı. Monte elindəki cihazın kənarındaki qara düyməni sıxıb qarşı tərəfi kodla çağırıdı. Ətrafa yayılan fışiltidən sonra cavab gəldi. Monte bütün postlara İbadın ölüsünü, dirisini, başını gətirənə pul mükafatı təklif edirdi. Əmr elədi ki, onun təklifini bütün səngərlərə yaysınlar. Fışılı Montenin səsini uddu, özüylə sümürüb uzaqlara apardı, o uzaqlarda Monte əmr verirdi. İbad adı bütün cihazlarda hallanır, dinləyən əsgərlər təklifi başqalarına ötürürdü. Mükafatı eşidən ən yorğun əsgər də adını ilk dəfə eşitdiyi İbad Hüseynovu tutmağın xəyalını qurur, Montenin verəcəyi dolları cibində hiss edirdi. Təklif gün boyu ağızdan-qulağa, cihazdan-cihaza yayıldı. Onların dalğasına girmiş Seryoja da səsi açmışdı, ermənilər bu dəfə qəsdən Azərbaycan dilində, sonra rus dilində elan verirdilər, təklif edirdilər ki, azərbaycanlılar İbadı gətirib mükafat alınsınlar, bu ağır günlərdə kasıbçılıqdan canları qurtarsın. Maşının ətrafına yığışanlar təklifi eşidir, bəziləri özlərini saxlaya bilməyib söyündülər.

—Gör İbad bunlara nə od qoyub! — Kəşfiyyatın əsgəri qürrələndi.

—Bu heç yaxşı olmadı. — Əbülfət başını buladı. Atasına baxdı. Mövsüm kişinin də üzü qayğılandı:

—Pul atanı oğula satdırar.

## — VI —

Kazarma boyu qaçan əsgər gəlib komandirin otağının qapısına qulağını yapışdırıldı. Kəmərinin altından sallanan kitelinin ətəyini dartib qırışını açdı, pa-pağını düzəltdi, nəfesini ovcuna verib iyliyi. Qapiya hərbi salam verib özünü yoxladı. Əmin olanda ki içəri girməyə hazırlı, qatladığı işarət barmağıyla qapını ehtiyatla döyüdü, yenə qulağını qapiya yapışdırıldı. Komandirin səsini eşidib içəri girdi, fərəqətdə hərbi salam verdi:

—Gəliblər, yoldaş komandır... Maşının dalınca.

—Nə maşın, ə? — Komandir Salmanov "Marlboro"nu sarı filterinə qədər sümürüb boş qutusunun açıq qapağında əzdi. Burnundan çıxan tüstü qıydığı sol gözünün kirpiklərinə dolaşındı.

—Xocavənd. Söyüdlü çəsti... Xüsusi təyinatlıların komandırı...

Əsgərin sözü bitməmiş, İbad içəri girdi.

—Maşını həyətdə görmədim. Düzəlib deyəsən.

Əsgər içəridə artıq olduğunu anlayanda sıvişib aradan çıxdı.

Komandir Salmanov karşısındaki cavan oğlanın cəsarətinə, ədasına baxanda içindəki cini oyandı. İbad onun üzünə tərs şillə kimi gəlmışdı. Bir anlıq ona həddini necə bildirməyi düşündü, istəyirdi bu cavan əsgər kimin karşısında olduğunu anlaşın. Stolunun çəkməcəsini dartib açdı, növbədə dayanmış "Marlboro"nu əl havasına götürüb qutunun selofan örtüyünü çəçələ barmağının uzun dırnağıyla qasıyıb çirdi. Qapağını açdı. Qutunun arxasını çirtmaladı, dəstənin arasından bir siqaret əsgər kimi cərgədən qabağa çıxdı. O siqareti dişiyə tutub dartdı, qutunu hələ də ayaq üstə şax dayanmış İbadın karşısına atdı. Siqaretini "Zipo" alışqanıyla yandırıb ona uzatdı.

—Çəkmirəm.

—Otur!

—Vaxt yoxdur.

—Dünya dağılır?

—Maşın yoxdur uşaqları çıxartmağa. Hamısı yerdə qalır.

—Keçən həftə hərbi nazirlik yaradıldı. Silah da var, texnika da. Gedin deyin başqa maşın göndərsinlər.

—Hələ o nazirliyi görməmişik. Bizdə hərə özünə aldığı silahnan döyüşür. Bir-ikisini də mən ermənilərdən gətirmişəm.

Birdən xatırladı:

—Hə, o İbad sənsən? Ermənilər sənin başına dollar qoyub? Neçə gündü ratsiyalarda çağırırlar.

—Maşınınız bir dənədi. — İbad o barədə danışmaq istəmədi. Hiss elədi ki, Salmanov sözü dolandırmağa çalışır.

—Hüseynov, elə şeyləri çox görmüşəm. — O, cavabsız qalmış sualının arxasında pərt görünən üzünü siqaretin tüstüsüylə pərdələdi. Səsini məcburən yumşaltlığı hiss olunurdu. — Əsgər ölməsə, torpaq vətən olmaz! Əsgər şəhid olmalıdır!

—Boş sözdü. Şəhidlik əsgərin ailəsinə verilən quru təsəllidi. Dediyiniz kimi, şəhidlik yaxşı olsayıdı, varlılar kasıbın uşağına imkan verməzdilər. — İbad sözü sərt dediyinin fərqinə vardı. — Yaxşı komandirin əsgəri öldürər, düşmən gülləsiyle ölməz. — Salmanovun üzünü indi heç nə gizlətmirdi. Ani olaraq düşündü ki, bu özündən razı mayorla mübahisə etməyin vaxtı deyil. Çalışsa da, ona əsgərin döyüşdə borcunun ölmək, ya öldürmək olduğunu öyrədə bilməz.

— Təmir olunub bizim maşın? Bu günə söz vermişdiz.

Salmanovun qaşları çatılmışdı. Özünü boğub saxlayırdı. Hiss olunurdu ki, onun partlamağına nəsə mane olur. Bəlkə də qarşısında öz əsgəri olsayıdı, indi siqareti onun dilində, dodağında söndürmüdü. İbad da bunu hiss edirdi. Ona zillənmiş baxışların altından çəkinmir, gözlərini qaçırtmadı.

—Göndərmişik Gəncəyə. İki-üç gündən sonra qayidacaq. — Salmanov ağızucu söz atıb başını qarşısındaki kağızlarda qarışdırıldı, guya hansıa vacib sənədi axtarırdı. — O da, minaya düşməsə. — Başını qaldırmadan dedi. Əliyə işarə elədi ki, çıxa bilər.

—Xocavənddən Ağdaşa maşını təmirə göndərmişəm, Gəncəyə alverə yox. Qaytarın! — Stola yaxınlaşdı.

—Hüseynov, deyirəm ki, maşın əməliyyata gedib. — Salmanov saymazya-na arxaya yayxandı, — Get, əsgər, xəbər göndərərəm, gələrsən.

İbad:

—Mən uşaqlara söz vermişəm ki, bu gün maşını gətirəcəm. Verdiyim sözü tutmasam, əsgərlərim mənə güvənməz. Mənə güvənməsələr, döyüşməzələr. Onlar döyüşməsələr, erməni kəndlərin hamısını əlimizdən alar.

—Maşınların hamısı müdafiə nazirliyinində. Hara istəyirəm, ora da göndərirəm. Get, yaralını belində daşı. Çix otaqdan!

İbad otaqdan çıxanda, qapını arxasında örtmədi.

Hərbi hissənin həyatində İbadı gözləyən əsgərlərinin dördü də onun üzünə baxanda halını anladı. Bilirdilər ki, İbadın qara qaşları çatılonda ona sual vermək olmaz, daşdan səs çıxar, ondan yox. Sadəcə, gözləmək lazımdır.

Avtoparkın həyatində işinə yarayacaq “URAL” gözüne dəymədi. Hərbi hissənin həyatindən çıxdılar. İbad başını alıb yolun kənarıyla gedirdi. Özü də bilmirdi bu susqunluğu neçə kilometr uzanacaq.

Yanından keçib gedən təcili yardım maşını onu bir əl kimi dartıb fikir bataqlığından çıxardı.

Hər şey hamı üçün də bir anda baş verdi, gözlənilməz oldu.

İbad əmr elədi:

—Qaç, əsgər!

Əsgərlər ona çatmağa çalışırdılar. İbad gözünü təcili yardım maşınınından çəkmirdi. Planı əsgərlərinə elə qaçaraq dedi.

—Bu maşını tuturuq.

Onun planı bu dəfə əvvəlkilərə nisbətən çox sadə görünürdü. Hamı fikir-leşirdi ki, əsas maşına çatmaqdır. O, qarşıda, bir neçə dəqiqəlik də olsa ya ləngiyəcək, ya da dayanacaqdı. Köckünlərin yüksək maşınları yolun sağında da, solunda da dayanıb yolu daraltmışdı, camaat hər tərəfə səpələnmişdi.

Köckünlərin düşərgəsinə çatmamış, təcili yardım maşınının arxa qırmızı işıqları yandı. Kiçik dəstə özünü maşına çatdırıldı.

İbad sürücünün qapısını qəfil açanda yaşılı kişi diksindi.

—Düş. — İbad əmr elədi. Şalvarının belinə əl atanda kişi işini bildi. Dərhal maşından düşdü.

—Çəsttin maşını, a bala. Salmanovunu. Sən kimsən? Hara qaçırdırsan?

Yan qapılardan əsgərlər girib oturmuşdular.

İbad:

—Elə Salmanovun olduğuna görə aparıram. Yaralımız var. — Sükan arxasına keçdi. Əlini siqnaldan çəkmədən qarşısındakları yoldan qovdu.

Təcili yardım maşını Ağcabədi yolunu tutdu. Bəlkə də bu maşın ömründə belə sürət görməmişdi, bu yolları belə başısalovlu getməmişdi. Təkerələri çalaçuxurların üstündən tullanırdı, əsgərləri oturacaqlardan yapışmışdilar ki, qalxıb-düşəndə başları tavana çırılımasın. Fürsət tapanda qarşılardakı yesikləri açıb eşələdilər.

—İbad, hamısı spirtdi. Samaqon. Başı xamırlı. — Əsgər arxadan dedi.

Duruxdu İbad, maşının hərbi hissədə nə işe yaradığını, Salmanovun hansı əməliyyatına getdiyini indi anladı. Bu təcili yardımı hərbi hissənin həyətində gözü almışdı, onun arxası kazarmanın yeməkxanasına tərəf dayanmışdı, qapılarının ikisini də açmışdilar.

Maşını yoldan çıxarıb ağacların arasına saldı. Düşdü, arxa qapıları açdı:

—Hamısını yerə boşaldın!

—İbad, ruslara verək. Silah alarıq. — Əsgər İbadla göz-gözə gələndə, dediyi sözə peşman oldu, yesiklərdən birini cəld götürdü. Yerə atıb şüşələri bir-birinə çırpdı.

İbad yan oturacaqda əyləşəndə alnıçapıq əsgər sükan arxasına keçdi. Hamı dərhal başa düşdü ki, yenə onun gizlin bir planı var. Bilirdilər ki, bu mallara görə onların dalınca gələcəklər.

—Sür!

—Ön cəbhədə döyüş gedir, arxa cəbhədə alver. — Əsgər təəssüflə dedi. — Kimnən döyüşək? Dost kimdi, düşmən kimdi? Bilmirik cəbhə önmüzdədi, yoxsa arxamızda...

Maşın asfalta qayıdanda sürətini yiğdi. İbad maşının sağ güzgüsünü özünə münasib əyib arxaya baxdı.

—Bas qaza! — Rayonun ərazisində çıxanda İbad sözü elə tərzdə dedi ki, hamı arxaya çevrildi.

UAZ gözlərini bərəltmişdi, işıqlarını qırpa-qırpa işaret verirdi. Qarşısına keçən maşınları sağa-sola qovub özünü təcili yardımına çatdırmağa çalışırdı.

—Salmanovdu!

Əsgər təcili yardımın sirenini, başındakı işıqları qoşdu. İndi səs-küydən onun qarşısına mal-qara da çıxmırıldı.

Qabaqdakı postda bir dəstə milis gözləyirdi. "Kalaşnikov"una güvənən iki orta yaşlı kişi özündə cəsəret tapıb yolun ortasına çıxmışdı.

—O neynəmək isteyir? — Arxadan boylanan əsgər həyəcanlıydı.

—Dayanma! — İbad güzgündən gözünü çəkmirdi.

—Vurum? — Sükandan bərk-bəkr tutmuş əsgər soruşdu.

—Vur!

Postda sinəsini qabağa vermiş milis avtomatını maşına tərəf tuşladı. O biri əlindəki zolaqlı taxtayla hədələyərək dayanmayı tələb edirdi.

Posta təxminən otuz metr qalmış silahlı milis özünü yolun kənarına atdı.

Milislər maşınlarına doluşub, uğultuya keçən UAZ-in dalınca götürüşdülər. Tozanaq yolun kənarındaki çinar ağaclarının başına qədər qalxdı.

Komandırın UAZ-ı daha cəsarətliyidi. Qabaq pəncərədən burnunu çıxarımış "Makar", sahibinə güvənən qorxaq it kimi, hərdən bir-iki ağız hürüb, içəri çəkilirdi.

Təcili yardım maşını hər rayonun postunda bir-iki maşını qızışdırıb arxasında sürüyürdü. Zərdab postunda daha tədbirli tərpənmişdilər. Bir hərbi rəngə boyanmış ZİL maşını onların qarşısıyla gedirdi, hərdən də əyləci sərt basırdı ki, təcili yardım özünü ona çırpmaqdan qorxub sürətini azaltsın.

—Qabaqda Taxta körpünün postu var... — Əsgər İbadə xatırlatdı.

—Bu ZİL daha yaxşıdı. — İbad maşına müştəri gözüylə baxındı. — Üstü örtülür, yeri də çoxdu.

Təcili yardım nə qədər sağa, sola manevr eləsə də, fürsət tapıb qabağa keçə bilmirdi.

Taxtakörpü postuna iki kilometr qalırdı. ZİL onları körpüyü dartıb aparırdı. Dar körpü qarşalarında bağlanmış darvazaydı, ordan nə sağa yol dönündü, nə sola.

—İbad, gərək yesiklər qalayırdı. İndi milislərə təhvıl verərdik. Salmanov cəzasını çəkərdi.

—O, milislərə spirt apardığımızı deyib. Bu qədər adam dalımızca maşına görə gəlmir. İstəyir ki, öz maliyla bizi ilişdirsin.

İbad arxaya çevrildi. Ona ən yaxın oturmuş əsgərə dedi:

—Bu ZİL-i çasta apararsan! — Əsgər gözünü döyəndə İbad anladı ki, onu ətraflı başa salmalıdır.

Körpünün o biri başında maşınlar, milis əməkdaşları boy-boya vemişdilər.

—Bizi körpünün ortasına qədər buraxacaqlar... — İbad ağzını açan kimi əsgərlər aralarındaki müzakirəni dərhal kəsdilər. Onun qurduğu plana diqqət kəsildilər.

Maşınlar arxadan gəlib haqlamışdı. ZİL körpünün ortasında köndələn dayandı. Təcili yardım çatanda onun kimi yolun ortasında buruldu, yan qapısı ZİL-in qapısına yaxın düşdü.

Əsgərlərdən dördü maşından yerə ayağını qoyan kimi geriyə qaçıdlar. Maşınların üstünə dırmaşış arxasından düşərək dolu qarınlı milislərin əlindən sıvişib çıxdılar. Bir dəstə adamı dallarınca geri qaytardılar. İbad ZİL-in altından yumalanıb keçdi, körpünün başındaki postun üstünə yüyürdü. Elə ziqzaq qaçırdı ki, ətəyi ələ keçmirdi. Havaya güllə atırdılar.

Qarışındakı milislərdən biri avtomati ayağa verdi. Qabağa tuşlamışdı. İbad ona çatan kimi yerində sıçradı, ona tuşlanan avtomatın lüləsinə ayağının altıyla zərbə vurdu. Avtomat geri təpdi, milis arxaya yumalandı. İbadın ayağı yerə dəyəndə yumruğu birinin, dirsəyi o birinin çənəsini oynatdı. İndi dərk elədilər ki, bu cavan oğlan onları göz açmağa qoymur. İbadın bağırtısı da onları çasdırırdı, səsiylə də həmlə etmişdi. Çalışırdı onu dairəyə alsınlar.

Hərdən ona dəyən zərbələr, avtomat qundağının sərtliyi vecinə də deyildi. Təpik zərbələri o qədər cəld idi ki, qarşısındaki adam onu hardan, nə vaxt vuracağını görmürdü. Yerə yixilan durmaq istəmirdi.

İbad arının yuvasına çomaq soxub, məqam tapan kimi üzü Ağcabədi yolu-na tərəf qaçdı. Ağzının-burnunun qanı bir-birinə qarışmış milislər onu qovaladı.

Salmanov UAZ-dan düşən kimi milis zabitlərini yanına çağırıldı. Təcili yar-dımın arxa qapılarını açmışdılар, örtüklerin hərəsi bir tərəfdəydi. Salmanovun dediyi yesiklər heç kimin gözünə dəymədi. Salmanov pərtliyi içində atdı, ağızı köpüklənə-köpüklənə söyüdü. Adama elə gəlirdi, bu saat qan beyninə vura-caq, gicgahında, boğazında şışən damarlar deşiləcək.

—Hanı, komandır, bəs deyirdin əsgərlər maşında erməni spirti qaçırdır? — Milis mayoru maşına göz gəzdərib soruşdu.

—Qaçırdıb. Gizlədib hardasa. — Bir anlıq düşünüb dedi. — Yolda! — Salma-nov bağırdı.

“Hardasa təqibdən əvvəl gizlədib. Milisdən əvvəl əsgərləri töküb tapmaq lazımdı”. — O, düşündü.

—Mən tələb edirəm, o cinayətkar tutulan kimi mənə xəbər verilsin. Mən ona başa salacam, bu ağır gündə texnikanı qaçırməq nə deməkdi. Onun tayıları döyüşür, bu spirt qaçırdıb ruslara satır. — Salmanov UAZ-a oturdu.

—Hara gedirsən, komandır, izahat yazmalısan. Maşın sənindirsə, o, necə spirt qaçırdıb sata bilər?

—Bir oğrunu əlli nəfər əlindən qaçırdır, mənə deyirən izahat yaz. Getsin sənin uşaqların hələ onu tutub gətirsinlər. Mən gəlib izahat yazaram. Maşını qaçırdıb, hardansa spirt yükləyib.

—Hanı bəs?

—Axtarsan, taparsan.

UAZ özünə birtəhər yer tapıb geri qayıtdı.

Milislər tutub qolunu qanırdıqları əsgərin qarnına, mədəsinə vura-vura gətirdi. Salmanovun maşını onun qarşısında dayandı. O, maşından düşən kimi başı sarıqlı əsgərin boğazından yapışb sıxdı. Ağzını o qədər yaxına dirəmişdi ki, əsgər istəsə diş atıb Salmanovun burnunu qopara bilərdi.

—Yükü harda gizlətmisiz?

—Nə yük?

—Nə aparırdız maşında?

—Biz sançasta gedirdik. Yaralıyam. — O, qəsdən ucadan dedi ki, arxada dayanan milis mayoru eşitsin.

—Nə sançast ə, köpəyoğlu. Məni dolamışan? Harda gizlətdiz? — Solaxay yumruğu əsgərin mədəsinin başına girdi. Əsgər ağrından elə gücənmişdi ki, üzünün qıpqırmızı dərisi az qalırkı dolmuş şar kimi partlasın.

—Onu maşına gətir. — Milis mayoru bağırdı.

—Nəfəsinizi qaraldacam. — Salmanov sözünü deyib onun boğazını məcburən buraxdı. UAZ-a oturub getdi.

Maşında gizlənmiş əsgər ilan kimi sıvişib aşağı düşməşdi. Yumalanıb girmişdi maşının altına. İndi də məqamı çatan kimi ZİL-ə qalxıb sükanın arxasında oturdu.

Kimsə postdan qışqırırdı:

—Yolu açın! Çek o zibili qırğa! — ZİL-i deyirdi.

Əsgər arın-arxayı üzünü yola tutub körpünü keçdi. Yerdə zariyan, qalxıb oturan milislərin başı özlərinə qarışmışdı. ZİL-in sürücüsü arxadan qaça-qaca bağıranda maşın körpünün o başına keçdi. Maşını bir dəfə asfaldan çıxartdı, — yolun, daşın, çınlılin tozanağını qaldırdı, arxa görünmədi.

İbadın əsgərlərindən ikisini Zərdab yolunda tutmuşdular. Qollarını bağlayıb, düşmən kimi təpiklədilər. Sürüyüb maşına gətirdilər.

Qarşında avtoparkın hündür beton hasarı sıñesini qabağa vermişdi, ona qədər gələn yollar burda bitirdi. Nisbətən cavan milislər arxayınlasdılar ki, indi bu dələdüz idmançı oğlanın qaçmağa yeri yoxdur. Elə bu daldalıqda künce sıxışdırıb qusana qədər döyəcəklər.

İbad bir neçə saniyelik ayaq saxladı, başını çevirib arxaya baxdı; beş-altı nəfər yaxınlaşdı. Elə bil yerdən güc alıb ayaqlarına yiğdi, birdən yerindən sıçradı. Beton divarı çıynıyla vurub aşırıdaq kimi qaçıb, bağırırdı. Hamının gözlədiyi kimi hasara çırplımadı, pişik cəldliyi ilə ayağını sağda, solda dəlmə-deşiklərə qoyub, hasarın üstünə sıçradı, dartınıb yuxarı qalxdı, həyətə tullandı. Toz basmış quru böyürtkən kolluğunun ortasına düşdü. Qupquru tikanlar onu çırmاق-çırmاق diddi. Bir müddət tərpənmədi. Hasarın o üzündən gələn səsləri eşidirdi.

—Boo, bura nətəhər çıxdı ə, o?

—Dırmaş hasara! Tez! Qoymayın qaçsın.

—Rəis, ora çıxməq olar?

—Qalx! Köpəy oğlu! — O, bağırdı. — O da sənin kimi adamdı də.

Milislər hasar betonla güleşirdi, çırmاقlaşdırdı, hər dəfə də ayaqları sürüyürdü. Özlərini qaldırıb hasarın başına qoya bilmirdilər. İkisi birleşib birini qaldırıb. Qaçıb yorulmuşdular, nəfəsləri kəsilirdi. Əllərini beton piltənin başına birtəhər çatdırılsalar da, özlərini yuxarı darta bilmirdilər, qolları titrəyirdi. Leytenant söyə-söyə hədələyirdi ki, hasara dırmaşmasalar, gəberdəcək. Kəmərinə taxlığı “Makar”ı qeyri-şüuri çıxartmışdı, onların başının üstünə üç-dörd gülə buraxdı. Tanımadığı bir əsgərin onların içində cin kimi girib, hamını bir-birinə vurmaşı, sonra da bu boyda hasarın üzündən quş kimi uçub getməsi arına gəlmişdi.

—Dırmaş! Qalx! — O, bu dəfə “Makar”ın burnunu bir az da endirdi.

İbad yumruqlarını sıxdı. Qollarını üzündə çarpazlaşdırıb tikanları ürkütəndən yavaş-yavaş qalxdı. Onun paltarına, dərisinə soxulmuş tikanların amansız burunları qırılırdı...

Əsgərlərdən ikisi hasarın üstünə ölüm-zülümlə qalxanda o, çoxdan getmişdi. Heç kim kolluğa tullanmaq istəmirdi.

Leytenant söyə-söyə Taxtakörpüyə tək qayıdırı. Bu darboğaz postda bir əsgərin əlində aciz qaldıqlarını hamı bir-birinin üzünə baxıb çıynını çəkərək etiraf edirdi.

Milis mayoru ondan tələb elədi ki, hamını yiğib bölməyə gelsinlər, izahat yazılmalıdır. Döyüdüklərinə görə ifadə versinlər. Leytenant ağızı-burnu partlamış milislərə iyrənirmiş kimi baxdı.

\* \* \*

İbad milis idarəsinə geləndə şikayət edib, izahat yazanlar getmişdilər. Onu rəisin otağına növbətçi milis gətirmişdi. İçəri girəndə rəis onu altdan-yuxarı maraqla süzdü, hələ də üstü-başı toz-torpaq içindəydi, əllərinin üzündə tikanların izi qalmışdı.

Növbətçi milis otaqdan çıxanda İbad özünü tanıdı.

—Əsgərlərimi bura gətiriblər.

Rəis arxaya yayxanıb gülümşədi:

—Deməli, İbad Hüseynov sənsən... — O, qarşısındaki cavan əsgəri bir də süzdü. Ayağa durub stolunun arxasından çıxdı. — O qədər postlardan, milisin əlindən qaçan... Hələ çoxunu döymüsən də.

—Bəli.

—Bu qədər adam səni tuta bilməyib, sən özün öz ayağınla gəlmisən...

—Mən istəməsəm, heç kim məni tuta bilmez. Əsgərlərimə görə gəlmışəm. Gəlmışəm deyəm ki, mən bir neçə günlük çasta qayıtmalıyam. Əməliyyata getməliyəm. Qayıdanda gəlib, cəzam varsa, çəkərəm. Amma əsgərlərimi içəridə incitməsinlər.

Rəisin üzündəki təbəssüm böyüüb gülüşə çevrildi. Yaxınlaşış əlini onun ciyinə vurdu:

—Bu qədər özündən razısan, hə? Səndən xoşum gəldi. Mənə bax, bu adamları necə döydün? Əllərindən necə çıxdın? Deyir, hələ beton piltənin başına tullanmışan...

—Məcbur idim.

—Gəl bura, gəl otur.

—Üstüm tozdu.

—Otur, otur. — Stulu çəkib ona yer göstərdi. Özü də keçib qarşısında əyləşdi. — Salmanovla nə əlaqən?

—Maşını təmir eleməliyidilər. Bu gün götürməliyik. Çastın cəmi bir maşını var. Onu da Qasım Bayramov verib. O olmasa əsgərləri səngərə aparıb-gətirə bilmirik. Yaralını, öleni çıxartmaq olmur. Salmanov bizim maşını Gəncəyə alverə göndərib. Mən də onun malını aparan təcili yardım maşınını qəçirtdim.

—Malını? Nə malı? Təcili yardım maşınınında yaralı olar, ölü olar. Mal nədi?

—İcazə verin bu cavabı özümə saxlayım. Salmanov istəsə, sizə deyərəm.

Rəis ibadın fikrini dərhal başa düşdü, məmnun halda başıyla razığını bildirdi.

—Nə oldu, təcili yardım maşınını apardın?

—Yox, qarşımızı kəsməyə ZİL göndərmişdilər. Gördüm, xoşum gəldi. Əsgərim onu çasta apardı.

Rəis məttəl baxdı:

—Deyirsən, ZİL-i o qədər adamın içindən apardılar?

—Məcbur olmasam, aparmazdım.

—Bax, bu pis oldu. - O, sözü vurğuladı — Şikayət gəlsə, demək, sənin işin müşküldür.

—Burayla ora bir deyil axı. Orda camaati ölümün qabağına aparan inamdi, ümidi. Döyüşə girən uşağın yarısından çoxu sağ qayıtmır. Sağ qayıdan da yanında öleni, yaralını görür, səhəri gün qaçıb gedir. Yenə kəndlərin camaatı qalır, döyüşür. Başqa kömək yoxdu. Bu da bizim maşını Gəncəyə alverə göndərir. Xəstəni, yaralını qoyub, təcili yardım maşını Salmanova yük daşıyır... Biz orda döyüşürük, bunlar burda kiminsə etəyindən tutub pul qazanır.

—Sən Salmanov haqqında nə bilirsənsə, yaz. Nə yük olub maşında? Mən onun işinə baxdırırmı.

—Şikayət, ərizə mənim işim deyil, rəis. Mən bura gəlmışəm deyəm ki, gələcəm.

—Sən hardan bilirsən ki, mən səni buraxıram? — Üzü birdən-birə ciddiləşdi.

—Çünki mən söz verirəm. Sabah əməliyyata getməliyəm. Çox vacibdir. Qayıdım, bu şikayətlərin cəzası nədir, çəkərəm.

Otağın qapısı döyüldü, ardınca milis içəri girdi.

—Rəis, xəbərləri eşitdiz? Radio açıq deyil? — Təlaşını gizlədə bilməmişdi.

İkisi də ona baxdı:

—Nolub?

—Vertalyot qəzaya düşüb. İndi dedilər. Hamısı ölüb. Danışığa gedənlər. Qarakənddə olub. Deyirlər, dumanlı hava olub, vertalyot dağa çipilib.

Rəis qolları yanına düşmüş halda arxaya yayxandı. Matı-qutu qurumuşdu. Eləcə baxır, eşitdiyini ağlına sığışdırmağa çalışırdı.

— İran radiosu xəberi dünən verib. Yerevan radiosu da. Bakı bu gün eşidib.

— Qarakənddə? — İbadın indi yadına düşdü. — Yalan deyirlər. Mən həmən vertalyotu gördüm. Mi-8 Qarakəndə gedəndə mən əməliyyatdan qayıdırıdım. Həmən vaxt gecə yağış yağmışdı, dağlarda nə duman varydı, nə də çiskin. Onu vurublar.

Rəisin ağlına batmadı:

— Ona ermənilərin cəsarəti çatmaz. — dedi. — Yox... Bu qədər ağı eləyə bilməzlər.

—Onu vurublar. — İbad əminliklə dedi. — Mi-8 heç vaxt dağa çırpıla bilməzdidi. Sizə deyirəm ki, mən onu gördüm, Ağdamnan qalxmışdı, gəlib üstümüzdən keçdi. Açıq havaydı...

—Ta denən, bu hökumətin beli qırıldı də. — Rəsin oturmağa hövsələsi çatmadı, otaqda gərgin-gərgin gəzişdi. Radionu açdı. Xəbərlər qurtarmışdı. Burmacı fırladıb, dalğaları qarışdırıldı, xışıldada-xışıldada səs axtardı. Xanəndənin uzun-uzadı zənguləsi otağa yayılonda əsəbileşib söyüdü, radionun ağzının üstündən vururmuş kimi, düyməni basıb söndürdü. — Belə şərəfsizlik olar? A kişi, orda bilirsən kimlər varydı? Dağ boyda kişilər... Dağdan da ağır kişilər. Dövlət katibi, baş prokuror, daxili işlər naziri... sayseçmə adamlar... Bunlara bax, bunlar hələ musiqi verir.

Rəis hələ də balaca otaqda özünə yer tapa bilmirdi, indi İbadın fikriylə razılışdı. Başıyla təsdiqlədi:

—Sən hələlik get. — dedi. — Görünür, ara yenə qarışacaq. — Təəssüflə kağızları göstərdi. — Hamısı ərizə yazıb. Bunlara baxmağa məcburam. Mənimkilər geri götürəcək. Salmanovu, o biriləri deyə bilmərəm. Görüm bu işi necə yoluna qoyuram. Bu hadisə də məni lap dilxor elədi.

İbad ayağa durdu, istədi əl versin, əlinin üstünə baxıb, geri çekdi.

Bayaqdan bəri gözünü rəisdən çəkməyən milis əmr alacağını hiss edən kimi duruşunu şaxladı.

—Get komandırın iki uşağın çıxart.

Rəis İbadla bərabər otaqdan çıxdı, onun qoluna girmişdi, aşağı düşdülər. Hadisəni hələ də ağlına sığışdırma bilmirdi. Fikirlərini İbadla bölüşdürdü. Açıq havada vertolyotun dağa çırpıldıǵına inanmadığı kimi, ermənilərin cəsarətinə də, bunun bir xəyanət olduğunu da inanmaq istəmirdi.

Növbətçi milis iki əsgəri çölə qədər ötərdü.

Rəis əlini havada yelləyib sürücüsünü çağırıldı.

—Bunları çasta apar, Xocavəndə. — İbada əlini uzatdı. — İki nəfəri saxlamaǵa məcburam.

—Başa düşürəm.

—Düz deyirsən, düşmən şərəfsizdir. Hardadı o mərd düşmən ki, çıxa, mərd-mərdana vuruşasan.

İbad onunla əl tutuşdu. Başıyla əsgərlərinə işaret etdi, maşına əyləşsinlər. Onlar həyətdən çıxanda Salmanovun UAZ-ı gəlib pilləkənlərin qarşısında dayandı.

—Tutmusan o maşın oğrusun? — Salmanov özündən razı ədasiyla ona yaxınlaşdı.

Rəis onun yerişinə, ərkyana hökmünə baxıb deməyə söz tapmadı.

—Yox.

—Niyə? Çətin məsələdi? Çəsta iki milis göndər, gedib qapazlayıb gəlsinlər də. Bəs əsgərlərin ikisinin tutmuşdular mən orda olanda...

—Onlar içəridədi. Mənə bax, Salmanov, sənin nə malin olub o maşında?

Salmanov gözünü rəisin üzündən çəkmədən qəfil şillə kimi dəymış sualın altında özünə yol axtardı.

—Təcili yardım maşınında nə olar? Qospitala iyne-dərman gedirdi. Dövlətin malına ziyan vurublar. O başıpozuq gədənin yeri türmədi. Cəzasını da çəksin.

—Yaxşı. Yəqin səndə malin siyahısı var. Araşdırıb baxarıq nə maldı, kimə nə qədər ziyan dəyib.

Salmanov bir anlıq duruxdu, ona baxıb başını yırğalayan rəisin dilinin altında nə gizlətdiyini gözlərində axtardı. İstədi bir az da hökmünü göstərsin, rəis imkan vermədi:

—Burda sorğu-sual işinə mən baxıram. — Ayağının ucuyla ikisinin arasına xətt çəkdi. — Oğru dediyin o komandir sənin yanına niyə gəlmişdi? Aranızda nə məsələ olub? Bütün xırdalığı izahatında yazarsan. Keç içəri. Biz də görək ortaya nə çıxır. Uşaqlar burdadı, sənə kağız, qələm verərlər. — Rəis dönüb binaya girdi.

Salmanovun sözü dodağından asila qaldı, hiss elədi ki, içində zəncirlənmiş vəhşi varlıq bədənindən ruh kimi çıxıb rəisi arxadan tutmaq, qanırb boyunu qırmaq, xirdəyini çeynəmək istəyir. Bütün acığını ağızına doldurub yerə tüpürdü, pilləkənin başından həyətə endi. Ərizədə nə yazacağını düşündü. “Yox, bunun gərək başına torba keçirib, basasan maşına, aparıb bir qəbiristanlıqda çırpasən, sonra da leşin verəsən Vartana, Aşota, deyəsən, di get, al gətir pulumu, ala, bu da sənə İbadın başı... Beləsini gərək döyüşdə vurub öldürəsən. Yox... Mən səni sağ qoymaram. Sən qanmalısan Salmanov kimdi, onun qabağından qaçmaq olar, ya olmaz”.

—Bəs ərizə? İzahat? — Sürütü zabit Salmanova yaxınlaşdı.

—Xasay yazıb. Yazıb ki, üstümə silah dirədi, dartıb maşından düşürtdü. Bu qədər milis şahiddi. Onsuz da tutulacaq. Qaça bilməz, amma sən də get yaz.

—Mən axı orda olmamışam.

—Nə fərqi var? Sən olmamışan, postda bizim əsgərimiz olub. Biri də sən, səni də vurub.

—Deyirsən yəni quyruğu ələ keçər?

—O uşaq onsuz da mənim əlimdədi. — Maşına tərəf birlikdə addımladılar.

— Bilirsən, yapışdığını ölsəm buraxmaram, qopartmalyam. Bizdən iki uşaq göndərərsən. Könüllüdü guya. Qoy, gedib onun dəstəsinə girsinlər. Hər hoqqasından xəbərimiz olsun. Tapşırıq verəcəm.

Zabit ondan ayrılib iti addımlarla binaya tərəf gedəndə Salmanov kitelinin döş cibindən qırmızı qutulu “Marlboro” çıxarıb damağına qoydu. Alışqanın qapğını baş barmağıyla açıb, yandırdı. Maşında əyləşdi. Qolunu pəncərədən çölə çıxarıb İbadı düşündü.

İbada ələ gəlirdi ciyinin üstündə yaş qum čuvalı var, boynu o čuvalı güclə saxlayırdı. Göz yuvasında bəbəklərini qızışmış kürə kimi hiss edirdi. Maşın yırğaladıqca gözünün qapağı yumulur, bədəndən ruhu pərvazlanırdı. Özünü hardasa qəribə bir yerde görürdü. Hər tərəfdən itlər üstünə cumurdu. Itlərin ağızı adam ağızlığıdı. Bəzilərinin dişləri qırılmışdı, bəzilərinin çürümüşdü. İbad ortalıqda qalmışdı, bilmirdi üstünə hansı gələcək, hansından qorunsun. Aralıda, hündür divarın arxasından qadın çıçıtları gəlirdi. İbad o hasara tərəf getmək istəyirdi, itlər qoymurdu. Birdən hiss elədi ki, şalvarının balağından

yapışmış it onu da özüyle torpağın altına çekir. İtlər əriyirmiş kimi, torpağa qarışdıqca, onun ayağı da getdikcə itirdi. Nə qədər dartsa da ayaqlarını itlərin ağızından ala bilmirdi.

İbad diksinib oyandı. Maşında olduğunu anlayanda ürəyi sakitləşdi. Qeyri-ixtiyari ayaqlarına baxdı. Sonra yuxusunu xatırladı. Hündür hasarı gözünün qarşısına gətirməyə çalışdı. O divarları heç vaxt görmədiyinə əmin idi. Qadınların erməni kişilərinin əlində olduğunu düşünəndə xəcalət çəkirdi. İstəyirdi həmin vaxt heç kim onu görməsin. Qeyri-ixtiyari beynində fikir dolaşdı: "Axı nə vaxta qədər biqeyrət olmalıdır? Biz namussuz, şərəfsiz xalq deyilik axı. Niyə bizim qadınlar onların əlində əsir olsun? İstədikləri kimi oynasınlar. Barışq-zad da olmayacaq. Ola da bilməz. Bunları bu dəfə bağışlamaq olmaz".

Milis maşını Söyüdlü postunun girişində dayananda saat səhərə işləyirdi. ZİL çəsttin ortasında durmuşdu. Yumuşdular, məntəqənin qarşısındaki işığın altında dəmirin tünd yaşıl rəngi, taxta kuzovu, üstünün komfulyajlı tenti maşının nə dəqər təzə olduğunu düşmən gözünə soxurdu. İbad maşının qapısını açıb kabinə baxdı.

—Bizdə rəssam oğlan varydı ha... Adı yadımdan çıxdı. Onu çağır.

Əmri alan əsgər kazarmaya qaçırdı.

—Bizim uşaqlara de gəlsinlər.

—Komandır, keşfiyyatın uşaqları arxadadı. Məşq edirlər. — Həyətdəki əsgər İbadın sözünü eşidib hamidan əvvəl dilləndi. — Bu gün azı əlli adam gəlib. Könüllü. Hamısı da deyir İbada görə gəlmışık. Onun dəstəsində olmaq istəyirik. Eyvaz komandır də uşaqları böldü, İlyas komandırın də, Əbülfət komandırın də dəstəsine göndərdi. Bu dəfə lap coxuq.

Ağacın altında durub əmr verən Sabir hənirtiyə çevrilib baxanda İbadı yanında gördü, üzünün ifadəsi dəyişdi.

—Nə vaxt gəldin? — İbad soruşdu.

—Günorta.

—Ailəni eşitdim. Əbülfət danışdı. Uşağı tapdın?

—Tapdım qızı... — Sabirin gözləri doldu. — Onu da verdim... — Sabir adı utana-utana çəkdi. — Şuraya.

—Bəs anası?

Sabir başını buladı.

—Ağcabədidə sahə müvəkkiliylə görüşdüm. Deyir, onları mən idarəyə gətirdim. Deyir, dedim kəndə qaytarım, evinə, ərinin yanına, Maya deyib yox. Uşağımı qonşular Bakıya aparıb, körpədi. Gedib onu almaliyam onlardan. Mən də otuzdururdum Bakıya gedən avtobusa, göndərdim. Azər deyir Bakıya gəldik. Binanın girişində məni ötürdü yuxarı. İkinci mərtəbədə olur Şura xalası. Deyir, məni evə ötürdü, özü girmədi, dedi gedim bacını götürüm gəlim. Getdi, gəlmədi. Gedib qonşularımı da tapdım. Dedilər, Maya bura gəlməyib. Onu axırıncı dəfə milis aparanda görüblər.

—Darixma, uşaq deyil ha. Ağlı başında adamdı.

—Onun ağlı başındadı, amma fikirləşməkdən mənim başımda ağıl-zad qalmayıb. Qorxduğum bir şey var... — Sabir sözünün ardını gətirə bilmədi. Başını yana çevirib əsgərlərə baxsa da, gözləri qaranlığın içində Mayranuşu axtardı.

—Gərək qalib yoldaşını axtaraydın.

—Necə? Milisə gedib nə deyəydim? Arvadım itib, adı Mayranuşdur. Deməzlər ki, ə, köpəy oğlu, o boyda torpağın əldən gedir, bu boyda millət, camaat küçələrdə qalıb, şəhid basdırmağa yer tapmırıq, xalxin balasını diri-

diri soyub işgəncə verirlər, qız-gəlin əsirlikdədi, sən gəlib erməni arvadını axtarırsan?

—Təki salamatlıq olsun. Gələr. Bu gecə uşaqları götürüb əməliyyata gedəcəm...

—Uşaqları? Bəs mən?

—Sən Bakıya qayıt, uşaqlar anasız, atasız qalmasın.

—Mən əməliyyata getməsəm, buralarda qalsam, fikirdən olərəm. Heç olmasa bir-iki erməni öldürüm, üreyim soyusun.

—Yaxşı. Elçinə, Müşfiqə, Sahibə də denən. Sənə bir xəritə göstərəcəm. Gələrsən, içəridə danışarıq. — İbad dönüb getmək istəyəndə yeni gələnlərə baxdı. — Bunları da tapşır Aydına, biz gələnə qədər məşq keçsin. Gələndə görərik neçə nəfər qalıb.

—İbad, rəssam oğlan maşının yanındadı. — Əsgər yaxınlaşıb dedi.

İbad maşının yanına çatanda rəssam yerə çöməlib siqaret çəkirdi. Onu görən kimi, durub siqareti atdı.

—Birincisi, mənim dəstəmdə əsgər siqaret çəkmir. Ya siqaret, ya kəşfiyyat dəstəsi. — Maşının qapısına yaxınlaşıb dəmirin ortasını şillələdi, — bura ayparanın içində boz qurd şəkli çəkə bilərsən?

Rəssam sevincək qapını sığalladı:

—Elə gözəl çəkərəm. Yekə, bax, bu boyda... İki qapıya da. Aypara, içindən başı çıxan boz qurd göyə baxıb ulayır... — Rəssam xəyalı görüntünün qapıda rəsmini təsəvvür edib, həvəslə göstəirdi.

—İki saat vaxtin var. — İbad sözünü deyib məntəqəyə getdi.

Eyvazın otağının qapısı aralıydı. İçəridən dəhlizə səsqarışq ensiz işiq zolağı düşürdü. İbad otağa girdi. Qardaşları bir stolun başına yiğmişdi. Onu görəndə bir anlıq susdular. İbad gəlib oturana qədər heç kim danışmadı.

—Niyə gec gəldin?

—Əlinin üstünə nolub?

—Dalaşmışan?

—Hardaydın?

Qardaşlarının biri cavab almamış, o biri sual verirdi.

—Üstüm vətən tozudu, — İbad gülümsəyərək özünü dardı. Stuluna yayxandı. — Əlimin üstünü də kol-kos cırıqlayıb. Ağcabədidə bir az işim varydı. Ləngidik.

—Evə getmişdin? Mamgilnən görüşdün?

—Yox.

—Yox? — İlyas təəccübləndi.

—Niyə? — Əbülfət onun bəhanəsini üzündən oxumağa çalışdı.

—Ağcabədidə ola-ola ordan evə gedib uşaqlarnan görüşməmisən?

—Vaxt olmadı. Eştidiniz vertolyot məsələsini? Qarakənddə vurublar. Biz Qartallı təpədən qayıdanda o Mi-8-i gördük. Yalandan deyirlər dumanlı hava olub, dağa çırılıb. Vurdular onu. Sən də mənə deyirsən, nazirlikdən əmr gəlib, sülh olacaq. Danışq gedir. Döyüş dayanıb... Dayanmayıb. Burda belə arxayıñ oturmaq olmaz.

—Neyniyək? Bizə müharibə lazımdı? Sülh yoluyla məsələ həll olunsa yaxşıdı. Qasım Bayramov da tapşırıldı.

—Eyvaz, sülh ola bilməz. Elə danışırsan ki, guya erməniləri sən də o Qasım Bayramov kimi birinci dəfə görürsən. Elə bilirsən orda ermənilər dinc dayanıb? Hər yerdə post qurub, möhkəmlənir.

—İbad, — Əbülfət onu təmkinlə başa salmağa çalışdı. — Bu günə qədər hərbi nazirlik yoxuydu. Öz başımıza istədiyimizi edirdik. Bir köpəyoğlu

erməni də buralara burnun soxa bilmirdi. İndi hərbi nazirlik var, əmri onlar verir, biz döyüşürük. Özün bilirsən ki, əmrədən çıxmaq olmaz.

—Sizə xəritəni göstərdim. Onların planlarını bilirsiz...

—Bəlkə, sən o plan-xəritəni nazirliyə verəsən?

—Etibar eləmirəm. Kim dostdu, kim satqın, indi bilinmir. Nazirlik gedib o tərəfdə olanları görməyib. Bizim camaatı, arvad, kişi, lüt soyundurub hamisini bir-birinə tikanlı məftilə bağılmışdır. Fermanın yanında gülleləyib öldürmüdürlər. Biz neynirik? Oturub sülh dilənirik. Bizim kəndləri işgal eləyən onlar, camaatımızı öldürən onlar, evlərimizi dağdan onlar, biz durub sülh istəyirik. Erməniyə yalvarmalıyıq ki, sən Allah, bizi öldürmə, evimizi dağıtma, içazə ver öz torpağımızda biqeyrət damgasıyla yaşıyaq, hə? O qədər əsir götürüb'lər, arvad-uşaq öldürüb'lər. Bunları bağışlamaq olar? Bize müharibə lazımdı.

—Bunların hamısı həll olacaq. İt indi sahibinə güvənib hürür...

—Boş sözlərdi. Qadını, qızı əsirlikdə olan millət sülh yox, qisas istəməlidid. Ağ bayraq yox, silah qaldırmalıdır. Mən istəmirəm sülh olsun. Mən biqeyrət deyiləm. Mən istəyirəm erməniləri İrvandan da kürüyək. Bir də tarixdə belə bir xəyanət təkrarlanmasın. Qanqrena eləmiş ayağı həkim kəsib atır.

—Sən də düz deyirsən, amma biz indi döyüşə bilmirik axı. Dövlət siyaset aparır. Ancaq müdafə olunmalıyıq. Silahımız da yoxdu. Əlimizdəkiləri də atıb qurtarmışıq.

—Bir svyaz maşınınə kəndin mal-qarasını, xalça-palazını satıb pulunu verdik. Camaat ağartı tapmir uşaqları yavanlıq eləsin. Ayaqlarının altı yalnız qalıb. Gülləni, topu-tüfəngi nəyənən alaq?

—Düz deyir Əbülfət, nazirliyin əmriyinən oturub-durmağa məcburuq.

—Qoy onlar yalvarsınlar bizi. Sülh istəsinlər, sığınacaq istəsinlər, ev də yox ha, kənd də yox ha, sığınacaq. Donuz pəyəsi. — İbad stuldan durdu. — Kim nə deyir-desin, bizə sülh yaraşmir. O sülh biqeyrətçiliyi, qorxaqlığı boynumuza almaqdı. Ermənilərin qarşısında, öz torpağımızda gözükögəli yaşamaqdansa ölmək yaxşıdı. — İbad qapiya təref getdi. Eyvaz onu çağırmaq istədi, dili dönmədi. İbadı çağırıb qarşılardan oturtmağa bəhanə tapmadılar.

İbad otaqdan çıxanda dəhlizə düşən işq zolağını yaridan kəsib qapının arxasında saxladı.

Xüsusi təyinatlı dəstənin otağı ümumi kazarmadan ayrıydı. İbadın çarpayısı seçilirdi, çarpayının söykəndiyi divarda Türkiyə bayrağıyla Azərbaycan bayrağı yan-yana asılmışdı. Boz qurd şəkli olan karton bayraqların başındaydı. Hər bayrağın böyrünə himnin sözləri olan qəzet parçası yapışdırılmışdı. Aşağıda İbadın kiçik ölçülü şəkli vurulmuşdu.

İbad yuyunub otağa qayıtdı. Çarpayının başına səliqəylə qatlanıb qoyulmuş yeni formasını götürüb geyindi. Kəmərini belinə bərk sıxdı. Çarpayının altından hərbi çantasını götürüb içini eşələdi, qoyduğu hər şey yerindəydi. Çarpayının böyründəki kiçik dolabçanın balaca qifilini açdı, binoklu götürüb çantaya qoydu, bıçaqlarını kəmərinə taxdı.

Sabir içəri girdi.

—Gəl, Sabir... — Qırmızı dəri çantani götürüb içindən xəritə-planı çıxardı.

—Bu nədi, İbad?

—Qartallıdan gətirmişəm. Qarçakov adında bir komandirin olub. -Xəritəni açıb Amarast monastrını göstərdi. -Tarix müəllimi yəqin ki, bunu bilir.

—Amarast monastırı. Qafqaz Albaniyası dövrünə aid kilsədi...

—Onu yox, sən mənə deyə bilərsən bu monastırın girişi-çıxışı haradı? Nəyi var, nəyi yox?

—Qədim kilsədi. Mən tələbə vaxtı olmuşam orda. Qala kimi bir yerdi. İçəridə hücrələri var. Bir arakəsmədi... Ortalıqda kilsə... Pilləkənlə düşürsən aşağı... Orda da bir qəbir varydı...

—Gizlin giriş-içixiş...

—Yox, ele bir dənə qala qapısından girirsən birinci həyətə, ordan da ikinci həyətə. Bir də içəridə divarın üstünə çıxmağa yerlər varydı... Bir də ətrafında çəkil bağları, xırman, yoncalıq, əkin sahələri... Oradan oyana keçəl təpələrdi. — Sabir barmağını kağızın üstündə gəzdirib təxmini yerləri göstərdi.

— İstəsən, lap tarixini, memarını deyərəm.

—Onlar lazım deyil. Başqa heç kim bilməsin.

—Bilməz.

—Get gör qranat qalıbsa, hələlik adama bir-ikisini versin, yolüstü erməni postlarından götürərik.

Sabir çıxanda İbad xəritəni çantaya qoydu, dolabçaya atıb qılıflı bağladı. Hərbi çantasını ciyninə alıb qapıya tərəf yeridi. Nəyişə xatırlayıb qayıtdı, divardan şəklini ehtiyatla dərtib qopardı, getdi.

Binanın girişindəki şəhidlərin guşəsinə yaxınlaşış şüşə örtüyü kənarə siyirdi, öz şəklini şəhid şəkillərinin sırasına taxdı. Şüsə örtüyü siyirib bağladı. Maşına yaxınlaşdı. Rəssam əllərini silirdi. Maşının qapısında iri bozqurdun başı o qədər dəqiq çəkilmişdi ki, adama elə gəlirdi, həqiqətən, ulayır, — Arxasındaki ayparanın nuru onu diri göstərirdi.

—Yaratmışan!

—Komandır, hələ başqa rənglər yoxdu ey, yoxsa bundan da yaxşı çəkərdim.

İbadın əsgərləri gələndə o, yola düşməyə tam hazır idi. Avtomatını ciyninə atmışdı. Maşına qalxırdılar.

Mühərrik işə düşəndə Eyvaz, dalınca da Əbülfət çölə çıxdı. Eyvaz pilləkəni düşüb maşına yaxınlaşdı:

—Hara?

—Maşını yoxlayıraq. Görüm necə düzəldib.

—İbad, — Eyvazın qaşları bir az düyünləndi, baxışları daha da sərtləşdi. — Mən sənə bayaq başa saldım. Güllə atmaq yoxdu. Hələ ki, səbr elə. Tutub hərbi tribunala versələr, cavanlığın gedər.

—Dəmində ol. Söz verirəm ki, bir dənə də güllə atmayıacam. Maşınla gəzib qayıdırıq.

—Bunları hara aparırsan?

—Başına mükafat qoyub erməni, deyirsən tək gəzim?

—Elə bilirsən sənə inanıram?

—Darixıram, bir az hərlənək, qayıdaq. Görüm Qara Yusif necədi, Əmrənlarda nə var-nə yox...

Maşın yerindən tərpənəndə Eyvaz geri çekildi, həyətdən çıxana qədər arxasında baxdı. İbad onu güzgündən görürdü.

O getdikcə yollar, çöllər, evlər arxanı göstərən yan güzgülərdən çıxırı, lənt kimi açıla-açıla arxaya uzanır, ləndəki epizodlar sürətlə dəyişirdi. Bir-dən-birə qara boş kadrlar uzandı...

—İşıqları söndür.

—Bəlkə Xocavənddən gedək?

—Yox, ora çox qarışıldı. Aşağı yoldan sür. — İbad ağılına gələn fikri təəssüflə dedi. — Belə getsə, rayon əlimizdən gedəcək. Hami çəkilib, çıxıb evindən. Ancaq idarələrdi. Onlar da erməni... Bizim maşınları, adamları ruslar ələk-vələk eləməmiş rayona buraxırlar. Fikirləşdikcə dəli oluram.

Torpaq mənim, rayon mənim, amma idarələrin rəhbəri erməni. Bizi də terrorçu kimi axtaran, yoxlayan rus. Biz öz torpağımızda əsir düşmüşük, xəbərimiz yoxdu. Bunlar da mənə deyir nazirlik belə gəldi, elə getdi... Nazirlik gəlsin rayonun nəzarətin özünə götürsün də...

—Hələ yeni yaradıblar. Bəlkə nazirlik lap yaxşı işlədi.

—İşləsəydi, arvadı, qızı əsir düşən kişiyyə güllə atma deməzdi. Maykasını ağ bayraq edib, sülh üçün yalvarmadı. Silahdan, qoşundan verərdi, deyərdi gedin İrevanı da qaytarın. Gör onda erməni it kimi quyuğunu qısib bize yalvarır, ya yox.

—Komandır, o qədər satqın var ki. Onlara işləyən qurumsaqlar doludu. Geyiniblər formanı, alıblar əllərinə silahı, guya döyüşürlər. Qarət üçün döyüşənlər də var. İndi nə biləsən kimin məqsədi nədi? Yeni gələn əsgərlərin içində biri var, o danışır, deyir ki, bir əsgər gəlibmiş dəstələrinə. Könüllü. Orda-burda posta çıxıblarmış. Axırıcı dəfə on nəfər posta qalxıblarmış. Bu danışan yaralıymış, qalıb. O həmən oğlan Xoramurd postunda öz uşaqlarımızın hamisini öldürüb, keçib o tərəfə. Deyir, sonradan bildik ki, it oğlunun anası, nənəsi ermənidı.

Sürücülə İbadın arasında Sabir oturmuşdu, İbad onun qabaq şüşəyə düşən əksinə baxdı, kişinin üzünün ifadəsi əriyib başqa şəkil almışdı. Qolu qoluna dəyirdi, hiss elədi ki, səryiyrir.

—Hardan biləsən ki, hansısa kənddən, şəhərdən durub gəlmış adam həqiqətən qeyrəti oğuldu? Nə biləsən torpağı qorumağa gəlib, yoxsa səni satmağa? O yeni gələn oğlan and içirdi ki, Əsgərana hücuma keçəndə arxadan onlara güllə atırdılar. Nə qədər uşağı kürəyindən vurmüşdular. Deyirdi ki, mühasirədəydi, yarımız qabağa atırdı, yarımız geriyə. Bəlkə də elə ermənilər olub. Geyinib bizimkilərin palın-paltaların... Çoxu seçilmir axı... Orduya götürəndə qanın analiz eləmirsən ki, görüm bu ermənidı, yoxsa türk. Aramıza bir qanıqarışq düşdü, qurtardı də. Öz aramızdı, bizim ata-babamız da harda erməni qızı görüb, tutub...

—Yaxşı... Yaxşı... — İbad onun sözünü yarımcıq kəsdi. — Fikrin yolda olsun. Qabaqda post ola biler.

Dilağarda yoluna girmişdilər. Kəndin ortasından keçib gedən ensiz yol sağındakı, solundakı əkin sahələrinin başını bağlayırdı.

—Divanalılara dön. — Dördyola çatanda Sabir dedi. — Oralarda əkin sahəsi, meşə zolağı var. Maşını gizlətmək olar. Biz də sahəylə gedib düz monastırın qabağındaki təpəliyə çıxarıq.

Dördyoldan bir neçə yüz metr sonra iri gövdəli sıx əkilmiş çəkil bağlı göründü. Maşını ağacların arasıyla gözdən itənə qədər içəriyə sürüb yoldan uzaqlaşdırıldılar.

—Sən yola kimi qayıt, təkərlərin izini itir. — Qranatın birini sürücüyə verdi. — Bunu da bu qapıdan gir, o biri qapıya qoy. Nə olar, nə olmaz. Olar ki, gəlib açan olar. Aralıda bir yerdə gizlən. Biz qayıdana qədər də yerindən tərpənmə.

Sürücü qranatı onun əlindən aldı.

Onlar getdikcə qaranlığa qarışdırılar.

İbad bir neçə addım öndəydi. Bütün fikrini ətrafına yönəltmişdi. Təpənin başındakı fermanın uzun pəyələri, yem anbarları, məntəqə göründü. İbadın əlinin işarəsiylə əsgərlər yerə uzandı, o, bir az da qabağa gedib nisbətən hündür mövqe tapdı. Belindəki çantasından binoklunu çıxarıb, fermaya tuşladı. Pəncərelərdə işiq yanmadı, fermanın aşağısından ayrılan ensiz torpaq yol seyrək meşə zolağının içindən keçib, sarı keçəl təpəliyin arxasıyla

uzanırdı – Amarast monastrının qarşısına gələn ana yolla burda qucaq-laşındı.

İbad yoldan xeyli aralı, təpəliyin çətin ciğrlarıyla addımlayırdı, ən hündür təpəyə qədər yeni ciğir açırdı. Danışiq səslərini eşidəndə dayandı.

Ətrafda arxasına girib daldalanacaq iri bir kol-kos, ağaç gözə dəymirdi. Dəvə belinə bənzəyən sarı tikanlı təpələrin başı çılpaq idi. Aşağı endikcə monastrın yoğun gövdəli çəkil bağı, daranmış əkin yerləri uzanırdı. İbad sürünen yuxarı qalxdı. Üç erməni əsgəri yolun dirsəyinə qədər gedir, yenə qayıdır. Aralarında danışdıqlarını İbadın qulağı alsa da, nə dediklərini beyni qavramırdı. Onlar dirsəkdən qayıdana qədər İbad əsgərlərini ikinci təpəliyə apardı. İndi yerləri yaxşıydı. Burdan aşağıdakı əsgərlər də görünürdü, monastrın girişi də, divarları da, həyəti də. İbad kimin hara gedəcəyini, hardan-haraya göz qoyacağını əliyle havada işarələdi.

Binoklla baxırdı, monastrın həyəti ovcundaydı; həyətdəki hərbi maşını, təcili yardımın UAZ-ını, "Jiquli"ni qarşısında görürdü. Monastır divarlarından çöldə kiçik elektrik stansiyasından alınan enerji həyəti çıraqban eləmişdi. Divarlar hündür olduğundan, monastrın həyətində həbs olunmuş işıq ancaq yuxarıdan görünürdə.

İndi qala divarlarının üstündə gedib-gələn əsgərləri görəndə əmin oldu ki, bu monastr hərbi bazadı. Ora yaxınlaşmağın mümkün olmadığını görürdü. Əlinin işarəsiylə Sabiri yanına çağırıldı.

–O kinolarda göstəririrlər ey, qalanın gizlin yolları olur. Sarayların xəlvəti çıxışları... Buranın yoxdu?

–Bilmirəm. Uşaq vaxtı bizi qorxuzurdular ki, kilsəyə getmək olmaz, adamın ağızı əyilər. Dərs olmasa, bəlkə də, gətirməzdilər.

–İçəri girməyin bir yolunu tapmaq lazımdı. Görək burda nə işləri var. Məncə o komandirləri də burdadı, Avo deyirlər, Monte deyirlər, o. – Binoklu Sabirə verdi. – Oradakı "Jüquli" Arakel Meletyanındı. Bildin kimi deyirəm?

–Hə... O da burdadırsa, demək, İrəvanın da, moskvanan da bu Monastırda barmağı var.

–O ev nədi bəs?

–Baş keişişin evidi.

–Yola çıxışı yoxdu. Demək, içəridi.

Evin pərdəli pəncərələrində rəqs edən işıq uzaqdan diqqəti çəkirdi. Evin burun kimi qabağa uzanmış eyvanı yerdən qalxan iki dirəyin üstündə dayanmışdı.

–Balkona çıxıb ordan evə girmək olar. Ordan da həyətə düşmək.

–İbad, bu, "gəlmisəm məni öldürün" deməkdir.

İbad binoklu alıb uzaqları burnunun ucuna gətirdi; KAMAZ gelib qala qapısının qarşısında fisildayaraq dayandı. Arxasınca gələn Levonun UAZ-ı həyətə girdi. Həyətdən bir neçə əsgər yola çıxdı, KAMAZ-ın kuzovunda gətirilən əsir qadınları düşməyə məcbur elədilər. Düşə bilməyəni ya arxasından vurub yerə atırdılar, ya da yerdən tutub dartırdılar ki, tələssin.

Levon yola çıxdı. Yerə düşənlərin arasında qocaları görəndə əsgərə bağırdı ki, qocaları düşürtməsin. Ağlaşan qadınların üstünə bağırmış, avtomatının qundağıyla vurmaq istədi, nə düşündüsə səbrini basdı. Təmkinli görünməyə çalışdı. Tatosu yanına çağırıldı, sırası düzülmüş qadınların qarşısında iki əlini də qaldırıb bağıra-bağıra sözünü dedi, Tatos onun dediyini tərcümə elədi:

–Qulaq asın... Susun! Siza burda heç kim heç na elamayacax. Bura monastırı. Muqaddas yerdı. Sizinkilar bizim asgarlarımızı, komdirlərimizi,

arvad-uşağımızı asır goturublar. Biz da sizi. İndi danışaq gedir. Sizi dayışmak üçün bura gatirmışık. Avval qocaları gondarak. Amra tabe olun ki, sağ-salamat qalın. İndi hayata girin. – Tatos onları içəri ötürdü.

Qadınlar həyətdəki işığın altına girəndə əsgərlər göz gəzdirib onların arasında üreklerinə yatanı seçdilər. Orta yaşlı, dolu bədənli, saqqallı kişi bəyəndiyi qadına yaxınlaşdı, qolundan tutub özünə tərəf çəkmək istəyəndə qadın ona acıqlandı, sol əliylə itələyib, üstünə tüpürdü. Kişi bir az da qızışdı, onun üstünə yeriyib budunun yanacağına şillə vurdu. Qəfil yerində qırqinc olub dayandı, beyni nə baş verdiyini anlamadı. Boğazına nəyinsə saplandığını hiss edib, əlini tutanda gec oldu. Qadın sağ əlində gizlətdiyi üçbucaklı şüşə qəlpəsini onun boğazına sançmışdı, siyirib damarını kəsdi.

–Öl, oğraş. Öl!

Birdən-birə ara qarışdı. Yerdə çapalayan kişinin boynunu əliylə tutan əsgər bağırıb həkim çağırırdı. Üstünə, üzünə qan fışqırırdı, kişini əlinin altında saxlaya bilmirdi.

Qadınlar döyülsələr də bir-birlərindən aralaşmındılar, əlində şüşə qəlpəsi tutmuş gəlin yaxına gələnin boğazını üzməyə hazır dayanmışdı.

Tatos Levonun dalınca qaçıb gəldi. Yerdə qan içində çapalayan əsgəri gördülər. Əsgərlərin təpikləri, yumruqları altında çığrısan gəlinlərə baxdılardı.

Levon bağıra-bağia hamını susdurmağa çalışdı. Əsgərlər geri çekildilər.

Levon əlində şüşə qəlpəsini tutan gəlini görəndə onun üstünə yeridi, biləyini havada tutdu, burnuna kəlləsiylə vurub buraxdı, gəlin yerə sərildi.

Həkim hücrəsindən qaçıb gələnə qədər onun xırıltısı kəsildi, qanı saxlaya bilməyən əsgər təəssüflə ayağa durdu.

Nisbətən yaşlı qadın Tatosun üzünə bağırır, ona başa salırdı ki, yerdəki adam bu gəlinin namusuna sataşmaq istəyirdi.

Tatos onun dediklərini Levona deyəndə Levon kəmərindən bıçaq çıxartdı, yerdə ağızı-burnu qan içində huşsuz yatan gəlinin paltarını yaxasından ətəyinə qədər siyirib cirdi, dartib əynindən çıxartdı. Lüt bədəni ortada qaldı. Qadınların hərəsi bir tərəfdən söyür, qarşıyırdılar. Yaxındakı gəlinlər başlarından örtüyü çıxarıb yerdəki qadının üstünə atdılar. Levon örtükleri ayaqqabısının ucuna keçirib kənara çəkdi. Qadınları daha da qızışdırıldı. Yaxına durmaq istəyən əsgərlər avtomatın qundağıyla geri atırdı. Qışqıran gəlinlərdən birinin saçından yapışan Tatos onu dartib Levonun qabağına itələdi. Gəlin səntirləyib yixildi. Levon onu qaldırıb bıçağı qarnına dirədi. Gəlin özünü geri çəkmədi.

Levon bıçağın ucunu ilişdirib onun paltarını sinəsinə qədər cirdi. Gəlin arxaya çəkiləndə sinəsi açıldı. Qollaryla özünü qucaqlayıb, yaxasını gizlətdi. Levon onun boynundan iri, qüvvətli əliylə tutub, qadınlara tərəf çevirdi, bıçağı gəlinin qırtlağına dirəmişdi, bıçağın ucu onun dərisinə batırdı.

Levon bağıra-bağira sözünü deyib, Tatos ayağında baxdı.

–Kimin sasi çıxsə, bu guna salacam. Soyundurub veracam asgarlarımı. Kim istayır qabağa çıxsın? Sasin çıxartsın, bilim ki, ermani kişisin istayır. Ha, qabağa çıxin gorum. Bağırin!

Qadınlar səslərini uddular.

Levondan sonra yenə Tatos danışdı:

–Bu iki galin, amrimdan çıxdığına gora cazalanacaq, – dedi, – asgarlarım onları novbaya qoyacaxlar...

Qəfil qışqırıq düşdü, qırtlağı bıçaqda olan gəlin Tatosun sözünü eşidən kimi başına gələcəkləri anlamışdı, çöməlib boğazını Levonun bıçağına keçirdi, gözləri bərələ qaldı.

Levon bir anlıq əlində bomba partlamış kimi duruxub qaldı. Gəlinin cəsədini qolunda saxlamağa gücü çatmadı, bıçaqqarışq onu buraxdı. Gəlin xırıldadı, çapaladı, dartib bıçağı boğazından çıxartdı. Həkim onun qanını dayandırmağa çalışdı.

Levon yerə çoməlmiş həkimin ayağına vurub qaldırdı. Yanındakı əsgərə əmr elədi ki, cəsədləri aparıb yoldakı maşına atsınlar.

Haykanuş əllərini belinə qoyub baxırdı. Həkim tapşırıd ki, hamı tibbi müayinədən keçsin. Qadınlar etiraz eləsələr də, Haykanuş onları bir-bir iynə vurdurmağa göndərdi.

Əsgərlər cəsədləri KAMAZ-ın kuzovuna atdırılar. Gəlinin meyidi kuzovda əsə-əsə gözləyən qoca qadınların ayaqlarının altına düşdü... Qanı ortaya süzüldü. Qoca arvadlar dizlərinə çırpıb vay-şivən salanda, Mxitarın arvadı ciyininə şal atıb eyvandan onlara baxırdı.

Eyvanın iki qırığında yanın işiq KAMAZ-ın üstüne düşürdü. Dizlərinə döyen qocaların səsi uzağa getməsə də, hərəkətləri binokldan görünürdü.

İbad monastırın həyətində hadisə baş verdiyini anlaşmışdı. KAMAZ-ın sürücüsü də əsgərlərin arxasında həyətə girəndə binoklu Sabirə verib aşağı enmişdi.

Sabir İbadı tapa bilmirdi, – ağaclar yolu aydın görməyə imkan vermirdi. KAMAZ-ın mühərriki işə düşəndə səsi guruldadı, Levonun işarəsindən sonra yerindən tərpəndi. Balkonun altından çıxıb qaranlığı öz işığıyla yarib uzaqlaşanda İbad bortla kuzovun arasında çoməldiyi yerdən qalxıb yola boylandı.

Sürücü üçün kuzovda atılıb-düşən qoca qadınlar həmişə daşıdığı karxana daşından fərqlənmirdi. Qara-qışqırıqlarını qəsdən fitinin səsiylə batırır, arada səsini qaldırıb oxuyurdu.

Dərənin kənarına qədər İbad tutduğu yerdən tərpənmədi, sürücü maşını arxaya verib, kuzovun ağızını dərəyə çevirəndə onun niyyətini anladı. Qapını döyəndə sürücü səksəndi. O bir də qapını döydü, kuzovu qaldırıb “yükü” dərəyə boşaltmağa aman vermədi, sürücü qapını açan kimi İbad onun boynundan yapışib yerə atıldı, özüylə onu da çəkib ayağının altına saldı. Dolu bədənlə sürücü nə baş verdiyini anlamamış, bıçaq boğazına dirəndi:

–Sənə əmr verən Montedi?

Sürücü gözünü qaldırıb acızanə baxırdı, yalvarırdı ki, onu öldürməsin.

–Kimdi o?

–Levon. Levon... Ara, dedi adamları monastırı apar, man da apardım. Mana dayma. Man asgar deyilam. Silahım-zadım da yoxdu.

–Nə var o monastırda?

–Bilmiram... birinci dafaydi ora gadirdim...

–İçəridə nə oldu? Niyə ara qarışdı?

–Qadın boyeviki oldurdu, ara, sonra bir galini da Levon bıçaqladı. Atdırılar maşına... Ara, mana da dedi apar qocaları daraya at.

–Maşında kəndir var?

–Burax çıxm gedim. Man axı kimam? Biz axı qardaşq, qohumuq. Levonun da, o boyevikların da evi yixılsın. Man axı asgar deyilam... Sür dedi, sündüm.

İbad onun qollarını arxaya qanırıb avtomatının kəməriylə bağladı, üzü üstə yerə uzatdı. Kabine uzanıb, oturacağı qaldırıdı, – bilirdi ki, həmişə bəzi şeyləri sürücülər oturacağın altındaki boşluğa yiğirlər.

Dolanıb ortasından bağlanmış yağlı kəndir kələfinin üstündə bir avtomat, iki qutu gülləsi var idi. İbad kəndiri götürüb sürücünün ayaqlarını birləşdirib bağladı.

—Ə, köpəy oğlu, avtomat nədi bəs? Bəlkə onu da lapatka əvəzinə işlədirsen?

—Ara, manim deyil... Oğlum Arsenin canı, manim deyil. Levon bayaq qoymuşdu...

İbad kəndirin o biri ucunu qoşqu qarmağına bağladı. Kuzovdakı qocalara baxdı.

—Nənə, narahat olmayın. Eve gedirik.

İbad KAMAZ-ı gizlətdikleri UAZ-ın yanına qədər sürdü. Arxaya verib kuzovu maşının arxasına dayadı. Əsgər gizləndiyi yerdə çıxıb gəlmışdı.

Yuxarı qalxıb qocaların dualarını ala-alə onları UAZ-a ötürdü. Gelinin meyidini ortalığa uzatdılar, arvad belindəki şalı açıb onun üzünə saldı.

—Apar bunları.

İbad kəndirin KAMAZ-a bağlanmış ucunu açdı. Cəsədi sürüyüb xəndəyə atdı. Ayağıyla torpağı onun üstünə dağıdanda UAZ ağaclarından yola çıxırdı.

Qayıtdığı yol boyu İbad qadınları monastırdan çıxarmağın yolunu düşündü.

Sabirin yanına qayıdanda da elə belə dedi:

—Onları qurtarmaq üçün indi ağılnan döyüşməliyik. Burda olduğumuzu bilməsələr yaxşıdı. İndi bize də onların arxayınlığı lazımdı.

—Başqa vaxt deyirlər, güllə atma, dünya görür, əsirləri burax, Moskva tələb eləyir. Geri çəkil, danişq gedir. Hükuma keçmə, başqa ölkələr narazıdır. İndi niyə dünya kor olub? Nədi, elə ancaq bizi görür? Bir dəfə də bu tərəfə baxsınlar də. — Sabir əsəbini qısdığı səsinə bükmüştü.

—İçəridə nə qədər adam olduğunu bilməliyik.

Dirsəyə qədər gedib-gəlməkdən əsgərlərin ayaqlarına qara su enmişdi.

Təpədən diyirlənmiş daşın üstündə iki erməni əsgəri yanaşı oturmuşdu; biri siqaret çekirdi, o, mürgüləyirdi, — gözü yumulan kimi başı dığırılanib gah sinəsinə düşürdü, gah da kürəyinə, diksinib ayıldı...

İbad əlinin işaretisiylə Müşfiqi aşağı göndərdi. Sabirə binoklla nəzarət etməyi tapşırıdı.

Müşfiq İbadın işaretisiylə irəliləyirdi. Sağdan, soldan erməni əsgərlərinə yaxınlaşdırılar. İbadın avtomatının qundağı siqareti sümürüb közərdən əsgərin başına dəyəndə onun huşu başından çıxdı. Müşfiq silahı onun əlindən aldı. O biri yuxudan ayılmadı. Müşfiq silahları götürüb çıyninə keçirdi.

Maşının yanına çatanda İbad dedi:

—Bu uşaqları İlyasa verin, o, yaxşı danişdırar. Eyvaz da burdakıları nazirliyə təcili bildirsin. Gəlib əsirləri qurtarsınlar.

Erməni əsgərləri KAMAZ-ın kuzovunda qum cuvalı kimi atılıb-düşəndə diksinib ayıldılar. Beyinləri nə baş verdiyini dərk edə bilmirdi, havalanmış kimi qorxudan bağırıldılar, səsləri çıxmırıldı. Əlləri, ayaqları keyimışıdı — çəkmələrinin ipləriyle arxaya qanrilmiş qolları yalın ayaqlarına bağlanmışdı. İylənmiş corabları bükülüb ağızlarına tixanmışdı, üstündən də sarılmışdalar ki, dilləriylə basıb çıxara bilməsinlər.

Yola düzələn maşın onları yırğaladıqca, kuzovun içində diyirlənir, başları gah yan, gah arxa borta çırılıdqca, ayılırdılar.

Kənd xoruz banına oyananda onlar Söyüdlüyə çatdılar. Həyətdə iki təcili yardım maşını dayanmışdı. Müşfiq KAMAZ-dan düşən kimi qarşılaşdığı əsgərdən nə baş verdiyini soruşdu.

—Qoca arvaddar var içəridə. — Əsgər dedi, — Eyvaz komandır onlara həkim çağırıb.

Əsirləri düşürdüb boğazlarından soyud ağacına bağladılar. Həyətdə bala-larını dalına salıb hərlənən sarı it onları görən kimi cumdu, birnəfəsə hürdü, elə bil cavab tələb edirdi. Ona baxıb küçükləri də hürüşdü.

—İbad hanı bəs? — İlyas Müşfiqdən hər şeyi öyrənməyə çalışırı.

—Əməliyatda qaldılar. Monastırın yanında.

Monastırın yanında səs-küy qalxımışdı. Gecə növbəsini dəyişən əsgərlər geri qayıdırıb postun boş olduğunu demişdilər. Tatos səsini başına atıb, qaçan əsgərləri söyürdü. Yanındakı əsgər onların qaçdığını əminliklə dedi. Tatos da, yanındakı əsgərlər də inandı. Əsgər dedi ki, onlar həmişə qaçmaq istəyiblər, deyirmişlər, bu bizim müharibə deyil. Tatos əsəbileşib özündən çıxdı, söz verdi ki, onları harda olsalar tapıb gətirəcək. Yanındakı əsgəri də çığırıb özüylə apardı.

Arakel hələ də şübhəli baxırdı. Onu gözləyən sürücünü görəndə, işə getməli olduğunu xatırladı. Gedib maşına oturdu. “Jiqulu” İbadın burnunun ucundan keçib getdi. O, binoklu Sabirə verdi.

—Tatos! — Sabir qeyri-ixtiyari bağırdı. — Köpəyoğlu. Mən də elə bunu axtarırdım.

—Tatos kimdi?

—Qaynim. Elə bunu axtarırdım. — Sabir sevincək dedi. — Onu gəbərtməsəm, mənə dinclik yoxdu. Bircə bu iki qardaşın meyitini təpikləsəm, rahat yataram. Yoxsa Əmirxan əminin ayaqları məndən əl çəkmir, deyir, onlardan qisasımı al.

—Əmirxan əminin ayaqları? Qaynın partladıb?

Sabir birdən anladı ki, hissə qapılıb sərrini ağızından çıxardı. Özünü İbadın baxışlarından gizlədə bilmədi. Suçüstü yaxalanmış oğru kimi donub qaldı, bəhanə tapmırı. Qarabasmaları da dedi, gördüyü yuxuları da.

—Günah məndədi. Evdə öldürməliydim...

—Öldürə bilməzdin. Bacısının yanında, uşaqların arasında olmazdı. Amma indi olar. — Onun belinə şappıldatdı. — Tezliklə Əmirxan əminin ayaqlarını cənnətə göndərərik.

“Bircə biliydim hardasan, Maya. Sağ olaydın, ölümün əlində olsan da canımı verib, səni alardım”. Sabir arxası üstə uzanıb buludlara baxırdı. Çoban külək səmaya dağılmış buludları ağ yunlu qoyun sürüsü kimi qabağına qatıb aparırdı. Uzaqlara getdikcə qoyunların şəkli dəyişirdi, gah at olurdular, gah adam, gah da durna qatarı, gah əcaib varlıq, gah da qapqara ah-nalə dağı.

Qara qaya buludlar yığıldıqca, sıxıldıqca yağışı maşının şüşəsinə alını da-yamış Mayranuşun yanağına yağırdı. Qulağına Sabirin səsi gəlirdi: “Sən cənnət məliyimsən, Maya”. “Kirləndi cənnət mələyin. Qanadları qırıldı. Üzünə çıxmaga üzü yoxdu...” Mayranuş içinə hönkürürdü. Sürücü qoca kişi ona təselli verməyə çalışırdı, deyirdi dua elə ki, əsirlikdən canını sağ-salamat qurtardın. Mayranuş etiraz elədi, dedi ki, elə indi əsir gedir. Arxadakı başı sarıqlı kişi onu qınadı, ələ saldı ki, əri uşaqlarını əlindən alıb, onu da atasının evinə göndərir...

Mayranuş qəfil duruxdu, Arxaya çevrilib, başı sarğılı kişiyə acıqlandı, dedi ki onun kimi qorxaqlar, xainlər ərinə tay ola bilməz, ağızını yumub yerində sakit otursun.

Şellidən Xankəndinə çatana qədər Mayranuş danışmadı. Gözünün yaşını silib kirimişcə uşaqlarını fikirləşdi, gözünü yumub Azəri gördü, qızının saçından gələn ətri qoxlayırmış kimi, havanı burnuna çəkdi...

Hərbi hissənin həyətində maşından düşdülər. Əsgər onları qarşılıyib arxasında komandırın otağına apardı. Komandır pəncərənin qarşısında yan-

yana oturan üç nəfəri göstərib jurnalistləri adlarıyla təqdim elədi. Təklif elədi ki, çəkinmədən əsirlikdə onlara verilən işgəncələri, zülümləri danışınlar. Onların səsini bütün dünya eşitsin, türklərin nə qədər vəhşi bir tayfa olduğunu bilsinlər.

Tərcüməçi komandırın dediyini iki jurnalistin qulağına piçıldayırdı. Bir-birinə baxıb nəsə xatırlamağa çalışıdlar. Jurnalistlər onların adlarını, əsir düşdükləri yeri, vaxtı soruşub yazdılar. Qoça kişi hamidən əvvəl cavab verdi, heç bir işgəncə görmədiyini deyəndə komandırın üzü çöndü, əsəbileşdi. Onun üstünə bağırdı ki, yalan danışmasın. Jurnalistlərin hərəsi dünyanın bir künçündən gəlib. Onların dərdini yaymağa çalışırlar. Heç nəyi gizlətməsin! Kişi danlağın altında başını aşağı dikmişdi. Komandır ona bir də sual verəndə başını buladı, boyevik olmadığını, hücum olanda evində qaldığını, sonra da başqa əsirlərlə dəyişdirildiyini dedi.

Komandır iri gövdəsini stolun arxasından qaldırıb əllərini özünə dayaq verdi, Mayranuşa bağırdı. Onun nə işgəncələr gördüğünü, başına gələn işləri danışmağı ümidi tələb elədi. Əsirlikdə saxlandığı yerdə neçə qadın, neçə uşaq olduğunu soruşdu. Mayranuş komandırın üzünə baxmadı, ondan cavab gözləyən jurnalistlərə rusca dedi ki, azərbaycanlı əsgərlər qadınları, uşaqları əsir götürmürələr. Heç vaxt əsir düşmüş erməni qadınına, uşağa rast gəlməyib, eşitməyib də. Komandır yumruğunu stola çırpanda üstündəkilər oynadı, Mayranuş səksəndi. Komandır ağızı köpüklənə-köpüklənə xatırladırdı ki, onu elə indi əsirlikdən dəyişib getiriblər, elə birçə ona görə beş nəfəri buraxıblar. Komandır onu susdurmağa çalışsa da, Mayranuş hər şeydən xəbəri olduğunu, qocaları azad eləmək, ayaqları tutulmuş atasını son dəfə görmək üçün bura gəldiyini deyir, evinin, ərinin, uşaqlarının orda qaldığını, əslində bura, əsir düşdүүнү журналистләрə çatdırıldı. İndi suali o verirdi, istəyirdi bu müharibədə qadınların, uşaqların, ailələrin günahını desinlər. Jurnalistlər onun suallarını qəzetlərinin sehfələrindən bütün dünyaya yaysınlar. Mayranuş hamidən cavab tələb edirdi.

Komandır əlini stola çırpıb onu söyə-söyə susdurdur. Başı sarıqlı kişi danışmağa söz istədi. O danışdıqca, komandır arxayınlışır, hırsı yatırıdı, stuluna çökdü. Jurnalistlərə onu əliylə göstərib, başını yırtgalayır, vaysınır. Mayranuş onun dediklərinə ikinci dəfə etiraz edəndə, komandır əsgərinə işarə elədi ki, onu otaqdan çıxartsınlar. Sonra yanına çağırıb qulağına nəsə piçildədi.

Şər qarışında Mayranuş atasının qara üzlü darvazasından içəri əsirlikdən qayıtmış kimi girdi; əlini böyrəklərinin üstünə qoymuşdu, ağzının, burnunun qanı çənəsinə, boğazının altına, paltarının yaxasına yayılmışdı, sağ ayağını çəkirdi. Hər addimında bir parçasının qopub yerə düşdүүнү hiss edirdi.

Evin qapısına əlini uzadanda huşunu itirib, yixıldı...

## – VII –

Axşama qədər monastırdan köç başlamalıydı. Montenin göndərdiyi üstü tentli üç UAZ həyətdə dayanmışdı. Əsir qadınları ayırib kuzovlara qaldırırdılar. İynənin təsirindən əksəriyyəti ayaq üstə öz gücünə dayana bilmirdi, qollarının altına girib yeridir, əllərindən tutub qaldırır, hara qoyurdularsa, orda da qalırdılar.

Mxitar özünə yer tapmırı, ən qorxduğu gün bu gün idi. Bu günə qədər unudulmuş monastırda o, yenə tək qalmaq, yenə buraların əl-ayaqdan

uzaq olmağını istemirdi. Levonun yanında gəzir, elə hey onları fikirlərindən döndərməyə çalışırdı. Qarçakovu tərifləyir, əsgərlərə bu qədər qorxaq olmamağı tövsiyə edirdi. Özü də bilirdi ki, Montenin əmrindən heç kim çıxa bilməz.

Vasya Qarçakovdan danışmaq üçün icazə alıb dedi ki, Levon çox bic adamdı, hiyłəgərdi; səndən istifadə edib öz gələcəyini qurmağa hazırlaşır, Qarabağın müdafiə naziri olmaq istəyir. Xəbəri onlara getirməsəydi, köç olmasayıdı, azərbaycanlılar gəlib hamisini burda qırardılar. Amma o, səni yox, Monteyə özünü göstərdi, guya səndən əvvəl o xəbər alıb. Qarçakov ona baxıb təəssüflə başını buladı. Tapşırıdı ki, fikri yolda olsun, maşını əməlli sürsün, burnunu da hər işə soxmasa, başı salamat olar.

Yolun dar yerində eşşək arabası aşmışdı. İri odunlar yolun ortasına dağılmışdı. Eşşək arabadan ayrılib, noxtasını sürüyüə-sürüyüə zəmini çeynəyirdi.

UAZ keçməyə yer tapmayanda məcbur olub dayandı, maşından düşmürdülər. İkisi də avtomatını götürüb qoruyucusunu açdı, sakit-sakit ətrafa döyükdülər. Şübhəli heç nə görünmürdü.

Qarçakov maşından düşəndə Vasya də ürəkləndi.

—Çək arabanı. — Qarçakov avtomati ciyninə keçirdi.

Vasya da arxayınlaşanda odunları təpikləyib sağa-sola diyirlədi, — arabaya qədər yolu açmağa çalışdı.

Qarçakov maşının qarşısına təref yeriyəndə, İbad xırmanın başındakı arxdan qalxdı, ətraf güllə səsinə diksinəndə Qarçakov yere çırıldı.

Arabanın arxasından Sabir çıxbı bağlırdı:

—Silahı at! At yer! Qaldır əlini!

Vasya əlini boynunun ardına qoydu, Sabirin arxadan vurduğu təpik onu dizi üstə oturdu. Vasya gözünü dayısına dikmişdi, üzündə yaziq, çarəsiz, qorxaq bir ifadə şəkillənmişdi. Ağlamaq üçün bir hime bənd idi, yalvarırdı ki, öldürməsinlər. Erməni olmadığını təkrar-təkrar deyirdi.

Sabir onun avtomatını yerdən götürüb öz ciyninə keçirmişdi.

İbad Qarçakovun başını bir az qaldırmışdı, sualına cavab tələb edirdi. Qarçakovun nəfəsi kəsiləndə İbad onun buşlatının, kitelinin ciblərini eşələdi, sənədini tapıb adını oxuyanda bilmədi təəssüflənsin, ya sevinsin.

Əmr alandan sonra Vasya dayısının cəsədini ağlaya-ağlaya sürüyüb xırmanın başındakı xəndəyə uzatdı. Sabir Vasyaya başa salırdı ki, erməni üçün kim döyüşürse, axırı belə olacaq, — özləri bir-birinin cəsədini it leşti kimi sürüyüb xəndəklərə atacaqlar. Vasya canına görə hər şeyə hazır olduğunu dedi. Qarçakovun üstünü torpaqlayana qədər Vasya monastırda olanları danışdı, söz verdi ki, buraxsalar, çıxbı gedəcək. Onsuz da ermənilərdən zəhləsi gedir, dayısına görə burdaydı. Onun kimi burda ölmək istəmir, tək qalmış anasının yanına qayıdır, adam balası kimi yaşayacaq. Vasya İbadın inamını qazanmaq üçün maşında silahın olduğunu da dedi. Bir taxta yeşik avtomat gülləsi, RPG-7 silahı, iki başlığı çıxarıb onların qarşısına qoydu. İbad Qarçakovun nə qədər sülhsevər olduğunu Qartallı təpədən bildiyini Vasyaya dedi, istədi ki, sülhsevər adıyla onlara yalan danışmağa çalışmasın, onsuz da kim olduqlarını yaxşı bilir.

İbad Vasyanın əlini arxadan elə bağlamışdı ki, barmağını da tərpədə bilmirdi. Arxada yanaşı oturdular. O suallara cavab verirdi. Demişdi nə istəsəniz soruşun, ermənilərin sırrı onun canından artıq deyil, nə bilirsə deyəcək, təki buraxsınlar, evlərinə qayıtsın. İbad eşidəndə ki, köç əmrini Monte verib, qarşidan hücum olacağını ermənilər ondan əvvəl bilir, pərt oldu. Bilmədi sözü

necə dolandırsın ki, aralarında ermənilərə işləyən satqının olduğunu Vasya düşünməsin.

—Deməli, birinci, əsirləri aparacaqlar. — İbad isteyirdi Sabir də öz fikrini desin. — Onların əlindən alıb burdan necə salamat aparmaq olar?

Cütçüdən gelən yol Şuşakənddən keçib baş yola çıxırdı. Baş yol qırılıqla qırılıqla gəlib Çartarın içində dolaşır, Kişiin ayağından keçib dördyolda düyünlənirdi. Sola Qaradağlıya, sağa Xocavəndə, üzüyuxarı Qarakəndə qalxırdı.

—Dördyolda post var. — Sabir güzgündən İbadın üzünə baxdı.

—Ruslardı.

Vasya oradakı əsgərlərin bu maşını tanıdığını dedi.

—Dayanma. Qaradağlıya sür.

Posta yaxınlaşanda Sabir sürəti bir az da artırdı. Postda duranlara bir neçə dəfə işıqlarla göz vurdı. Sürətlə üstlərinə gələn komandir maşının yaxın durmağa cavan əsgərlərin cəsəreti çatmadı, hərbi salamla ötürdülər.

Postdan bir neçə hektar aralanmışdılар, qarşıda haçalanın yolun biri yuxarı Ağkəndə, o biri də dümdüz Qaradağlıya aparındı.

—Saxla, — İbad Sabirin çiyinə vurdu. — Kənara çek. Sən get Qaradağlı uşaqlarını getir.

—Bəs sən? — Sabirin üzündəki narahatlıq açıq-aydın göründü.

—Birdən siz gələnə qədər gəlib keçərlər. Qadınları onların əlində qoya bilmərəm.

—İbad!

İbad maşından düşəndə Vasya da çəşib qalmışdı. İbad onun boynundan tutub iki oturacağın arasına basdı, burnu ayaqaltındakı rezinə yapışdı. Sabir oturacağını bir az da arxaya siyirib onu sıxdı, Vasya tərpənə bilmirdi.

—Sağ qalmaq istəyirsənə, qalxma. — İbad əlini onun belinə şappıldatdı.

İbad düşəndə, yeşikdəki güllədən ciblərinə yiğdi. RPG-7-nin başlıqlarından birini kəmərinə taxdı, birini də silahın lüləsine.

Əkin sahələrinə yuxarıdan baxanda adama elə gəlirdi ki, hansısa qarı rəngli parçalardan qurama yorğan tikib, boz çöllərin üstünə örtüb. Yolun qıraqıyla sədd kimi yan-yana sıralanmış ağaclar dördyola qədər uzanırdı. İbad əkin sahəliyə ağacların ortasından traktorun saldığı yolla gəlib dördyoldakı postun arxasına çıxdı. Monastır yoluyla iki yüz metr qayıdır mərminin dağıdıığı mağazaya girdi. Pəncərə yerindən binoklla yolu güddü. Təcili yardım maşını gəlib yaxınlaşana qədər gözlədi. Bir neçə metr qalmış yolun ortasına çıxb əlini qaldırdı. Maşın dayandı, İbad qapını açan kimi silahını sürücünün yanında sıxlışib oturmuş ağxələtli iki tibb bacısına tuşladı, üçü də qorxub əllerini qaldırdı. Qarşılardakı əsgərin erməni olmadığını indi anladılar. İbad silahın kimdə olduğunu soruşdu.

—Нет! Нет. Клянусь матерью.<sup>1</sup> — Kişi əllərini başına qoymuşdu.

İbad yan qapını açdı, gəlinin biri döşəmədə, biri də xərəkdə uzanmışdı, biri oturdub arxa qapıya söykəmişdilər, üçü də bayığın idi. İbad tibb bacılarını arxaya keçirdib, sürücünün yanında əyləşdi, arxadan neçə maşının gəldiğini soruşdu, kişi dörd barmağını göstərdi, sonra birini qatlayıb:

— Tri UAZ, — dedi. İbada elə gəldi ki, kişi üç maşını ona qəsdən belə deyib çəkindirməyə çalışdı. İbad soruştandakı sənə canın əzizdi, yoxsa əsirlər, kişi əlini sinəsinə vurub cavab verdi.

İbad güzgündən arxaya baxırdı; ikinci təcili yardım maşını yaxınlaşırırdı. İbad silahın ucuna bıçaq taxıb dirədi sürücünün böyrünə. Tələb elədi ki, başını çı-

<sup>1</sup>— Yoxdur! Yoxdur. Anam canı.

xarib sürücülərə onun arxasınca gəlməyi işaretə eləsin. Posta sürətlə yaxınlaşanda əsgərlər dirəyi qaldırdılar, Qaradağlı yoluna döndülər. İbad arxanı həyecanla izləyirdi, ikinci təcili yardım da döndü, onun arxasınca URAL yola çıxdı, təcili yardımının döndüyünü görüb, o da yolunu dəyişməyə məcbur oldu.

Haça yola çatırdılar. Qarşıda Qarçakovun maşını durmuşdu. Vasya maşından düşmüştü, əliylə işaret edirdi ki, maşınları sağa çekib dayansınlar.

Kalon təcili yardımın arxasında dayandı. Ağacların arasından çıxan Qaradağlı könüllüləri maşınları hədəfdə saxlamışdılar, komandirin əmrini gözləyirdilər. Qəfildən maşınlara hücum oldu, qapılar açılan kimi əsgərləri dartib yerə saldılar. Komandir bağıra-bağıra əsgərlərinə əmr verir, hamını yerə uzadır, başını qaldıranın üstündən palçıqlı çəkmələriylə keçib sıfətini yerə yapışdırıldı. Hər maşından sürücülə iki əsgər düşmüşdü. Üzlərinə baxanda bilinirdi ki, ilk dəfədir düşmənlə qarşılaşırlar. Üç nəfər silahları yiğirdi.

İbad kuzova qalxıb yan-yana yiğilmiş halsiz-taqətsiz gəlinlərə baxıb düşdü.

—Vaxt yoxdu. — Komandirə dedi. — Maşınları sürüb aparmaq lazımdı. Monastırdağı əsgərlərin kalonu da gələcək. Atışmasız, ölümsüz bu qadınları burdan çıxardaq.

—Kəndə aparaq.

—Ağdama, Ağcabədiyə getməlidilər. Qospitala. Burda qalsalar, yaşamazlar.

—Kim sürə bilir, maşınlara qalxsın. — Komandir əsgərlərinə səsləndi.

—Silahlar da, əsirlər də sənindi. — İbad tibb bacılарını da düşürdüb komandirin qarşısında otuzdurdu. Haykanuş onu görən kimi tanıdı, istədi xoş söz deyə, yalvara, İbad ona ağızını açmağa imkan vermədi. Aralanıb Qarçakovun maşınına oturdu.

—Sür, Vasya, — İbad sükanı ona verdi.

Vasyanın gözləri güldü. Azadlığına qovuşmuş kimi sevindi. Keçib əyləşəndə, sükanı öpdü.

İbad avtomatın bıçağını Vasyanın böyrünə lap yaxın tutduğunu ona hiss etdirdi, sağ əliylə qundaqdan tutmuşdu, bir yüngül həmləyə onun böyrəyini parçalaya bilərdi. Vasya görürdü ki, axmaqlıq eləyə bilməz, heç o fikirdə də deyildi, istəyirdi İbad ona axıra qədər inansın.

Posta çatanda maşının işıqlarını yandırıb-söndürdü. Kalon postu sürətlə keçib Xocavənd yoluna girdi. Yollar boş idi. Hərdən bir maşın gəlib onları qarşidan keçirdi.

Vasya yağlı, şəkərli dilini dışının arasında saxlamırdı. Sürdüyü maşının qarşısına heç kim çıxa bilməz deyirdi. Dayısını xatırlayıb kövrələndə dedi ki, hər şeyi yaxşı başa düşürəm, o, vaxtında mənim sözümə qulaq assayıdı, buralardan getsəydik, ölməzdi. Mən hər dəfə ona deyəndə ki, bu bizim müharibə deyil, mənə deyirdi, kəs səsini, Vasya! Mən ona başa salmaq istəyirdim ki, bu adamların ataları, babaları bizim analarımızı, bacılarımızı faşistlərdən qorumaq üçün canlarından keçiblər, evlərini, ailələrini buralarda qoyub Berlinə qədər gediblər, amma o, mənə həmişə deyirdi ki, Vasya, öz işinlə məşğul ol... Vasya, burnunu soxma...

Muğanlıının içində bir neçə post qurulmuşdu. Qarçakovun maşını, qəzəblə yanib-sönən işıqlarını, arxasınca gələn təcili yardım maşınlarını, nərildəyə-nərildəyə gələn URAL-ları uzaqdan görən kimi zolaqlı dirəklər əsgər əli kimi hərbi salama qalxdı. Postdakı əsgərlər komandirləriylə birlikdə kalonun arxasınca mat-məəttəl boylandılar.

Vasyanı gülmək tutdu. Sabırla İbad ona baxırdı. Vasya dedi ki, Montenin üzü gözümüzün qabağına gəldi.

İbad Vasyanın niyə dilini yağılı əppəyə çevirdiyini, özünü onların sırasına qoyduğunu anlamışdı. Hətta əlindəki sükana güvənib cəsarətlənmişdi də. İsteyirdi sədaqətini göstərsin, etibar qazansın, amma yenə də onun qorxusunu İbad alıb-verdiyi nəfəsindən duyurdu. Divin canı şüshedə olan kimi, Vasyanın da azadlığı onun dilindəydi, amma Qarçakovun gizlin postlarının yerini öyrənməmiş İbad Vasyanı hələ buraxmağı düşünmürdü. Aldığı cavabları beynində vuruşdurur, onun yalanını, doğrusunu məntiqinin xəlbirində ələyirdi.

Kalon Ağdam yoluna çıxanda hamı rahatladı.

— Товарищ командир, разрешите обратиться? — Vasya acızanə soruşdu. İbad bayaqdan bəri susmayan Vasyanın rəsmi müraciətinə cavab verdi. Vasya bacardığı qədər səmimi, ciddi olmağa çalışdı. Dedi ki, məni harda azad edəcəyini bilmirəm, belə bir fikrin olduğunu da bilmirəm, amma onu demək istəyirəm ki, dayım polkovnik Aleksandır Qarçakovun cəsədi, mənim kəndimizə, — tək qalmış anamın yanına qayıtmagım üçün, canımı bu müharibədən, ölümdən qurtarmağım üçün yeganə biletimdir. Bircə onun cəsədini doğma torpaqlara aparmaq üçün Monte mənə icazə verə...

İbad iki yüz metrdən sonra maşını saxladıb Vasyanı düşürtdü. Söz verdi ki, bir də qarşılaşsalar, öldürəcək. Vasyanın eyni açıldı, o, bu sözə qədər tərəddüb içindəydi. Qorxurdu ki, İbad onu düşürdüb, başına da bir gülə vurur. Vasyanın rəngi açıldı, gah Sabirə, gah da İbada baxıb hərbi salam verdi. Hiss olunurdu ki, özünü sixib saxlayıb, bir az da qalsa, kövrələcək. İbad Vasyaya sonuncu tapşırığını verdi:

—Vasya, Monteyə deyərsən...

\* \* \*

— “...əlindən kalonun aldım, qarşılaşanda başın da bədənidən alacam.” — Vasya İbadın sözünü çəkinə-çəkinə deyib, əlinin arxasıyla yarılmış dodağının qanını sildi.

Montenin nəfəsi tengmişdi, əsəbindən finxırır, Levonu, bütün əsgərləri söyürdü. Təpiklə vurub aşırduğu stulu götürüb pəncərəyə çırpdı, şüşələr çilik-lənib töküldü. Stulun ayaqları qırılonda firıldadıb atdı. Gəlib yerində oturdu, əliyle siyirib yerə tökdüyü kağızlara, stolun kənarından sallanan telefonə baxdı; qələm, siqaret qutusu divarın dibinə düşürlənmişdi. Saqqalını didişdirə-di-dışdırə soruşdu ki, bir mollanın nə hünəri var o boyda polkovniki öldürür, mənim kalonumu əlimdən alır, postları keçir, heç kim xəbər tutmur?

Qapı döyüldənə Monte susdu, zəhmli baxışlarını qapıya yönəltdi. Tatos içəri girib Levonun gəldiyini məruzə edib, pəncərəyə söykəndi.

Levon çəkinə-çəkinə içəri girdi. Bərəlmiş gözlərindəki qorxu, pərtlik üzünə yayılmışdı. Vasyanı görəndə bir anlıq duruxdu. Sonra Vasyanı günahlandırdı, — kalonu postlardan Qarçakovun maşını keçirib, — dedi.

—Levon! — Monte iki əlini də stola çırkıb onun səsini kəsdi, İbadın Qarçakovu öldürdüyü dedi. Tələb elədi ki, maşınlarda silahlı əsgərləri ola-ola İbad kalonu necə aparıb, onu izah eləsin. Levonun susduğunu görüb yenə özündən çıxdı, gəlib onun qarşısında dayandı. Soruşdu ki, sən necə komandırsən, sənin əlindən bu qədər əsir alınır, maşınlar aparılır, üstəlik, əsgərlərin

<sup>1</sup>— Yoldaş komandır, müraciət etmək olar?

də əsir düşür? Vasyanı döyüb, onunla xəbər göndərdiyini dedi. Levon özünü müdafiə eləməyə söz tapmirdi, çalışırkı Monteni inandırsın ki, arada satqın var, onun sözündən elə çıxırdı ki, həmin satqın elə Vasyadı. Deyirdi ki, qarşidan hücum olacağını Qarçakov gətirmişdi, Monastırdan köçün olcağını bilən dördüncü adam Vasyadır, o, həmişə dayısının yanında olub. Vasya səbr-lə qulaq asırdı. Levona cavab vermək fikrində deyildi, istəyirdi Levonun ortalıqda nə qədər çarəsiz vəziyyətdə qaldığını Monte özü görsün. Gördü... Monte iki əliylə onun yaxasından yapışib silkəldə, üzünə bağıra-bağıra: "satqın sənsən" – dedi. Levonun qolları yırğalanır, baliq gözlərini acizanə döyür, cavab verə bilmirdi. Monte ona başa salırdı ki, bu biabırçılıqdır, heç bir əsgər bundan sonra Montenin gücünə inanmaz. Tapşırıdı ki, bu ləkəni təmizləsin; gedib ya özünü öldürsün, ya da İbadı tapıb gətirsin. Levon nəsə demək istədi, Monte əlini qaldırıb imkan vermədi, onu otaqdan qovdu. Gəlib yerində oturanda qrafindən stekana su süzüb içdi, sonra Vasyaya tapşırıdı ki, gedib Qarçakovun cəsədini çıxartsın... Vasya böyrəklərini tutub axsaya-axsaya otaqdan çıxdı.

Monte Tatosu Levonun yerinə korpus komandiri təyin elədi. Tatos fərəğətdə dayanıb hərbi salam verdi. Monte əmr elədi ki, gedib ikisini də – Vasyanı da, Levonu da cəhənnəmə göndərsin.

Tatos ayağını yerə korpus komandiri kimi çırpı-çırpı dəhlizin başından həyətə çıxdı, pilləkənin başında dayanıb ətrafa indi başqa gözlə baxdı. Levonun maşını getmişdi, Vasya UAZ-in yanındakı əsgərdən kömək istəyirdi, xahiş edirdi ki, cəsədi çıxartmağa onunla getsin.

Tatos "Jiquli"nin qabağına söykənmış Azərə yaxınlaşış saçını qarışdırıcı, ciyninə vurdu:

—Ayağın mana duşdu, Azik.

Azər çevrilib dayısının üzünə küskün baxdı.

—Mənə Azik demə. Azərəm.

—Yaxşı gorak. Azar o biri tarafda qaldı. Burda san Aziksən. Manim da asgarımsən. Bir az boyu, sana vazifa da veracam. — İki barmağıyla onun ciyninə vurdu, — ulduz da. — Göz vurdu. — Gedak sana avtomat da veracam. Oz avtomatın olacaq. Qişaya deyarik, aynina forma da tikar.

Azər maşına oturanda Tatos bir də maşından düşdü, Vasyanı çağırıb onu cəsəd olan yerə aparacağıni dedi.

Vasya ağlamsınaraq gəlib arxa oturacaqda əyləşdi.

\* \* \*

Maşından düşdülər. İbad polis bölməsinin pillələrini qalxmağa tələsmədi. Əlini Sabirin ciyninə qoydu.

—Bilmirəm nə qədər iş verərlər. Mən çıxana qədər yoldaşını tap, ailəni bir yerə yiğ.

—Vəziyyətin bu ağır vaxtında səni tutmaq xəyanətdi... Bunların kişiliyi olsa, özləri başa düşər.

—Söz vermişəm. Getməsəm, rəis uşaqları buraxmaz. Həm də görək Salmanovun dərdi nədi, kimlərə işləyir? Hər addım bir fürsətdi.

—İçəridə? – Sabir təəccübləndi.

—Düşmən qarşında, xain içəridə olur. Açıq-açığına qarşına çıxıb səninlə döyüşən düşmən, erməni də olsa, içinde gizlənib məqam gözləyən xaindən yaxşıdır. İndi öyrənək, görək birinci kiminlə döyüşməliyik... - Əlini onun ciyninə qoydu. – Gözlə, uşaqlar çıxsın, onları da apar.

Əsgərlər içəridən çıxanda Sabirin gözləməkdən səbri tükənmişdi. Bir-iki dəfə istəmişdi yuxarı qalxıb rəisdən soruşsun, sonra şeytanı lənətləyib maşına qayıtmışdı, iki yoldaşını da pilləkənin başında görəndə rahatladı.

—Gelin, gəlin görək. Tez olun! — Sabir maşına otura-otura onları tələsirdi.

Rayon mərkəzindəki telefon qovşağına qədər maşını uçurtdı.

Telefonçu qızı əzbərdən bildiyi nömrəni sıfariş verib gözlədi, hiss edirdi ki, hər ötən saniyə onun canından bir parça qoparır. Beynindəki səs bütün müqəddəslərə Mayranuş üçün yalvarındı: “Nə olur-olsun, sağ olsun. Bircə sağ-salamat səsin eşidim...”

—Alo! Da!

Şuranın səsi ona şillə kimi dəydi.

—Da, da, alo. Eta ya, Sabir! — Sabir özünü toparladı. — Uşaqlar necədi? Maya gəldi? Mayadan nə xəbər var?

—Maya gəlmədi. Amma tapıldı...

—Tapıldı? Necə tapıldı? Hardan? Hardadı? — Dəstək Sabirin əlində əsirdi. Qeyri-ixtiyari gözləri doldu. — Sağdı? Şura xala, Maya sağdı?

—Jivoy, jivoy. Kanddadi...

—Kənddə? Bizim kənddə, Muğanlıda? Ola bilməz...

—Net, Sabir can. Kandında atasının. Onu tutublar asır, patom da dayışıblar. Mana da ordan zang vurmüşdu. Oçen otiqna har şey. O istadi, man uşaqları ona gondardı. İndi hamısı bir yerda. Var xəbərim. Buranı satmışam, sabah man da gedir. Burda yaşamaq çox çatin. Har yer qaçkınlar... Bazara, qastronomia getmak ne vozmojna...

Sabir dəstəyi aparatın başına çırıldı. Arxaya söykənib bir neçə anlıq da-yandı. Yol çəkən gözlərindən iki ərimiş qurğuşun damcısı yanağını yandıra-yandıra sürüşüb, ayaqqabısının üstünə düşdü.

“Sağdı... Kaş ölüydi. Uşaqlarının orda nə işi var? Ora haradı ki, o da mə-nim torpağımı də... Erməni evində... Erməni çörəyi... Babası axı... Demək Mayanı əsir götürüb'lər. Başına nə oyunlar açıblar... Mən burda döyüşür-rəm, orda mənim arvadımı əsir tutublar... Nə bilsinlər? Ermənidə, vəssalam. Maya niyə deməyib? Deməyib? Bəlkə də məni qoruyub... Maya fədakardı... Maya başqadı... Yaxşı ki sağısan, Maya... Gəlirəm. Gəlib, sizi evimizə qay-taracam. Ora sizin eviniz deyil”.

Sabir maşına oturanda burnunun ucuna qədər qaralmışdı. Söyüdlüyə qədər heç kimi eşitmədi. Beynində plan qurur, gedəcəyi yolun xəritəsini çəkir, uşaqlarını onların əlindən necə alıb, hansı yolla qayıtmağı düşünürdü.

\* \* \*

Azər at çapırkı, ağ iri xallı at onu belində atıb-tutduqca həyecandan hər şeyi unutmuşdu. Tatosa çatmağa çalışırdı. Uşaq vaxtı qonaq gələndə həmi-şə babası onu bu ağ xallı atın kilim örtüklü yəhərində oturdar, yüyəni əlində tutub qabağa düşərdi. Ertədən dağı üzüyuxarı qalxıb böyürtkən kolluqlarına gedərdilər. Nahara kimi vedrələri doldurub qayıdardılar, əllərinin üstünü ti-kanlar didişdirse də, ağlamazdı, göynərtiyə dözərdi. Ağızı, paltarının yaxası böyürtkən şirəsinə bulaşardı, anası görən kimi hirslenib özündən çıxardı. De-yinə-deyinə paltarları yuyub asardı. Babasının kələyi baş tutardı, bir gün də qalardılar.

Ağ xallı at belindəkini tanımışdı, böyürtkənliyə qalxırdı. Azərin belindəki avtomat ona mane olurdu. Silkələndikcə gah başına dəyirdi, gah darağı böyrünü əzirdi. Əlini yüksəndən buraxa bilsəydi, çıxarardı. Bir tərəfdən də onu at-

mağa həvəsliydi, bu günə qədər aldığı ən yaxşı hədiyyə belində onu narahat edirdi. Kənddə uşaqlar hardansa tapdıqları gülələrin baritini çıxarıb yandıranda, əyləncəyə çevirəndə, əlində oynadıb ona-buna göstərəndə o, həsrətlə baxardı. Bir dəfə atasından da istəmişdi. İndi onun avtomati da var, atı da; əynində də təzə əsgər forması. Ən böyük arzusu kəndə getmək, özünü sinif yoldaşlarına, kənd uşaqlarına göstərmək idi. Bilirdi ki, kənddə tanıldığı uşaqlardan heç kim yoxdu, hamı köcüb, amma yenə də atını kəndə çapmaq istəyirdi. Ümid edirdi ki, uşaqlardan kimlərsə ata-anasıyla evlərinə baxmağa qayıdıb, onu görən olacaq. Başqalarına da deyəcək: "Azərin atı da var, əsgər paltarı da, hələ içi gülleyənən dolu doğruçu avtomati da".

Tatos atdan düşəndə ona da kömək elədi. Ciynində avtomatla yəhərdən düşmək onun üçün çətin idi.

—Gal bur... — Dərənin kənarına gəlmışdilər.

Aşağıdan axan çayın suyu bulanmışdı. Çayın o biri sahili kəndin qolboyun evləriydi.

Tatos Azərə avtomati əlinə alıb qoruyucunu açmağı, çaxmağı çəkməyi, tətiyi hansı barmaqla basmağı göstərirdi. O, hər şeyi bildiyini dedi.

—Atan avtomatı atmağa verirdi sana?

—Yox. Heç qoymurdu əl də vurum.

—Amma man veriram. Ozu da hamışalıq. Muharibada garak kişinin silahı olsun. San duşmanı oldurmasan, o sani oldurar.

—Mən heç kimi öldürən deyiləm. Elə-bələ, xoşum gəlir.

—Yaxşı, tut gorum. — Tatos avtomatı onun qucağına yerləşdirib qundağı sinəsinə yapışdırıldı. — Mohkam tut. Bu, oyuncaq deyil. Bu alini burdan, bunu da bax, belə... At o evlərin ustuna...

—Evlərin niyə? Birdən orda adam olar.

—Yoxdu. At. Gorak ora qadar gedir...

Tatos barmağını onun tətikdəki barmağının üstünə qoymuşdu, birlikdə qatladılar. Gullə açıldıqca Azər avtomatı sinəsində güclə saxlayırdı. Həyəcandan dilini çıxarıb qatlamaşı.

—Bark tut. Sabah duşman qarşına çıxanda alin asmasın.

—Mənim düşmənim var?

—Var. Sanın ananı kim asır saxlamışdı? Kim asırlıkda doyub o guna salmışdı? Bas deyirdin qaçqınlar ananı doyub. Milis galib sizi aparıb. Gorursan na qadar duşman var? Onlar biza gulla atır. İndi biri çıxsa qabağımıza, bizi oldurmak istəsa neynamalıyik? Man demiram, san denan. Neynamalik?

—Niyə bizi öldürsün? Neynəmişik?

—Çunki biz onlardan ustun xalqıq. Ermani xalqı dunyadakı butun xalqların an yaxşısıdı. Gorursan, bizi qorumaq üçün ruslar da galib, burda doyuşur. Türkler, bu qoyun iyi veran mollalar imkan vermirlər ki, kandımızda, evimizda rahat yaşayaq. Alina silah alan, harda ermani gorsa, oldurur. Biz da macbu ruq qorunaq.

—Atam bələ demir... Anam da...

—Onlar ela bilir ki, san uşaqsan. Amma san kişisan! At da çapırsan, avtomat da ata bilirsan. Ozunu qorunalısan. Dayın Sureni onlar oldurdu. Har bir erməni uşağı bilmalidi ki, turk onun duşmanıdır.

—Mən erməni uşağı deyiləm.

—Anan erməni deyil? Dayın?! Erməni olmaq şarafdı. San garak ermani uşağı olduğun üçün faxr elayasan. Çasta yena gedərik, har şeyi gorarsan.

—Bəs top barıtı verərsən?

—Veraram.

—Bilirsən onu neynirlər? Bir basın yandırıb, ayağını üstünə qoyursan... Elə fişildayır... elə fırlınır... Lap fişəng kimi... hələ fişəngdən də yaxşı.

—Hala gedib top da atarıq. Al gorum, indi ozun at. Bark tut. Ela bil qarşında duşman var. Vur! Vur, asgar! Amr ediram!

Azərin göndərdiyi güllələr kəndin başına ölüm yağışı yağırdı. Hardasa uzaqda itlər ulaşırıldı, ulartılar həyət-həyət dolaşırıldı. Bu kəndin başından ayağına, o kəndin ayağından başına haray çəkirdi itlər. Perik düşmüş sərçələr dimdiklərində ağacların ruhunu daşıyırıldı.

Mayranuş ərik ağacının altında oturmuşdu. Quru budaqlarda civildəşən sərçələrə baxır, dağdan enən yelin gətirdiyi avtomatın kal qaqqılıtısını dinşəyir, həyətdə ulayan ite açıqlanıb susdurur, ürəyində bildiyi bütün müqəddəslərə yalvarırıldı. Gah salavat çevirir, gah xaç çəkirdi. "Sabiri qoru, Allah. Onu ölümdən xilas elə. Balalarım atasız qalmasın. Onu öldürsələr mən Azərə, Azərinə nə deyərəm? Necə deyərəm ki, atanızı ermənilər öldürdü? Yol aç, evimə getməyə yol ver mənə. Bu müharibə dayansın, yaylıq alıb Dağdağana bağlayım..."

Mayranuş atasının səsindən diksindi. Ona elə gəldi ki, atası pəncərədə olsa da onun duasını eşitdi. Kəndə qayıtməq istədiyini hər dəfə deyəndə ona acıqlanırdı. Mayranuş həqiqəti desə də, kişi razılaşmırıldı, elə deyirdi, səni əsirlikdə döyüb bu günə salıblar. Sənin ağlin Sabirin yanındadı, ona görə belə deyirsən. Mayranuş özünün doğulduğu, uşaqlığını yaşadığı evə əsir düşdүünü gəldiyi günün səhəri anlamışdı, atasının da nə qəqər tərs adam olduğunu onu tanıyanların hamısı bilirdi, elə ayaqlarını da bu tərsliyindən itirmişdi. Mayranuş başa düşürdü ki, uşaqlarını da alıb qaçmaqdan başqa çarəsi yoxdur. Bu gün ağlına gelmişdi, döyüş altında olan kəndlərdən birinə getsin, onlara qoşulub qaçın. Amma hələ çəkinirdi. Qaçqınların onu çadırların qarşısında nə hala qoymuş yadındaydı. Qorxurdu. "Özüm cəhənnəm, deyirdi, bəs Azərin, bəs Azər?"

Biliirdi ki, Sabir bu qapıdan içəri girsə, atası onun meyidin balalarının qarşısına sərər, gözünü də qırpmaz. İstəyirdi onu inandırsın ki, getmək fikri yoxdu. Tatos çasta qaydan kimi uşaqları götürüb qaçın.

Mayranuş hiss edirdi ki, səsler başına dəmirin üstünə düşən yağış damcıları kimi dəydikcə beyni kəlləsində şisir: "Qardaşımı öldürüb... Sureni... qulağını kəsib, bıçağı ürəyinə soxub... İbad... həmən İbad... Mövsüm dayı... O kəndə qayıtsam, onları yene görsem... Birdən İbad bizə gəlsə? Gələcək də... Həmişə gəldiyi evdi. Bəs Suren İbadı öldürsəydi? Evinə gətirdiyi unu bizə verən, ən çətin günümüzdə bizə qapısını açan Mövsüm dayı bilsəydi onun oğlunu qardaşım öldürüb... bəs onda? Günah qardaşimdadı... Axi, mən tarixiyəm... Axi mən səndən yaxşı bilirdim, Suren, deyirdim bu, Arsax məsələsi axmaq oyundu. Bu "ƏrSak" deməkdi, buraların hamısı Sak türk tayfalarının olub. ASALA bu milləti aldadır. Onlardan bizə xeyir gəlməz. Hamı öləcək deyirdim... Məni eşitmədin, Suren. Odu qalayıb özünüz yanırsınız. Yox... mən burda qala bilmərəm. Mən bunların içinde yaşaya bilmərəm. Gözüm görə-görə oğlumu oda atmaram. Görəsən Şura xala Sabirlə danışdı? Harda qaldı bunlar? Tatos da Azərin beynin yesə... Qoymaram!"

Mayranuş darvazadan çölə çıxdı, üzü aşağı gedən kənd yoluna boylandı. Bütün diqqətini qulaqlarına verib, nəfəsini tutmuşdu, avtomat səsi kəsilmişdi, itlərin ularası ipi qırılmış çərpələng kimi uçub getmişdi. Kəndin üstünə çökmiş bu səssizlik Mayranuşun ürəyini üzürdü, səbrini sınאגa çəkirdi. Özünə dönə-dönə söz verirdi ki, Azər sağ-salamat gəlsin, onu bir də Tatosla heç yana buraxan deyil. Yanında olsun ki, fürsət düşən kimi də qaçıb evlərinə get-

sinlər. Evin taxta qapısını açıb içəri girsinlər, pilləkəni çıxmamış sağ divardan dəhlizin işığını yandırıslar, dörd pilləni dördü də birlikdə qalxsın. Otaqların işığını yandırıb, pəncərənin pərdələrini açıslar – qoy bütün kənd bilsin ki, onlar qayıdıblar, onlar düşmən deyillər, onlar bir ailədirlər. "Bura mənim evim deyil... Hardasan Sabir?" Mayranuş darvazanın yanındakı iri daşın üstündə oturub ağladı, əlini ağızına tutmuşdu, hönkürtüsü üçün töküldü.

Atası həyətdən bağırıb onu çağıranda, durmağa məcbur oldu, Azərin oyanmışdı.

Mayranuş Azərini həyətə çıxartdı, əmizdirdi. Evdə atasıyla üz-üzə gəlmək, onun çənəsinə düşmək istəmirdi.

Azər qapıdan içəri atın yuyənini çəkə-çəkə girəndə Mayranuş onun sağ-salamat gəldiyinə əvvəl sevindi, birdən də duruxdu, atasının, Tatosun, müharibənin acığını onun üstünə tökdü.

—Rədd ol get əynindəkini çıxart. Soyun o murdar paltarı, apar tulla... Bir də görməyim əynində.

Tatos əlini Azərin ciyinə qoyub özünə sıxdı, dedi ki, onunla işi olmasın, Azər uşaq deyil, erməni boyevikidir. Mayranuş ona acıqlandı. Azərin qolundan dartıb Tatosun əlindən aldı. Tapşırı ki, bir də Azərə erməni boyeviki deməsin.

—Oyanmalidir, bilmalidi düşmani kimdir! — Tatos Azərə eşitdirirdi. — Sure-nin silahını o goturmalıdır.

—Onun düşməni yoxdu. Azərdən də uzaq dur. Sən də rədd ol gözümün qabağından! Çıxart bunları əynindən! — Mayranuş Tatos'a imkan vermədi danışmağa.

Tatos Azərin dalınca içəri keçdi, Mayranuşun gözündən aralıda onun qulağına piçildədi.

Mayranuş qəti qərara gəldi, bu gecə uşaqlarını da götürüb gedəcək. Tatosun bir azdan hərbi hissəyə qayıdacağını bilirdi, əmin idi ki, qaçmaq üçün onun qarşısında heç kəs yoxdur. Atlar bu gün onun ağılına gəlmişdi, Azərini qalın bir ədyala büküb belinə şəlləyər, atlara minib kəndə çaparlar. Düşünürdü ki, ən çətin erməni postunu keçməkdir, azərbaycanlılar qadına, uşağa güllə atmir, orda əsgərlərə özü təslim olar, Sabirə xəbər göndərər, lap İbadın adını verər.

"Ölsəm də öz evimdə ölüm." Mayranuş özünə söz verdi.

Azərinə içirməyə su, iri butulkada horra düzəldib yola hazırlamışdı. Gecə atasının xorultusunu eşidən kimi otağından çıxdı. Onun tüfənginin güllələrini, çəliyini, arabasını həyətə apardı. Arxayınlaştı ki, oyansa da durub onların dalınca çıxmaga nə ayağı var, nə də miniyi, indi arın-arxayın çıxbıq qaca bilər. Azərini oyatmadan belinə şəlləyib Azəri oyatmağa otağa girəndə qapının ağızında qaldı. Azərin yorğanı yerə düşməşdi, otağın açıq qalmış pəncərəsin-dən gecə görünürdü.

—Azər! Azər! — Pəncərədən boylanıb bağırıdı.

Onun səsini yatmış ağacların quru budaqları uddu, səs gedib Azərin qulağına çatmadı. Azərin qulağını Tatosun səsi doldururdu, onu tərifləyir, əsil kişi olduğunu deyirdi. Çalışırdı inandırsın ki, anası onu yersiz yerə danlayıb pərt elədi, böyüdüyüünü, kişi olduğunu görmür, amma mən bilirəm ki, sən əsil boyeviksən, ona görə də nə istəsən, mən eləyirəm.

— Doğrudan Muğanlıya aparırsan məni? — Azər dayısına inanmışdı. Tatos onu əmin elədi, dedi ki, Muğanlı nədi, onu Ağdama da, Ağcabədiyə də aparacaq. Tatos İbadı, Sabiri tələyə salmağın yolunu tapmışdı; Azəri tələdə pendir kimi istifadə etməyi düşünmüşdü.

—Man başa salaram, ratsiyayla çağırarsan. Atan galar, biz da soruşarıq. Sureni olduran o deyilsə, bilarik. Atan da galar, sani aparar.

—Doğrudan deyirsən, Tatos dayı?

Tatos zarafatla onun boynunun ardına qapaz ilişdirdi:

—Sana na vaxt yalan demişam?

—Sağ ol ey, Tatos dayı. Bilirdim. Ona görə də sən deyən kimi qaçdım. Anam hirslənsə də, atamdan xəbər aparanda yadından çıxar.

Tatos maşını darvazanın qarşısında saxladı, düşməmiş Azərə tapşırıdı ki, maşında otursun, qaçan iki əsgərinin evinə gedib baxacaq. Maşından düşdü, çəpərin üstündən həyətə tullandı.

Azərin üzündəki iliq təbəsumün şəkli şüşədə eks olunurdu, gözləri qaranlığa ümidi baxırdı. Başında dolaşan fikirlər atasını tapmışdı, onun görüş yerinə necə gəldiyini göründü. Lap kinolardakı kimiyyidi; dumanlı — tüstülü çöllükdən bir nəfər gəlirdi, əlinde də silahı. Əvvəl onun tüstünün dumanın içində silueti görünürdü, sonra gəldikcə aydınlaşdı, atasının üstünə qaçı...

Tatos maşına oturub qapını çırpanda Azər səksəndi. Onun sərt hərəkətin-dən, söyüşündən bilinirdi ki, axtardığını tapmayıb.

Otuz metr aralanmışdır, Tatos əyləci sərt basıb maşını yolun ortasında dayandırdı. İkiisi də qarşıya təəccübə baxırdı. Tatos qarşısında peyda olan varlığın masxalatlı əsgər olduğunu anladı, canlanmış iri bir çuvala bənzəyirdi. Maşının işıqları onun üstüne düşürdü. O, avtomatını maşına tuşlayıb yolun ortasında dayanmışdı.

Tatos başa düşdü ki, qarşısındaki kimdirse, onu hər an öldürməyə hazırlı. Silahını oynadaraq maşından düşməyi tələb edirdi. Öz avtomatının qoruyucusunu elə Azərin qucağından açdı, çaxmağını çekdi, tapşırıdı ki əyilsin.

—Bu kimdi?

Tatos Azəri başa saldı ki, qarşılardakı dediyi həmən düşməndir, kəndə girib hamını yatdığı yerde öldürür. İndi o, maşından düşməsə ikisini də öldürəcək, sonra gedib evlərinə girəcək, anasını da, bacısını da, babasını da öldürəcək. Tapşırıdı ki, qorxmasın, o düşüb təslim olacaq, düşmənin arxasını maşına tərəf çevirəcək, həmən an o da düşüb düşməni arxadan vurar. O vurmasa, düşmən hamını öldürəcək.

—San kişisan. Boyeviksən. Qorxma!

Masxalatlı adam bir-iki addım da atanda Tatos maşından düşdü ki, o, bir az da yaxınlaşış Azəri görməsin. Əllərini qaldırmışdı, onu qarşısına yeri-yeriye təslim olduğunu deyib, sakitləşdirməyə çalışırdı. Masxalatlı adam arxasını maşına tərəf çevirməyə məcbur oldu.

—Çök! — O qundaqla Tatosun sinəsinə vurdu.

Tatos sancıdan qırıldı, dizini yerə qoydu.

—Qaldır əlini. Səni vaxtında öldürməliydim. — Qundağı onun üzünə endirəndə Tatos qəfil əl atıb havada tutdu. Fırladıb almağa çalışdı, itələşdilər. Masxalatlı adam zərbə yesə də, avtomati buraxmırıldı. Tatos yerə yixilanda masxalatlı adam onun üstüne çökdü. Avtomatı onun qırtlağına dirəyib sıxırdı. Tatos onun altında boğulub çapalayıb, ağızının suyu sıçrayırdı.

Masxalatlı adam qəfil arxaya qanrıldı, başının tükü qabardı, qolu boşaldı. İkinci dəfə kürəyinə girən bıçağı hiss elədi. Tatos onu üstündən itələdi.

—Vur Azik. Bir da vur! — Ösküre-ösküre nəfəsini dərməyə çalışdı.

Azər avtomatın süngüsünü bu dəfə də qaldırıb onun kürəyinə sancı. Masxalatlı adam arxaya qırılıb, qalmışdı, nəfəsi içinde ilişmişdi deyə gücə-nir, xırıldayırdı.

Tatos özünə gələn kimi əl atıb başlığı onun üzündən çıxartdı; maşının işığında adamın üzü görünəndə Azərin gözləri böyüdü, əlindən avtomatı düşdü.

—Ataaa! Ata... — Onun üstünə atılıb silkəledi.

Sabirin bərəlmış gözləri Azərə baxırdı, nəsə demək istədi, ağızından qan köpükləndi. Çənəsinə dağıldı.

—Ataa... — Azər hönkürə-hönkürə bağırır, bədəni əsirdi.

Sabir güclə əlini qaldırıb Azərin boynundan tutdu, gülmsəməyə çalışdı. Gülüşü də, gözləri də Azərin üzündə dondu, qolu yanına düşdü.

### — VIII —

Soyuq güneş buludların arxasından utana-utana boylananda kəndlər yanğın yerinə dönmüşdü. Qırmızı qar əriyib arxlara süzüldü. Yollarda ölüm səhnə-səhnə, şəkil-şəkil dəyişirdi. Küçələrin iti, pişiyi də ölmüşdü. Maşının üstündə gedən iki əsgər yerdəki meyidləri güllələyirdi.

Tankın üstündə oturmuş alay komandiri Tatos xatırlatdı ki, meytləri o aparacaq. Tatos etiraz eləmədi. Bilirdi ki, bir cəsədi iyirmi litrlik bir çən yanaqla dəyişəcəklər. Tatos kəndi aldıqlarını Monteyə məruzə etməli olduğunu deyib onlardan ayrıldı.

Qərargaha çevrilmiş məktəbin coğrafiya sinfində tabor komandirləri, zabitlər partalarda əyləşmişdilər. İri qara lövhəyə Monte postlarının yerini çəkmişdi. Əlini bir-birinə çırpıb təbaşirini təmizlədi. Bu günün planını izah edib tapşırıdı ki, əsas hədəfin Arsax olduğunu heç kim unutmasın. O, Azərbaycan xəritəsinin üstünə barmağıyla döyəclədi: "Hitlerin yeyə bilmədiyi piroq" bizimdir, dedi.

Oturacağa sığmayan zabit Naxçıvansız bu xəyalların gərcək olacağına inanmadığını dedi. Monte onu səbirli olmağa çağırıldı. Başa saldı ki, əsas lazım olan adamları yetişdirib istədiyimiz mərtəbəyə yerləşdirməkdi. Sonra burdan nə desək, orda onu edəcək. Həmişəki kimi. Xatırlatdı ki, insan yaratdığı bütün silahlardan təhlükəlidir.

İçəri cavan zabit girdi. Hərbi salam verib qarşı tərəfdən yaxşı xəbər getiriyini dedi. Əsgər İbadın tutulduğunu deyəndə birdən-birə hamının üzündə təbəssüm çıxəklədi. Əsgər ratsiyadan aldığı şifrəli xəbəri də çatdırıldı. "Keçilər dağılışır. Qoynular da dalınca..."

\* \* \*

— Hara qaçısız, köpəy uşağı! — Qara Yusif bağırdı. — Kim qoruyacaq bu kəndləri? Qeyrətiniz yoxdu? Ə, kişi olun! Ə, arvad kimi qorxub hara qaçısız?

Könüllü dəstənin əsgərləri başlarını aşağı salmışdı. Bəziləri heç ona məhəl də qoymurdu. Yanındakının qulağına donquldanırdı:

—Mən gedirəm. Qalıb burda ölmək isteyirsən, qal. Görmədin camaati necə qırıblar? Küçə dolu meytidi.

—Bizim arvad-uşağımız orda acdı. — Əsgər səsini qaldırıdı. — Pulsuz-parasızdır. Mən burda ölsəm, onlara kim baxacaq?

—Ə, sənin kişiliyin varmı, pulun-paran da olsun? — Qara Yusif təpiklə onun qarnına vurdu. — Bu torpaqları erməni alandan sonra sən də cəhənnəmə Öl, arvad-uşağın da...

—Buna fikir verməyin, silah yox, tank yox, deyir döyüş, Öl. Silos quyularına atıblar sənin o döyüşən oğlanlarını. Niyə ölməliyik? Mən Bakıya gedirəm.

Qara Yusif avtomatın çaxmağını çekib onlara tuşladı.

—Hünəriniz var, yerinizdən tərpənin. — Bağırdı. — Hamınızi qıracam, köpəy uşağı.

Arxadan gələn Keçəl Komandır onun qarşısına çıxdı.

—Əsəbiləşmə görək, niyə qaçırlar? — Keçəl Komandır təmkinli göründü.

Orta yaşılı, üzünü-başını saç-saqqlal basmış arıq kişi qabağa yerdi:

—Ağzının danışığını bil, Yusif. — Bozardı. — Mən sənin uşağın ha deyiləm. Döyüşmürəm! Könüllü gəlməşdim, indi də evimə qayıdırəm. Kənd sənində, get, kəndini qoru. İstəyirsən ölü, istəyirsən, öldür.

Qara Yusif avtomatın qundağıyla onun sinəsinə vurdu. Kişinin nəfəsi qaraldı. Qıvrıldı.

—Ayə, oğraş, erməni məndən artıqdır? — özündən çıxdı. -Belə dilin var, mənə niyə uzadırsan? Üstümə yeriməyə cəsarətin çatır, erməniyə güllə atmağa hünərin çatmır? Sənə demirəm arvadımı, uşağımı qoru. Bu torpaq sənin deyil?

Kişi dikəlib onun üstünə cumdu, ara qarışdı. Keçəl Komandır ortada qalmışdı. Milis dəstəsi özünü yetirdi, hərəni bir tərəfə itələdilər. Hamı bircə ondan qorxurdu ki, bir-birlərinə silah çəkərlər.

—Düşmən ordadı. Bir-birinizi niyə yeyirsiz?

—Zındıq oğlu zındıq, belə qeyrətin var, qoyma də erməni torpağına gırsın. Bundan o tərəfə təhqir var? — Qara Yusif sakitləşmirdi.

Milis leytenantı Arif havaya tapaçdan güllə atdı. Keçəl Komandır Qara Yusifin əlindən tutub avtomatın lüləsini aşağı salmışdı.

Könüllü gələnlərin çoxu başlarını aşağı salıb söyüşün, təhqirin tunelindən keçib gedirdilər.

—Öldürüb içəri getmək istəyirsən? Qoy rədd olsunlar. — Leytenant Arif onun qolundan tutub kənara çəkirdi. — Bunları döyüşə aparmaqdansa, tək getmək yaxşıdı.

—Bir yandan qınamaq olmur. — Keçəl Komandır ikisinə də baxdı. — Arvad-uşaq ac-yalavac qalıb, kişi burda döyüşür. Bilmir ölçək, qalacaq. Ölsə, ailəsi kimin umudundadı? Onun uşağı da yeməlidə axı.

—Səngər boşalır ey, səngər. - Qara Yusif razılaşmirdi. — Hər gün iki-üç kənd əlimizdən gedir.

—Beş-on adama baxma, bizim millət qorxaq deyil. — Leytenant Arif yasala-mağça çalışdı.

—Elə mən də buna məəttələm də. Bu gedən uşaqların içində elələri variydi, təhsilini, işini atıb gəlmışdı.

—Deməli, o qədər də pis adam deyillər. Atıb gəlmışdılər. Döyüşdülər, indi də qayıdırılar.

—Bu vaxt qayıtmaq olar? Elə indi adam lazımdı səngərdə durmağa. Axşam bir də hücum eləsələr, biz neyniyərik? - Qara Yusif çarəsiz olduqlarını Keçəl Komandırə çatdırmağa çalışdı. — Nə oldu birdən-birə? Kimdən nə emr aldılar? Yox ey, burda nəsə iş var. Bu, təxribatdı. Ayə, atamın goru haqqı, bu, arvad-uşaq məsələsi deyil. Deyirəm də, təxribatdı.

—Təxribat-zad yoxdu. — Keçəl Komandır əmin görünürdü. — Sən ailəni fikirləşmirsən? Onlar da bir evin kişisidir də. O da fikirləşməyə məcburdu.

—Atamın goruna lənət əgər arvad-uşaq fikirləşirəməsə. Bir gecədə beş kəndimizi alıblar. Bəri bu sözləri siz deməyin. Rusun ordusunda təlim görmüş, işləmiş adamsız. Müharibə ailə-uşağa baxmir. Atamız-babamız Rusiya çöllərində, alman torpaqlarında döyüşüb öləndə, bu kənddə qoyub getdiyi arvad-uşağın fikirləşib? Kişi döyüşüb, arvad arxa cəbhədə işləyib.

—Darixma, OMON onları rahat buraxmaz. — Leytenant Arif əminliyini göstərdi. — Harda tutsalar, gətirib basacaqlar səngərə.

—Qoy burda qırılsınlar. Bilek ki, içimizdə biqeyrət, satqın təmizləndi. Bulara bax, — Qara Yusif əlini əsgərlərə uzadı. Hərə bir tərəfə dağılmışdı. Bəziləri arxası üstə torpağa uzanmışdı, bəziləri xəndekdə yorğun oturub siqaret çəkirdi. — Elə bil qoyun sürüsüdü, kölgədə yatisır. Bunlarla hara gedəsən? Ordan bir top atılsa, hamısı dalın tutub qaçasıdi.

—İndi əsəbisən, belə danışırsan. Baxma, can şirin şeydi. — Keçəl Komandir təmkinini pozmurdu. — Düşmənin tankı, topu var, sən avtomatı hələ indi görürsən.

—Ə tüpürüm o cana ki, vətəndən, torpaqdan dəyərlidi. Kəndimə erməni girib, evimdə erməni oturub. Camaati həşərat kimi qırıb, küçələrə töküblər. Nə can, ə? Boynu qırılsın bu canın.

—Sən, mən bunu başa düşürük, amma onlar bilmir axı. Səbirli, hövsələli ol.

—Bir kəndə giririk, arxadan bir dəstə gəlir, arxayınlışırıq. — Qara Yusif hirsindən onun dediklərini dinləmirdi. — Evləri qarət edib çıxırlar aradan. Biz də elə bilirik arxamızda ordu var. Biz meyit çıxarmağa maşın tapmırıq, bunlar evləri daşıyır. Əsgər formasında leş qarğaları gəzir dalmızca.

—Sən niyə bu qədər çətin adamsan? Tarix boyu müharibələrdə əsgərlər, sərkərdələr kəndləri qarət edib də. Əsgəri başqa necə saxlayasan? Canından keçib girir döyüşə, kəndi alır, bir evdən iki-üç şey götürməyə onun da haqqı var də... Düzdü, biz imkan vermirik, mane olmağa çalışırıq, amma ölümə gedən adama nələrisə bağışlamaq olar. Hərdən göz yummaq lazımdı. Bu da bir siyasetdir.

Qara Yusif rütbəcə ondan çox böyük olan Keçəl Komandirin cizgiləri ütülənmiş üzünə baxdı. Dodaqlarına qaçacaq bir təbəssüm axtardı ki, eşitdiklərinin zarafat olduğuna özünü inandırsın.

—Eşitdim, nazirlik sizə vəzifə verir? — Leytenant Arif odun üstünə su tökdü. Söhbətin yönün qəsdən dəyişdi.

Keçəl Komandir əvvəl başını yırğaladı. Sonra baxdığı uzaqlıqdan gözünü çekib ikisini də süzdü:

—Buraların bütün könüllü dəstələri, özünümüdafiə qoşunları mənim ştabıma tabe olacaq. Milli, nizam-intizamlı ordu qurulur. Yoxsa, hərbidən başı çıxan, çıxmayan, əline silah alıb özbaşına dəstə yığır, döyüşə gedir. Bu, küçə davası deyil. Müharibə siyasetdi. Hər yerindən duranın başıyla iş görülməz. Səbr edirəm hələ. Qoy yerimdə oturum, kimin qulağın hardan dartmaq lazımdı, yaxşı bilirəm.

—Nə yaxşı, nazirlik sizi təyin elədi? — Qara Yusif təeccübünü gizlətmədi.

—Başqa kim var ki? Rus ordusundan bəri xidmətdəyəm. Bütün döyüşlərdə öz dəstəmlə iştirak eləmişəm. Nazirlik məni yaxşı tanıyor. Hər halda, hərbini mənim qədər bilən azdı.

—Elə sizin sayənidə ordumuz əyin-baş tapır. Təzə-köhnə... əsas odur ki, əyinləri, ayaqları yalın qalmır... — Leytenant Arif etiraf etməyi özünə borc bildi.

—Hamı bacardığı kimi xidmət eləməlidir. — Keçəl Komandirin dodaqlarına təbəssüm qaçıdı. Qara Yusif indi fikirləşdi ki, görəsən, o, zarafat edir, yoxsa tərifdən eyni açıldı? Hiss elədi ki, Keçəl Komandirin təbəssümü onun içindən güllə kimi keçir...

Keçəl Komandir dağılışib gedən əsgərlərin arxasında bir müddət boylandı. Sonra UAZ-ına oturub yola çıxdı.

Geri qayıdanlar yolun qırğıyla dababasma uzaqlaşırdılar. Hamının ürəyindən keçirdi ki, gözünü yumub-açanda mərmi səsi gəlməyən uzaqlıqda olsunlar.

Bir nəfər hamiya eşitdirdi:

—Burdan canımı qurtarım, bu formanı çıxarıb yandırmamasam, heç kişi deyiləm. Mənə lazımdı burda ölmək? Mən həyata bir dəfə gəlmışəm, niyə dağa, daşa görə ölməliyəm? Şəhid olmaq yaxşı şeydi, qoy o yuxarıda oturanlar var ha, onların uşaqları da şəhid olsun. Özləri də bilir şəhid, torpaq, vətən boş şeydi.

—Düz deyir də, dünyanın malı canımızdan artıqdı? Hərəyə bir qəbir yeri düşür də, ora sənindi, bura mənimdi deməyin nə mənası? Buna görə bu qədər adam öldürmək, ev-eşik yandırmağa dəyər? Mən gedirəm yaşamağa, qoy kim istəyir orda ölsün...mən əlimi qana bulamaq istəmirəm.

—Döyüşdük də... İndi də başqaları gəlib döyüşsün. Gərək elə ölek?

—Hani, bəs, deyirdilər Muğanlı dəstəsi belədi-elədi. Ay İbad belə, ay kəşfiyyat dəstəsi elə... Hanı ey, hanı? — İstehzayla güldü.

## — IX —

Topdan, tankdan atılan mərmilər kəndə İbaddan əvvəl çatmışdı. Evlər ot tayası kimi yanır, qapqara tüstünü buluda bürüdü. Kəndin başından keçən maşınlar yaralıları meyidlərin üstünə yiğib daşıyırı. Küçələrə, yollara dağılan adamlar bu qarmaşanın içində doğmasını axtarırdı. Ana uşağını itirmişdi, ata yerdə qalmış oğlunun meyidini qucaqlayıb hönkürürdü. Qari əllərini göyə qaldırıb başına çırçıır, yanaqlarını dirnaqlarına çeynədirdi. Kiminsə əlini, ayağını, başını tapıb yerə sərdikləri buşlatın arasına yiğirdilər...

Aşağıdan yuxarı atılan güllələrin çoxu daşa-kəsəyə dəyirdi. Kəndlərin bütün özünümüdafiə dəstələri, könüllüləri birləşmişdi. Komandirlərin hərəsi bir tərəfdən əmr verirdi. Bəziləri hərdənbir əlini qaldırıb yuxarı güllə boşaldır, sonra yenə xəndəyə, ağacın dibinə, daşın dalına siğınırdı.

Qara Yusif hücum əmri verəndə heç kim onu eşitmədi. Üç PDM gədikdən çıxmışdı. Qarlı palçığı arxasında havaya çırçıırı. Onun səsini yaş torpağa uzanmış döyüşçülər ürəklərində hiss edirdilər. Yer titrəyirdi, səngərlər, xəndəklər uçulur, gölməçələrdə sular titrəyirdi.

Qara Yusif ayağa durub PDM-i görəndə gec oldu. Pulemyotun gülləsi onun başını apardı. Ayaqları yenə də bədənini bir neçə metr qabağa qaçırdı. Tətikdə qırqinc olmuş barmağı daraqdakı gülləni səpələdi. O, yixıldı. Arxadakılar durub geri çəkilməyə məcbur oldular. Hərdənbir Əbülfətin səsi gəlirdi. Bir dizini yerə qoyub PDM-in üstünə oturmuş əsgəri vurmağa çalışırdı. Zirehli maşın aldığı sürətlə yaxınlaşırı.

Eyvaz bir dəstə əsgəri Müşfiqə tapşırıb hərbi qərargahı boşaltmağa göndərdi. İlyas radioəlaqə saxlamağa çalışırdı. Bağıra-bağıra cavab tələb edirdi.

İbad kəndin ayağına çatanda düşmən başında dayandı. Dəstə mühasirəyə düşmüşdü. Ütülənmiş çöllükdən durub qaçmağa macal tapmırıdılardı.

Kimse İbadı görmüşdü. Bağırırdı:

—İbad gəlir! İbad gəliir! Kömək gəldi...

O, gəlmirdi, yeriməyə səbri qalmamışdı, qaçırdı. Dabanları yerə çırpıldırıqca yanıb ərimiş yer ciliklənirdi, gölməçələr xincim-xincim olurdu.

İbad döyüş xəttinə çatanda qırılıb yerə yatan əsgərin əlindən avtomati dartıb aldı. Darağı bir göz qırpmında çıxarıb dəyişdi.

—Nə yatmışız? Ayağa durun! Qalxın! Erməni bizdən qorxur! Hükum! Kəşfiyyat dəstəsi, qalx! — İbadın bağırtısına qulağını tutub qırılan cavan əsgər də diksindi.

Eyvazın əmriylə butulkalara yanacaq doldurub ağızına əski tixamışdır. İbad əsgərin əlindən iki butulka aldı, əskiləri oda tutub alışdırıldı. Ziqzaq qaçaraq PDM-in üstünə yerdi.

Kəşfiyyat dəstəsi qalxb onun arxasında qaçıdı. Pulemyota atəş açmağa aman vermirdilər. O, başını içəri qışmışdı. Qalxb cavab verməyə aman gözləyirdi. PDM-nən atılan mərmi başlarının üstündən keçib kəndə gedirdi.

Eyvaz hückum əmri vermişdi. Daşın, torpağın altından çıxan əsgər əlindəki butulkanı, qumbaranı zirehli maşına çırpı, qaçanla üz-üzə döyüşürdülər. İki maşın yanındı.

—Geri çəkil! Geriyə! — Əbülfət bağırıldı. Lyukundan alov qalxan maşın partladı. Başı gövdəsindən ayrıldı. Hami qeyri-ixtiyari yerə uzandı. Çöməlib içində qısqıldı. Yuxarı postlardan top mərmiləri guruldadı.

— İbad! İbad! — Müşfiq bağırıldı. Onun yixılıb yerdə qaldığını gördüler. Partlayışın dalğası İbadı qaldırıb xeyli uzağa atmışdı. Üç əsgəri onu döyük meydanından çıxarmağa çalışırdı. İbad ayağa qalxdı, gözlərini məcburən daha geniş açmağa çalışırdı, qulağındaki uğultu beynini dəlib keçirdi. Büdrəyb yixılırdı. Onu döyük nöqtəsindən çıxara bilmirdilər. Qolundan tutmuşdular, İbad onları sağa-sola itələdi. Yerdən pulemyotu götürdü. Uzun sepli darağını qoluna doladı.

Qarşidakı PDM-in arxasında gələn kiçik piyada dəstə Əbülfətin hədəfindəydi.

—Kömək lazımdı! Eşidirsiz? Muğanlıya təcili kömək lazımdı. Ermənilər hückuma keçib. Texnikamız yoxdu... — İlyas ratsiya aparatına bağırı-bağırı tələb edirdi, qarşı tərəfdən sakit, arxayı bir səs qırıla-qırıla cavab verirdi. İlyas koordinatları təkrarladı...

Üçüncü PDM geri qayındırdı. Kəndlər, yollar hələ də təpənin arxasındaki topun hədəfindəydi.

Axşam döyük dayandı. Birdən-birə erməni postlarında mərmilər susdu. Barit qoxulu havanı narın yağış yuyurdu. Yaralıları daşıdlar. Ortalıqda qalmış meyitləri gətirməyə əsgərlər getmək istəmirdi. Gözləyirdilər bir az da qasqaralsın.

—Nə yaxşı buraxdılardı? — Eyvaz İbadın iki çıynindən iri əlləriylə tutub silkəledi.

—Salmanovu tutdular. Prokurorluqda iş açılmışdı. Getdi içəri. Niyə rayonu qoruya bilmədin? Axı mən demişdim ermənilər hardan hückum edəcək. Planı vermişdim.

—Kömək gəlmədi. — İlyasın üzü pörtməşdü. — Dedilər danışışq gedir.

—Danışışqlar onlar üçündü. Danışışrlar, kəndlər əlimizdən çıxır. Danışışrlar, qoşun geri çəkilir. Danışışrlar, biz susuruq, onlar mövqelərini bərkidir... Biz döyükəliyik. Bize danışışq lazımdır.

—Təpənin arxasında hardasa toplar var. Kəndi ordan vurdular...

İbad Eyvazın nə demək istədiyini dərhal anladı.

—Sabir hanı?

Hami bir-birindən gözünü qaçırtdı.

—Yoxdu. — Rövşən təəssüflə başını buladı.

—Yoxdu nə deməkdi?

—Qayıtmadı. Ailəsini gətirməyə getmişdi.

—Ola bilməz. Sabir Bakıya gedib ailəsini bir yerə yiğibsa, qayıdar.

—Bakıya getməyib. —Əbülfət əlini onun ciyninə qoydu. Başıyla qarşı tərəfi göstərdi. —Qayınatasının yanına gedib. Ailəsi ordaymış.

İbad hələ də nə baş verdiyini tam anlaya bilmirdi.

—Svyazdan bildik. —İlyas dedi. —Çağırış elədilər. Sabirin oğlu dedi atam yaralıdı, İbad əmi gəlib bizi aparsın.

—Sonra...

—Getmişdik. Kələk qurmuşdular. Səni tutmaq üçün. Aydını da vurdular. Elə bildilər sənsən. —Rövşən peşmanlığını gizlətmirdi. —Onu da qoruya bilmədim.

—Öldürüb'lər. —İbad baxdığı naməlum nöqtədə Sabirin meyidini görmüş kimi, əminliklə dedi. —Yoxsa qayıdardı.

—Bir saatdan sonra əməliyyata gedirik. —Rövşənə baxdı. —Hamı hazır olsun.

Əsgər gəlib yaxınlaşdı.

—Kömək gəlir. İki tank var. Tank! —Onun sevinci hamının üzündə çiçəklədi.

Eyvazın arxasında İlyas da getdi.

Keçəl Komandir Eyvazla kənarda xeyli danışdıqdan sonra gətirdiyi dəstəni döyüş xəttinə göndərdi.

—Nə deyir? —Əbülfət ona yaxınlaşan qardaşından soruşdu.

—Lap yaxşı oldu. Bizim uşaqlar yorğundu.

—İki tank da lap vaxtında gəlib. İndi basıb geri otuzdura bilərik. —İlyasa baxdı. —Deyirdin belə adamdı, elə adamdı. Gördün, vəzifədə oturan kimi kömək göndərdi.

—Bu köməyi mən beş gündü çağırıram. Beş kəndi itirəndən sonra mənə nə xeyri var? —İlyas incimişdi.

—Uşaqlar iki gündü ac, yuxusuzdu. Postu təhvıl ver, geri çağır, dincəsirlər.

—Nə dincəlmək? —İbad əlini kəndə tərəf uzatdı. —Kənd əlimizdən gedir. Yemək, yatmaq vaxtı? Bunlar kimdi? Nəçidi? Mən bunlara niyə kendimi etibar eləyim? Bu saat bilinmir ey, erməniyə işləyən kimdi, döyüşən kimdi.

—İbad, bu uşaqlar qorxur, acdı, yorğundu. Bunlar ayaq üstə ölüblər. Neçə gündü vəziyyət dəyişmir. Sən indi gəlmisən. Bu uşaqlar güllənin, topun altın-da qalır. Əyin-başları sudu. Bu yağışın, palçığın içində... Axır ki, arxa kömək gəlib. Bir az dincəsirlər. Sabah döyüşməyə gücləri olsun. Hələ ki sakitlikdi.

İbad qardaşına baxıb başını buladı:

—Qarşımızdakı düşmən sənin tanıdığını o fağır, o dostcanlı ermənilər deyil.

—dedi. —Bunlar başqaları, Eyvaz. Bunlar insan deyillər. Bunların qarşısında göz yummaq olmaz. Bunların adamları içimzdədi. Dostları aramızdadı. Biz burda asqıranda orda xəbərləri olur, —cavab gözləmədən aralandı.

Kəşfiyyat dəstəsi əməliyyata hazır sıraya düzülmüşdü. İbad onların qarşısında dayandı.

—Bu torpağı kim qorunalıdı? Baxın, evimiz yanır. Orda bizim uşaqlığımız yanır, ən gözəl günlərimiz yanır. Bizim qonşularımız, dostlarımız, qohumlarımız öldü, meyidləri kəndlərdə yerdə qaldı. Məscidləri, pırləri, qəbirləri dağıtlılar. Bizi bu torpaqdan silmək istəyən bir qüvvə var qarşımızda. Bizim dincəlməyə, yorulmağa, qarnımızı güdməyə haqqımız varmı?

—Yox! Yox! —Əsgərlər bir ağızdan bağırıldılar.

—Kim yorğundu, kim qorxur, kimin canı bu torpaqdan qiymətlidirsə, cərgədən çıxsın.

İbadın səsi bütün əsgərlərin qulağında şaman təbili kimi səslənirdi. Döyüş xəttiindən qayidan əsgərlər də onun qardaşları kimi durub baxırdı. Hamı cərgədən kimin çıxacağını gözləyirdi.

Keçəl Komandırın maşını yel kimi gəlib dayandı. Sürucusu ondan qabaq gəlib qapını açdı. Hava sazaqlı olsa da, papağını başına qoymamışdı, başının yağlı dərisi qızarmışdı. Paqonunda taxılan ulduzların biri ləp iriydi.

Eyvaz hərbi salam verəndə yanındakılar da onun hərəkətini təkrarladılar.

—Təbrik edirəm. — Eyvaz onu qabaqladı.

Keçəl Komandır yan-yana durub guruldayan, nərildəyən tanklara tərəf baxdı:

—Birinci sizə xeyir gətirdim.

—Çox sağ olun.

—Kaş beş-altı gün bundan əvvəl gələydi. — İlyas dilini saxlamadı. — Neçə gündür svyazla kömək çağırıram.

—Mühəribə təkcə Qaradağlıda, Muğanlıda, Əmiranlıarda getmir. Mənim də beş əlim yoxdu. Hər tərəfə eyni vaxtda kömək göndərmək olmur. Üstəlik, dövlətin siyaseti də var çıynimdə. — O, qəsdən əlini çıyninə vurdu ki, İlyas onun yeni taxılmış ulduzunu görsün. Kiminlə danışdığını, rütbəcə onlardan nə qədər böyük olduğunu anlaşın. — Buralara gəlməyə güclə vaxt tapmışam. O da Eyvaza görə.

Arxadan İbadın səsi onların sözünü yarımcıq qoydu. İbad əsgərlərini bir əmrlə sağa döndərmişdi. Arxasınca aparırdı.

—O kimdi? — Keçəl Komandır səsini qaldırdı. Özünü elə göstərdi ki, guya İbadı birinci dəfədir görür. Hiss olundu ki, özünə qarşı hörmət, hərbi məsuliyyət tələb edir. — O uşaq görmür burda kim dayanıb?

Əbülfət əlini İbada tərəf qaldırdı. O dayandı.

—Qardaşımı də. Kəşfiyyat dəstəsinin komandiri İbad Hüseynov. “Əfqanka” gətirmişdiniz...

—Komandirdi... — Ağzını əyə-əyə dedi. — Kim təyin edib? Görürəm, hələ hərbi vəzifələri tanımır... forma geyinməklə deyil bu işlər. Dövlət nizami ordu yaradıb. Hamı Müdafiə Nazirliyinə tabedir. Özbaşına oyunlar, vəzifə vermək-almaq qurtardı. Əsgərin hamısı siyahiya alınsın. Silahı da bizimkilərə təhvıl verin. — Eyvazın yerindən tərəpənmədiyini görüb bir az da səsini qaldırdı. — Bu, dövlətin əmridi.

İbad onlara yaxınlaşdı. Nə baş verdiyini hamının üzündə axtardı. Eyvaz pərtliyini gizlədə bilməmişdi. Əbülfət hirsini çeynəyirdi.

—Sənin hərbi savadın var? — Keçəl Komandır səsini bir az da yoğunlatdı.

—Yox.

—Komandır olub mənim üçün. Nə komandır olacaq səndən? Aparıb o boyda kişiləri güllənin altına atırsan. Bu cinayətdi! Savadsız kadr...

—Kəndi, torpağı qorumaq üçün hərbi savad almaq lazımlı deyil. Vətəni, bayrağı canından artıq bilsən, bəsindi. Döyüsməyə qeyrətin olsa, bəsindi. Mənim əsgərlərim nə güllədən qaçırl, nə ölümən qorxur.

—Yeri, silahı təhvıl ver. Siyahiya alınacaq hamı. — Keçəl Komandır əmr verdi. — Görürəm sən hələ kiminlə danışdığını bilmirsin.

—Əsgərin silahı ancaq ölündə əlindən düşər. Ala bilirsən, al. — İbad avtomatın qoruyucusunu açıb tətiyi çekdi. — Bunlar sən satığın silahlardan deyil.

—Ağzına yiyləy elə! — Keçəl Komandır bağırıldı. — Sən dövlətə, nazirliyə qarşı çıxırsan? Sən ölü, səni hərbi prokurorluğa verərəm, ağlın başına gələr.

—Mən həbsdən bu gün çıxmışam. Ağlım da başıma gəldi. Bildim ki, içimizdə satqın savadlı kadrlar coxdı.

—Sən dünənin uşağışan. Mənimlə belə danışmağa haqqın yoxdu...

Əbülfət araya girib İbadı kənarlaşdırmaq istəyirdi.

—Silahnan oynamama.

—Mən silahımı vermirəm. Bir dəfə tüfəngimizi aldılar. Başımıza bunlar gəldi. İndi də sən...

—Mən sənin üçün o, bu deyiləm. — Keçəl Komandir bağırdı, əli havada oynadı. — Bu saat əmr eləyərəm, hamınız tutub soxduraram içəri. Sənin qarşındakı sənin tay-tuşun deyil. Mən nazirliyin, dövlətin adından axırıncı dəfə əmr eləyirəm, hər kəs silahı mənim əsgərlərimə təhvıl verib, geri çəkilsin. Torpaqları sizin kimilər verib. Döyüşə bilmədiz, əsgəri idarə etməyə, döyüşü qurmağa hərbi savadınız çatmadı. Kendlər işğal altındadı. O qədər adam sizə görə öldü. Geri çəkilin! Məcbur eləməyin orduma başqa əmr verim.

Keçəl Komandir susanda ətrafa narahat bir sükut yayıldı. Yaxında olanlar bir-birinin üzünə mat-məəttəl baxırdılar. Bütün korpusun komandirlərini bir əmriyle cərgəyə düzən adama belə etiraz etməyin ağır nəticəsini hamı görürdü. “Vətən xaini” damğasıyla həbs olunmaq istəmirdilər.

Eyvaz da, Əbülfət də başa düşürdü ki, dövlət, nazirlik adına danışan bu adama təslim olmağa məcburdular.

—Mən, — İbadın səsini bəlkə də hamı eşitdi, — silahımı vermirəm. Ancaq mən ölündə yanımdan götürə bilərsiniz. O da öldürə bilsən. Hünərin çatır, əmr elə əsgərlərinə, bizi arxadan vursun. Erməni ordan gəlsin, siz də burdan. Hamının gözünün qabağında qırın bizi. — İbad sözünü Keçəl Komandirin gözünün içində dedi.

—Silahı təhvıl ver dedim! — Bağırdı.

—Dəmində ol! — İbad təmkinini pozmadan deyib aralaşdı.

—Nə olum dedi? — Keçəl Komandir Əbülfətin, Eyvazın üzünə baxdı.

İbad əsgərlərinə yaxınlaşdı.

—Ardımcı, marş!

Keçəl Komandir pərt olmuşdu. Nə qədər çalışsa da gizlədə bilmirdi, bu onun allanmış üzündən, başının tərləmiş dərisindən, böyümüş gözlərindən bilinirdi. O, İbadın arxasında baxırdı, verəcəyi əmr hələ də ağlına gəlmirdi. Birdən-birə beynində səslər dolaşmışdı; bəziləri ona sakit olmayı, təmkinli davranışlığını, o uşaqtan bu tərbiyəsizliyin, əmrə tabe olmamayı, özbaşınalığın cavabını başqa yolla almağı təklif edirdi. Anlayırdı ki, burda əsgərləri üz-üzə qoya bilməz. Səslərin içinde bir səs piçildiyirdi: “Mühəribədi, döyüsdü... döyüsdə heç kim ölümdən sığortalanmayıb, heç kim bilmir öldürəcək gullə hardan gəlir.”

\* \* \*

Çöllərin zülmətinə yağan narın qırov qırma kimi batırdı. Ətrafda yağıntıının xişiltisindən başqa, bir də lap uzaqlarda gedən döyüşlərin səsi eşidilirdi. Ən yaxından eşidilən səs əsgərlərin hənirtisiydi, bir-birinin arxasından gəlirdi. Bu zülmətin içinde yolu o hənirtiyə tapıb gedirdilər.

İbadın götürdüyü addımın yerinə Rövşən ayağını qoyurdu, Rövşən, izini Müşfiq basırdı, Müşfiqin hənirtisinə Elçin gedirdi... On üç əsgər çöllərin qatı qaranlığını yarıb səssiz-səmirsiz yeriyyirdi. Hamı bircə ona əmin idi ki, İbad görür.

İbad “sss” deyə ilan kimi fisıldadı. Hamı yerində dondu. Yavaş-yavaş çöməldilər. Heç kim qarşıda nə baş verdiyini bilmirdi.

O, torpağın altında qurulmuş postun nəfəsliyindəki siqaret közünün mayak kimi arabir yanıb-söndüyünü görürdü. Diqqətlə baxıb istiqaməti, məsafəni təxmini təyin edirdi.

Çevrilib işaretini Rövşənə göstərdi:

—Ərazi minalıdı. — Qulağına piçildədi. — Uşaqlar bir-birindən aralansın. Uzanın. Diqqət məndə.

Rövşən başını tərpədəndə o, yerə yatmaq əmri verib, özü aralaşdı. Biçağını çıxartmışdı, maili tutub torpağa soxdu, biçağın ucuyla torpağın altını hiss edirdi. Nəyəsə dəyəndə çıxarıb bir də o biri yanından sançıdı. Yavaş-yavaş üstünü qaşışılıb açdı. Əlini sürtüb axtardığını tapanda iri bir daşı minanın yanına işarə qoydu.

Rövşən İbadın xəbərdarlığını arxaya ötfürdü. Hami palçığın içində sürünür, ölümün yanından sıvişib keçirdilər. Minalanmış ərazi enli bir zolaq idi. Postu keçəndən sonra arxayın nəfəs dərə bilecəklərini düşüñürdülər.

İbad bunkerin üstünə çıxdı. İçəridə çırqlar oləziyən işıqla yanındı. Nəfəslikdən burnunu çıxarıb kəndlərə uzadan pulemyot indi onun qarşısında günahkarcasına susmuşdu.

O, qırıq-qırıq səslər, fisiltilar çıxarıb əsgərlərini yönləndirdi. Arxasında Rövşən gəlirdi. Bunkerin girişini axtardılar. İbad gölməçələrin hara axlığına fikir verdi. Palçıqlı sular yolunu tapıb yavaş-yavaş süzülürdü. Səngərə süzülən su aşağı axırdı, bunkerin girişini təpənin döşündəydi, kamuflyaj olunmuşdu, amma yağıntı hər şeyi yuyub üstünü açırdı. Dar girişdən bir nəfər başını əyib girə bilərdi.

İbad səngərin içiyə girişə doğru sürünürdü. Palçıqdan seçilmirdi. Torpaq nə qədər soyuq olsa da, eyninə almırıldı. Gözünü girişə zilləmişdi. İçəridə közərən işıqlar titrəyib onu çağırırdı.

Avtomatın kəmərini sol əlinə kip dolamışdı. Sağ əlində biçağını zərbəyə hazır tutmuşdu. Girişin ağızında xeyli gözlədi. Arada bir dəfə Rövşənə baxdı, giriş onun avtomatının hədəfindəydi.

İbad içəri girdi. İki nəfər gülle yeşiklərini ortaya qoyub üz-üzə oturmuşdu. Boş konserv qablarından, sarımsaq qabıqlarından, ortalıqdakı boş şüşədən bilinirdi ki, sərxoşdular. Kətilin üstündə kart paylanmasıdı. Dəmir boşqab siqaret kötükləriyle dolmuşdu. Ariq uzun oğlan qədəhi başına qaldıranda gözü İbadı aldı, çəçədi. Ağzındaki arağı qarşısındaki əsgərin üzünə püşkündü. Qarşısındaki arxaya çevrildi, İbadı görən kimi əlini silahına atdı. İbad ona yerindən qalxmağa aman vermədi, biçaqla vurdu. Əsgər yerdə başı kəsilmiş toyuq kimi çapaladı. Ariq uzun oğlan öskürəkdən boğulurdu. Əlini qaldırıb yad adımı dayandırmağa çalışırdı. İbad avtomatın qundağıyla onun başına vurdu.

—Dördünüz burda qalın. — İbad içəri girən əsgərlərinə tapşırıdı. — Biriniz pulemyotun arxasında, üçünüz çöldə. Həm buranı, həm də bir-birinizi qoruyun. Gələn olacaq bura. Aşağıda hücum olsa, burdan atın.

İbad yerə sərilmış əsgəri şillələyib oyatmağa çalışdı. İçində su olan dəmir fincanı onun başına tökdü. Əsgər ayılanda bilmədi kimə baxsın. Arxaya çəkilib divara söykəndi.

—Avo hardadı? Hansı postdadı?

Əsgər erməni dilində nəsə düdüləyib tökürdü.

—Nə deyir ə, bu? — Elçin soruşdu

—Bilmirəm?

İbad rusca soruşdu. O, yenə sözləri boğazında qaynada-qaynada danışdı. Hiss olundu ki, yalvarır.

—Özün tülkülüyə qoyub. Erməni rusca bilmir? — Müşfiq silahı onun sinəsinə dirədi. — İndi danışar. Cavab ver! Qovari, suka!

— Suriya... Suriya...

— Suriya, Suriya nədi? — Ərəbcə nəsə əlavə elədi. — Allahu-əkbər.

— Suriyadan gələndi.

— Guya müsəlmandı. Gör kimlər gəlib kəndimizi əlimizdən alır, arvad-uşağımızı qırır. Bunların hamisini gəbərtmək lazımdı.

— Apar istədiyin kimi gəbərt! Getdik. — İbad əsgərinə gülümsəyib postdan çıxdı.

Onlar dağın gədiyinə çatanda hava işıqlanırdı. İbad əsgərlərini dincəlmək üçün seçdiyi qayalığa göndərdi, özü dikə qalxdı. Ən şiş ucda oturdu. Binoklla ətrafi daradı. Döyüş xətti ovcundaydı. Erməni əsgərlər səngər zolağında görünürdürlər. Gecənin şaxtasında, səhərin ayazında donan ayaqlarını yerə çırçıır, gəzişir, əllərini ovxalayıb isinməyə çalışırdılar. Səngərin arxasındaki dərədə çadır qurulmuşdu. Bir az aşağıda maşının arxasında odun üstündə iki iri qazan buğlanırdı. Aşpaz əsgərlər tələsirdilər.

İbad səngərin hardan başlayıb gəldiyini hava bir az da aydınlayanda gördü. Qayalığa burulan yerdə səngər örtüyün altına girirdi. Yel yırğalayanda örtük titrəyir, diqqət çəkirdi.

Günortaya qədər İbad yerindən tərpənmədi. Üzünü sazaq kəssə də, qartal baxışlarını yerdən, əsasən də, üstü kamuflyaj edilmiş yarğana gedən yoldan ayırmırdı. Ora hardan düşəcəyini, səngərə necə girəcəyini düşünürdü.

Yeyib, qızışan əsgərlər səngərlərin qıraqlarını bərkidir, içəri dolmuş suyu çölə atmağa çalışırdılar.

Komandır iki nəfərlə çadırdan çıxbı, səngərə girdi, örtüyün altında itənə qədər getdilər. Əvvəllər Levonun olan yaşıllı tentli "UAZ" Kuropatkin yoluyla gəlib yarğana buruldu.

İbad inandı ki, qonaq gələn varsa, onlar məşvərətdən sonra mütləq manqal qoyub yeyib-içəcəklər. Səngərin başı boş qalacaq.

Oturduğu zirvədən qalxanda ayaqları uyuşmuşdu. Baldırını, budunu yumruqladı. Üzünün dərisi qabıqlamışdı, soyuğu hiss eləmirdi. Qalın qara qaşlarına, bığına qırov düşmüştü. Gərnəşib qırışığını açdı. Dərəyə endi.

—Donmusan ki! — Elçin onu görəndə halına yandı.

—Tapdım onların gizlin postunu.

—Dincəlmədin? — Təəccübünü üzündə ifadə elədi. — Ay qardaş, sən nə vaxt yatırsan, nə vaxt dincəlirsən, nə vaxt yeyirsən, biz görmədik?

—Plan belədi: dörd nəfər götürüb burdan arxaya düşürsən. Orda yarğan var. Kuropatkından ora gələn yolu kəs. Silah səsi eşitsən, ordan yarğana hücum elə.

İbad dörd əsgəri arxasında səngərin başına apardı. Axşama qədər yerdə yatıb məqam gözlədilər. Yemək əsgərin başını qatanda axıb çuxurunu tapan su kimi səngərə dolusdular.

Üç əsgər aşağı çöməlmişdi. Dəmir boşqabdakı isti xörəyi qaşıqlayır, aralarında danışib gülüşürdülər. İbad şübhə çəkmədən arxadan yaxınlaşışb yan kəsiyə döndü. Üzü qarşı tərəfə mövqe aldı.

Arxadan qəribə səslər eşidən erməni əsgərləri bir-birini məcbur edirdi ki, gedib baxsınlar.

İbad yaxınlaşan əsgəri avtomatının ucundakı bıçağa keçirtdi. Yanındakı əsgər nə baş verdiyini anlayana kimi boynu qırıldı. İbad onları sürüyüb yan kəsiyə çekdi. Qarşidan gələn əsgər keçib getdi.

Yarğana çatmışdilar. İbad silahlara baxanda əmin oldu ki, səhər açıq döyüše gire bilər.

Yarğana çatanda topları gördü; toplardan aralıda yan-yana çadırlar qurmuşdular, içəridə yanın çıraqın işığında kölgələr oynasındı.

İbad top mərmilərinin hansı çadırda olduğunu göz gəzdirən kimi anladı. RPG-nin ciyinə alıb mərmi yeşiklərini udmuş iri çadırı hədəf aldı, sonra fikrindən daşındı.

—Niyə vurmursan? Hamısını birdən qıraq.

—Qartallı təpədən topu getirə bilməzdik. Burdan apara bilərik.

—Düzdü, buralar onsuz da bizimdi. Bunların birinci postu da mühasirədədi.

Bir dəfə hücum eləsək, uşaqlar da qabaqdan girsə, buralar bizimdi.

—Çadırı son məqama kimi qorumaq lazımdı. Çixa bilməsək, sən vurarsan.

—RPG-ni yanında çöməlmiş əsgərinə verdi. — Hazır ol!

Üç nəfəri arxalarınca çəkib içəri süründülər. İbad əsgərlərini barmağının işarəsiylə secdiyi mövqeyə göndərdi. Havadə yumruğu qalanda hədəfə aldığı maşının yanacaq çəninə güllələr uçdu. Maşın alovun ağızında göye qalxdı. Hər üç tərəfdən çadırlar, ortalıqdakı əsgərlər atəş altına düşdü. Yuxarıdan aşağı Elçinin dəstəsi hücuma keçdi.

İbad ayağa durdu, pulemyotun yerə sallanan sepini arxasınca sürüyə-sürüyə gedir, tərpənən, nəfəs alan hər şeyi biçirdi.

“UAZ”-a oturub qaçmaq istəyən yaralı komandir ayağını sürüyürdü.

İbad özünü yetirib təpiklə onun kürəyinə vurub yerə sıxdı.

—Manı oldurma... — O, çevrilib İbada baxanda əllərini qaldırdı. — Na istayırsan elayaram. Manım gunahım yoxdu. Man da Kuropatkin uşağıyam. Macbur eladılar...

—Heç olmasa şərəfin olsun, kişi kimi Öl, Ə. Bu nədi, hansınız əlimə keçirsiz, arvad kimi yalvarırsız?! Kimsən, Ə, sən? Kimsən? — İbad əlini atıb onun kitelinin döş cibindən sənədləri tapdı. Elçinə uzatdı. — Oxu gör kimidi bu?

—Tatos Muradyan. Tabor komandiri.

—Deməli, Tatos. İşığa dur görüm Ə... Səni tanıyıram axı, deyəsən. Tatos? Elçin, nə dedin familiyasını?

—Muradyan.

—Murad qənim olsun bulara. Adımızdan da familia düzəldiblər özlərinə. Üzümə yaxşı bax Ə, Tatos. Mən bir dəfə gördüğüm üzü heç vaxt yadımdan çıxartmırıam. — Tatosun gözləri böyümüşdü. Qarşısındaki üzü palçıqlı, gilli adamın bircə gözləri yanın çadırların alovunda işildayırdı. — Sabir hardadı?

—S... Sabir? Hansı Sabir?

—Tülkülük eləmə. Sual da vermə. — Ayağını onun yarasına basıb bağırtdı.

—Butun muqaddaslara and içirəm, oğlu Azik vurdunu onu.

—Azəri Azik eləmisən, çäqqal, atasın da oğluna vurdurmusan?

—O bizim eva galmişdi. Ela bılıblar başqasıdı. Vurublar. Mən orda olmamışam.

—Məni çağırdırmışan. İbad gəlsin bizi aparsın... Gəldim. Nə sözün var?

—İbad? — O, heyrətini gizlətmədi. İndi gözlərindəki ağrının yerində qorxu kölgələndi. — Sani vurdum axı.

İbad onun başına qapaz ilişdirdi:

—Sizin içinizdə kişi var ki gülləsi məni öldürsün? Avo küçüyünüz hardadı?

Tatosun birdən-birə üzü açıldı. Dodaqlarına acıqli təbəssüm yayıldı:

—Avo... Avo sanın naslini kasacax. Hamınızın. — Tatos bildi ki, nə qədər yalvarsa da, indi bu adamlar onu sağ buraxmaz. — Sanın kimi mollaların

darisini soymuşuq. Arvadlarını, qızlarını... – İbadın yumruğu onun dodağını parçaladı. Tatos ağızına dolmuş qanı tüpürdü.

–Avo hardadı?

–Darixma, bilarsan.

İbad pulemyotu Elçinə verdi. Tatosu qoltuğunun altına alıb dalınca səngərə qədər sürüdü. Yan kəsikdən yuxarı çıxardı. Qumbaranın sancağını çəkib onu boynundan kürəyinə atdı, dalına da təpiklə vurub aşağı itələdi.

–Bu da Əmirxan əminin qisası.

Birinci postdan arxaya erməni əsgərləri xəbər almağa gəlirdi. Postda ölmüş əsgərləri görəndə atəş açıldı. Səngərdən-səngərə döyüş başladı.

–Niyə bizimkilər hücum eləmir? – Rövşən əsəbindən bağırıldı. – Niyə yatıblar?

–Əbülfətə xəbər vermək lazımdı. Arxadan onların qoşunu gəlsə, biz mühasirədə qalarıq.

– Bir adam bizzən güllə atmır.

– Ölübələr elə bil...

Təpədəki pulemyot birinci səngərin içini hədəf almışdı. Hədəfi görməsə də, güllələr heç kimə baş qaldırmağa aman vermirdi.

–Bəlkə də bizimkilər elə bilir, bunlar öz aralarında döyüşür?! Gözləyir hamısı qırılsın. Sonra hücuma keçsinlər.

–Geri çəkilin. – İbad bağırıldı. – Qoy səngərdən çıxıb gəlsinlər. Ora boşalsın.

İbad ölü əsgərlərin çəkmələrindən ipləri açıb götürdü, bir ucunu qumbaranın halqasına bağladı. Qumbaranı səngərin içini basdırılmış dayaq payaların arxasında gizlətdi, yanına iki qumbara qoyub ipin ucunu qarşı tərəfə bağladı. Üç yerdə qumbara tələsi qurdy.

Səkkiz nəfər gecənin qaranlığında gəldikləri kimi birdən-birə itdilər. Atəş səsləri kəsildi.

Gecənin süküntunu səngərdəki qumbaralar pozanda, göydən ət tökülürdü.

\* \* \*

–Niyə hücum eləmirdiz? Niyə atəş açmıldız? Görmüsüz orda atışmadı?

– İbad tankın arxasında oturan əsgərə bağırırdı.

Komandır ayağa durub onun qarşısına gəldi:

–Nazirlikdən bizi hücum əmri verilməyib. Biz özbaşına deyilik.

–Nə öz başı, özgə başı? – İbad yumruğunu düyünləmişdi, onun cənəsinə yapışdırmaqdən özünü güclə saxlayırdı. – Biz burda döyüşürük, əmr-əmr oynamırıq. Döyüşə bilmirsən, cəhənnəm ol mənim kəndimdən.

–Ağzına gələni danışma...

Əbülfətin dalınca Eyvaz gəlib özünü çatdırıandan, Elçin İbadın yumruğunu havada saxlamışdı.

–Siz bura torpaq almağa gəlmisiz, yoxsa, yatmağa... Sürün deyirəm, tankları da, dəstəni qabaqdakı səngərə çəkin.

–Sən mənə əmr eləyə bilməzsən. – Komandır ona bozardı.

–Səni burda gəbərdərəm. – İbad fürsət tapıb komandirin cənəsinin altına təpiklə vuran kimi o, yerə sərildi. Onun əsgərləri avtomatlarını götürdülər.

–Aşağı salın! Bəsdirin! – Əbülfət ortaya girdi. Eyvaz İbadın qarşısını kəsdi. Elçin komandiri yerdən qaldırdı. Hələ də hamı bir-birinə baxır, kimin birinci həmlə edəcəyini gözləyirdi.

–İbad! – Eyvaz ona bağırıldı.

–Səhərə qədərə orda döyüşmüşük. Sən də görmürdün? Sən də hücum eləyə bilmirdin?

—Biz elə bildik ruslarla ermənilərdi.

—Bəs indi hara baxırsız? Deyirəm, o iki səngəri də boşaltmışıq. Dəstəni ora çəkmək lazımdı. Orda toplar var. Onlar bizimdi. Sərhədi irəli çəkməliyik.

—Çəkə bilmərik! — Komandır ağızının qanını əlinin üstünə silib bağırdı. — Yerimizdən tərpənə bilmərik. Yuxarıdan əmr gəlməlidir.

—Düz deyir. — Əbülfət onu sakitləşdirdi. — Nazirliyə xəbər versinlər. Biz də irəli gedək. İndi onlara tabeyik.

—Mən bu torpağa tabeyəm. Heç kimə yox. Bir saata kimi ora bu qoşun getməsə, gedib özüm oturacam.

—Yaxşı, yaxşı. — Eyvaz onu kənara çəkdi.

—Üç top var orda, mərmiləri də. Kəndi ordakı yargandan vurublar. Hamısı bizimdi. — Elçin sevincini gizlətmədi. — Vaxtında getməsək, komandır, ermənilər ora qoşun yeritsə, əlimizdən çıxar. Heç olmasa gedib, topları tankın arxasına bağlayıb gətirək.

—Nazirliklə əlaqə saxla! — Tankın üstündəki əsgər rabitəciyə işaret etdi. Komandır onun yanına qalxdı. — İndi hər şeyi məruzə edəcək.

—Əgər bunlar getməsələr, biz gedərik. — Eyvaz İbadın ciyninə vurub onu arxayı saldı. — Bir qarış da olsa irəliləmək lazımdı.

—Biz nazirliyə tabeyik. Nə desələr, etməyə də məcburuq.

Komandır tankdan çıxdı.

—Polkovnik yerində deyil. Məlumat verdik. Polkovnik gələn kimi məruzə edəcəklər.

—Sən get, uşaqlarını da apar. Dincəlin. Getirdiyin silahları da qoy qeydə alınsınlar. Nazirliyə bildirsinlər ki, sən gətirmişən bunları. Mən qərarı burda gözləyəcəm.

İbad Eyvazın sözündən arxayınlışab dəstəsini arxasında çəkib apardı.

Polkovnikdən xəbər gələnə qədər Monte Melkonyanın kalonu posta çatdı. Maşından düşəndə dili qurudu. Hər tərəfə sadəcə mat-məəttəl baxırdı. Səngərdə cəsədlərin üstüyle getdikcə başını bulayırdı.

Birdən-birə əsəbini əsgərlərin üstünə tökdü. Bağırbağır söyüdü.

—Havakek, es leşeri esdeğits.<sup>1</sup>

Səngəri əsgərlə doldurdu, mövqeyi döyüşə hazırladı. Ara kəsikdən qarşidakı səngərə keçib xətt boyu düzüldülər. Monte Tatosu tapmağı əmr eləmişdi. Deyinirdi ki, onu aldadıb, İbadın cəsədini göstərib, vəzifə alıb, mükafat alıb, indi onu özü öldürəcək.

Monte hirsini çeynəyə-çeynəyə qarşısına çıxan meyidlərin üzünü çevirib baxırdı. Səngərin üstünə çıxdı. Yanında dayanmış komandirə hazır olmayı əmr eləyib, binoklla qarşı tərəfi gözündən keçirdi. Qarşidakı tankın arxasında hərəkətdə olan əsgərləri görürdü.

Komandır tankdan çıxbı, Eyvazın qarşısına tullandi.

—Əmr gəldi. Polkovnik dedi, İbad gedib yoxlaşın, əgər səngər boşdursa, girsinlər.

—Girsinlər? — Əbülfət təəccübə soruşdu. — Sən neynirsən bəs? Nə gözləyirsən, əmr elə tankı irəli sürsün.

—Biz axı o səngərlərin boş olduğunu bilmirik.

—Necə yəni bilmirik? Eşitmədin kəşfiyyat komandiri nə dedi?

—Mən hərbçiyəm. Deyilənə yox, görülənə inanıram. Kəşfiyyat komandırı gəlib dəstəsiylə qabağa düşsün, biz də arxasında gedək. Bizə belə əmr olundu.

<sup>1</sup> — Yiğisdirin bu leşləri burdan.

—Mən düşürəm qabağa. — Eyvaz dedi.

—Mən də. — Əbülfət ondan qabağa keçdi. Əsgərləri onun arxasında hazır dayandılar.

Kiçik dəstə səngərdən çıxıb arın-arxayın irəli yeridi. Onlar qarşidakı səngərlə aralarındaki məsafəni azaltdıqca Montenin gözünə girirdilər.

—Kırak! Kırak!<sup>1</sup> — Monte gözlədiyi fürsəti əlinə keçirəndə bağırdı.

## — X —

Eyvaz çarpayıda oturmuşdu, tibb bacısı onun bədəninə dolanmış sarğını dəyişirdi. Əbülfətin qoltuq ağacları divara söykənmişdi.

—İbad deyəndə ki, içimizdə satqın var, inanmirdiq. — Əbülfət yaralı ayağını qaldırıb qarşısındaki stulun üstünə qoysdu.

—İçimizdə olsa cəhənnəm, lap başımızدادı. Necə deyəsən? Necə göstərəsən? Qalmışam qırıla-qırıla. İbadı onların əlindən almaq lazımdı.

—Gəlsinlər danışaq. Mən bu gün çasta qayıdırəm. Axsaya-axsaya gəzməkdi, orda gəzərəm... — Qapı açılanda Əbülfətin sözü ağızında qaldı.

Mayor Qasıim Bayramov özüyle gətirdiyi leytenantla içəri girdi. Salamlışib oturdular. Tibb bacısı otaqdan çıxanda Qasımov sözünü məqsədinə caladı.

—Mən bu işi bağlamalıyam. Ortada beş şəhid var...

—Bayramov, mən keçən dəfə də sizə dedim. — Eyvaz sözünü təmkinlə iszah edirdi ki, Qasıma aydın olsun. Leytenant onların sözünü cümlə-cümlə yaza bilsin. — İbad qarşımızdakı postları dağdırdı. İki səngərin əsgərini öldürdülər. Gətirdikləri silahlar qeydə alınıb. Mən onları sizə çasta elə bu gün qayidan kimi təqdim edərəm. Bunlar sübutdu. İbad qarşı səngərdən hamının gözü qarşısında durub gəldi.

—Mən çəstəda əsgərlərinə danışdım. Onlar da bunu dedilər.

—İbad bizim o səngərə getməyimizi istəyirdi. Postu qabağa çəkə bilərdik. Amma yuxarıdan əmr gələnə kimi düşmən xəbər tutub səngəri doldurdu. Burda İbadın heç bir təqsiri yoxdu. Nazirlikdə nahaq yerə düşünürlər ki, İbad səhv məlumat gətirib, kəşfiyyatı uğursuz olub...

—Mən də bir-iki kəlmə əlavə eləmək istəyirəm, yoldaş Bayramov. İbadın sayəsində bizim uşaqlar silahlanıb. Həmişə gedib qənimətlə gəlib. Gətirdiyi silahların hamısı da nazirliyə təqdim edilib. Qardaşım olduğuna görə demirəm, hamı kimi, İbad da bir könüllüdü, bizim taborda bir əsgərdi. Amma hamı kimi əsgər deyil. İbada görə ordakı uşaqlar ermənidən, ölümdən qorxmur. Bu günlərə qədər otlaq sahəsinin, əkin-biçin yeri bildikləri çöllərin, xırmanların, ova getdikləri dağların vətən olduğunu o uşaqlar İbadın sayəsində bildi. Bu kəndçilərə türk olduğumuzu yetmiş ildən sonra İbad xatırlatdı. Bu kəndçi bədənlərimizdə döyüşü ruhunu İbad oyatdı. O, bizim dağların arxasındaki, düşmənin içindəki gözümüz oldu. İndi siz deyin, yoldaş Bayramov, ermənilər belə bir kəşfiyyat komandirini qarşılarda istəyərmi?

—İstəməz. — Əbülfət onun sualına cavab verdi. — Nazirlik üstümüzə gəldi ki, İbad səhv informasiya verib, Amarastda heç bir əsir qadın olmayıb. Komandanlığı aldadıb. Hücum olundu, monastırda bir keşisin meyidi tapıldı.

—Sonra noldu? Yenə xəbər tutub monastırı köçürdülər. Amma İbad qarşılarnı kəsib o qədər hamilə gəlini sağ-salamat gətirdi. Siz də gedib qospitalda gördünüz. Yalan idi?

—Yox. — Qasıim Bayramov dərhal etiraf elədi. — Hamisını siyahıya aldım.

---

<sup>1</sup> — Atəş! Atəş!

—Ermənilərin İbadın başına pul qoyduğunu da eşitmisiz. İndi belə bir komandiri aradan götürmək üçün hansı yola əl atmazlar? Yoldaş Bayramov, xain bilmirəm kimdi, amma lap yaxşı vəzifədə oturub, əminəm.

—İbad bilə-bilə ki, qarşı səngərdə ermənilər var, qardaşlarını ora göndərədim? Şəhidlərimiz varsa, biz də yaralanmışıq. Onlar mənə ən yaxın uşaqlar olub. Bunun günahı İbadda deyil. İbad deyəndən dörd saat sonra bizə ratsiyadan xəber gəldi.

—Ola biler ki, sizin xəttə giriblər. Nazirlikdə satqın ola bilməz. Sizin danışığınızı eşidib ermənilər.

—Mən bunu dəqiq bilmirəm. Bəlkə də siz haqlısız. — Eyvaz qalxıb kitelini geyinməyə çalışdı. — Onu bilirəm ki, İbad Hüseynovun qarşısında nə qədər düşmən varsa, o qədər də arxasında var.

—Kimdi?

—Öz aramızdı, Bayramov, — Eyvaz səsini bir az da qısdı. — İstəyir bunu yaz-sın, istəyir yazmasın. Ağdamda, Füzulidə komandirlərdən hər kim qabağa gedirdisə öz ərazimizdə minaya düşüb öldü. Səncə, niyə? Öz ərazimizdə onların yoluna kim mina qoydu? İçimizdəki düşmən, qarşımızdakından daha əclafdı.

—Yoldaş Bayramov, İbad kəşfiyyat komandiridi, əgər onu hərbi prokurorluq bu şər-böhtana görə tutdursa, ermənilər bir gündə Ağcabədiyə girəcək. Bizdən çox, əsgər ona inanır. Onun dalınca gedir. Elə bir kəşfiyyat komandirini həbs eləmək vətənə xəyanətdi.

Leytenant Qasım Bayramovun üzünə baxdı, o, başını tərpədib “yaz” de-yəndə, Əbülfətin sözlərini əlavə elədi.

—Mənim işim həqiqəti üzə çıxarmaqdı. Bu gün də bu işi bağlamaq istəyirəm.

—Səngərimiz boşdu. Biz burda, İbad həbsdə. Ermənilərin əli-ayağı açılıb. Qarşılardan duran yoxdu. İlyas da təkdi. Biz bu gün qaydırıq...

—Olmaç axı, yaralısız.

—Kəndin yarası daha ağırdı.

Kəndi soyuq bürümüşdü. Evlər yanandan sonra yel vurub yengələr oynayırdı. Gecədən yağan qar günorta kəssə də, şaxta imkan vermirdi ki, postda əsgər şax dayansın, gah əllərini övkələyir, gah ayaqlarının birini götürüb o birini qoyurdu. İlyas ocaq yandırmağı qadağan eləmişdi.

Tankların səsi gələndə hamı kimi o da diksindi, mühərrriklərin qəfil yayılmış səsi yeri titrədirdi. Əsgərlər komandirin əmriylə maşınlara minirdilər.

—Hara gedirsiz? — İlyas özünü yetirib, komandirin qarşısını kəsdi.

—Əmr aldıq. Füzuliyə gedirik.

—Nə Füzuli, bəs burda kim duracaq?

—O rayon əldən gedir, kömək lazımdı. Əmr elədilər, burdan hücuma keçək. Mühasirədə qalanlar var.

—Kəndin başı boş qalacaq. Tankın biri qalsın... Ordan ermənilər görür...

—Bizi belə əmr verilib. Təcili Füzulidə olmalıyıq.

Komandir onun qarşısından keçib, URAL-ın kabininə mindi. Tankların arxasında kəndin başından çekildilər.

İlyas geri qayıdanda hər kəsin nə qədər məyus olduğunu üzündən oxudu. İki tank onlar üçün alınmaz qalaya, keçilməz dağ'a dönmüşdü. Özü də bunu hiss edirdi. O maşınların heybəti, düşmən səngərinə uzanmış burunları bir arxayınlıq yaratmışdı. Eyvaz da, Əbülfət də İbaddan sonra o tanklara arxayıñ idilər.

İlyas indi hər şeydən çox İbadın hərbi hissəyə qayitmağını istəyirdi, bilirdi ki, qardaşı xain tələsindən çıxa biləcək. Hərbi prokurorluqda vicdanı təmiz adamlar bir-iki satqından çoxdu.

Bir neçə dəfə radioelaqə qurmağa çalışdı. Nazirlikdən kömək istədi.

Əmin idi ki, ermənilər tankların getdiyini görüb hücum edəcək. Döyüş xəttini gücləndirməyə, hücumun qarşısını almağa hazırlaşırıdı. Hamını ön həddə səfərbər etdi.

Qarşı tərəfdə eyni vaxtda səngər boyu atəş açıldı.

—Başladı! — İlyas qeyri-ixtiyari bağırdı. — Atəş. Qırın köpəy uşağını. — Səngərin başına qalxıb darağı boşaldı.

Qarşı tərəfdən gələn minaatanlar səngəri hədəfləmişdi, mərmilər yaxına, uzağa düşür, palçıqlı torpağı dağdırıb, başını büküb qıslan əsgərin üstünə tökürdü. Hər dəfə koordinat dəyişirdi, mərmilər korun əli kimi hədəfi tapmağa çalışırdı.

—Geri çəkilmə. Yerində qal. Qalx, atəş aç. Qalx. — İlyas bağırırdı.

Səngərin içində iki mərmi birdən düşdü. Qulaqlar batdı, gözlər tutuldu. Əsgərin üstünə yoldaşının tikələri yağdı...

İlyas ayılanda hiss elədi ki, yer qulağının altında titrəyir. Özünü toparlayıb qalxdı.

Kəşfiyyat dəstəsi səngərdən çıxmışdı. Başını qaldıran düşməni göz açmağa qoymurdu.

İlyas səngərdən başını qaldıranda üç istiqamətdən gələn BMP-ləri gördü. Binoklla baxdı. Maşınların arxasında səngərdən çıxan əsgərlər yürürdü.

Elçin RPG-ni ciyninə qaldırmışdı. İki mərmi götürüb səngərdən çıxdı, xeyli qabağa getdi. Dizinin birini yerə qoyub maşını hədəfə aldı. O, mərmini göndərəndə pulemyotlar yeri dəlik-deşik elədi.

—Geriyə! Geriyə çəkil. — İlyas məcbur olub bağırırdı.

BMP-lər kəndə girəndə, meyidlərin coxu yerde qalmışdı. Düşməni dayandırmaqdan çox, indi yaralını çıxartmağa çalışırdılar.

Milis dəstəsiylə könüllülər birləşmişdi.

Həmin gün Əbülfətlə Eyvaz kəndə çata bilmədilər. Kənd də, Söyüdlü postu da, evləri də, küçələri də, xatirələri də düşmənin ayağının altında qaldı. Maşın onları son həddə qədər getirdi. Burdan beş kilometr o yanda düşmən öz mövqeyini bərkidirdi. Atəş kəsilmişdi, buldozerlər yerin bağrını dəlib yeni səngər xətləri qazırıdı. Torpağın yaxasına ilgək kimi açılmış bir adamlıq səngərlərə əsgərlər düymə kimi bağlanırdı.

\* \* \*

İbad təpənin üstündə oturub kəndə tərəf baxırdı. İlk dəfə bu qədər yanıqlı ağlayırdı. Nə hicqırığını tuta bilirdi, nə gözünün yaşı dayanırdı. İçindəki ağrılar bir-birinə qarışmışdı. Bilmirdi günahı kimdə axtarsın. Kimin yaxasından yapışsın. Onu da bilirdi ki, günahkar axtarmaq, tapmaq vaxtı da deyil.

Sarı it iki küçüğünü dalına salıb gətirmişdi. Hər yeri iyələyə-iyələyə gəlib İbadı təpənin başında tapmışdı. Onun yanında oturub içün-icin zingildəyirdi.

İbad onlara baxanda kəndin yoxluğunu, ağrısını, çarəsizliyini içində yanın ocaq kimi hiss edirdi. Balası ölmüş, kənddə qalmış itin də nələr çəkdiyini görürdü.

“Anama nə deyim? Atama nə cavab verim?” Özünü öz suallarının qarşısında aciz qoymuşdu. Ürəyi boşalanda and içdi. Oturduğu təpədə söz verdi ki, burdakı satqını tapa bilməsə də, Monte Melkonyanı tapacaq. Onu öldürüb bütün xəyanətlərin kökünü kəsəcək.

Təpədən düşəndə özünü hırslı, intiqamla, qisasla doldurmuşdu. İndi ağında yalnız bircə hədəf variydi.

\* \* \*

Yargandan qalxan ciğiri qar örtse də İbad hara ayağını qoyacağını dəqiq bilirdi. Aradabir dayanır, yumruğunu qaldırıb arxasında gələn əsgərlərini yerə çökdürür, özü ətrafi dinləyirdi. Hənirtini uzaqdan hiss eləmişdi. Dəstəyə yerində qalmağı əmr edib, bir-iki metr də qabağa yeridi. Üz-üzə geldilər. Heç biri yerindən tərpənmədi. Gecənin içindən çıxmış fosforlu gözlər qırıpınmadan ona baxırdı. İbad yavaş-yavaş çöməldi. Bir dizini yerə qoydu. İndi burun-buruna dayanmışdılar. İbad onun ağızından, burnundan çıxan isti havanı, hənirtini hiss edirdi. Yavaş-yavaş üzünü çevirib digərlərini də görməyə çalışdı. Biliirdi ki, qurdalar bu vaxt tək dolaşmir, hardasa lap yaxındadılar. Geriyə baxdı. Dəstənin ətrafında fosforlu gözlər yanındı. Dağlardan düşüb gəlmışdılər. İbad işarə elədi ki, heç kim tərpənməsin. Durduğu yerdə donub qalsınlar.

Qurd İbadın ətrafına firlandıqca bir az da yaxınlaşdı. Əlini, ayağını iyliyi. Geri çekildi. İki qayanın arxasından keçən ciğirin başında dayandı. Onların gedəcəyi yolu kəsdi. Arxadakı sürü də gəlib yanında durdu. İbad yönünü dəyişdi. Bayaqqdan bəri gözünü onun əlindən çəkməyən dəstə işarəni alan kimi dikəldi, əyilə-əyilə qurd sürüsünün karşısından keçib İbadın izini tutdular. Qayalığın arasıyla keçib dikə qalxanda dayandılar, ciğirin başında gizli post qurulmuşdu, əsgərlər deyib-gülürdü.

Heç kim heyrətini gizlətmirdi.

—Mən hələ də məəttəl qalmışam. — Rövşən dedi. — O qurd sənin qarşını kəsməsəydi, biz ciğiri qalxan kimi o köpəy uşağının ovçuna düşəsiyidik.

—Ömründə belə şey görməmişdim. Bu, ancaq kinolarda olur. Kimə desən, inanmaz. Qurd bizi yolumuzdan döndərdi.

—Bu möcüzədi. Bu... mən söz tapmırıam. Vallah, hələ də əlim-ayağım əsir.

—Möcüzə deyil, — İbad Müşfiqin sözünü düzəltti. — Qurd bilir kimi hara aparmaq lazımdı. İstəməsəydi, indi hamımızı qırmışdılər. Təpəyə qalxan kimi görəcəkdilər. Qurdaşırımı yadınızda qalsın. — İbad dərhal ağılna gələn ilk adı həmin yerə qoydu. — İkiniz o təpədən bu postu nəzarətə götürün. Səhər bura kim gəlir, nə gətirir — hamısını öyrənen.

Əsgərlər əmrə hazır olduğunu deyib, təpəyə qalxan ciğira tərəf yeridilər.

Dəstə sükuta, qaranlığa bürünüb erməni postunun arxasından xeyli uzaqlaşdı.

Səhər açılında İbad tək qalmışdı. Qarşısından rayonun mərkəzinə iki kilometrlik yol uzanırdı. Hava soyuq olsa da tərləmişdi. Əynindəki buşlatın yaxasını açmışdı, kəmərinə avtomat daraqları taxmışdı. Çəkmələrini kip bağlamışdı, ayaqlarını yerə çırpanda palçıqlı gölməçələrin buz bağlamış üzü ciliklənir, donmuş qar topaları xırçıldayır, yastılanıb yaxılırdı. Onun ayaq izləri dalınca gəlirdi.

İbad Arakelin məhləsinə çatanda uzaqdan durub qapını xeyli gözətlədi. Darvazanın qarşısında duran iki əsgər əsnəyə-əsnəyə gəzişirdi. Evin bacاسından tüstü burulurdu.

İbad hasardan həyətə tullandı. Arakelin eyvanında tənək ağacının çilpaq budaqları qara bürünmüştü. Çardaqdən buz salxımları sallanırdı. İbad hasara qalxıb həyətə göz gəzdirdi, ayaq izi axtardı. Qar hər tərəfi ütülmüşdi. İbad əmin oldu ki, həyətdə növbətçi əsgər yoxdu. Çardağa uzanıb borulardan tut-a-tutə eyvana girdi. Bıçağını belindən çıxartdı, eyvanın qapısını dartdı. İçəridən bağlıydı. Cəftənin qarğıa dimdikli burnu halqaya keçirilmişdi. İbad bıça-

ğı qapının arasına salıb dəmiri yavaş-yavaş qaldırdı. Qapını açan kimi içeri gitrib örtdü.

Arakel yerində yatmışdı. Həmişə təmiz olan üzünü bu dəfə çal saqqal örtmüssdü.

İbad stulu çəkib çarpayının yanında oturdu. Palçıqlı ayaqqabısını qaldırıb Arakelin üstünə salınmış qar kimi bəyaz yorğanın üstünə qoydu. Çəkmələrinin altından süzülən palçıqlı suyu yorğan canına çəkdi.

Arakel ayağının üstündə ağırlığı hiss edəndə oyandı. Qarşısında oturan adamı görəndə əvvəl beyni dərk eləmədi. Birdən ağılı yerinə gəldi. Nəsə demək istədi, dili dolaşdı.

—Görürəm, qulağındakı yara sağalıb. Sözümü unutmamışan?

—İbad... bala... Dedilar sani oldurublar. Man da...

—Nə mən də? — İbad ayağını onun üstündən çəkdi. — Tüfəngi verirsən, yoxsa canını?

—Tufang ordadı. — Güzgülü şkafı göstərdi. — Sana soz vermişdim... Man axı... bilirsan da biz atanla illarin dostuyuq... — tez-tələsik dedi.

İbad onu eşitmirdi, şkafı açıb götürdüyü tüfəngiqoburundan çıxarıb heyranlıqla baxırdı, barmağını ehtiyatla onun naxışlarına toxundurub sıgal çekdi.

Arxada Arakel danişa-danişa yatağından durub, şalvarını, köynəyini üstünə qatlayıb qoyduğu stula əlini uzadırdı. Bilmirdi şalvarını götürsün, yoxsa stula söykənmiş avtomati. Gah yan dayanmış İbada baxırdı, gah da qarşısındaki silaha.

—Man dediyimi eladım ha. Sozumun ustunda durdum. Galmasan da, qardaşımın yadigarını gondarmak istayırdim.

İbad tüfəngi qoburuna qoyub Arakelə yaxınlaşdı.

—Avtomati götürməyə ürəyin gəlmədi? — Tüfəngin qundağıyla onu yatağa itələdi. — Sənə icazə verdim ki, durursan? Uzan! — Şalvari onun əlindən alıb kənara atdı.

Arakel yatağa çökdü.

—Bu na harakatdı? San atan yaşında kişiylə danışırsan. Ozu da atanın dostu.

—Bu sözlerin məni məcbur eləyir ki, səni öldürüm. Yaşamaq isteyirsənse, bir az kişi ol. Mənə Avonun yerini de! İndi harda gizlənir?

—Man onun yerini bilmiram.

—Arakel, mən səndən soruşuramsa, demək, sənin nəyi bildiyini də bilirəm. Amarast monastırında xidmetin də məlumdu...

Arakel sözün altından çıxmaga yol tapmadı.

—Haykanuş xalan yoxdu.

—Haykanuş adında xalam yoxdu.

—Sən, asırları aparanda Haykanuş da onların içində olub... Na istasan elayaram, Haykanuşu qaytarsınlar. — Arakelin üzü düşdü. Gözləri yalvarmağa başladı. — Haykanuşun urayı xastadi. Ona azab versalar, dozmaz. Hardadı, İbad bala? San bilirsan. San har şeyi bilirsan.

—Avodu, Montedi, nə zibildi, onun yerini denən.

—O, manı oldurar.

—Mən sənin döşünə medal taxmağa gəlməmişəm.

—O, bir yerda dayanmır. Sarı “UAZ”ı var, har gun postları gazir. Onu istayıram ki, bu Avo gabarsın, bizim da canımız qurtarsın. Butun muqaddaslara and incirəm. Biz da qalmışlıq arada. Hala manım canımı boğazıma yiğib. Ela

bilirsən biza lazımdı? Biz da qalmışlıq bu galanların alında. Yerevan hokumati da onunla bacarmır.

—Yerin de! Hardadı? Hansı postda?

—Onu biliram ki, Muğanlıni alandan sonra ora gec yiğir. Bu dafa Ağcabədiya giracax. Ağdamda silah çoxdu.

—Mühəsirəyə salmaq istəyir.

—Kuropatkində, Muğanlıda — hardasa oralardadı. Yerevan hokumati çağırılmışdı, getmadı. Ondan biliram. San da Haykanuş xalanın yerini denan, ha?

—Biz əsir saxlamırıq. Onları sizin milli qəhrəman öldürüb. Qalx. — İbad ayağa durub əliylə işaretə elədi.

Arakel birdən-birə qocaldı. Ağlamaq istədi. Qolları sallandı, ayaqları arxasında süründü.

—Hayka! Hayka... — İbad onun qolundan dartib tələsdirəndə yalvardı. — Sən axı kişisan, soz vermişdin tufangi versəm... Man o tufanga gora heç bilirsən kimlara yalvarmışam o idarada? Kimlara nalar soz vermişam.

—Tüfəng həmişə səndə olub.

Arakel çəşdi. Əvvəl istədi boynuna almasın, sonra susdu.

—Turklar kişidi, sozlərini yemir...

—Öldürmək istəsəydim, indi ayağımın altında qanqusurdun.

Həyətə düşdülər. Qarajda yerdən olan qapını Arakelə açdırıldı.

—Düş.

—Orə soyuqdu. Heç olmasa işığı yandır. Urayım xastadı.

—Düş... Qoca kişisən, nə öldürməyə əlim gəlir, nə bağışlamağa ürəyim var. Sən bilirdin Amarast monastırında bizim qızların başına nə oyunlar açılıb. Arvadın da onların içindəydi.

—Bizi Avo macbur edirdi. Biz da asirik...

—Düş! — İbad onu itələdi.

Arakel soyuqdan titrəyə-titrəyə yalnız ayağını taxta pilləkənə basıb aşağıdakı zülmət qaranlığın içində ehtiyatla düşdü.

İbad iri dəmir seyfi əyib qapağı üstünə yixdi. Geri qayıdanda ayaq izlərini itirdi.

Hər yer yenə ütülənmiş ağ örtüyü çevrilmişdi. Sakit əhvallı səhər arxa-yınlaşmışdı. Gecədən bəri yanın işıqlar hələ də pəncərələrdə, eyvanlardaydı. Güllə səsləri erməni körpələrini burada səksəndirib yuxudan oyatmadı. Heç kim küçələrdə əyilə-əyilə gəzmirdi. Çayxanalarda qorxa-qorxa oturmurdur. İşinə arın-arxayın gedirdi. Hami bilirdi ki, müharibə lap uzağa gedib. İndi səksəkədə olan oradakı körpələrdi. Qorxudan o uşaqların ilikləri yanır. Evlər çıraq işığına da həsrətdi. Hami adyalına, yorğanına bürünüb yerinə girir, dağilan bir səhərə oyanırdılar. Bir yandan da ağappaq acları yağırdı. Pəncərələrdən, eyvanlardan baxanda ölüm lap yanında görünürdü.

İbad evinə qayıtmışdı. Yalın döşündəki evin eyvanından baxanda çöllər, qarşısındaki dağlar divardan asılmış tablo kimi görünürdü. Əlindəki armudu stekkənda çay buglanırdı, ovuclarını isidirdi. Arabir bir-iki qurtum alındı. “Bu gözəlliyyin içində müharibə hardan girdi? Bu ağappaq çöllərə palçıqlı ayaqlarıyla kim gəldi?”

—Nə fikirləşirsən? — Rövşən onun yanında durdu. — Avonu?

İbad gözünü tablodan çekmədən başını yırğaladı.

—O mütləq gələcək.

—Biz arxaya xəbər aparmalıyıq. Deyirsən hücuma hazırlaşır.

—Mən onu öldürməliyəm.

—İbad, uşaqları Qaraçux dağında, Quldur dərəsində qoyub gəlmışik. Orda çox qala bilməzlər. Hamını özünlə bir ölçmə.

İbad stəkanı boşaldıb, eyvanın surahisinə qoydu.

—Hücumu ləngitməyin ən yaxşı yolu var.

—Nədi?

—Onların yanacağını kəsmək. Yanacaqları onsuz da yoxdu. Hansısa yolla ordan-burdan təpirlər. O çənləri təpib partlatmaq lazımdır.

Rövşən nə qədər iti addımlasa da, İbaddan geri qalırdı. Həyətlərdən keçə-keçə kənddən çıxırdılar. Quldur dərəsində Elçinqillə birləşdilər.

—Gələn-gedən var?

—Var. İki URAL gəlib. Mobil dəstələrdi. Bunların taktikasını başa düşdüm. Demək, müdafiə səddi qururlar. Möhkəmlənirlər. Ayrıca hücum dəstələri var. Onlar gəlib hücuma keçirlər.

İbad Quldur dərəsinin hər daşına, hər çuxuruna bələddir; uşaq vaxtı yiğisib ən çox oynadıqları yer idi. Naməlum “qızıl əsgər”in abidəsini həmişə raqatqayla hədəf alıb, vurardılar. Eşitmışdı ki, o vaxtlar Sovet hakimiyyətini qəbul etməyən Əsədulla bəy üstünə gələn qızıl əsgərləri bu dərədə tələyə salıb hamısını qırmışdı. Dərənin adı da ordan qalmışdı. Tarix müəllimi Əsədulla bəydən danışanda İbad həmişə qürurlanırdı. Onu təsəvvüründə canlandıırırdı; atın belində, çıynində tufəng, bədəninə dolanmış patron qatarı, başında quzu dərisindən papaq, ayağında dizinə qədər dəri çəkmələr. İndi bu gecənin qaranlığında o əzəmetli kişinin atı yenə hardasa şaxə qalxıb kişnəyirdi, atın səsi İbadı coşdururdu, kürəyindəki “Qaraqaşlı” ona əlindəki avtomatdan daha çox ruh verirdi, ona elə gəlirdi ki, kürəyini “Qaraqaşlı”ya söykəyib. O tufəngdə atasının, ulu dayısının, Əsədulla bəyin, torpağını yadlara verməyən neçə-neçə bəyin gücünü duyurdu.

Ürəyindən keçirdi ki, uşaqlara əmr verib dərədəki erməni dəstələrini qırıb, “qızıl əsgər”in yanına gömsün, amma beyni əksini deyirdi, bu sakitliyi qorumağa, soyuqqanlı olmağa, hədəfdən yayınmamağa çağırırdı.

—Elçin, Akif, Rövşən, Fikrət, ardımca!

Dərhal silahlarını götürüb dərəyə düşən ciğiri tutdular. Bilirdilər ki, İbad planı həmişə ən sonda deyir.

Postun arxasında dayanmışdılar. Çadır qurulmuşdu, içəridə çıraq yanındı. Aralıda iki URAL, bir BMP dayanmışdı. Ətrafda əsgərlər görünürdü, — gəzisirdilər.

—Maşınlarda, yəqin ki, adam var. Bu soyuqda girib yatıblar. Siz iki-iki URAL-ların yanacağın boşaldın. Mən BMP-nin.

İbad maşınla üz-üzə duranda anladı ki, yanacaq çənini boşaltmaq mümkün deyil, yağ çəninin qapağını ehtiyatla açdı, yerdən palçıqlı torpağı ovcuna yiğib çənə boşaltdı...

Barmaqlarının ucunu hiss eləmirdi, yeri qaşıyan dırnaqları, barmaqlarının üstü didilmişdi, qarın üstündə qanı qalırdı.

Geri qayıdanda əllərini cibindən çıxartmırıldı, hiss edirdilər ki, o, nəyisə ciblərində gizlədir.

Qurd dərəsində sakitlik idı.

—Gələn-gedən yoxdu. — Əsgər dedi. — Elə bu üç maşınları var.

—Burda boş yere yeyib yatmazlar. Nəsə var. Nəsə olmalıdır. - İbad döş cibindən bloknotunu çıxarıb yerin koordinatını yazanda barmaqlarının, əlinin üstündən qanın süzüldüyünü gördülər, əlləri göyərmışdı. Qələmi bir nöqtədə durmurdu. Rövşən onun əlindən bloknotu, qələmi aldı.

- Niyə bu gündədi? Sarımaq lazımdı...
- Bekara şeydi...
- Göyərib. – Elçin çantasından bint çıxarıb onun iki əlini də sarıdı.
- Koordinati yaz. Bunlar hücum taborudu.

\* \* \*

Daşlı təpəyə çatanda onları İlyas qarşılıdı. İbad maşına minməmiş, qapı-dakı boz qurdun şəklinə baxdı, əlini onun üzünə sürtdü.

Yol boyu hərə bir tərəfdən İbadın qurdla qarşılaşlığı anı İlyasa danışındı.

İydəliyə çatanda İlyas İbada dedi:

–Qağam xəstədi, gedib görüşsən, yaxşı olar. Səni yola salım, get.

–Koordinatları verim, gedərəm. Mən də darixmişam. Həm də “Qaraqaşlı”nı gətirmişəm. – İbad ciyindəki təfəngə işarə elədi.

İlyas qoburundan tanıdı atasının təfəngini. Gözləri doldu, qəhərləndi. Nə-sə demək istədi, deyə bilmədi. Qardaşının ciyinə iki dəfə vurub gülümşədi. Hiss elədi ki, gözünün yaşı yanağına süzüləcək, aralındı.

İbad Ağcabədiyə çatana qədər bir neçə dəfə mürgülədi, yollar ona qısa göründü, vaxt hissə-hissə keçib getdi. Maşından düşəndə özünü toparladı; saçını arxaya daradı, üzünü sarğılı əliylə siğallayıb qırışığını açdı. Həyətə girdi. Balaca bacısı onu görəndə üstünə qaçıdı. Onun səsinə gəlinləri, anası çıxdı, qollarını İbadın boynuna dolayıb üzündən, boynundan öpdü. İbad indi hiss elədi ki, bu günə qədər bu qadının etrinə tamarziymış, ən çox bu isti qucağa, onu sıxan bu qollara ehtiyacı varmış. İbad anasının qollarının arasında uşaqlaşdı. Anasından yenə təzə təndir çörəyinin etri gəlirdi, xamır qatan-da, təndirə çörək yapanda geyindiyi uzun ətəkli, sallaq cibli boz jaketi əyin-dəydi, başını yaylıqla həmişəki kimi bağlamışdı.

Evə girdilər. Atası çarpayıdan qalxıb dikəldi, İbad onun qarşısında dizlərini yerə qoyub qucaqladı. Mövsüm kişi özünü tox tutmağa çalışırdı, əliylə İbadın kürəyinə vurmaq istədi, əli qobura dəydi.

İbad təfəngi belindən çıxardıb atasının qarşısında tutdu.

–Əmanətini gətirdim, qağa.

Mövsüm kişinin əsən əllərini hamı görürdü, o, təfəngi qoburundan ehtiyat-la çıxartdı. Çənəsi əsdi, gözləri dolub torlaşdı. İndiyə qədər gəlinlər, qızlar onun gözündə bir damcı yaş görməmişdilər, indi kişi özünü saxlaya bilmədi, qarşısında dizi üstə oturmuş İbadın gözlərinə baxanda yanaqlarına inci də-nələri süzüldü.

– Təfəng bizim üçün kişilik rəmzidi, qeyrət-namus deməkdi. “Qaraqaşlı” bu ailənin şərəfidi. Sən onu qaytardin, oğul. – Mövsüm kişi gözünü ovcuya sildi. – Sən də bu camaatın, el-obanın qaraqaşlısan. – Mövsüm kişi oğlu-nun alnından öpdü.

–Xörək hazırkı, bala, dur yuyun, gəl süfrəyə.

–Əlinə nolub?

–Boş şeydi. Kol-kos cırıqlayıb. Gəlirəm.

Mövsüm kişi yataqdan durdu, – təfəng onun ağrıyan ayaqlarına dərman olmuşdu, güc gətirmişdi. İlk dəfəydi ki, özünü bu qədər yaxşı hiss edirdi. Canı əvvəlki kimi sağlam, gözü itiydi.

Kişi təfəngi qatlayıb boş lüləyə bir gözünü qıyıb baxdı, sonra şaqqıdadıb qatı açdı, ciyinə qaldırıb hədəf nişan aldı, sonra təəssüflə endirdi.

İbad süfrənin başından durub ona yaxınlaşdı, avtomatını atasına uzatdı:

—Al bunu at. — dedi, — Bilişəm, gülətənən adamın içi rahatlıdır.

— Sən yaşda olanda mən quşların qatarında quş seçib vururdum.

Həyətdə bacısı qızı əlindəki iri dəmir qəpiklə oynayırdı.

—At o qəpiyi göye. At. Bir, iki, üç... — Avtomatdan bir gülə açıldı. Diqqətlə qulaq asdlar, qonşunun şiferlərinin üstüylə qəpik danqıldaya-danqıldaya yu-malanıb düşdü. Uşaqlar səsə qaçdilar. Bir az keçmiş, səs-səsə verib gəldilər, qəpiyi tapmışdilar, üstündəki Leninin başına avtomatın güləsi girib, qalmışdı.

Mövsüm kişi qəpiyi götürüb ovcunda qürurla baxdı:

—Sən məndən də yaxşısan! — dedi. — Tüfənglə vurmaq olardı, qırmadı, amma avtomatla... - o, başını yırğaladı.

Qəpik əldən-ələ gəzdi.

—İndi rahat Ölə bilərəm.

—Elə danışma, qaşa. Kənd səni gözləyir. Tüfəngini gətirdiyim kimi səni də kəndinə aparacam. Yenə o dağlarda ova çıxarsan...

—Tüfəngi hardan tapdin?

—Arakeldən aldım.

Mövsüm kişinin qanı dondu. Gözlərində baxışları qurudu. Bir anlıq özünü Arakelin evində gördü, süfrənin başında oturmuşdu, onun xalçasının üstündəki tüfəngə baxırdı. Qulağına Arakelin səsi geldi: "Tufangın hanı? Heç olma-sa onu goturaydin."

—Bilirmiş. O, bilirmiş... — Mövsüm kişi dodağının altında piçildədi, pərtliyini, xəcalətini gözlərdən gizlətməyə çalışdı. Arakelin onu aldatdığını, ələ saldığını düşündükcə halbahal olurdu, durub çəliyini götürdü, ayağını çəkə-çəkə hə-yətə düşdü.

## — XI —

İbad eyvanda durub qarşısındaki tabloya baxırdı; yamyaşıl çəmənlərdə lalələr qızarmışdı, əlvən çiçəklər ilmə-ilmə toxunmuşdu, sərçələr civildə-şirdi.

—Gələcək. — İbad armudu stəkanı eyvanın sürahisəne qoydu. Elçin ona yaxınlaşanda çevrildi; o, radioqəbuledici cihazını çanta kimi belinə keçirtmişdi, ciyinin üstündən cihazın antenasi uzanmışdı, o, yeridkə yırğalanırdı.

—Əbülfət əlaqə saxladı. Vəziyyəti məruzə elədim.

—Kaş bu gözəlliyi də təsvir eləyə biləydim. Atam hər gün çayını bu eyvanda içərdi. Burdan o dağlara baxardı, biz onda bu gözəlliyyin dəyərini bilmirdik. Bizim üçün adı dağlar, çöllər idi, amma indi...

—İndi vətəndi. — Elçin onun yarımqıq qalmış sözünü düşündüyü kimi bitirdi.

İbad gözünü qarşısındaki yay tablosundan ayırmadan başını tərpətdi.

—Buraları erməniyə verib getmək olar? Ac olanda bir şey tapıb yeyirsən, üşüyəndə kör-köhənə geyinirsən. Bu çöllər adamın burnunda tütüyəndə, buraların havasına ciyərin yerikləyəndə, gözlərin tamarzi qalandı, ürəyin partlayar. Buralar bizim camaatın nəfəsidi, havasıdı. Kaş ki atamı bir günlük də olsa, bura gətirə biləydim. Burda durub armudu stəkanında çay içəydi. — İbad boynundakı binoklla uzaqları yaxına çəkdi. Günəş yerdə bərq vururdu. Diqqətlə baxdı. Bərq vuran işiq səzüldürdü. Günəşin şəfəqi onun şüşəsində qırpinib yerini göstərirdi. — Maşın! Maşın gəlir.

İbad həyətə qaçdı. Çəpərləri aşılıb, həyətlərdən keçdi, İbrahim kişinin xaraba qalmış ikimərtəbəli evinin damına qalxdı. Mərmi evin bir tərəfin siyirib

aparmışdı. Onun dalınca İlyas da gəldi. İbad bir də diqqətlə uzaqlara baxdı; buradan yollar aydın görünürdü.

—UAZ deyil. Başqa maşındı. —İbad binoklu İlyasa verib çekildi. Divarın dibindəki cehizlik yorğan-döşəyin üstündə oturdu. Divara söykəndi...

İbad gözünü açanda qarşısında Sabiri gördü; ona baxıb gülümseyirdi, gözlerinin qıraqı qırışındı. O, üzünü çevirib gedəndə yanınca Əmirxanın ayaqları addımlayırdı. Uzaqlaşırdılar. İbad Sabiri çağırırdı, Sabir eşitmirdi, üzündə donmuş təbəssümle şəkil-şəkil aralaşırırdı.

İbad gözünü açanda nəfəsi təngidi, —səksənib oyanmışdı.

—Nə gördün? —İlyas soruşdu.

İbad gərəşib quluncunu qırırdı. Çardağa toran çökmüşdü.

—Fikrətin evindən nə xəbər var?

—Heç nə. Uşaqlar deyir gəlib-gedən yoxdu.

Elçin çörəyin arasında pendir, göyərti gətirib İbada uzatdı.

—Evlərdə yeməyə bir şey qalmayıb.

—Biz ermənilər kimi uzaqqorən deyilik. Onlar hər şeyini yiğib dar günə saxlayır. Biz, nəyimiz var, ortaya tökürik.

—Aç da qalsaq, susuz da qalsaq, burdan əliboş dönən deyiləm.

—Bu dəfə çoxuq. —İlyas onun sözünü təsdiqlədi. —Bu dəfə əlimizdən qaça bilməz.

İbad durub binoklla gecənin içinde işıq axtardı.

—Bir dənə də maşın yoxdu.

—Qoymusan ki, yanacaqları qalsın?! Bütün qışı dərələrdə qalıblar. Yoxsa, Ağcabədi çoxdan getmişdi.

—Deyirəm də, biz bunların yanacaq xətlərini lap başdan kəssək, bir metr də irəliləyə bilməzlər.

—Hansı tərəfdən kəsəsən?! İran verir, Gürcüstan verir, Rus verir... —Fikrət saydıqca barmaqlarını qatladi.

—Niyə hamı bizi düşməndi?

—Çünki türkdən qorxurlar. —İbad fəxarətini gizlətmədi. —İran da, Rus da bilir biz kimik. Bircə özümüz bilmirik. Qoymular bilək.

Günəş qızaranda İbad əsəbləri gerilmiş halda gözlərini binokla dayamışdı, özünü sinirlərdən asılmış kimi hiss edirdi. Hərdən istəyirdi bu yarıuçmuş çardaqdan üzü çöllərə bağırsın, uzaqları yaxınlaşdırın binoklu bu dəfə onun səsini uzaqlara aparsın, sözü Montenin qulağına çatsın.

Montenin qulağına İbadın sözü hələ qışda çatmışdı, iki dəfə hückum əmri versə də maşınları yerindən tərpədə bilməmişdilər. Qurdlu dərəyə mərmi düşməmişdən əvvəl radioəlaqəni dinləmişdilər. “Aka” bir neçə dəfə “Tufan”ı çağırmışdı. Sonra “pomidor”, “xiyar” istəmişdilər. Üstündən yarım saat keçməmiş, Qurdlu dərədə salamat bir adam qalmadı, qacaqı da yolun başında vurdular. İbad bir yaralı əsgərin qulağını kəsdi, qulağı dodaqlarına yaxın tutub dedi: “Monte, Avo, hər kimsən, səni görürəm. ”Qulağı əsgərin döş cibinə qoymuşdu, yaşı az olduğuna görə öldürməyə ürəyi gəlməmişdi. “Apar qulağı komandırınə ver. Eşitdiyini desin”.

Əsgərdən sözü alanda Monte təpiklə onun sinəsinə vurub, söymüşdü, sonra da gördüyü adamı təsvir elətdirmişdi. Onun təsəvvüründəki İbadla, əsgərin dediyi adam çox fərqliydi. Hər dəfə yanacaq problemi gələndə Monte əsəbileşib özündən çıxırdı. Tabor komandırları yanacağın qəfil itdiyini, yanacaq çənlərinin, yanacaq filtrlərinin deşildiyini Montedən gizlətməyə çalışırdılar, bilirdilər ki, bağışlamaz, İbadın qisasını onlardan alar. Bir yandan yanacaq, bir yandan qarlı, şaxtalı hava Montenin yolunu ele kəsmişdi ki, dərədən

çixa bilməmişdilər. Yer-yurddan qış əlini çəkib gedəndə, o da qarın altından başını qaldırmışdı. Tezliklə irimiqyaslı hücum əmri verəcəkdi. Bunu tabor komandirləri bilirdi. Monte qışa qədər sərhədi Bərdə şəhərinə aparacaqdı, bütün qışı yazıl-çəkdiyi planları bu hūcumun üstündəydi. Dəfələrlə sınıf otağında planı müzakirə eləmişdilər.

İndi qalırdı münasib vaxtda hücum əmri vermək. Postları son dəfə gəzib, hər şeyin təlimata uyğun olduğunu görmək isteyirdi.

Sarı tentli UAZ Qaraçuxa qalxan yolun tozunu dumana çevirmişdi. İbrahim kişinin uçuq çardağından görünürdü.

—Odu! — İbad qeyri-ixtiyari bağırıldı. İlyas yaxınlaşdı, binoklu onun əlindən alıb baxdı.

—Dalımcə gəlin.

—Planın nədi?

İlyas ona etiraz eləmədi. Bilirdi ki, indi İbadın əmrində olsa yaxşıdı. Həyatlardən keçib yola çıxdılar, ağaçlığın kölgəsində gedirdilər ki, təpəliklərdə oturmuş erməni əsgərlərinin gözlerinə dəyməsinlər. Kooperativin binasına çatanda İbad dayandı. UAZ Qaraçuxdan enirdi. İbad onun hansı istiqamətə dönəcəyini təyin eləməyə çalışırdı. İndi onun üzü binoklla bütövləşmişdi.

—UAZ ya bura gəlir, ya da Kuropatkinə gedir. Fərqi yoxdu, o yol gəlib Muğanlıdan keçir. Kiçik dəstələrə ayrılib Muğanının bütün giriş-çıxış yolunu tutarıq. Aydındı? Dağılışın. Fikrət, gel.

İbad qırğı kimi qaçırdı. Arada bir dəfə dayandı, Fikrət gəlib ona çatdı. İbad maşının Muğanlı keçidinə tərəf istiqamət aldığına göründü, təmkinlə gözlədi.

—Gəlir?

—Hə.

—Birdən dal yolla Kuropatkinə gedər.

—Qəbiristanlığın içiyilə gedib qarşısın kəsərik. Keçidə düşsə...

Ovunu tələyə çağırılan ovçu kimi, İbad içində maşını keçidə tərəf çağırırdı. Onsuz da yolu çətin olan dar keçidi kəndə gəldikləri gün bir az da dağıtmışdilar.

Maşın keçiddə ilişdi. İbad dağınık məktəb binasına tərəf qaçıdı. Kolluğa çatanda UAZ onun üstünə gəlirdi. Məktəb binasına çatmamış, dayandı, Monte maşından düşdü.

İbad onu uzaqdan görürdü. Fikrətə səssiz olmayı əmr elədi. Bir anlıq bütün hissərini, gücünü mərkəzləşdirdi, gözünü yumub dərindən nəfəs dərib, açdı. Binanın kölgəsiylə irəlilədi, tini çıxanda qarşılaştılar. Aralarındaki on-on beş metrlik məsafədə göz-gözə dayandılar. İbadın avtomatı ona tuşlanmışdı. Montenin silahı belindən üzü aşağı sallanırdı.

—At silahı! — İbad kəndirbaz addımlarıyla yaxınlaşındı. Gözünü qırpmadan baxır, onun beynindən keçirdiyini oxumağa çalışırdı. Əmrini bir də rusca təkrar elədi.

Monte əlini qaldırmağa hazırlaşındı. Bir əlini qabağa uzadıb ona sakit olmayı işarə edirdi. Ciynini əyib avtomatı əlinə salan kimi baş barmağı qoruyucunu açdı...

Güllə açıldı. İbad onun niyyətini anlamışdı. Düz üzünə baxsa da, onun silahdakı barmağını da gördü.

Monte sinəsinə dəyən güllənin təsirində yerində firlandı, hələ ağrı canına yayılmamış, çaxmağı çəkdi. Çevrilmək istədi. Kürəyinə dəyən ikinci güllə onu durduğu yerdən qabağa tulladı, avtomat əlindən düşdü. Yerdə üzü üstə çevrildi. İbad ayağını onun sinəsinə qoyub sıxdı. Monte onun ayağından

tutmuşdu, ağırdañ dişlerini qıçayır, nəsə deməyə çalışırdı. İbad ayağını onun sinəsindən çəkib təpiklə başına vuranda Montenin huşu uçub getdi.

İbad Montenin ayaqlarından tutub sürüdü.

Monte ağlı başına gələn kimi bıçağını belindən ehtiyatla çıxartdı, atmaq istəyəndə İbad onun biləyinə vurub əlini yana saldı. Bıçağı əlindən alıb onun boğazına diredi.

—Səni bütöv aparmaq isteyirdim. Xoşluqla getmirsən, mən də başını apararam.

—İbad? İbad... — Onun səsi xırıldadı...

\* \* \*

Daşlıtəpədən on kilometr aralıda, təpənin başındaki səngəri İbad tutmuşdu. Hər gün onu geri çağırıslar da, düşüb getmək fikrində deyildi.

—Heç kəs yerindən tərpənməsin. Bu səngərdən çıxanı birinci mən güllələyərəm.

Təpədən baxanda erməni postu yüz metrliyində görünürdü, başını çıxarıb çağırısa, o tərəfdən hay verərdilər.

—Komandır, onlar hücum eləsələr, biz burda qalarıq. Arxadakılar da gelmir...

—Silahımız boldu. Bütün günü döyüşməyə güllə var. Lap BMP gəlsin. — O qarşısına düzdüyü RPG mərmilərinə işarə elədi.

—Səni çağırır, komandır. — Elçin çiynində ratsiya cihazıyla gəlib onun qarşısında dayandı.

İbad burub xışltını kəsdi.

—Burdan getmirik. Bilirəm niyə çağırırlar. Bizi geri çəkmək isteyirlər. Bu təpədən çəkilmək yoxdu. Hər kəs yerinə keçsin! — İbad bağırdı. — Sən də bu zibilini açma.

— Komandır, bayaq erməni bilirsən nə deyirdi? Deyirdi ki, İbad bizim elə bir adamı öldürüb ki, onun başının tükü qədər türk öldürsək, yenə azdı.

—Bizə arxa-kömək gəlməlidir, komandır. Onlar qisas almaq isteyir.

—Arxa postdan on kilometr qabağa gelmişik. Səngər qazib mövqə tutmuşuq. Niyə geri çəkilməliyik? Nazirlik gəlsin.

—Bağla o zibili, səsi gəlməsin. Mən ancaq bu torpağa tabeyəm.

İbad onlardan aralanıb yerə oturdu, ayağını uzadıb gözünü yumdu, dincəlməyə çalışdı.

Əsgərlər Elçini məcbur edirdi ki, cihazı açınlar, bəlkə nəsə təzə xəbər var.

“Aka... Aka cavab ver... Mən Tufanam... Tufan...”

—Tufandı... Bizimkilərdi... — Əsgərlər sevincək fisıldışdır.

İbad onların səsini eşidirdi.

—Demədim, açma o zibili?!

—Komandır, Tufandı... Bizim tabordu. O birilər deyil. Bəlkə nəsə xəbər var?

—Aç görüm. — İbad könülsüz dedi.

—Aka... Aka cavab ver... — səs xışıldayıb itir, elə bil çöllərə yayılır, külək alıb harasa sovurur, sonra səslər yenə birləşir, aydınlaşırıdı. — Tufandı... Tufandı.

—Aka Tufanı eşidir. Aka Tufanı eşidir. — İbad Eyvazın səsini tanıyan kimi gəlib dəstəyi aldı.

—Aka... Aka... qağam gəlib, səni görmək isteyir.

—Aydındı. — Söz İbadın dilindən güclə qopdu, qolları boşaldı. Əlindəki cihazı Elçinə qaytardı. Hamının sözündən çıxardı, bildiyini eləyərdi, bircə Eyvazın səsi gələndə yumşalırdı. Gözünün qabağına atası gəldi. “Ayağı o gündə, durub gəlib...”

Rövşəni dəstənin başına qoydu.

—Bu səngəri biz qazmışıq. Biz qazdığımız səngəri düşmənə vermirik. Bir-i ki saata qayıdırıam. — Rövşənə dedi.

Akifə boylandı:

— Gəl!

UAZ səngərdən aşağıda dayanmışdı, maşına oturdular.

—Demişdim axı bu qapını düzəltirdir. — Maşın tərpənəndə qapıya taxdıqları taxta parçası düşdü. İbad qapını dərtib qoluyla saxladı ki, açılmasın.

—Vaxt olur ki... — Akif gileyəndi.

Maşın yırğalandıqca İbad mürgüləyirdi. Başı düşür, bir də qaldırıb yola baxırdı. Gözləri yumuldu.

Təpədən düşürdülər, arxa posta beş-altı metr qalmış maşın tozanaqla, partlayışla bərabər havaya qalxdı. Səsə iki səngərin əsgərləri də diksinib əvvəl yerə çöməldi, sonra durub boyandılar; İbadın UAZ-ını alov göyə qaldırıb fırlatdı, yerə çırpdı...

\* \* \*

... Gözünü açanda nurani bir kişi palatanın divarından ağ bulud kimi içəri girdi. İbad qalxıb çarpayıda oturdu, ayaqlarının altında bir də öz ayaqlarını gördü, arxaya qanrlıb baxdı, uzanmışdı, alnındaki dərin yara yerindən axan qanı hiss elədi, əliylə alnını sildi. Nurani kişi çağırıldı, yataqdan düşüb onun yanında durdu. Çarpayının böyründə yamyaşıl otlu, çiçəkli, güllü dehliz açılıb uzanmışdı. Bərabər addımladılar, kişi ona nəsə deyirdi. Dəhliz qaranlıq tunellə birləşəndə dayandılar, kişi onu geri qaytardı.

... İbad bir aydan sonra gözünü açanda pöhrələmiş Dağdağan ağacının yamyaşıl yarpaqları titrəyib, dualı dil kimi göylərə yalvarındı.

Kimsə uzun, mavi şivrimi təzə pöhrənin boğazına bağlamışdı.

### *Son*



# ◆ P o e z i y a



***Rəfaif TAGIZADƏ***

\* \* \*

Bu gün dənizin qurbanlıq gəmisiyəm.  
Gecənin ölüm qonağı.  
Gündüzü oğurlanmış kimidi həyat.  
Mən başqa bir aləmdə:  
nə yer var orda, nə göy üzü.  
Rahatlıq yox, tənhalıqda.  
Cəmlər tək olur insanlar darixanda.  
Qaranlıqda yollar bitmir ki, bitmir.  
Səhər açılmağa qorxur.  
Bir meh yox, sənə əl uzada.  
Hər sey get-get deyir,  
uzağı göstərərək.  
Nə var o yaxın uzaqlarda?  
Kimsə bilməz...  
Sükunət qoxuyur havası sovulmuş otaq.  
Kədərin dadi varmış,  
yoxluğun qoxusu.  
Quraqlıqdan balıq iyi gəlir,  
dənizdən yarpaq ətri.

## **GÖZ YAŞI**

Səsində sözlər üzüyür,  
baxışında baxışlar.  
Axır, ovcuma axır  
gözlərindən yağışlar.

Bu sükutun içində  
döyür məni hicqırıq,  
Cüt dodaqlar qapalı,  
hardan gəlir qışqırıq?

Əlimdə əl danışır,  
gözlərimdə baxışlar.  
Əyil bir ocvuma bax,  
barmağımız boğulur,  
...damcı-damcı yağışlar.

\* \* \*

bir gülüşün səsinə  
açılan qapılar var,  
bir arzuya, diləyə  
qurulan yuvalar var

külək qovur buludu,  
cığırın qupqurudu,  
izin qumru ləpiri,  
gözlərin dupdurudu

gecələrin saatı,  
dəqiqliyi bilinməz,  
hara tutum üzümü?  
gecədə yol görünməz

xəyalların şəklində,  
əllərimdə əllərin,  
gözün görmə baxır...

### **BURAX MƏNİ, BURAX GECƏ**

səndə gec əriyən mənəm,  
qəminə güc eləyən mənəm,  
adını heç eləyən mənəm,  
burax məni, burax gecə

bu mənim gecəm olmadı,  
yükləndim, yenə dolmadı,  
ağrlar gecə solmadı,  
burax məni, burax gedim

bu nə qonaqdı gecədə,  
gündüz qınaqdı gecədə,  
üstümdə əl-ayağım yox,  
bu nə sinaqdı gecədə?

sən məndən töhfə gözləmə,  
gecənə məni səsləmə,  
gecələr yuva kimidi,  
yuvanda məni gizləmə

\* \* \*

Bu ilin yazı da mənə qış kimi.  
Havası ruhumu heç oxşamadı.  
Ruhumun qanadı elə sizlədi  
bilmədim nələr yad, nələr doğmadı.

İçindən yeyilən ağaclar kimi  
nə vaxtdı özümü özüm yeyirəm.  
Mənə oxşamadı məni yeyənlər,  
mən gözü doymazın biri deyiləm.

Quşun cəh-cəhi də ovutmur məni,  
sönür bahar ətri ağrılardı.  
İllərdi mənimlə yol gələnlərim  
vər salıb dərdlərin sarğılarında.

Günahı özüməm, gümanı özüm,  
mən özüm özümə nə deyəsiyəm?  
Çölündən yeyənə nə var dinməyə,  
içindən yeyənə can verəsiyəm.

### SARI ÇİÇƏK

O qız laləyəmi döndü çəməndə?  
Yoxsa, həyətdəki gecə gülünə -  
sarı çıçəyə?  
Təbiət gözəllik qatdı gözünə.  
O qız bu şəhərə dönə bilmədi.

... O yol bu şəhərdən gedən yoldumu?  
O yolu geriyə dönüşü yoxmu?  
Səhər pəncərəndən görünən lövhə  
gəlib baxışından asıldı.  
Çoxmu?

Sənin gəlişinə sevinən yerdə  
çıçək düzüm-düzüm, düzlər al-əlvan.  
Hər səhər mehində təzə bir nəfəs,  
hər axşam çağında sakitlik, güman.

Burdasa, ...qarışq, küylü məkanda -  
şəhərin narahat izdihamında,  
yoxluğun içində boğulur zaman.

O qız laləyəmi döndü çəməndə?  
 Yoxsa, həyətdəki gecə gülünə -  
 sarı çiçəyə?  
 Təbiət gözəllik qatdı gözünə.  
 O qız bu şəhərə dönə bilmədi.

\* \* \*

Baxışın keçmişdən danışır,  
 duruşun ilahidən.  
 Sol əlin sağ əlimə yapışır.  
 Sağ əlindən göyərçinlər çörək dənləyir.  
 Gözlərin xatırə danışır;  
 üzündə təbəssüm  
 sən necə də doğmasan  
 köhnə Bakı kimi...

### TƏNHALIĞIM

Bu payız havası üşüdür məni.  
 Günlər də soyuyub aramız kimi -  
 qolun qollarıma dəymir haçındı,  
 əlim əllərinin intizarında.  
 Yüz ildi, min ildi ayrı kimiyik.  
 Nəfəsin isitmır üzümü daha,  
 donub dodaqlarım, kəlmələr donub,  
 baxışın üşüyür yanaqlarımızda.  
 Qapının zəngi də susur nə vaxtdı,  
 hər addım səsinə diksinirəm mən.  
 İçimdə bir zindan ağırlığı var,  
 gecənin sən - yoxluq tənhalığında...

### YOXLUQ

Təkcə səndə hiss etdim ayrılığı,  
 rüzgarı,  
 təkcə səndə gördüm son baharı  
 ağacların kefsizliyini,  
 çəmənlərin saralmasını,  
 həyatın soyumasını;  
 təkcə səndə duydum yoxluqları...

\* \* \*

Xəzana bürünən yolların,  
 qüruba uzanan yolların  
 sonunda

evlər qaralar,  
küçələr qaralar,  
şəhər qaralar  
həyatı sönmüş adamlar kimi...

\* \* \*

Aysız, ulduzsuz gecələrdə  
qaranlığa bələnən yollar  
addım səsini udar.  
Udar səni qaranlıqqarışıq.  
İzlər bilinməz  
zülmət gecələrdə.  
Yer qara,  
göy qara.  
Bir qara boşluq uzanıb  
görünməz yollara...

\* \* \*

dan yeri təzəcə ağarhaağarda;  
quşlar yuvasından hələ qalxmamış,  
kimsə oyanmamış, kimsə coşmamış,  
hələ bircə kəsin səsi çıxmamış,  
atəş açılmamış, qarğış yağmamış,  
bu təzə səhərin sübh işığında  
həyat elə təmiz, elə gözəl ki,  
bu həyat o qədər sevilməli ki...  
sən, dan yeri və dəniz

## YAĞIŞ DA BİR SEVGİDİ

Sakitcə yağış yağır  
gecənin gözlərindən,  
kimsənin xəbəri yox  
piçilti sözlərindən.

Bir həzinlik gətirir  
narahat sükutuma,  
süzülür damla-damla  
gecəmin umuduna.

Sığal çəkir üzümə,  
məni təklikdə qoymur.  
Yağış da bir sevgidi -  
öpüşdən adam doymur.

### **QATAR ADAM**

Kim nə bilir nə çəkirsən, gedən qatar.  
 Apardığın yükler ağır,  
 yüklerində dərdlər ağır.  
 Bu yüklerin dərdləridi  
 aram-aram taqqıldayan, şaqqıldayan.  
 Ağrıdacaq dərdlər səni,  
 ordan bura, burdan ora  
 dərd daşıyan yorğun qatar.  
 Güman götür, ümid götür,  
 arzu götür...  
 Sən yoluna sevinc də qat.  
 Ay vaqona, il vaqona  
 sən hərdənbir bir sevinc at.  
 Yüngülləşsin yolun sənin,  
 yükün sənin.  
 Qoy kəsilsin içindəki kүүн sənin.  
 Qoy uzansın ömrün sənin.  
 Çəkənməzsən bu ağrını qatar adam.  
 Son mənzilə bu sürətlə  
 vaxtından tez çatar adam.

### **DİVARIN O ÜZÜ**

Divarın o üzün küləklər döyür,  
 divarın bu üzün lampa kölgəsi.  
 Bu sakit otağın pəncərəsindən  
 içəri boylanır payız lövhəsi.

Buluddan ayrılan aya boylanıb  
 yenə şış papağın yelləyir küknar,  
 payız gecəsinin ağ mələyitək  
 qolların səmaya uzadır çinar...

Yollara döşənən yarpaq xalısı  
 izləri üzündür sükut içində.  
 Dünən sığal çəkən, sığal çəkilən  
 torpağa gömülür zaman köçündə.

### **YAĞIŞ YAĞIR**

Yağış yağır,  
 hər yağışda bir arzu var,  
 hər yağışda bir xatirə.  
 Damcı-damcı süzüb gəlir,  
 o da doğma, bu da doğma.

Nə xatırə sona yetir,  
nə arzular sona çatır.  
Yağan yağış,  
islat məni sən sonacan.  
Yaddaşımı döyən təki,  
döysün məni o damcılar.  
Ayılt məni.  
Gələcəyə bir yol eylə,  
keçmişimə apar məni,  
qoyma burda qalam, məni.  
Apar məni,  
yuxulardan qopar məni.

Yağış yağır göy çətirdən,  
yağış yağır göz yaşıtək...

### **BU PAYIZ**

Bu solan bağların, solan bağların,  
ağaclar saçını yolan bağların,  
qızaran, saralan, dolan bağların  
payızı xoşuna gəlmədi sənin.

Görəsən yağışmı ayrı cür yağıb?  
Yoxsa havaları ertə qaralıb?  
Yarpaqlar başqa bir rəngə boyanıb?  
Bu payız xoşuna gəlmədi sənin.

Əlində nə vaxtdı çətirin qalıb,  
fikrində baharlı ətirin qalıb,  
bəlkə də yarımcıq sətirin qalıb,  
bu payız xoşuna gəlmədi sənin.

Hərə toy-düyünə donunda gəlir,  
arzusu-istəyi qoynunda gəlir,  
itkilər hər ilin sonunda gəlir,  
bu payız xoşuna gəlmədi sənin.

İllər də fərqlidi günümüz kimi,  
fəsil də dəyişir özümüz kimi,  
yerişlər ayrıdı izimiz kimi,  
bu payız xoşuna gəlmədi sənin.


... Bu ayrı payızdı, dedim ki, bilin,  
yekunu tərs gəlir bu payız ilin,  
silin bu payızı ömrümdən, silin,  
bu payız xoşuma gəlmədi mənim.

# ◆ N e s r

**Aydın TALIBZADƏ**

# RAMANA

◆ *Roman (I kitab)*



## DAM

Zərləri sağ ovcunda silkələyib göye vizildatdı.

Onlar səmaya doğru şığıdlar, çöndülər, havanı nöqtə-nöqtə dəlib bir qövs cızdırılar və tualetin damına iki sarımtıl kəpənək kimi qonub görünməz oldular.

Ağarza dayı ele bil ki Himalay dağlarının zirvəsindən qayıtdı geri, ürək dolusu püfüldədi, rahatlandı, boşaldı, sinəsini azacıq irəli qatlayıb dirsəklərini dizlərinə dayadı, başını laqeydcəsinə aşağı sallatdı və nəzərlərini paçaları arasında qıfılladığı barmaqlarına sancıb sözünü boğazında amiranə şəkildə xırıldatdı:

—Nərdivanı götür, dırmaş dama.

Əlövsət udqundu, karıxdı, aylar boyunca həsrətini çekdiyi məqamın yetişdiyini zənn edib həyəcanlandı, addımlarını şübhələrinə basa-basa yağışın, küleyin, bir də günəşin döyüb bozartlığı, qaxaca döndərdiyi donqar taxta nərdivana yaxınlaşdı, tisbağa gözlərini Ağarza dayının üzünə zillədi:

—Mənə nərd oynamağı öyrədirsen də?

—Yox. Mən sənə dama çıxmağı öyrədirem.

Əlövsət qulaqlarının dibinəcən qızardı.

Bakı asfaltı düppədüz uzanıb gözləri qamaşa-qamaşa yazın may Günəşinə tamaşa eləyirdi.

Ağarza dayı şalvar cibindən qəlyanı götürdü, sonra limon rəngli tənbəki kisəsinin ağızını açırdı, tənbəkidən çımdık-çımdık alıb dürtürdü qəlyanın çömcəsinə.

Göydən qoşun-ləşkər qismində tökülmüşən tupurca sərçələr tüklərini, dimdiklərini yaşıł yarpaqlara sürtə-sürtə onları yüngülçə qidiqlayırdılar.

Tut ağacı piqqıldayıb gülürdü.

Cikkili səsləri xırda iynələr kimi ətrafa sancılırdı.

Əlövsət Kohnə, etibarsız nərdivanı aparıb acıqla tutun gövdəsinə dirədi, ayaq pəncəsini ilişirdi birinci pilleyə və qolunu fil xortumu kimi ciyindən hərədib kiş-kış eləyə-eləyə sərçələri qovdu, bir xeyli tutu da yerə tökdü.

Sərçələr hasarın üstünə qonub duruxdular: anlamadılar ki, təqsirləri nədir.

—Mən sənin üçün dama çıxan deyiləm. — Əlövsət yekəxana bir tövrlə mizildəndi. — Damda nə işim var? Kim istiyir, zəhmət çəkib, özü də çıxsın.

Ağappaq tut dənələri Əlövsətin çəkmələri altında qalıb əzilirdi. Xırda, kəhrəba rəngli qarışqalar şirənin ətrini duyub tələsmədən ağacın həndəvərinə yi-ğışırdılar.

—Çixma, atam-atam, kef sənindi, — Ağarza dayı tənbəki qırıntılarını qəlyanın dodaqlarından baş barmağı ilə fisildaya-fisildaya təmizləyirdi, — əgerçi çıxmasan, hardan biləcəksən ki, mənim dama tulladığım zərlər şəş çahar verib?

—Doğrudan? Aldatmırsan ki? — Əlövsətin gözləri təzədən parıldadı.

—Bir-iki dəfə səni aldadıb-zad eləmişəm?

Əlövsət bu dəfə nərdivanı tualetin divarına söykədi, onun iki “quluncu”nu şingilə barmaqları arasında kəlbətin kimi möhkəm sixa-sixa birtəhər dırmandı yuxarı. Sonuncu pilləyə çatmamış, dayandı.

Toxtaqlıq tapmaq üçün gözlərilə yapışdı asfaltdan.

Həyət o yan-bu yana var-gel eləməyə başlamışdı.

Sənki Əlövsəti nənniyə əyləşdirib yellədirdilər: qan qulaqlarından vulkan kimi fişqırmaq, loqluldayıb bayırə tökülmək istəyirdi; kürəyindən damla-damla tər diğirlənirdi, əlləri hər yandan üzülürdü, heysizləşirdi, vücudunu xəzif bir əsmə bürüyürdü.

Nəhayət ki, titrəyən qılçasının birini hıqqana-hıqqana qaldırıb qoydu tualetin damına, sonra da o birisini.

Yerlə əlaqəsi tamam kəsildi.

Ürəyi bulanırdı.

Kirpikləri ixtiyarsız bir-birinə kipənib onun üçün işıqları söndürdü.

Bədəni əridilmiş qır kimi axıb yayılmışdı dama.

Həyət qaranlığın içində itmişdi.

Tərpənməyə cəsarəti çatmırıdı.

Vaxt yuxulamışdı: saniyələri sənki tutub dama mixlamişdilar.

Elə bu an həyasızcasına civildəyən bir sərçə tualetin damı üzərindən tut ağacına tərəf hövlnak atıldı; atılarkən bir gilə su saldı Əlövətin peysərinə. Bu kifayət oldu ki, onun fikirləri ildirim sürətilə bir-birinə dəyib düyü dənələri kimi səpələnsinlər qaranlığa:

... ayıb ayıb xəcalət ağarza dayıdan uy da mən nə elədim vay vay vay vay gərək razılaşmayaydım yerə girəsən yerə yerə qıçın boyda uşaqlar gündə neçə dəfə çıxıb düşürlər bu dama top dalıyca bacarmıram uy da sən ne tövr məxluqsan hündürlük mənlik deyil sənlik olan bir iş var yəni yox bundan sonra harda rastlaşsaq orda da mənə sataşacaq ağarza dayı sən onun dilinə söz verdin də biabırçılıq daha bəhanəm qalmadı niyə sən bu qədər qorxursan özünə gəl ölü bit deyilsən ki yekə kişiyəm e yekə kişi nəfəs al nəfəs al idmanla məşğul olmağ lazımdı sən heç elə güclü adam görmüsən ki ağıllı olsun bir az dincəl sənin ürəyin sərçə kimi əsir səhv sözdür mənim fikrim sərçə kimi əsir insanı qorxaq eləyən fikiləri olur fikirlər adəmi xoflandırıb duyğulanırsan duyğulandınmı fikirlər əlüstü uçub gedir fikirləşməsən bura gözüyümulu çıxmaq nə çətin məsələ ki fikirləşdim qorxdum yixilmaqdən əzilməkdən qorxdum yox yalan danışırsan ətin tökülsün fərsiz indi Öl xəcalətindən sən ağrıdan qorxdun hə qorxdum sən özünü sığortalayırsan qorxu sənin sığortandır niyə özünü ağrıların girovu eləyirsən sərçə ürəklilər nərd oynamır ağarza dayı bunu mənə mütləq söyləyəcək mütləq daha qorxmuram düşünürəmsə deməli qorxularım ölüm həm qəribədir adəm fikirlərdən qorxuya düşür adəm fikirlərin ətəklərindən tutub qorxunun içindən çıxır...

Gərginlik tikanlarını Əlövsətin damarlarından bir-bir çəkib qopardı və sürüşüb onun qarın boşluğununda ölüziyirdi.

Bədəni sustaldı, nəfəsi dodaqları arasından islaq cüçə görkəmində sıçradı bayırə, çırpıdı lümək tüklərini və tezcə də hoppanıb qayıtdı geri: kirpikləri bir-birindən asta-asta qopub ayrıldı və bəbeyinə iynə kimi sancılan işiq şüası içəri sizib ürəyinə xəşxəş dənəsi boyda ağ ləkə saldı.

Bu işiq şüası Ağarza dayının tutuquşu kəkilli gümüşü saçlarının qırkımlı dibini, top kimi yumrulanmış qarnını, qara maykasının yaxasından çıxıb boğazına qədər yorğan yunu kimi döşənmiş civə rəngli sinə tüklərini və bir də kibrət odlanarkən geriyə sıçratdığı qıqlıcmılar ucbatından xırda damalı, qısaqol bənövşəyi köynəyində ulduz-ulduz açılmış dırnaqucu dəlikləri göstərirdi ona. Tualetin damından həyət kiçik mum fiqurlarla bəzədilmiş səliqəli maketi xatırladırdı: oradan sarı süpürgə də, boz dəmir xəkəndaz da, qara zibil yeşiyi də, suaxanın böyründə sadiq əskər əzmiylə dayanmış yaşıl kapron aftafa da, gombul alüminium vedrə də cizgi filmlərində olduğu qədər qəşəng, kuklavari, dekorativ və çox-çox əziz, çox-çox doğma görsənirdi.

Əlövsət çöməlib yanağını qıra yapısdırmışdı.

Qır tənbəllik və kasıblıq qoxuyurdu.

Saatların heç biri işləmirdi.

Dünya dincəldirdi.

Səslər buxarlanıb buludlara hopmuşdular.

Külək tələsmirdi, ağızını hava ilə doldurub hayana üfürəcəyini düşünürdü.

Əlövsət damı sevmişdi.

Ağarza dayının səbr və hövsələ kasasında cumbulu hava qabarcıqları yavaş-yavaş dəbərib onun sinirlərinin səthinə çökürdü.

Tablamadı, əyləşdiyi kətilində qurcalandı, ayaqlarını, belini, sinəsini üst-üstə çinləyib boynunu samovar dudkeşinə döndərdi və gördü ki, oğlan damın kənarında uzanıb qafasını da alıb əlliəri arasına. Ağarza dayı kibrəti yandırdı, nəfəsiylə qısa-qısa sümürüb alovu saldı tənbəkinin canına və qəlyanı tüstüleştidi. Tüstü qol-qanad açıb havada qırılı-qırılı süzdü. Ağarza dayı damağından götürdüyü qəlyanın müştəyünü Əlövsətə sarı tuşladı və hərfləri güllə-güllə sıxdı onun gicgahına:

—Ölmüsəəəən, səsin gəlmir? Kişi ol, əynimizə şalvar geymişik.

Səs Əlövsətə toxraqlıq getirdi. Dikəlib əyləşdi. Baxdı ki, böyründəcə zərlər bir-birinə qisılıb ürkək-ürkək ona tamaşa eləyirlər.

—Şeş çahar düşüb. — Ağzı qupquru qurumuşdu: səsində sevinc bildirəsi heç bir rəng qalmamışdı.

—Ay köpəyoğlu, bəs mən sənə nə demişdim?

—Bir də belə ata bilərsən? — Elə bil iri yük maşını Əlövsəti əzib xurd-xəşil eləmişdi.

—Lap min dəfə də ataram.

Haradansa qəfil bir meh qopdu, sərin balıq bədənini toxundurdu Əlövsətin alnınə, boyun-boğazına, sinəsinə: onu diriltdi. Əlövsət zərləri damdan götürüb ayağa durdu və peşman adamlar kimi suyu süzülə-süzülə, birpillə-birpillə saldı özünü asfalta, zərləri Ağarza dayiya qaytarıb xahiş elədi:

—Nə olar, bir də at da.

Ağarza dayı qəlyandan bir qüllab alıb tüstünü bayırə üfürdü. Bir cüt zəri sağ ovcunda tutub bərk-bərk silkələdi, tulladı dama və qəlyanı yenidən dürtdü dişlerinin arasına:

—Marş yuxarı, indi zər sə bir verəcək.

Əlövsət təzədən qalxdı tualetin damına və gözlərini zərlərdən ayırmaya-ayırmaya, gözlərinə inanmaya-inanmaya ki bir gündə ikinci dəfə dama çıxıb, qışqırdı:

—Düzdür, sə birdir, Ağarza dayı, sə bir. —Əlövsət təəccübündən necə coşmuşdusa, fikirlərini köpükləndirib dilinə gətirirdi: — Sən lap fokus göstərisən, Ağarza dayı. Bu, əməlli-başlı fokusdur, Ətağa cəddi.

Ağarza dayı günəş və tənbəki qoxulayan köynəyinin yaxasını burnuna yaxınlaşdırıldı və xırıltılı qara səsini öz zarafatı ilə nəmləndirdi:

—Alə, qırışmal, fokusu sən özün göstərisən dama dırmaşa-dırmaşa, — kişmiş-i kişmiş-i qədeşyana gülümsündü, — mən yox. Bir də günahdır Ətağa demək, gərek Mir Möhsün ağa deyəsən. Qulağında sırga elə.

İndi Əlövsət daha çevik düşmüdü damdan və zərləri həmən-həmən gətirib Ağarza dayiya uzatmışdı:

—Bir də at. Sonuncu dəfə. Allah üçdən deyib.

—Allahı da bura qatma. Nərd olan yerdə nə and-aman elə, nə də Allahın adını çağır.

—Niyə?

—Çünki sən nərd oynayanda Allahı girov götürürsən, hər dəfə zər atanda Allahı imtahan eləyirsən, Allahı sınayırsan, deyirsən, görüm, sən varsan, ya yox. Zər verəndə, deyirsən, var, vermiyəndə, deyirsən, yoxdur. Allahı oyuncaq eləyirsən. — Ağarza dayı duydu ki, Əlövsətin fikirləri haralardasa hörümçək toru toxuyur. Ona görə çəmkirdi: — Alə, dundulu, eşidirsən məni?

Əlövsət tələsik “hə” dedi.

—Səbət — gilas məsələsi deyil eee... bu sənin üçün. Mən Allahdan danışıram, sənin fikirlərinse orda-burda. Sonra da küsürsən ki, məni saya salmadılar. Yaxşı, gəl, çox uzağa getməyək, düşər-düşməzi olar, Allahım da məndən bu kaftar vaxtımda inciyər. Amma mən sözümdən dönmərəm, əgər söyləmişəmsə min kərə, deməli, min kərə də atacağam, bu şərtlə ki, sən isteyəsən.

—Yox, Ağarza dayı, min kərə yox, sən sonuncu dəfə at. Mən də sonuncu dəfə qalxım dama, oldu?

Ağarza dayı dinmədən zərləri Əlövsətdən aldı, ovcunda bir-iki dəfə çıqqıldadıb dama vələzlədi, qəlyanı sümürə-sümürə bubbuldadı:

—Pənc qoşadu. Tez get, götür, gəl.

Tələsdi, cin kimi dırmaşdı yuxarı, baxdı zərlərə: pənc qoşa idi. Bir anlığa susub dayandı. Damın üstündən kirilmişcə göz atdı Küçəyə, səkilərə qışılmış maşınlara, asfaltın ortasında futbol oynayan uşaqlara. Fikirləşdi ki, damdan şəhərə tamaşa eləmək nə qədər böyük bir kefdir və gör, nə qədər zamandır ki, o özünü belə bir ləzzətdən məhrum eləyib.

Əlövsət damı sevmişdi.

Handan-hana əyilib zərləri götürdü, tənbəl-tənbəl endi aşağı, taxta nərdivanı qamarladı, aparıb cəzalı uşaq kimi künçə qoydu və gəlib Ağarza dayının qarşısında söykəndi ağappaq əhənglənmiş həyət barısına.

Hər yana bir sakitlik çökdü.

Əlövsət əlinin içində zərləri ustufca tərpədərək xalları dəyişirdi.

Onlar hər kiçik tərpənişdə asanlıqla mayallaq aşılıb Əlövsətin könlü istədiyindən daha fərqli bir şeylər göstərirdi və o, məəttəlcəsinə, qəribə bir heyranlıqla zərlərin şıltəqlığına, ərköyünlüyüne tamaşa eləyirdi; düşünürdü ki, Ağarza dayının ustalığı mükəmməldir, möcüzədir və əgər nərd üzrə də dünya çempionatı keçirilsəydi, o da Maks Eyve, Kasablanka, Botvinnik kimi məşhur olardı, daha bu bapbalaca daxmada tənbəkinin zəhərilə qol-boyun

yaşamazdı. Hərçənd atasından eşitmışdı ki, Ağarza dayı Bakıda sayseçmə birisi olub, o qədər məşhur, o qədər orijinal adam olub ki, onu dörd fərqli-fərqli ləqəblə tanıyıblar: Mister Ağarza, Şeş-beş Ağarza, Plombir Ağarza, bir də Bosman Ağarza. Əlövset atasından başqa bir şey də eşitmışdı. Atası bir dəfə ona demişdi ki, kim olursan ol, amma Ağarza dayı olma.

Gilavar tavada qovrulan iç-ciyr qoxusunu hansı qonşunun evindənsə yelpikləyib həyətə yayırı.

Arabir tutlar tippilti ilə yerə dəyib əbədi yuxuya gedirdilər.

Sərçələrin cikkiltisi kəsilmirdi: gah səksənib qumbara kimi partlayırdılar, boz çətir kimi açılırdılar, gah da xəlvətcə geri qayıdır dörd bir tərəfdən şübhəli-şübhəli ora-bura boyanırdılar.

Ağarza dayı qəlyanın külünü dəmir kürdanı ilə qurdalaya-qurdalaya Əlövsetdən söz almağa çalışdı:

—Hə, deyəsən nitqin quruyub, atam-atam. Yaman fikrə getmişən...

Əlövset susub-susub məsələni qəfil zilə çəkdi:

—Sən hardan bilirsən, necə bilirsən ki, zər nə verəcək? Zəri necə dama atıb demək olar ki, filan-filan xallar düşəcək?

Ağarza dayı köks ötürdü, sonra rahatlayıb fısıldadı, paslı səsiylə kriminal mühitin poeziyasını gətirdi həyətə:

—Mən köhnə, lap köhnə Bakı qumarbazıyam, atam-atam, mənim kimisi hələ də gəlməyib dünyaya, gəlməyəcək də. Ağarza nöqtə, vəssalam, dur, get. — Aydin duyulurdu ki, Ağarza dayı lap elə əsl nəşəli lotular kimi danışır və danışlığından da özü həzz alır. — Nərddə təkcə zər atmırlar, nərddə təkcə daşları ora-bura sürüttəmirlər, nərdi təkcə baxıb oynamırlar, nərdi həm də dinləyib oynayırlar, nərdə qulaq asıb oynayırlar. — Ağarza dayı birdən-birə fleqmatik avtoritetdən sanqvinik liderə çevrilirdi: — Yadında saxla əbədi. Bu, dərs nömrə bir. — O, sol əlində tutduğu sönmüş qəlyanı qabağa uzatdı: — Nərdin dili var. Nərdin gözü var. Oyunların hamısı susur, bəzisi lalapiti olur. Təkcə nərd təmiz danışır, birdən-birə iki adam üçün danışır, zərlə də danışır, daşla da, amma tələsə-tələsə danışır. Barmaqlarımız onları danışdırır. Nərd daim sənə nəsə deyir, nəsə piçildiyir. Bax, burda, — Ağarza dayı qəlyanın müştüyünü göyə qovzadı, — səndən fərasət tələb olunur. Gərək nərdi eşidib anlaya biləsən. Nərd oynamamaq asan məsələ deyil. Bu, bir dün-yadı, sənətdi, adəmi hoppp, — dodaqlarını kipləşdirib “p”ları uzatdı, — eləyib udur dənizin dalğaları kimi. Uf, dəniz, dəniz... Bir də görürsən ki, batmışan. Zər səni fir-fır fırladır, Əlööösət, — sağ əlinin baş barmağını yuxarı qovzayıb xəbərdarlıq edirmiş kimi silkələyirdi, — fırlada-fırlada aldadır, Əlööösət, alda-da-alda ağladır, Əlööösət, ağlada-ağlada güldürür, Əlövset! — Dərindən nəfəs aldı, kövrələ-kövrələ başını buladı. — Ay Əlövset, ay Əlövset!!! Zər, zəhrimar, çərxi-fələkdir, bir saniyə ərzində her şeyi alt-üst eləyir. Xirtdəyindən yapışış səni ardiyca sürüyür. O adamın içini rentgen kimi görür e... — Ağarza dayının bəbəkləri böyüdü, nəfəsi kəsildi sanki. Baxdı boşluğa və havalanmış birisi kimi söyləndi: — Görür ki, qorxursan, görür ki, əsəbiləşirsən, görür ki, əsirsən, görür ki, kəf gelirsən, görür ki, tamahsilənirsən, görür ki, dilənirsən, el açıb yalvarırsan. Gör bir ciqqılı zərin neçə gözü var, Əlööösət: iyirmi bir; iyirmi bir deyirəm sənə eee... İki zərin qırx iki gözü olur, atam-atam. İndi sən özün de, bəyəm 42 gözdən adam qaçıb canını qurtara bilər? Yox. — Düşüncələrini ləng-ləng qurdaladı, qəlyanı saxladığı ovcunu dizinə çırpdı və xırıltılı səsiylə piçildadi: — O gözlərin cazibəsindən qurtula bilmirsən, Əlövset, qaça bilmirsən, əfsunlanırsan, elə ki zərin gözleri səslədi səni, dözmürsən, arxalarına düşüb gedirsən, gedirsən, gedirsən nəşəli adamlar kimi. Zər ya

mərd olub yolda sənə yar olur, ya da düşmən olub yolda sənə dərd olur. Yar da olsa, düşmən də olsa, zər cadugərdi, oğlum, sehrdi, sirdi, səni bir gün mütləq kül eləyəcək. Sən gəl, bu işə baş qoşma. Uzaq dur, uzaq, uzaq, Allah xatirinə uzaq...

Ağarza dayı qəlyanın cumbulu çomçəsində dəmir kürdanla eşələdiyi külü yerə səpələdi. Kül asfalta yüngülcə toxunub küçə qapısına sarı şuluq şeytan balası kimi qaçıdı və havada süzə-süzə uçub getdi...

Gilavar yavaş-yavaş güclənirdi.

Əlövset su saygacının böyründə əyləşdi:

—Ağarza dayı, mən qumarbaz olmayıacağam, — səsində qətiyyət duyulurdu, — mən nərdin tarixini yazacağam.

—Əlövset, get, özünə iş tap. Get, hünər tarixini yaz, qumarbazlıq tarixini yox. Nərdi saraylarda oynayıblar, saraylarını uduzublar, Küçədə oynayıblar, arvadlarını uduzublar. Harda nərd oynayıblar, illah da ki, mərcəşib oynayıblar, orda mübahisə düşüb, dava-dalaş düşüb, qan düşüb. — Bir anlığa susdu, azacıq tərəddüddən sonra şalvarının cibindən tənbəki kisəsini götürdü, qəlyanın çomçəsini tənbəkinin içində basıb onu asta-asta bir də doldurmağa başladı: — Şəhərə çıxanda mənim üçün tənbəki alıb gətirərsən, üstündə dalğa şəkli olandan, pulunu verəcəyəm, zəhrimər elə tez qurtarır ki... — Kiçik pauza götürdü: — Gözünü açıb-yumursan, bir də görürsən, kisə boşalıb. — Pauzanı bu dəfə yekəldib böyütdü. Qəfildən öz-özünə danışırmiş kimi: — Nərd elə bir dünyadı ki, axırdı sənin üçün qəbir olur, sənin özünü udur. Bir məqam gəlir ki, nərdin qapaqlarını mütləq bir-birinə çırıp tarapp, — dodaqlarını yenidən kipləşdirib “p”ları partlatdı və Əlövsetin üzünə baxdı, — pilti ilə bağlamalı olursan. Nərd sənin tabutundu. Elə bir tabutdu ki, onu sən qoltuğunda gəzdirirsən. Bunu başa düşmək səninçün tezdi. Sən hələ nərdə təzə-təzə vurulursan. Amma ağlın olsun, vaxtında dayan. Sonra gec olacaq. Nərd nəşədən də betərdi. Ata bilməyəcəksən bu zəhrimarı.

Əlövset narazı-narazı başını buladı:

—Bu heç yaxşı olmur, Ağarza dayı, — duyulurdu ki, inciyib, — sən mənə düz-əməlli bir şey öyrətmirsən. Hərdən bir qırıq ordan-burdan nağıl danışırsan, bəlkə də gopa basırsan, — Əlövset Ağarza dayının elə bil qaysaqlanmış yarasının közünü qopartdı. Çünkü çox adam onun yalançı olduğunu, özüyle bağlı əfsanələr uydurduğunu, hapa-gopa basdığını güman eleyirdi, — sonra da deyirsən, heç nə, Ağarza nöqtə, vəssalam, dur, get. — Bir-birinə baxıb xəfifcə qılmışdır. Əlövset incikliyini bayraq eləyib səsini bir qədər yüksəltməklə hückuma keçdi: — Üç dəfə bir zərdən ötrü...

Ağarza dayı zarafatlaşmaq şansını qaçırmadı, sözü yerindəcə “baltalamağı” məqbul saidı:

—Pis eləmişəm, atam-atam, dama çıxmağı sənə öyrətmışəm də.

Əlövsetin qulaqları bu cümləni içəri buraxmadılar, onu küləyə doğru yönəldilər, hava ilə sonsuzluq gəzintisinə göndərdilər. Əlövset heç nə eşitməmiş kimi, fikrini sona çatdırmaqdə israrlı oldu:

— Deyirəm, dama çıxıb-düşmüşəm, özü də üç dəfə, sənsə başıma corab hörürsən...

Sərçələr həyəcanlanmışdır, qəfil sevişmək arzusunda bulunmuş dəcəl, gombul, qanadları sallaq bir erkəyi yer-yerden dimdikləyib tut ağacından qovmağa, onun boyun-boğazını, sinəsini yolmağa fırsatırdılar.

Getdikcə həyətdə kölgə çoxalırdı.

Ağarza dayı fisıldaya-fisıldaya dedi:

—Hər şey yalandır, zər həqiqətdir. Hökmü zər verir. Sən icraçısan, buyruq qulusan. Zər taledir, fələkdir, göydən gəlir, elə et ki, zər səndən...

Əlövsət hövsələsizlik eləyib çəmkirdi:

—Bəsdir də... Yenə nağıl? Yenə hap-gop? Yenə nəsihət?

Ağarza dayı qəlyanı damağına “ilişdirib” odladı, saniyelik fasılələrlə tamsına-tamsına onu sümürdü. O vaxtacan sümürdü ki, qəlyanın çömcəsində dəbərib qalmış tənbəki qıpqırmızı köz oldu. Baş barmağını yüngülçə közə toxundurub götürdü, sonra onun qarasını şəhadət barmağına sürte-sürte təmizlədi, baxışlarını düz Əlövsətin gözlərinə tuşladı. Əlövsət zindan ağırlığında baxışlara tablamadı, çasdı, ürəyi guppuldadı, nəzərlərini həməncə qaçırb əlində bayaqdan o üz-bu üz elədiyi zərlərin gözlərində gizlətdi. Xırıltılı qara səs sərtlilikdən çatladı:

—Kim deyir, Ağarza hap-gop eləyir, qələt eləyir, onun cəddi-əqrəbasının goruna çaxır töküm. Bir də sən axı kimsən ki, mən sənin qabağında gopa basım? Sən kimsən ki, dəyyus, mənim sözümüz kəsəsən. Sən universitet tullabısan, hələ təzə ding eləyirsən yumurtadan, nə qozqırdırsan, hm?

—Xətrinə dəydimsə, ay Ağarza dayı, bağışla məni. — Əlövsətin üzü üzrxahlığa uzandı, çıyinləri yiğilib nazildi. — Neynim, tələsirəm ki, səndən bir şey öyrənəm də. Atam gəldi, qurtardı, vəssalam, dur, get, hər şey həmin dəqiqə tamam olur, axırıım çatır. Bundan başqa mənim öz işlərim də var. Sessiya qapının ağızındadı. Yayda da evdəkilərin əlindən amanım yoxdur ki, səninlə oturum, dübədü söhbət eləyim. Özün bilirsən ki, məni necə güdürürlər də.

—Xəstə tələsər, armud vaxtında dəyər.

—Amma mən dəyyus deyiləm, buynuzlarım da yoxdur.

—Bənd olma, şükər elə ki, oğraş deməmişəm.

Hər ikisi gülümsündü. Əlövsət Ağarza dayıya “mən ölüm” vururmuş kimi, yumşaq səsinin şirinçay dibini qarışdırıldı:

—Ağarza dayı, nolar, yubanmayaq. Heç olmasa, atam gələnəcən məni bir ciqqılı bu məsələdən agah elə. Yoxsa səbrim ləp tükənir.

Qəlyan bir də tüstünləndi:

—Ay sağ ol, səbr, atam-atam. Səbr eləmədinsə, nərdi uduzdun. Nərd insanın səbrini yoxlayır. Darixma, bunlar mənim sonra deyəcəyimdən də vacibdir, çox-çox vacibdir, Əlövsət. Bir də kibr, qürur. Əger dilinə gətirdin ki, mən bu nərdi icad eləyəni axtarıram, heç nə, kitabın bağlandı. Qürur şışır, şışır, axırda şar kimi partlayır. Qürur partlayanda hap-gop çoxalır. Vaxtvardı ki, sənin lələşin də, — ovcunda quş kimi yuva eləyib oturmuş qəlyanını iki dəfə yüngülçə sinəsinə toxundurdu, — küçədə-bayırdə qürrələnib ları xoruz kimi gəzerdi. İnsan bir şeyi ki, qürrələnib danışdı, elə bilərlər gop eləyir.

—Sən heç gop eləməmisən bəyəm?

—Mənim həyatım camaata gop kimi görünüb. Ancaq inan, heç kimin yanında mən Ağarza heç vədə heç nəyi goplamamışam. — Qəlyanı damağına aparıb bir gözünü qıydı: — Bizim bir bostanımız vardi Goradıl bağlarında. Rəhmətlik atam əvvəlcədən öz adamları ilə ona pul göndərib tapşırıtdırdı ki, bəs bizim üçün yay aylarına filan qədərlik xır ək. Nökərlərimiz gedib pomidoru-badımcanı, qovunu-qarpızı ondan alardılar. Hamı bu adamı Balabey əmi çağırkırdı. Bax, həmin bu kişi bütün kənddə ad çıxarmışdı gopçuluğu ilə. Əsl gop onun gopu idi. Deyərmış ki, mənim bostanımda dam boyda qarpız yetişir, yayda hər axşam nərdivanı götürüb dırmaşıram qarpızın üstünə, balışımı, döşeyimi rahatlayıb dirsəklənirəm, ləmpəni yandırıram, özümə ev qururam, ulduzlara tamaşa eləyirəm, ağcaqanadlar da qulağımın

dibində oynaya-oynaya xorla oxuyurlar: "Qarpız əkmisən, Balabey əmi, diz-biz Balabey əmi, qarpız kimisən, Balabey əmi, arsız Balabey əmi, çiz-biz yemisən, Balabey əmi, mız-mız Balabey əmi, bumbuz araq, Balabey əmi, söz-söz Balabey əmi, biz də vuraq, Balabey əmi, viz-viz Balabey əmi". — Ağarza dayı bu bəndi o cür qəşəng, o cür diringə və məzə ilə zülməmə elədi ki, Əlövsət gülümseyə-gülümseyə başladı çırtma çalmağa. Hərçənd Ağarza dayı ciddiyətini qəti itirmədi: — Görürəm, könlüvə yatıb?

Əlövsət həməncə özünü yiğişdirdib "tələbə" maskası ilə üzünü örtdü və gopçu söhbətini birdəfəlik qapatmaq istədi:

—Bayaqdan fikir verirəm, ay Ağarza dayı, səndə heç bakılı ləhcəsi duyulmur. Yalnız hərdənbir nəsə qulağı çalır. Əksərən elə danışırsan ki, elə bil ali savaddı adam danışır.

Külək bir anlığa ağzını yumdu.

Sərçələr harasa əkilib getmişdilər.

Tut ağacı mürgü döyürdü.

Nəfəs boruları his bağlamış ağı buludlar Bibiheybətə tərəf uçurdular.

Ağarza dayı bir gözünü balaca qiyıb Əlövsətə tamaşa elədi:

—Alə, qırışmal, mən elə savaddiyam da. — İstədi tüstüldə: baxdı ki, qəlyan sönübü. Daha yandırmadı. — Mənim rəhmətlik atam o qədər dövlətli olub ki, sən heç təsəvvür ələmirsen. Ona görə, kişi yiğışib dostları ilə məsləhətləşiblər, bir neçə Bakı ziyalısını dəvət eləyiblər bizə dərə deməyə, — Əlövsət bunları biliirdi, evdə eşitmişdi, ancaq daha artıq məlumat toplamaq xatırın Ağarza dayıa demirdi ki, bunları bilir, — bacımı, məni, bir də digər tanışların beş-on uşağını gimnaziyada oxumaq üçün çalışdırmağa. Müəllimlərimin arasında Abdulla Şaiq də olub. O vaxt deyirdilər ki, axund Mustafanın oğlu Tiflisdən təzə qayıdır, özü də çox savaddıdır. — Əlövsətin gözləri işıqlandı, təəccübəndi. Ağarza dayının Abdulla Şaiq kimi bir qələm sahibini, bir məfkurə sahibini şəxsən tanıması onun üçün lap qatı açılmamış bir xəbər idi. — 20-25 yaşlarında cavan, ariq bir oğlandı, məndən böyük bacıma, bir də mənə kitab oxutdurardı, şeir öyrədərdi, elə mülayim, elə xoş, elə yumşaq danışardı ki. Bir dəfə məni rəhmətlik atama tərifləyib dedi ki, bunun yaxşı qulaq yaddaşı var, göydə əzbərləyir söylədiyimi. Gəl, bunu göndərək Fransaya, konservotua təhsili alsın, violində çırmazı öyrənsin, ya da dirijorluğu. Atam onda razılaşmadı, başını buladı. Dedi oğlan uşağı nədi, çırmazaq-oynamamaq nədi. Daha Abdulla Şaiq bu söhbətdən sonra bir də bizə gəlmədi. — Ağarza dayı bir "ah" çəkib susdu. Sonra Əlövsətə göz vurdu: — Belə-belə işlər, ölsün keşşələr, evdə oturram, ev məni dişlər, bayıra çıxaram, fırıram işlər. İndi görürsən də, — o, yenə qəlyanının müştүyünü yuxarı qovzadı, — mən nə cür adamlardan savad almışam, kimləri dinləmişəm. Onda ziyalılar əsl ziyali idilər, qoymazdılardı adamı ləhcə ilə danışmağa.

Əlövsət az qalmışdı soruşsun ki, bəs onda sən özün niyə bu kökə düşmüsən, səni buguna salan nə olub, kim olub, amma dinmədi, Ağarza dayının könlünü qırmaqdən, təmas xəttində qısa qapanmadan ehtiyatlandı. Ona görə təşəbbüs zonasında arxa mövqelərə keçdi. Əlövsət anlamışdı ki, Ağarza dayı söhbəti naxışlaya-naxışlaya gedir, zərlərin sırrını faş eləmək istəmir, mətləbi uzadır. Ürəyində elə bunu götür-qoy eləmişdi ki, Ağarza dayı birbaşa onun gözlerinin içinə baxıb dedi:

— Düzü bu olar ki, atam-atam, gedim, çaydanı qoyum, qızsın, yavaş-yavaş çayın əsəri gəlir.

Əlövsət pörtdü; sanki sinəsindəki istilik spirallarını toka qoşdular. Hiss elədi ki, üzü zolaq-zolaq qırmızılaşmış alovlanır. Hövlləndi:

—Ağarza dayı, bəs sən mənə söz vermişdin? — Əlövsət onun heysiyyatına toxunmağa çalışdı. — İndisə diz-bız, Balabey əmi? Mən sənə inanım, ya inanmayım?

—Əlbəttə ki, inan. Amma yoruldum. 78 yaş bu əsrən, bir filan qədər də o birisindən. İndi özün hesabla da. Mən Ağarzayam deyə belə qalmışam ha, Balabey əmi kimi arsızam, başqası mənim yerimə olsayıdı, sümükləri çoxdan sürmə olmuşdu. Mənse hələ də yaşayıram. — Nə fikirləşdisə, niyyətindən daşındı: — Yaxşı, eybi yox, sənin xətrinə. — Susdu bir anlıq: — Çay qaçmır ki, içərəm, bir də, səni incitmişəm, — tualetin damına tərəf tuşlaşığı əlinin baş barmağı ilə çəçələ barmağını yuxarı-aşağı yelləyə-yelləyə, — çıx-düş, Balabey əmi. Qoy, sən deyən olsun, onsuz da qulaqlarından halva iyi gəlir. Başını bulama, gəlir, gəlir. Sabah-birgün məni sən basdıracaqsan, qırışmal, gərək hər şeyi sənə vəsiyyət eləyib gedəm də, heç olmasa bir nəfər mənə bu dünyada rəhmət oxuyan, halvamı çalan tapılsın da. Sən Ağarza dayıya qulaq as. Nərdin bu sırrını, bu sırrı biləndə oyunu çatır zirvəyə, ustad olur, mənə Yassar Nəfisi adlı birisi öyrətmüşdi. İranlı idi. Onda lap cavan oğlandım, 23-24 yaş. Xüsusi dəvət almışdım İsfahana. Azərbaycanda hər şey qarışmışdı biri-birinə: müsavatçılar demokratik respublika qururdular. İngilislər neft dalıyca Bakıya gəldilər. Ermənilər hamiya xəyanət eləyirdilər. Bolşeviklər ara qarışdırıldılar. Qoçular hər küçə uğrunda vuruşurdular. Türklər bizi ermənilərin zülmündən qurtarırdılar. O burdan güllə atırdı, bu — ordan. Mənimsə dünya-aləm vecimə deyildi. Çünkü bivec idim, qumarbaz idim, nərdin dəlisi idim. Sənin atan mənim barəmdə nə deyirsə, düz deyir, bütün qohumların dediklərini deyir. Camaat Azərbaycan üçün öləndə mən nərd oynayırdım. — Ağarza dayı susdu, susub gicgahlarını ovxaladı və bir müddət dinmədi. Əlövsət də vəziyyətin ciddiliyini anlayaraq sükütu pozmadı. Sanki Ağarza dayı öz fikirlərini və duyğularını arıtlayırdı. Handan-hana nə götür-qoy elədisə, başını bulaya-bulaya yavaşdan mızıldandı: — Amma yaxşı oynayırdım. Hələ cavaniqliqda, fikir ver ha, sorağım gedib çatmışdı farşların məmləkətinə. Lotular hər yana xəbər yaymışdılar ki, bəs, Mister Ağarza Bakıda qan ağladı, qumarbazlara meydən oxuyur. Birinci dəfəydi ki, bu cür bir nərd məclisinə məni çağırırdılar, yəqin ki yoxlamağa, dişə vurmağa çağırırdılar. Doğrusu, bir az da qorxurdum. Ona görə turnirdən ya bir ay, ya da ay yarı, indi dəqiq yadımda deyil, qabaq getdim oturdum İsfahanda. Orda həmən bu Yassarla bir balaca dostlaşdım, atası fars idi, anası azərbaycanlı qızı, mənə yaxşı, layiqli bir ev kirələdi. Sonradan anası ile tanış elədi, bacısı ilə tanış elədi, filan-beşməkan. Bir gün, haradasa, belə, bir həftə tamamında, bu Yassar gəldi ki, mənə 50 təmən borca pul lazımdır, bəs, mümkün eləyə bilirsənsə, məni əlibəş qaytarma. Mən də dedim, bax, gec olmasın, turnirin axırına kimi getir ha. Dedi “bə çəşm”. Götürüb ona 50 təmən verdim. Sevincək qapdı pulu, qaçıdı. — Əlövsət nə tərpənirdi, nə də cinqirini çıxarırdı: eşitdiklərindən az qala bihuş olurdu ki, şükür Allaha, Ağarza dayı, deyəsən, süpürüb-silib kandara çatır. — İsfahana 36 nərd ustası yiğmişdi. Belə deyək də, açıq İran çempionatı kimi bir şeydi. Olimpiya sistemi üzrə oynayırdıq. Əvvəlcə qruplarda yarışındıq. Burdan çıxan 1/8 finalda 3 tas, 1/4 -də 5, 1/2 -də 7, finalda isə 9 tas apardığı təqdirdə qalib elan ediləcəkdi. Hə, ki nə başını ağradıım: əlim yaman getirirdi, 1/4 finalı da rahat keçmişdim. Kefim də əla idi, İsfahan mənə bu bir ay ərzində doğmalaşmışdı. Damağımın çəğ məqamında Yassar təzədən peyda oldu. Dedi ki, Ağarza, sənin sabahkı rəqibin çətin rəqibdü, çox güclüdü, nərdtaxtada barmaqları hörümçeyin ayaqları kimi gəzir, udammazsan onu. Gəl, mənə bir yüz təmən də əta elə, sənə bir sərr öyrədim ki, səni nərddə, ömür-billah, udan-filan olmasın,

sənnən də əvəz-əvəz olax. – Əlövsət söhbətə elə diqqət kəsilmişdi ki, qulaqları öz-özünü lavaşlanıb dürməklənirdi, hərfləri pendir qırıqları kimi tutub içəri ötürürdü. – Yassarın vaxtilə çox məşhur bir qumarbaz olduğunu bilirdim, mənə xəbər çatdırmışdır, görünür, bizim yaxınlığımız kimlərinsə içinde paxilliq qurdlarını tərpətmışdı. Mənə xəlvəti söyləmişdilər ki, bu adama baş qoşma, Yassar burdan udduğunu ordan aparıb çaxıra verib işib, nəşəyə verib çəkib, axırı səfilleşib, hər yoldan ötənin daliyca dilənci kimi sülənməyi özünə şakər eleyib. Ona görə də mən beşatılan kimi açıldım bu Yassarın üstünə ki, əgər belə bacarırsansa, get, özün oyna da. Yazıq, əlini yellətdi, balaca uşaq kimi incidi, oturub hönkür-hönkür ağladı. Mənim də ürəyim, külbaş, şam kimi əridi, əyleşdim yanında, dedim, a kişi, 40 yaşın var e, pul nədir ki, ondan ötrü ağlayırsan? Qətəcər portmanedən yüz tümən də götürüb basdım cibinə. İndi bu, sevincindən az qalır əllərimi öpsün. Qoymadım, çəmkirdim ona ki, ay Yassar, qıraqa dur, bəsdi, yaxşısı budu əvvəl mənə söylə, bilim, bu nə sirdi sən onun haqqında sür düdüyü alıb ələrsan? Soruşduğumu gördüm, bu Ağarza ölmüşü, Yassarın sevincini elə bil üzündən sılıb süpürdülər; qalxdı ayağa, dedi: “Ağa, sən yaxşı adamsan, gəl gedax bizə, anam süddü ploo pişiribdi, sən də nuş eləyərsən.” Mən də onların dilinə uyğun dedim “xub”. Get-dik evlərinə, üç nəfər adam iki balaca otaqda yaşıyırı. Yerdə süfrə salmış-dilar. Yassarın bacısı bizə qulluq eləyirdi. Mən yalnız onda Mələyin əsl gözəlliyini gördüm, amma özümü elə göstərdim ki guya heç nə görmürəm. Nəsə, yedik, içdik, axırı Yassar bacısına dedi nərdi gətirsin. Bəli, nərd gəldi, Yassar zərləri götürüb tulladı armudu istəkana, çalxaladı, gözlərini yumub atdı nərd-taxtaya və ucadan dedi: “Pənc yek, ya bismillah, ya bismillah”. Nərdtaxtaya pənc yek düşmüşdü. Gözlərim kəlləmə çıxdı. Yassar təəccübümü sezib sü-rətlə, dalbadala xalları söylədi, zər atdı; xalları söylədi, zər atdı. Söylədi, atdı, söylədi, atdı, söylədi, atdı. Hamısı da düz gəldi. Nə dedisə, o da oldu, atam-atam. – Ağarza dayı sanki həmin günə qayıdır həmin anları təzədən Əlövsətin qarşısında yaşıyırı, onu həmin günün şahidi, şəriki eləyirdi: heç vədə danışmadığı kimi danışındı, vəcdən danışındı: – Sonra Yassar zərləri tulladı havaya, coşub dəli kimi qolunu uzatdı, künçdəki dümbəyi götürdü, belə bir cür dümbək idi, taxta sağanağına teyxa sədəf düzülmüşdü, ləmpələrin işığında ərq-bərq vururdu, qoydu dizinin üstünə, başladı ələşmə. İndi bu, gözlərini yumub bir ələr, bir ələr, bir ələr ki, ta göydə uçan quşu yere endirir ha... Adam ritmi döyəcləyə-döyəcləyə qara, enli qaşlarını düyünləyirdi, gözlərini yumurdu, əyilirdi, dikəlirdi, çiliklənirdi, titrəyirdi, ciyinlərini ritmə uyğun hoppa-dırdı, heç ara vermirdi. Hərdən də qəfildən bir anlığa uyub özünü unudurdu, elə bil otaqda tənhalaşındı, yox olurdu elə bil, bir sədanı tutub gedirdi onun daliyca, gözləri bərəlirdi, gedirdi, gedirdi, axırı donub quruyurdu. Bəbekləri hədəqəsindən çıxdı. Sonra ritm-ritm təzədən töküldü palaza, ağızı köpük-lənirdi, əriyirdi, axırdı. Sanki istiyirdi ruha dönsün. Məəttəl qalası bir şeydi, vallah! Doğrusu, mən çasdım. Qorxdum, bilmədim neyniyim. Çünkü Yassar heç dayanmırıldı, dümbəyi ələr, ilan kimi qıvrıla-qıvrıla rəqs eləyirdi. Göz bəbekləri böyümüşdü. Məni unutmuşdu, baxırdı gözlərimim içində, amma gör-mürdü məni. Mən astadan çığırı-çığırı, bəlkə də boğula-boğula təkrarladım: Səlma ana, Səlma ana, Yassarın anasını belə çağırırdılar, deyəsən, Yassarın həli pisdi. Səsə Mələk gəldi, əlində də aq çarşab. Mənə dedi ki, narahat ol-mayım, qardaşı vəcdə gəlib, bədəninə cin girib. Mən bir az da vəhmələndim, soruştum ki, bu, nə vaxtacan davam eləyər. Cavab verdi ki, onu huş aparanıcan. Mələk bunu mənə deyə-deyə çarşabı tələsik çəkdi Yassarın başına. Bildim ki, Yassar bugün mənə heç bir sərr-filan söyləyə bilməyəcək. Otaqdan

çixanda Səlma ana ilə qarşılaşdıq, başını bulayıb içəri keçdi. Yassarın dümbəyinin guppultusu daha da bərkimişdi. Hazırlaşırdım ki, xudafisləşəm, amma Məlek qəfil qolumdan yapışib dedi: "Heç hara getməyəcəksən, ağa, mənimlə yatacaqsan. Sənin kimi göyçək bir oğlanı xatırlayıb da heyif silənmək istəmirəm". Ürəyim sinəmdən sıçrayıb nəfəsgahımı tutdu. Birinci onu fikirləşdim ki, sabah Yassarın üzünə necə baxaram. İkinci onu fikirləşdim ki, Səlma ana buna nə deyər: bu, əsl oğraşlıq sayılmazmı? Birinin süfrəsinin başında otur, ye, iç, axırda da get, bacısına əl uzat? Nə isə. Məlek elə bil mənim fikirlərimi göründü, həməncə dedi: "Bu qədər həyəcanlanma, özünü də içəridən didmə, ağa, hər şey yaxşıdır, anam Yassarın yanında yatacaq. Gözləyəcək ki, cin onun bədənindən rədd olub getsin. Elə ki Yassar dümbəyi vura-vura cini öz içindən qovalayacaq, onu tər-su yuyub aparacaq, bıhal olacaq. Onda anam durub Yassara bir qaşiq balla bir istəkan çay içirəcək. Yassar ayılacaq, nəşəni götürüb füləyəcək, xəyalal dolacaq. Sənsə durma, gel, daha gedək, mənim də nəşəmin vaxtı çatıb". Mən şaşırımdım, bilmirdim nə qərar qəbul eleyim, nə söyləyim, kimə söyləyim. Biz həyətə çıxdıq. Meh vurdum üzümə, dirildi məni. Soruşdum hara gedirik? Dedi ki, həyətdə onların bir qonaq otağı da var, hər cür rahatlığı da var. Ürəyimə şübhə doldu, barmağımı dişlədim ki, Yassar kimi oğraşa nə ana, nə bacı. İki-üç addıma girdik qonaq otağına. Məlek ləmpənin piltəsini şamla odladı, çöndü, qərib-qərib süzdü məni. Bir də gördüm ki, çarşab onun başından sürüşə-sürüşə, qırçınlana-qırçınlana qondu xalçanın üstünə çəhrayı bulud kimi. Allah vurmuşdu italyan rəssamlarının Venerasını. Ağzım açıla qaldı. Mələyin bədəni bədən deyildi ki: aq mərmərdən yonulmuş bir heykəl idi, par-par yanındı, boğazında da noxud dənələri boyda mirvarilər. Dəli oldum, nəfəsim təngidi, keçdim qabağa ki onu qucaqlayıb öpəm, sağ əlini sərt bir hərəkətlə sinəmə dayayıb məni saxladı, dedi: "Yüz tümən".

Əlövsət eşitmə yelkənlərini söhbətin səmt dalğasına tərəf çevirib elə qulaq asırdı ki, sanki ona "Min bir gecə" nağılı danışır: karixmiş sultan kimi ağzını açıb hadisələrin necə bitəcəyini gözləyirdi. Ağarza dayı onu götürüb öz əfsanəsinin içiyle gəzməyə aparmışdı: özü oradan artıq qayıdib gəlmışdı, Əlövsət isə hələ də Yassarı məəttəl-məəttəl süzürdü, Mələyin böyründə tamarzi-tamarzi vurnuxurdu və Ağarza dayının geri döndüyünü görmürdü.

Həyət bir anlığa susmuşdu: elə bil Əlövsətin yuxusunu yarımcıq kəsmişdilər, çənəsindən yüngülçə vurub ağzını qapatmışdır.

Külək tut ağacının yarpaqlarını təsnif diringəsi kimi xışıldadırdı.

Əlövsət pusquda marıtlamaqdan yorulmuş və şikarını qaçırılmış pişik kimi udqunub yerində qurcalandı: elə bil onu yuxudan ayıldıb şəhərin boşluğuna atdilar. Çöməlib oturmaqdan sağ ayağı keyimışıdı, asfaltın istisindən alt geyimləri nəmlənmişdi. Ağarza dayının baxışlarının dibində isə kədər və məyusluq közərirdi. Əlövsət bunu gördü:

—Nooldu, Ağarza dayı, nə pis yerdə axşamladın? İndi sən mənə deməyəcəksən ki, Mələyə neylədin?

Kimsə yoğun səslə küçədə qışqırırdı: "Qatılığ... Qatılığ... Təzə qatılığ vaaar."

Ağarza dayının dodağının qırığı azacıq qaçıdı:

—Heç nə. Ağarza, nöqtə, vəssalam, dur, get.

—Belə eləmə də, Ağarza dayı. Nəyisə səndən axıracan eşidəcəyəm, ya yox? Sən məni qocaltdın. — Əlövsət ehtiyatlandı ki, Ağarza dayı yenidən acıqlanar, tez əlavə etdi: — Mən özgəsi deyiləm ki, doğma bacın nəvəsiyəm də.

Qatıqsatan, mümkün ki, mahni oxumağa meyilli adam idi, məzəli adam idi, yolunu gedə-gedə hər iki dəqiqədən bir saitləri o yan-bu yana dərtib ucadan təkrarlayırdı: "Qaaatiılığ... Qaaatiılığ... Təzə qaaatiılığ vaaar."

Ağarza dayı Əlövsətin sözlərini ciddiyə almadı, fışıldaya-fışıldaya burnunun altında özü ilə danışırımsı kimi, bir gözünü balaca qiyib dedi:

—Bu qatıqdan nə ayran düzəldib içerdim.

—Yassar sənə zərlərin sırrını, ay Ağarza dayı, açdı, ya açmadı, — deyə soruşan Əlövset bir daha isbatladı ki, Səlim-cəvahir-furuşun belinə minmiş qarı kimi birinə yapışdı, qopmur.

Ağarza dayı əsnəyə-əsnəyə qollarını arxaya aparıb qıçandı:

—Darıxdım, durum, gedim, dincəlim. Axşama da daha nə qaldı?

Axşam hələ üfüqdə görsənmirdi.

Havanın istisi artmışdı.

Sərçələr nahar fasiləsindən ikibir, üçbir geri dönürdülər. Kökəlmışdılər: daha ağır uçub pırıldayırdılar.

Tükləri uzun, pırız, özü gombul, külü rəngi bir Xan pişiyi pəncələrini hasarın belinə ustufca basa-basa damlara sarı boyanıb tənbəl-tənbəl miyoldayındı.

Ağarza dayı ayağa durdu və xırda addımlar ata-ata girdi evinə.

Onun quşxana boyda köhnə, təmirsiz bir daxmasıvardı: əhənglə ağardılmışdı. Otağa dəmir çarpayı, ikgözlü qaz plitəsi, bir də cuqun əlüzyuyan qoyulmuşdu: döşəməyə qədimi palaz sərilmüşdi. Ağarza dayı palpalarını da ev qapısının "sinəsi"ndən asırdı ki, içəridə tərpənməyə yer saxlaşın. Plitə bütün günü yanındı, su çaydanı da bütün günü çizildiyirdi: o, hər yarım saatdan bir özünə çay süzməsəydi, bəlkə də can verib keçinərdi. Daxmanın içində yaşıl rəngli şüşə külqabına yanpörtü qoyulmuş "əziz" qəlyanla "müqəddəs" nərdtaxtadan savayı dəyərli heç nə yox idi: pəncərədən baxanda görsənərdi. Nə qədər ki Ağarza dayı evdə olardı, külqabı ilə birgə "əziz" qəlyan da "müqəddəs" nərdtaxtanın üstündə olardı. Qəlyan ona gəmiçilikdən yadigar qalmışdı, nərd — türmədən. Sərbəst buraxılandan təqribən bir il sonra Keşlə türməsindən adam gəlmışdı, nərdtaxtanı həyat qapısında Əlövsətin atasına vermişdi, — "Bosman Ağarzaya çatacaq, kaməra dostları yollayıblar", — söyləyib getmişdi.

Nərdtaxta qoz ağacından sanki zadəgan malikanələri üçün məxsusi düzəldilmişdi: otaq mebeli kimi baxılsı əntiqə, möcüz bir şey idi; üzərinə şabalıdı rəng, parılılı lak vurulmuşdu. Onun alt qapağı mücrü tipli iri bir karkasa diyircəklə bərkidilmişdi: əlini atıb aşağıdan diyircəyi boşaldırdın, nərdtaxtanı fırladıb kitab kimi açırdın, sonra diyircəyi tərsinə bururdun, nərd qalırdı düppədüz. Bu mücrü-karkas hilal şəkilli dörd taxta ayağın ortasına oturdulmuşdu. Onun üz qapağını sədəflə işləmişdilər: Şərq miniatürlerindən götürülmüş bir şah figurunu böyük ölçülərdə inkrustasiya üslulu ilə ora köçürmüşdülər və yeddi planetin rəsmi şahın bədəni boyunca spiral üzrə düzmişdülər; elə düzmişdülər ki, sanki rəngbərəng sayrısan səyyarələr şahı "həbs eləyib" göylərə aparırlar.

O, yalnız sonralar öyrənəcək, yox, öyrənməyəcək, kəşf edəcək, biləcək ki, bu rəsm Nizami Gəncəvinin "Yeddi gözəl" dastanının motivləri əsasında türmə sənətkarlarının improvizidir. O, yalnız sonralar öyrənəcək, yox, öyrənməyəcək, kəşf edəcək, biləcək ki, altı üzlü zəri hayana çöndərirsən-çöndər, bir-birinə arxa çevirmiş iki tərəfin üzərindəki xalların cəmi həmişə yeddi eləyir. O, yalnız sonralar öyrənəcək, yox, öyrənməyəcək, kəşf edəcək, biləcək ki, nərd kainatın modelidir, kosmosun xəritəsidir.

Əlövsət darıxdı. Bildi ki, Ağarza dayı bugünkü seansı daha qurtarıb, nə illah eləsən də danışmayacaq. Zərləri şeş qoşa həsrətılı tulladı asfalta. Olmadı. Yeklər gəldi.

Yığışdırıcı, təzədən tulladı. Olmadı. Şeş-beş gəldi.

Yığışdırıcı, təzədən tulladı. Olmadı. Dütdülü gəldi.

Yığışdırıcı, tulladı, yığışdırıcı, tulladı, yığışdırıcı, tulladı.

Bir anlığa Yassarın nədən vəcdə gəldiyini duymaq istədi.

Olmadı. Şeş qoşa yenə gəlmədi, çahar sə gəldi.

Zərləri tərli ovcunda dilxor-dilxor sixcaladı.

Küçə qapısını kimsə hikkə ilə bərk-bərk dartırdı. Sonra onu taqqülbabla döydülər. Əlövsət güman etdi atasıdır, zənbili ağır olduğundan qapını tez açdırmaq istəyir: hoppana-hoppana hövlnak yüyürdü qapıya tərəf; iri, dəmir cəftəni çəkib şaqqıldatdı. Atası idi, məzəmmətlə onu süzüb dedi:

—Günün günorta çağrı qapını niyə bağlamışan?

Əlövsət hıqqandı: bəhanə tapamadı. Çasdı və susdu.

Atası həyətə adlar-adlamaz Əlövsətin zər tutduğu ovcuna altdan yuxarı ele bir şapalaq ilişdirdi ki, zərlər fəvvaredən fişqiran su kimi göye atılıb mayallaq vura-vura zərbələ asfalta dəydilər və yumbalanıb divarın böyründə yetimləsdilər.

—Noolub eeey? Sən əsəbiləşəndə həmişə belə eləyirsən, ya anamı incidirsən, ya məni. Əger ixtiyarı olsayıdı, tərbiyəsi yol versəydi, Əlövsət bu dəqiqə cumardı atasının üstünə, onun qollarını arxaya qatlayıb burardı, ağrı dözülməz olanacan burardı, o qədər burardı ki, kişinin qışqırığı asimana yüksələrdi. Əlövsət heyifsiləndi və pis-pis, qırmızı-qırmızı donquldandı: — Bəsdir də, ay ata, dözə bilmirəm axı...

—Kül o tarixin başına ki onu sən yazacaqsan. — Atası pilləkənləri qalxa-qalxa sanki qanrilib bu zəhər dolu cümləni hırsıla oğlunun başına çırpdı və mənzillərinə girə-girə səsini bir az da ucaldıb hədələyici bir registrdə bağırdı; ele bağırdı ki, qonşular da həməncə hər shəydən xəbərdar oldular: — At zəri bir kənara, sənə əlli kərə demişəm, axırı Ağarzanın gününə qalacaqsan.

Əlövsət düşündü ki, kürəyinə biçaq saplayırlar, onu bütün məhellədə rüsvay eləyirlər: dişlərini bir-birinə sıxa-sixa, yumruqlarını düyünləyə-düyünləyə kandarda dayanıb ipli çəkmələrini soyunan atasının balaca boyuna, etli bədəninə, pırsımış peysərinə tərs-tərs, nifrətlə baxdı. Sonra çevrildi, çevriləndə gözünün qıraqı ilə sezdi ki, qəlyanın tüstüsü Ağarza dayının pəncərəsindən bozumtul qalın bir pərdə asıb; ele pərdə asıb ki, daxmanın içərisini görmək olmur.

Əlövsət həyətin küncündən yun çubuğu tut ağacının budalarını var gücü ilə döyəcləyirdi.

Sərçələr həyətdən küsüb getmişdilər.



# ◆ P o e z i y a



## *Yusif HƏSƏNBƏY* İNSAN ÜRƏKLİ MƏLƏK

*Xalq şairi Rəsul Rzanın məzari başında*

Günaydın, ulu ustadım, -  
Əqidəsinin qulu,  
İradəsinin ağası.  
Parlaqlığı, ağlığı  
Qırışıqsız ciğciğa kağızı!  
Yeni sənət yollarının  
Beynəlmiləl,  
Və mükəmməl kompası, -  
Şeirin Rəsul Rzası!  
Nə qədər ki, ağlım, huşum özümdədi,  
İşığım gözümdə,  
Taqətim dizimdə,  
Qiymətim sözümdədi,  
Nə qədər ki, yadımdan çıxmayıb,  
Soyadım -  
Həsənbəy adım,  
Çin olacaq adınla bağlı hər muradım.  
Sənət cidişlərinə Qıratın belindəsən.  
Tozuna çata bilmir Düratın!  
Şəklini böyütürüb,  
Çarpayının baş ucundan asacam!

Sənin güllələrinlə hədəflərdə onluqları  
dələcək tapançam!

Keçdiyin o uzaq yollar  
Nə tez qısaldı, ustad!  
Ahımla dağlar əridi, daşlar toz oldu ustad!  
Təpərlərim, taqətlərim elə tez azaldı ki!  
Ərşə bülənd bulaqlarım diblərə qazıldı ki!  
Yazdıqlarım elə saymaz, elə dayaz yazıldı ki,  
Daha sənə çatmağa arada nə qaldı ki?!

Cəmi beş, ya üç addım, -  
Ya bəlkə azdan da az, elə bir neçə santim!  
İndi orda, -  
Ah, o nuri-cənnətdə,  
Mələkləri pəri, huri cənnətdə,  
"Zəmzəmçay" sahillərinin xurmayı kölgəsində,  
Könlün-gözün yenə şeir həvəsində,  
Xaqaniləri, Məhsətiləri də  
"Sabir şeir məclisinə" toplayırsan yəqin!  
Barı, ana dilində - iki misra yazdırıb,  
Döşünə "Xalq şairi" nişanını  
Sancınmı Nizaminin!  
Elin təəssübkeş oğlu, -  
Nur oğlu, günəş oğlu!  
Sənin mələksima olmağın da  
Böyük yaradanın istəyidir.  
Xoşbəxtsən, onda ki sinəndə döyünen  
Şair Rəsul Rzanın  
İnsan ürəyidir!

### **QIZILI YARPAQ**

Bir budaq ucunda, şıltaqdı, oynaqdı, -  
Ah, necə də ağbaxtdı yarpaq!  
Üfüqlər boyu ləngərli orman, -  
Ümməndi sanki,  
O ümmando dərə-gəmilərə  
Yol göstərən mayakdı yarpaq!  
Başı üstə nə yanardı, nə qaynar,  
Elə belə, - həlimdi şəfəqlər.  
Aşağıda - hənirsiz göl səthinə  
Xalı kimi sərilib.  
Su gülləri - lotoslar, -  
Al, yaşıl çiçəklər!  
Gözəldi həyat!  
Göy gurlamır, ildirim çaxmir,  
Şəfəqlər yandırmır, yaxmir!  
Daşlar oynamadı yerindən,

Ormanda zəlzələ qopmadı.  
 Budaqlar bir-birini  
 Qılınc kimi çapmadı.  
 O yarpaqlı budaq da  
 Titrəmədi, əsmədi.  
 Külək o boyda məşədəki yarpaqların  
 Heç birini üzmədi!  
 Və lakin, və ancaq,-  
 Yarpaqlar gözəli, o qızılı yarpaq,  
 Yığıldı, büzüldü,  
 Axırda üzüldü budaqdan,-  
 Burula-burula yuvarlandı aşağı!  
 Yarpaq öz işığı, naxışlarıyla  
 Göl üzündəki xalının naxışlarına qarışdı!  
 Ölümündən sonra yaşamaq, yaşatmaq da  
 Xoşbəxtliyin naxışıdı!

### XOŞBƏXTDİR SEVİLƏNLƏR

Daha soruşturmursan, hara gedirsən,  
 Şəkər ovqatıma zəhər qatmırısan!  
 İpdən götürdüyüñ quru paltarı  
 Təzədən qaytarıb ipə atmırısan!

Şalvarım bir dəfə ütü görmədi,  
 Köynəyim həmişə qırışq olub.  
 Səhər salam verdim qonşu arvada,  
 Axşam eşitdim ki, saçı yolunub.

Dostlarla toyılara gedirdik hərdən,  
 Mağardan gec gəldim evə bir dəfə.  
 Yumruğu havada cumdun üstümə,  
 "Nədi? Cəngilərlə baxırsan keyfə!?"

Bir axşam mazladım çəkmələrimi,  
 Qalstuk da vurdum al qırmızı rəng!  
 - Yenə hara belə,  
 Ay qoca lələ?  
 Elə təpiklədin döşəməni ki,  
 Tavanda çılcıraq qopdu yerindən,  
 Başında firlandı yenə dəyirman?

Bir damın altında küsülü yatdıq,  
 Mən başqa tərəfdə, sən başqa yanda!  
 Mən yuxu bilmədim səhərə kimi,  
 Sənin də gözlərin gəzdi tavanda!

İndi çəlikləyəm, öskürəkliyəm,  
 Cılğın bir cavanın sönük şəkliyəm!  
 Mən bu taleyimlə qovğa-cəngliyəm!  
 Yanımdan düz keçir gəmilər, qızlar,  
 Şimşək kimi çaxmir gözüm də gözlər!

O gün ətir səpdim bəyaz saçma,  
 Şığıdın üstümə, hara gedirsən?  
 Nə qədər xoşbəxtəm, ahıl yaşda da  
 Sevilirəm mən!

### FİTRİ İSTEDAD

Bir aram ol, ay qardaş,  
 Nəyə gərək bu təlaş?  
 Axı sənin nə işin var yaltaqnan!  
 Bəyənmirsən,  
 Çalış ondan gen dayan!  
 Kişi əlini ovcuna sürtə-sürtə,  
 Başını ora-bura dürtə-dürtə,  
 "Şessotka" qoyub altına!  
 Üç yerdə mənzili var,  
 İki yerdə bağlı.  
 Gözünün üstündə yox.  
 Dümbəkinin üstündə gəzdirir papağı.  
 Nə olsun ki, yerli-yersiz,  
 Elə hey irişir.  
 Üzü gülür, ağarır dişi.  
 Bacarırsansa sən də get  
 Ona-buna aftafa tut.  
 Boşqab dibi yala!  
 Buyruqçunun qabağında  
 Quyruq bula!  
 Əlindən gəlmirsə - sus.  
 Arxaik sözlərə çevrilib, -  
 Kişilik, qeyrət, namus!  
 Amma, yaxşı saxla yadında,-

Yalraqlıq fitri istedaddır!  
 Maksim Qorki deyir ki,  
 İstedadı yetişdirən  
 Zamandır, həyatdır!

### ÇƏTİNDİ SEVDA YOLLARI

Nə zamandı arayırdım,  
 Onu günəşim sayırdım,-

Ancaq bu gün  
 Qarşılışdıq qəfildən.  
 Nə gözəldi, ilahi,  
 Bəlkə qurtarar canım  
 İntihardan, qətlən!  
 Yenə də oynaqdı, -  
 Şiltaqdı gözlərin  
 Qara şanı gılələri kimi.  
 Əllərimi daladı  
 Saçlarından havalanan "Şanel" ətrin  
 Qığılçım iqlimi!  
 Dedim: - Bəsdi! Bu qədər üzmə məni!  
 İynələrə, saplara düzəmə məni!  
 İnan ki, Leyla mehrinin ehtiyaclısı,  
 Cəmi eşq dəlillərinin ən dəli başçısı,  
 Məcnunun məhəbbətindən daha  
 güclüdü məhəbbətim!  
 Səni canımdan artıq,  
 Atamdan, anamdan artıq,  
 Bu günüməndən, sabahımdan,  
 Quranımdan, Allahımdan artıq  
 Sevirəm, dedim!  
 Amma noolsun?!

Dodaqların qaçmadı!  
 Gözlərindən könlümə nur saçmadı!  
 Çəpçəpi baxıb,  
 Elə belə miyanə süzdü məni!  
 Qarışqa buynuzu, -  
 Kirpiklərimdən asdı məni!  
 Dedim öz-özümə  
 Qəflət yuxusundan ayıl ey dili qafıl!  
 Qışda çıçəkləyir bahar,  
 Baharda qar paltarı geyir fəsil!  
 Nə yazıqlar ki  
 Bir para qızlara da,  
 Məcnunun divanə eşqi gərək deyil!  
 Əlli tərpənib, -  
 Bu payız qızın  
 Bumbuz əllərini ovcuma tutdum!  
 İsindi, sığındı mənə, -  
 Məcnun hekayətindən,  
 Daha güclü oldu  
 Ürək atəşim, ehtiras odum!

## ◆ D ü s ü n c e l ə r

Vaqif BƏHMƏNLİ

# İŞARTILAR



Salam, hörmətli İntiqam müəllim!

Oxucunun gözünü yormamaq xatirinə, düşünürəm, hərdən janrı dəyişmək olar. Əslində, təqdim etdiyim bu cümlələr axınının elə bir janrı da yoxdur. Bu fikirləri on il ərzində, müxtəlif vaxtlarda, daha doğrusu, gəldikcə kağıza köçürmişəm. Gələcəkdə yenə belə cümlələr işarib üzə çıxacaq, ya yox, bilmirəm. On ilin nişanələrini bir yerə topladım, yeni gözlə nəzərdən keçirib üzərində işlədim.

Buradakı fikirlər insan düşüncəsinə dəxli olan hər şey barədədir - həyat, ölüm, Tanrı, cəmiyyət, insan münasibətləri, təbiət, sənət... Bir az dərindən baxılsara, həyat yeni təkrarlardan ibarətdir. Bu baxımdan cümlələrdə tanış məzmunlar da gözünüzə dəyə bilər və həm də ona görə ki, insan yaddaşı mütəhərrikliyi səbəbindən digər yaddaşları büsbüüt təkzib edə bilmir. Bu heç lazımlı deyil. Hər halda işaretlərdəki ifadə şəklinin, deyim tərzinin tam fərdi olmasına inana bilərsiniz.

Düzü, lap uzaq illərdən atalar sözlerinin, xalq deyimlərinin, yazıçı, filosof və alimlərin düşüncələrindən süzülən hikmətli kəlmələrin vurğunuuyam. Bəzən bir cümlənin balaca canında bütöv bir roman gücü çalxalanır.

Heç vaxt məhz işaretü cümlələr, yaxud əksinə, cümlə işaretləri yazım deyə yazı masası arxasına keçmədim. Daha ciddi saydıgım yazılar işləyərkən, mütləci vaxtı, musiqi dinləyəndə... gəldi bu cümlələr. Deyim, biləsiniz, onlar elə sürətlə parlayib-sönüri ki, az qala sizə göndərdiyim həcmində deyimləri tutub yazıya almayı vaxtin aniliyi baxımdan çatdırı bilməmişəm. Ola bilsin onlar yenidən işaracaqlar, amma bəs yenə də ilk dəfə göründükləri kimi təsirli, yazıya alınmaq səviyyəsində əhəmiyyət kəsb edəcəklərmi? Bəli, janrin miqyasından asılı olmayaraq, söz işi həmişə müəmmadır.

Səmimiyyət üçün onu da deyim ki, buradakı işaretlərin bəziləri şeir toplularının ara-bərəsində, iki-iç səhifə həcmində yer alıb. Lakin həmin o az qismi də yenidən nəzərdən keçirmişəm.

Nəhayət, yazılarımı həssas münasibətinizə arxayın olub seçilmiş "İşartilar"ı diqqətinizə yetirirəm.

Qərar sizindir!

Hörmətlə, müəllif

## *Redaksiyadan:*

Hörmətli oxucu! Tanınmış şair Vaqif Bəhmənlinin redaksiyamıza göndərdiyi bu “İşartilar”ı məktubunda özünün də yazdığı kimi “...insan düşüncəsinə dəxli olan hər şey barədədir – həyat, ölüm, Tanrı, təbiət, insan, sənət...” və s. və s. Həqiqətən bunlar çox maraqlı bir ömür yaşayan müdrik şairin qısa, lakin anındaca qələmə aldığı dərin məzmunlu qeydləridir və hər biri istənilən vaxt sahibinin əlində şeirə çevrilə bilər.

Biz jurnalımızın 9-cu nömrəsində “İşartilar”dan xeyli nümunə vermişdik. Bu sayımızda da onlardan ən maraqlarını Siz oxucularımızın diqqətinə təqdim etməyi məsləhət bildik. Buyurun!

### **2012-2014**

Hər kəs özü-özünə verdiyi sualların və o suallara taplığı cavabların sayı qədər zəngindir. Əslində insan bir yerdə götürülən sual-cavab deməkdir.



Şairdən ilahi duyğular tələb edin. Vaxt gələcək, onun duyğuları, sizin isə duymaq həvəsiniz tükənəcək. Nə qədər ki, həzz bulağının yerində dibi çatçat, quqquru çala qalmayıb, könül yanğınıizi söndürün!



Mikayıl Abdullayev naturalist rəssamdır. Lakin onun əsərlərində həyatdan və fotodan fərqli bir dinamika var. Bəzən bu böyük rəssamın obrazlarının hərəkəti insanın keçmişinin xoşbəxt və kədərli anlarını az qala olduğu kimi göz önünə getirir. Əsas məsələ burasındadır ki, onun ifadə etdiyi dinamika əbədidir, dünyanın sonuna qədər təkrarlanacaq, daha doğrusu, sonsuz şəkillərdə zühur edəcək. Dünənin, indinin və gələcəyin mənasını anlatmaq üçün rəng qutusunda ürək, firçasında göz, kətan müstəvisində tərəzi bulan sənətkar Allahın bir parçasıdır.



Mən uzaq yeniyetməlik və ilk gənclik illərində şair idim... İxtiyarımda ağızından mürəkkəb şoralanan qələmim, dama-dama, paralel və çarpaz xətli varaqları irəlidəki mübhəm tale barədə yalnız nikbinlik, uğur vəd edən ucuz dəftərlərim vardı... hər şey rahat başa gəlirdi... İndi dalğın bir rəssamam; qaralan qanım rəngdi, didilmiş sinəm kətəndi, yoluq başım isə tükü tökülmüş firçadı. Və yazmaq it zülmüdü... Kaş indiki ağlım onda olaydı. Kaş elə şair olaraq qalaydım; yeniyetmə, gənc, yelbeyin!



Qüdrətli şairlər üçün sərbəst vəznlı şeir yazmaq taxıl biçini zamanı günəşin və işin istisindən təntiyəndə tarla kənarındaki tənha palid kölgəsinə çəkilib təri soyutmağa bənzər. Bərəkətli zəminin bağından torağaylar kimi qəfil pərvazlanan xalis şeirlərin yuvası palid ağacının qalın kölgəsində deyil, göründüyü kimi oradadır, tarlada. Hələ onu demirəm ki, yaxınlıqdakı zəminin varlığından bixəbər yüzlərlə firıldaqçı nə vaxtdan bəri həmən o qalın kölgəli palid ağacının altını rahatxanaya çevirib!



Nə tərif, nə tənqid - həqiqətləri yalnız təhlil üzə çıxara bilər.



Bütün digər yaradıcılıq sahələrində olduğu kimi şairliyin də əsasında fövqəltəbi enerji dayanır. Bu, birinci şərtdir və izahına ehtiyac yoxdur. İkinci şərt bilikdir. Cahillər üçün şairlik bir yelbeyinin qismətinə düşən gözəl kimidir və o gözəlin pis yola düşməyi istisna deyil. Yaxşı şair olmağın üçüncü şərti məhərətdir. Bütün şərtlərin birlikdə mövcud olduğu müstəvi, dördüncü şərt - zəhmətdir. Bu dörd şərti birləşdirməyə fürsət tapan şairin qüdrəti önündə qəzavü-qədər də acizdir. Qoy şairliyi Tanrı hifz etsin...



O şeiri sevirəm ki, oxuyub başa çıxandan sonra demirsən dərindi, müdrikdi, moderndi, sadəcə, deyirsən: gözəldi!



Bağımı bağ kimi baxmırıam... Bağıma mövzu kimi baxıram. Bağımı görməyən nə söylədiyimi necə anlaya bilər?



Bütün hallarda doğulmaq təsadüf, bütün hallarda ölüm zəruretdir. Görəsən, bunun əksi olsayıdı, canlı aləmdə nə baş verədi?



Yelbeyin qələmdən çıxan ən qısa cümlə boşboğazlıq, qüdrətli qələmdən çıxan ən uzun roman yiğcamlıq nümunəsidir.



Baxmayaraq ki, yoxdu, ölüb, anamı həddən ziyadə sevirəm, hərdən mənə elə gəlir ki, Peygəmbəri də o doğub...



Saz yeganə musiqi alətidir ki, onun tellərində səs gül kimi yumulur, gül kimi açılır.



Mən ata deyiləm, insanam. Ona görə də ailəmdə hər kəsin özünü idarəetməsini öz ixtiyarına buraxmışam. Yeganə təsir imkanım səbirdir. Polad üzlü qılıncdan daha kəsərlı, Tanrının özü qüdrətdə səbir!



Dünya bu imiş - zalim, amansız, düşük... Mən başqa cür bilirdim.



Özünəqədərki klassik şeirin ifadə imkanları baxımından ötən yüzilliyin 1930-1980-ci illərinə aid bir çox poeziya nümunələri gülünc və sadəlovhdür, (bəlkə də bəsit!), öz dövrünə görə ifrat ənənəvi və bir qədər peşəkar yenilikçi, çağdaş dəyərləndirmə açısından ortababdır. Nazim Hikmətin şeir dünyası isə dibindən süd arxları axan cənnət ağacı kimidir; müqəddəs, sabitqədəm, heç vaxt solmayan!



Ölüm olumdan əvvəl olsaydı, yenə də yer üzü boş qalmazdı, dünyani xortdanlar basardı...



Ölüm mücərrəddir, bizi qorxudan ağırdır.



Təbiətdə ən gözəl rahatlıq yatmaqdır, amma yenidən oyanmaq şərti ilə.



Gecələr küləklər əsəndə elə bilirom qurbətdəyəm - sanki yırğalanan ağaclar hansısa anlamadığım əcnəbi dildə danışır...



Güclü adam vaxta uyğun olaraq həyatını yenidən başlayan adamdır.



İnsanı başqa canlılardan ayıran tək bir fərq varsa, o da dildir. Çox da ki, adam kimi danışır, amma kim deyə bilər ki, çanağı qırışlı beyinə bənzəyən tıshağanın aqlı yoxdur!?



Salamatlıqla ötən hər gün yola saldığın əziz dost kimidi, açılan hər yeni sabah qapını qəfil döyən, heç tanımadığın nabələd yolötən!...



Mənə görə ölüm həqiqəti yazmamaqdan daha şərəflidir.



Sənə edilən ən böyük pislikləri dərhal unut, sənə edilən ən xırda yaxşılıqlara min qat qiymət ver; ədalətli olmağın ilk şərti budur.



Yatmaq qərarı insanın, oyanmaq ixtiyarı Allahın əlindədir.



Həyat elə hey insanı sinağa çekir, elə bil ayrı işi-peşəsi yoxdu.



Səbəbi anlaşılmayan təsadüfi ölümlər olur. Belə hallarda mənə elə gəlir ki, ölüm Allah əmri deyil, sadəcə, Əzrail səlahiyyətlərini aşib, özü bildiyini eləyir. Bu özbaşinalığa yol vermək olmaz!



Həqiqəti demək məqamı gələrsə, lalın da susmağa ixtiyarı yoxdur...



Keçilməz dərin meşə qadına, nəhayətsiz yanar səhra kişiyə bənzər, heç birini sona qədər dərk etmək mümkün deyil...



Şəksiz ki, mütləq həqiqətlər var; fəqət onlara idrakin əli çatmır!



Yaddaş aynasını hər gün sil, keçmiş bir az da aydın görünəcək...



Hamı ədəbiyyata gəlmək və ədəbiyyatda qalmaq istəyir, halbuki məqsəd əsər yaratmaq olmalıdır.



Özünü tək yaşamağa alışdır! Çünkü ən azı milyon il torpaq altında tək yaşayacaqsan!



Nar - ağacların ən ismətliyi odur; yarpağını və meyvəsini acı çovğunlara, qalın qarlıqaya qədər qoruyub saxlaya bilir.



Həyat ocaq üstündə dovğa kimidir - çömçəni daim bulamasan, çürüyər.



Ən bəd beş əməl var - nadanlıq, zalımlıq, pozğunluq, tamahkarlıq, paxılılıq... Ən bəd beş əməli yalnız bir nəfər aradan qaldıra bilər - Sən!



Havaya paxillığım tutur! O qədər təmizdi ki...



İndi şair nə gəzir, özünü şair elan edənlər var...



Ədəbiyyat tarixi ayrı bir sahədir, ədəbiyyat prosesi ayrı. Ədəbiyyatın yeni tarixini ədəbi prosesin içində olanlar yaradırlar.



Poeziya dəhşətli bir inadla ahəngdən imtina edir; belə getsə, tezliklə o, riyaziyyat fənni içərisində hansısa tənliyə və yaxud fəlsəfə predmetinə çevriləcək. Görəsən, o, yenə də poeziya adlanacaqmı?



Tənhalıq şüura məxsusdur, çölün ortasında quyruğu ilə belindəki cücmücünü qovan at isə təkdir və o, heç zaman tənha ola bilməz.



Xislətinə görə insana ən bənzər heyvan itdir, çünki o da egiistdir, elə hey hürür və hərdən də qapır.



İki yaşlı nəvəm Səfurə, demək olar, hər gün üstümə qaçırm, qarşısında dayanır, altdan-yuxarı mənə baxıb deyir:

- Baba, mənə konfet qətiyyən olmaz...
- Hə, qurban olum, anan düz deyir, sənə konfet qətiyyən olmaz.

Uşaq bir də təkrarlayır:

-Baba, mənə konfet qətiyyən olmaz...

Deyirəm:

-Düz deyirsən, olmaz...

Uşaq yenə eyni sözləri təkrarlayır...

Hiss edirəm ki, ürəyimin üstü konfet qabığı kimi soyulur.

Stolun üstündəki qənddandan bir saçاقlı konfet götürüb ona verirəm.

O, konfeti qapır, dərhal qabıqını soyur, dişləyib:

-Sağ ol, baba... - deyir və tam bir xoşbəxtlik içinde qaçıb gedir. Düşünürməm, bu uşaqlar nə qədər kələkbaz və şirindirlər, İlahi!

## 2015

Böyük ehtimalla düşmən dost ola bilər, dostun düşmən olmaq ehtimalı da ən ažı, elə o qədərdir. Deməli, özünü dostdan qorun, söyləyənlərin əsası var...



Sevgi səhər təbiətlidir - toxunduğuunu oyadır.



Poeziyanın aqibətindən nigaran olanlar yanılırlar. Çünki poeziya ən ažı bizim planetin ruhudur. Əgər nə zamansa yer kürəsi qəhr olsa, ondan nişanə qalan dərin kədər də poeziyadır. Ruh yoxluğun ədəbiyyat halıdır.



Dünya məni dərixdirir, bəlkə çıxaq bu dünyadan, bəlkə yiğışib sizə gedək?



Hamını Allah, məni sənin xəyalın saxlayır.



Azərbaycan mədəniyyətində heç kəsin onun səviyyəsinə çata bilməyəcəyi bir düha var; O, Üzeyir bəy Hacıbəyli dir. O, tarixdir! O, ahəngdir! O, söz xəzinəsidir! O, müdrikdir! O, milli fəlsəfədir! O, kamil insan zirvəsidir! O, məsumluğun fotosudur! Lap düzü, o, yaradanın varlığına ən mötəbər dəlildir. O, yalnız bu gün deyil, həm də sabahdır.

Azərbaycan xalqı indiki iç qiyafesinə görə borclu olduğu üç-dörd şəxsiyyətdən biri Üzeyir bəy Hacıbəyliidir. Hal-qaziyyədə belədir. Sonra nə olacaq? Bunu həyat göstərir...



Xalqın səsi seçki qutusundan çıxan bülletendirsa, bəs onda Cabbar Qaryağdıoğluunun səsi nədir?



Gecənin içindən min cür səs çıxır. Bəlkə onlardan hansı birisə atamın ruhunun səsidir?



Allah ona görə dərkedilməzdür ki, heç bir varlıqla müqayisə olunmur.



Füzuli Şərq-türk-müsəlman təfəkküründən qalxan elə möcüzədir ki, o, Qurani-Kərimin yasaq etdiyi mətləblərə toxunur, bunun nəticəsində iman bir az da kamilləşir və əlyetən olur...



Şair, xəbərin varmı ilham pərisi gecəyə, gündüzə fərq qoymadan dəhlizdə midilənib səndən məhəbbət umur. Canını nə azar tutub ki, sən ona vaxt ayırmırsan?



Uğursuzların sonrakı hal dəyişkənləyini həmişə nəzərə alın, onlar qısa zaman içində, fövqəladə bir uğurla əsil əclafa çevrilə bilirlər.



Bir eşq iki bədəndə olmur, olursa, bir bədəndə olur.



Aşıqlər üçün sevgi yaranış, şairlərə görə yaratmağa bəhanədir.



Yaxşı əməlinə görə bir kimsədən tərif umma. Çünkü yaxşı əməlin tərifi yaxşı əməlin özüdür.



Mənə çox çap olunduğuma görə irad tutanları bəlkə də anlamaq olar. Mənə çox çalışırsan, deyənləri isə anlamırıam. Neyləyim, rahat balışa baş atıb səhərdən axşama, axşamdan səhərəcən xorna çekim ki, ürəyimi piy bassın?



Nə zaman yazmaq, nə zaman yazmamaq məsələsi məndən asılı deyil, o, baş verir.



İnsanın qarşısında duran üç vəzifə var - həyata gəlmək, həyatı anlamaq, həyatdan getmək... Yerdə qalan bütün düşüncələr mütəhərrikdi, əbədi olanı zaman təyin edir.



Yaşın heç bir həddi janr sərhədini nəinki inkar edə, hətta məhdudlaşdırı bilməz. Çünkü bizim poeziyamızın ana yasasında yaş senzi əzəl başdan olmayıb. Yoxsa, azman Dədəm Qorquda nə düşmüşdü ki, saqqalının pambıq kimi ağarıb yumşalan vaxtında qopuz çalsın, soy soylayıb, boy boylasın?!



Keçmişdən nə qalıbsa ona deyək, qənimət! Bu gününə ad qoymayan insanın sabahının bircə adı var - fəlakət!



Sən xoşbəxt indisən! Keçmiş də, gələcək də qan ağlayır...dindirsən!



Dünən göy üzündə Ay bütöv idi, bu gün parası qalıb... Belə çıxır ki, göy üzündə də quldur var...



Nə qədər boşam... İçimdən çölə atmağa Allahın bir quru çöpü də yoxdur.



Nə üçün insan zaman ötüb keçəndən sonra torpaq, hörgü, kağız-kuğuz arasını eşib xəzinə axtarır? Halbuki, xəzinəni vaxtında əldən buraxmamaq olardı.



Ədalətli cəmiyyət kütlələrin intellektual həmrəyliyi ilə yarana bilər. Burada dahi fərdlərin rolu olsun ki, nəyəsə yarayır, amma bu, kasib dostun alovu ərsə dayanan komasına damcı-damçı su daşıyan göyərçin vəfasından o yana keçmir. İqtidarlar isə kütləyə, intellektə, yanın komaya, dimdiyində su daşıyan göyərçinə, vəfa borcuna qanunun preambulası gözüyle baxırlar. Onların işi qərarlar verib, təyin etməkdir.



Görəsən idrakımız hansı əsasla Yer şarından kosmik məsafədə yerləşən parıltıları cisim adlandırır, bəlkə onlar ruhdur?



Xalqın həyatı qanunun maddələri deyil, Ana yasanın özüdür.



Vəhşi heyvanların yaşamaq məntiqi riyakar intelligentlərin var olmaq meyarlarından min qat humanistdir.

**(Ardı növbəti saylarımızda)**

# ◆ P o e z i y a



*Kəmalə ABIYEVA*

## BAKİ HAQQINDA NƏĞMƏ

Bu dünyada nağıl çoxdu  
Hamısı da belə başlar:  
"Biri vardı, biri yoxdu".  
Mənim də öz nağılim var.  
İstəyirəm danışım mən  
bir dənizin sahilində  
nağıl olan şəhərimdən.  
Toxunanda hər daşına  
O qayısız günlərimə  
mən qayıtmaq istəyirəm.  
O əfsanə bağlarının  
Meynəli çəpərlərindən  
yenə aşmaq istəyirəm,  
Uşaq olmaq istəyirəm.  
Yenə yansın ayaqlarım  
Qumlarının istisindən.  
Ağlayım mən yenə yanan  
Xəzəllərin tüstüsündən.

Bir nağıl var ürəyimdə  
İstəyirəm danışım mən  
Nağıl kimi bir şəhərdən.  
Bu şəhərin yolları var  
Necə ömrün yaddaşıdır.

Yollardakı ağacları  
Neçə qəlbin sirdasıdır.  
Dalanları dolaşıqdı,  
Küçələri qarışıqdı.  
Qoşa qala qapısı da  
Heç vaxt ondan ayrılmayan  
Gözlərimdi elə bil ki.  
Saçlarima siğal çəkən  
Neft qoxulu küləkləri  
ürəyimdə hey dolaşan  
hələ deyə bilmədiyim  
Sözlərimdi elə bil ki.

Səadətim,  
Doğma Bakım,  
Mənim sirli dünyamsan sən.  
Uşaqlığım, gəncliyimsən.  
Qum üstündə şanlıartək  
Xumarlanan dincliyimsən.  
Səadətim,  
Doğma Bakım,  
Sevgi dünyam,  
Odlar yurdum,  
Nur torpağımsan.  
O sehrli gecələrdə  
Xəzərə layla deyən  
ay işığımsan.

### TƏKLİYİN SƏSİ

*Elə-belə gəlmədim  
Gəldim ki, təkliyin səsini eşidim  
Aysel Əlizadə*

Təkliyin səsi təkliyin özüdü-  
görmədiyin üzüdü.  
Təkliyin səsini eşitmək  
bir az kədər,  
bir az sevinc dadmaqdı.  
Bir az zəif, bir az bədbəxt,  
bir az güclü, bir az xoşbəxt olmaqdı.  
Təkliyin səsini eşitmək  
-yaşadığını anlamaqdı.

### ÜRƏYİM

Ürəyim, sənə gəlmışəm,  
Məni tanımadın?

-Dəyişmişən...  
 -Ürəyim, sənə gəlmışəm,  
 səni tanımadım...  
 -Dəyişmişəm...

## ÖYRƏN

Həyat bir oyundur, biz də oyunçu  
 Həyatla oyunu asan bilmə sən.  
 Sən nə birincisən, nə də sonuncu,  
 Bir az da fənd ilə udmağı öyrən.

Demə ki dünyaya təmiz gəlmışik,  
 Kimsəyə tərtəmiz gərək deyilsən.  
 Demə ki dünyanın seli, suyu çox,  
 Sən bir az çirkaba batmağı öyrən.

Həqiqət əlində çarəsiz qalma,  
 Hərdən yalanı da dadmağı öyrən.  
 Ədalət axtarıb özünü yorma  
 bir az da nahaqqı udmağı öyrən.

Nə varsa görməyə çox da çalışma,  
 Yaxşıdır bir az da kor ola bilsən.  
 Əlinə keçəndən bərk-bərk yapışib  
 bir az da kor kimi tutmağı öyrən.

Bir əl verəndisə, biri alındı,  
 Tək əldən səs çıxmaz deyib atalar.  
 Həyat da verdiyin bir-bir alındı  
 Bir az da almağı, satmağı öyrən.

Fənd ilə udmağı öyrənə bilsən,  
 nahaqqı udmağı öyrənə bilsən,  
 yalanı dadmağı öyrənə bilsən,  
 çirkaba batmağı öyrənə bilsən,  
 kor kimi tutmağı öyrənə bilsən,  
 almağı, satmağı öyrənə bilsən,  
 bir az yaşamağı öyrənəcəksən...

## NAĞILLAR

Nələri anlatdı bizə nağıllar,  
 bildik ki həmişə bağlı qapı var.  
 Bağlı qapıları açmaq istəsək  
 Açıq qapıları bağlayaq gərək.

Bir az da aldatdı bizi nağıllar,  
Ağ atlı oğlanlar gəlib çıxmadı.  
Xeyirxah pərilər görünmədi heç,  
Yetimin üzünə kimsə baxmadı.

Anladıb aldatdı bizi nağıllar  
divlər, təpəgözlər ölçək deyə.  
Bir az da ağlatdı bizi nağıllar  
göylərdən üç alma düşəcək deyə.

### SÜKUT

Çilik - çilik olan səsdi,  
içinə dolan nəfəsdi sükut.  
Çəkə bilmədiyin ahdi,  
gözündən axan günahdı sükut

### ALDADILAN QADIN, ALDANAN QADIN

Həyat gözlərində döner damlaya,  
aldanan qadının ürəyi gülməz.  
Həyat gözlərindən düşər damlatək,  
səpilər, dağilar, yeri bilinməz.

Ömür yollarında kölgəyə döner,  
sürünər, özünü daşıya bilməz.  
Aldadilan qadın, aldanan qadın  
daha ümidlərlə yaşaya bilməz.

Öz ürəyi boyda bir daşa döner  
aldadilan qadın, aldanan qadın.  
Bir kərə ölməz ki, hər günlə ölü  
aldadilan qadın, aldanan qadın...

Ölümlə yanaşı yeriyər sanki  
aldadilan qadın, aldanan qadın.  
aldatmaq, aldanmaq çətin deyil ki...  
Sevməsəz də onu, qatil olmayın.

### HARDASA BİR TƏNHA QADIN DARIXAR

Boylanıb illerin uzaqlığına  
bir qadın özünə təsəlli arar.  
donar xatırələr soyuqluğunda  
qar kimi üstünə yağar hər nə var.

Qar kimi üstünə yağar hər nə var,  
 Hardasa bir tənha qadın darixar.  
 Dərdli arzuların göz yaşlarında  
 ürəyi boğular, özü boğular.

Ürəyi boğular, özü boğular,  
 aldanar qapının tiqqiltisəna.  
 Ümidi asılar yanaqlarından  
 qarışar yağışın piçiltisəna.

Qarışar yağışın piçiltisəna,  
 Bir qadın yağışla darayar saçın.  
 Dönər yalqızlığın hayqirtisəna  
 hardasa, hardasa darixan qadın.

Hardasa, hardasa darixan qadın  
 “Kaş ki”lər əlində çarəsizləşər.  
 Darixan qadının ümidi adam,  
 bir gediş, bir mesaj, bir zəng də yetər.

\* \* \*

Dözümün tükəndiyi an  
 tora düşmüş balıq kimi  
 Çarəsizcə çırpınarsan.  
 Balıq kimi ağlarsan,  
 balıq kimi susarsan.  
 Balığın azadlığıdı sular.  
 Azadlığın hər yerdə toru var.

## NƏ BİLSİN

Bir tənhaliq dayanıb  
 gecəmin astanasında  
 nə isə piçildayıb astadan,  
 nə istəyir görən?..  
 tutub ürəyimin əlindən  
 gəlib  
 başında sükut örpəyi,  
 könlündə  
 göz yaşımnda  
 yuyunmaq istəyi.  
 Bu tənhaliq  
 nə bilsin ki,  
 gülüşümdə öldürəcəyəm  
 istəyini.

Göz yanında yuyacağam  
Onun sükut örpəyini.  
Alacağam, alacağam  
Əllərindən ürəyimi.

### **TAPMADIM**

İki şillən dördə döndü, ey həyat,  
Niyə məni vurma ilə sınadın.  
Nə verdinsə yarı böldün, ey həyat.  
Sən böldükcə mən özümü qınadım.  
Ağrı üstə ağrı gəldi, topladım,  
yaxşı nə var elə çıxdın ömrümdən.  
Sevinc qəmə bərabərlik tapmadım.  
Sonda mənə nə qaldı ki, ömürdən?..  
Tənliklərin elə çətin oldu ki,  
bildiklərim köməyimə çatmadı.  
Canım çıxdı, başım sindi, amma ki  
Məchulların qiymətini tapmadım.

### **YOXA ÇIXIRAM DAHA**

Bir uşaq gözündəki  
kədər kimi ağırıam.  
bir uşaq gözündəki  
kədərtək ağriyıram.

Bir az bənövşə kimi  
kol dibində qalmışam.  
Bir az İrəvan kimi  
boynubükük olmuşam.

İtən bir iz kimiyəm  
axtarıb tapmaq olmur.  
Bir az Təbriz kimiyəm,  
Gedirsən çatmaq olmur.

Yaşamaqçün savaşan  
Ağlar gözlü yalanam.  
Dərdi boyunu aşan  
bir az da Savalanam.

Qanadları yaralı  
laçın kimiyəm bir az.  
Vüqarından asılı  
Laçın kimiyəm bir az.

Oda düşən istəyəm  
Xocalıda yanırəm.  
Nəmlı qalan ürəyəm  
Arazdan boyanırəm.

Bir az bulud kimiyəm,  
Yağ'a bilmirəm daha.  
İsa bulağı kimi  
axa bilmirəm daha.

Bir az şüşə kimiyəm,  
sınıram, dağlıram.  
Bir az Şuşa kimiyəm,  
dərdimlə dağ oluram.

Urmu gölüyüm daha,  
özümdə boğuluram.  
Yoxa çıxıram daha,  
dözümə yiğilرام.

Vətən dərdidə yüküm  
necə daşıyım, Allah.  
Bu vətən yükü ilə  
necə yaşayım, Allah?

Qurtar məni özümdən  
başqa bir can olum mən.  
Dözümü al məndən,  
Azərbaycan olum mən.



## ◆ Dünya, səndən kimlər keçdi...

# ŞƏLALƏ SEVGİSİ

SƏRDAR ƏSƏDİN 90 İLLİYİNƏ



**Bu** dünyada ən mükəmməl kardioqram şair ürəyinin ağrısını hiss edəməməz. Sərdar Əsəd-Cəbrayılın Soltanlı kəndində dünyaya gələn (1929) bir insan elə aqlı kəsəndən repressiya qasırğasının zərbəsini hiss edib. Atası Heydər kişi Sovetin əleyhinə qaçaqcılıq edirmiş. Və qaçaq atasına görə anası və böyük bacısıyla bir yerdə Sibirə sürgün olunurlar. Doğrudur, tezliklə onlar Sibirdən qayıdır, çünki atası qaçaqcılıqdan əl çəkir. Amma bu hadisə gələcək şairin həyatından hələm-hələm silinib gedə bilməzdi. Sonrakı illər sakit keçsə də...

O da hamı kimi orta məktəb bitirir. O zaman Leninin adını daşıyan Pedagoji institutun filologiya fakültəsində təhsil adır. Sonra da Süleyman Rəhimovun köməkliyilə «Ədəbiyyat və incəsənət» qəzetində işə düzəlir. Sonra şeir kitabları çap olunur («Cənclik illəri», «Səni axtarıram», «Cərrah ürəyi», «Yanan memar», «Simlərin tufanı» və s.). Xoşbəxt ədəbi həyat. Ancaq Sərdar Əsədin faciəsi onun «Ədəbiyyat və incəsənət» qəzetində işdən çıxarılmasıyla başlayır. Düz beş il (1958-1963) o, işsiz qalır. Sonra bir nəşriyyata işə düzəlir. Amma yenə işsizlik və təbii ki, içkiyə meyil, pulsuzluq cəngəlinə düşür.

1971-ci ilin 17 noyabr günüydü. Ölümünə - intiharına 4 il qalırdı. Gecə, hamı yatandan sonra, üzündə qəm nişanəsi, belə bir yaddaş yazır: «Özüm olmadığı təqdirdə mənim arxivim Məmməd Araz, Əlekber Salahzadə, İsa İsləmayızadənin diqqətli qayğısı ilə açıla bilər. Sərdar Əsəd. 17. XI.» Bu yaddaşdan kimsə xəber tutmayacaqdı. 1975-ci ilin 29 iyununda Azərbaycanın istedadlı şairlərindən biri Sərdar Əsəd intihar edəcəkdi. Sonra bu «yaddaş» da son şeirləri arasından üzə çıxacaqdı. Amma onun şeir kitablarında bu intihara bərəət qazandıracaq elə bir nümunəyə rast gəlmədim. Ara-sıra qəm aşılıyan bəzi misralar olsa da, bunların heç biri Sərdar Əsəd şeirlərinin nikbinliyi və ciddiliyi üzərinə kölgə salmir. İntiharin səbəbini onun şeirlərində yox, içinde axtarmaq lazımlı imiş, amma onunla tanış deyildim, doğrudur, sağlığında bir neçə dəfə üz-üzə gəlsək də, təbii ki, mən onun dünyasından uzaq idim.

Sərdar Əsəd orijinal şair idi, heç kimə bənzəmirdi. Onun yaradıcılığı barədə ən sanballı sözü Məmməd Araz söyləyib: «Sərdar Əsəd deyirdi: «Mən

bir balaca qələm sahibiyəm. Təzə şeir işləyəndə xəlvətə çəkilirəm ki, görən olmasın. Qələm sözümə baxmayanda elə bilirom ki, onun düzgün şirim açmadığını kimsə görür, kimsə onu əlimdən qapıb sindirmaq istəyir. Qələmin də fəhmi var. O, canlıdır, o, xış kimi, kotan kimidir. Naşı əl torpağa xəyanət eləyir. Onun açdığı şumu malalamaq, toxum səpmek olmaz, cücerib alınmayaçaq. İlahi, gör hələ Füzuli olan şəxs nə sarsıntı keçirib». Sərdar Əsəd şeirə, sözə, beləcə, çox məsuliyyətlə yanaşırı və çalışırı ki, hər şeirində təzə söz desin, deyilmişlərə qayıtmasın. Onun poeziyasına diqqət yetirsək, sanki mahir bir rəssamın çəkdiyi lövhələrin sözlə ifadəsini hiss edirsən. O, təbiətə vurğun idi və bu vurğunluq ondan irəli gəlirdi ki, təbiətə seyrçi gözü ilə baxmırıdı.

*Zirvədən zirvəyə aşan dağların  
Üzü ömürlərə bozaran deyil.  
İldirim nərəsi daşan dağların  
Şəlalə sevgisi qurtaran deyil.*

*Zərrələr cilənir nur boyalara,  
İçib dolanacan gün işığından.  
Dərələr söykənib o qayalara,  
Asılıb şəlalə sarüşağından!*

*Kahalar qışqırır ehtiyacını,  
Bulaqlar durulub gözünü qırpir.  
Şəlalə bir gözəl yolub saçını  
Zirvədən-zirvəyə özünü çırpir.*

*Qaçır bənövşəyə, uçur laləyə,  
Çəmən çəhliminə toxuyur çələng!..  
Qovuşmaq istəsən o şəlaləyə --  
Şəlalə qüvvəsi tapasən gərək!*

Onun eksər şeirlərində təbiətə insan arasında əzəli bir doğmalıq görürsən. Bu da şeirdə metaforik düşüncə tərzinin bəhrəsidir. Yenə başqa bir şəlalə şeirinə müraciət edirəm:

*Bağladı günəşi dağın qarına,  
Yaydı yalmanını, atdı şəlalə.  
Dözməyib düzərin intizarına  
Zirvədən özünü atdı şəlalə.*

Hərdən fikirləşirəm ki, Sərdar Əsədin şeirlərində şəlaləyə bu sevgi haradandır? Və şəlaləyə həsr hər etdiyi şeirində təzə metaforalar görürsən. Bu, ondan irəli gəlir ki, S. Əsəd eyniliyi sevmirdi:

*Şəlalə görmüşəm - dağ çiçəyinə  
Köpük çiçəkləri düşən şəlalə.  
Vurulub məhəbbət gələcəyinə  
Eşqi ağ saçında daşan şəlalə!*

Ana haqqında da onun neçə şeiri var və heç bir şeirində də təkrara yol vermir. Deyim ki, Ana haqqında minlərlə şeir yazılıb və hələ yazılmacaq. Azərbaycan poeziyasında ən yaxşı ANA şeirlərinin birini də Sərdar Əsəd yazıb:

*Əriyərdi o sir də  
Qəzəb daş da, dəmir də.  
Bütöv yuxu ömürdə  
Yarı yuxulu anam.*

Sərdar Əsədin yaratıcılığı təkcə bu mövzularla məhdudlaşdırır. Onun insan münasibətlərinə, sevgiyə, ictimai həyatın müxtəlif problemlərinə həsr olunmuş onlarla gözəl şeiri var. Sevgi şeirlərində də orijinal idi.

*İncitmə könlümü, dəymə şəstimə,  
Yanıb ağlayanda gülmeyin ollam.  
Kəsmə qanadımı, durma qəsdimə,  
Köməksiz qalanda köməyin ollam.*

*Nə bilər qədrini axı, özgələr,  
Sənə söz deyilsə - mənə söz gələr.  
Ömür yollarında yorulsan əgər,  
Astaca-astaca gəlməyin ollam.*

*Mənə yaxın da sən, mənə yad da sən!  
Mən çıxsam yadından, qalma yadda sən!  
Bilmirəm, Sərdara sən də yad desən,-  
İşiqli dünyada bəs nəyin ollam?!*

Bəzən ironiya və eyhamla tənqidə də keçir, bəzən də sözünü açıq deyirdi:

*Basıldı imzalı möhür alına...  
İndiki - sabahkı günə qalmadı.  
«Böyük vəzifəli» - dedilər ona...  
Böyük adamdımı?  
Deyən olmadı!*

Sərdar Əsədin şeirlərinin hamısı hecadadır. Amma standart ölçülü, sanki hər şeyi - qafiyəsi, rədifi, sonuncu iki misrası da «fikir» ifadə edən şeirlərdən fərqli idi. Əvvəlinci misradan sona qədər sən onun şeirinin təsirindən ayrıla bilmirsən. Dilimizin zərifliyi, adı sözlərin qeyri-adi məna kəsb etməsi doğrudan da səni heyrətləndirir:

*...Şehirləyib məni masam,  
Gərək qəlbə qulaq asam.  
Hər gün onu oxşamasam  
Qələm küsər, söz ağlayar.*

*Könül, qəmə heç vermə can,  
Məhəbbətin odunda yan.  
Cavan getsən bu dünyadan  
Qarı gülər, qız ağlayar...*

Onun «Könül evi», «Qız anası», «Xatirə yarpaqları», «Sədaqət», «Yanan memar» və s. poemaları da var və bu poemalarda S.Əsəd şeirdəki poetik uğurlarını davam etdirir.

Bir şeirində yazdı:


*Hələ yol gedirəm nə vaxtdan bəri.  
Qarşıda illərim qalaq-qalaqdır.  
Qəlbimdə od gəzir, dilimdə zəfər.  
Qarşısında hələ ağ səhifələr var.  
Mənim başladığım həyat dastanı  
Ömrümün sonunda qurtaracaqdır.*

Amma qurtarmadı. Çünkü əsl şairlərin ömrü qurtarmır.

**Vaqif YUSİFLİ**

# “DAĞLAR MƏNİM ÜRƏYİMDƏ”

MƏMMƏD ASLANIN 80 İLLİYİNƏ



Tələbəlik illərində ən çox sevdiyim şeirləri bir neçə iri dəftərə köçürür, hara üz tuturdumsa, o dəftərləri də özümlə aparırdım. Mənə elə gəldi ki, onlar itsə, bir xəzinəni itirmiş olaram. İllərdən bəridir onları saxlayıram. Mənim bir tənqidçi kimi, lap elə yaxşı bir oxucu kimi şeire, poeziyaya məhəbbətim də o dəftərlərdən başladı. Və o dəftərlərin birində Məmməd Aslanın da bir şeiri var:

*Əlvən gül dənizi, çiçək dənizi,  
Ətirli dalğalar dizimdən mənim.  
Getməz bu dağların göyçək dənizi  
Ürəyimdən mənim, gözümdən mənim.*

Məmməd Aslanın «Çiçək dənizi» şeiri bu misralarla başlayır və son misrasına qədər xalq şeirlərdən gələn bu xoş hava, bu ahəng səni öz cazibəsinde saxlayır.

Mən Məmməd Aslanı xalq şeiri ənənələrinə sadıq qalan, bu yoldan dönməyən və şeirlərdə də bu ənənələrə təzə cizgilər artırıran bir şair kimi tanıyıram.

*Yonəldim bulağa: bir qurtum içim;  
Cığır fərşə dönüb, gül əlcim-əlcim.  
Bəs necə tapdayım, bəs necə keçim?-  
Min naxış pozular izimdən mənim.*

Bu şeiri izah etməyə, oradakı poetik naxışları incələməyə dəyərmi? Zənnimcə, yox! Bizim «postmodernist»lərdən biri surrealistlərdən misal gətirib deyir ki, «XX əsrin başlanğıcına qədər EŞİTMƏ şeirlərin keyfiyyətini müəyyən edirdi, 20-ci illərdən sonra isə GÖRMƏ ön sıraya keçir.» Sonra izahat verib deyir ki, beləliklə, söz sənəti rəssamlıqla qovuşur. Obrazlar görünməlidir - bu zaman sözler hərəkətə çevrilir. Yəni zibil haqqında yazırsansa, həmin şeirdən görüntütü iyi gəlməlidir, ətirdən yazırsansa, şeir ətir iyi verməlidir. Oxucu hətta şeiri oxuyub onu dadmalıdır ki, buradan hansı xörəyin iyi gəlir və s.

Məncə, bu fikirlərin bizim poeziyaya dəxli yoxdur. Azərbaycan şeiri üzərində nə cür eksperiment aparılsa belə, yenə öz milli mentalitetini saxlayır və əlbəttə, saxlayacaq. O ki qaldı GÖRMƏ məsələsinə, söz sənətinin rəssamlıqla qovuşmasına, Məmməd Aslandan misal gətirdiyim iki bənddə söz rəsmə birləşməyibmi? Sadəcə, hissələrin, duyğuların sözdə ifadə olunan rəsmələridir bu misralar. Şeirin sonrakı iki bəndinə diqqət edək:

*Yamacı çağırdım, dağı səslədim,  
Cavab gələr deyə ümid bəslədim,  
Bir coşub-çağlayan nəgmə istədim:  
Kəkliklər çıxmadı sözümdən mənim.*

*Qurşağı çəmənə sancılıb göyün,  
Çiçəklər nazəndə, quşlar ərköyün,  
Ürəyim yaylaqda itibdi bu gün,  
Xəbərim olmayıb özümdən mənim.*

Ümumilikdə, M.Aslanın bu qoşması bizim ustad qoşmaçıların yazdıqları ilə bir sıradə durur deyirəm.

Məmməd Aslan Azərbaycan təbiətinin ən mahir tərənnümçülərindən biridir. Bizzət «təbiət şairi» ifadəsi tez-tez işlənir, amma bəzən bu ifadəni ehtiyatsız, kimə gəldi paylayırlar. Məncə, Səməd Vurğundan və Hüseyn Ariflə bir sıradə Nəbi Xəzrinin, Məmməd Arazın, Musa Yaqubun, Hüseyn Kürdoğlunun, Sərdar Əsədin və bir də Məmməd Aslanın bu adı daşımağa daha çox haqqı var. Söhbət ondan getmir ki, adlarını çəkdiyim bu şairlər təbiətin dilini bilir. Yox! Təbiəti bilmək hələ təbiət şairi olmağa əsas vermir. Fikrimcə, təbiətdən cəmiyyətə, cəmiyyətdən də təbiətə boyanan şairləri təbiət şairi adlandırmaq olar. Bax bu harmoniyani şeirlərində əks etdirən şairlərimizin sayı çox deyil. Təbiət şairlərində insanla təbiət ayrılmazdır, «təbiət düşünür» (H.Arif).

*Bir tifildim, aləmdim,  
Çiçəyinə bələndim,  
Bulağından bal əmdim -  
Mənim şəhdim, şirəmdi...*

*...Yenə ciçək fəslidi,  
Hava gül nəfəslidi.  
Bu dağlar - Xan Əslidi,  
Məmməd - Yanıq Kərəmdi.*

Məmməd Aslanın belə gözəl şeirləri çoxdu, hamısında da gülün, ciçəyin, dağın, qayanın, çayın, bulağın insanlaşdığını və insanın da ciçəkləşdiyini, qayalaşdığını görərsən. Həmin şeirin adı «Kəlbəcər»dir. Mən Kəlbəcəri görməmişəm. Amma Məmməd Aslanın bir çox şeirlərində Kəlbəcəri də, onun dağlarını da, çöllərini, güllərini, yaylaqlarını da gördüm. Məmməd Aslanın şeirlərində olan saflıq, duruluq, saz səsinin ahəngi onun binadan təbiət şairi olduğuna sübutdur. Onun bir şeiri digəri ilə müqayisədə poetik səviyyəcə müxtəlif ola bilər, amma hər şeirində o, dağlardan əsən küləyin, o çaylardan gələn qızılıtnın, oradakı yağışın, dumanın, payız yarpaqlarının özünü görərsən. Bu dediklərim bəlkə də onun poeziyasının bədii dəyərini ifadə etmək üçün azdır.

1990-ci ili xatırlayıram. Qanlı yanvar gününü. İyirmi doqquz il keçib o Qanlı yanvardan, amma içimizdən o qan hələ çəkilməyib. Məmməd Aslan işlədiyim «Azərbaycan» jurnalı redaksiyasına gəldi. Bir şeir gətirdi. Və bir də «Gerçəkləşən Qorxulu nağıllar» yazısını. İyirmi doqquz ildə Qanlı yanvarla bağlı poetik haray, fəryad hələ də davam edir, o şeirləri, poemaları, publisistik yazıları bir yerə cəm eləsən, neçə cild kitab yaranar. Onların çoxunun bədii səviyyəsi ilə işim yox. Demək istəyirəm ki, o yazıların başında həmişə nümunə və örnək getiriləsi üç-dördü var ki, biri Məmməd Aslanın şeiridir. Və o şeir təkcə Məmməd Aslanın deyildi, o şeiri Azərbaycan Xalqı yazmışdı:

**Qərənfil - şəhid qanı:**

**Ağla, qərənfil, ağla!**

**Ağla, inlət dünyani:**

**Ağla, qərənfil, ağla!**

**Cavanlara qıydılar,**

**Tanklar altda qoysular -**

**Qanım içib doydular,**

**Ağla, qərənfil, ağla!**

**Bu günahsız qanlırlar,**

**Bu didilmiş canlırlar,**

**Bu cansız cavanlırlar**

**Ağla, qərənfil, ağla!**

...Bircə bu şeirlə də Məmməd Aslan poeziyamızda yaşayır.

Bu yazı mənim M.Aslan haqqında ürək sözlərimdi və əgər elmi-filoloji bir yazı yazsaydım, mən M.Aslanın şeir dilinin səlisliyi, oradakı bədii təsvir vasitələrinin əlvanlığı, xalq dilindən düzüm-düzüm gələn sözlərin onun şeirlərində necə də poetik cılvə qazandığı barədə söz açardım. Təbii ki, M.Aslanın ulu aşiq sənətindən, xalq poeziyasından görüb-götürdüklərini, Ələsgərə, Dədə Şəmşirə təkcə ənənə baxımından deyil, poetik ruhca da nə qədər doğma olduğunu misallarla sübuta yetirərdim. Və bir də onu qeyd edərdim ki, ənənəyə qırılmaz tellərlə bağlı olsa da, Məmməd Aslan müasir bədii təfəkkürə malik şairdir, XX və XXI əsrin qoşmasını, gəraylılığını yazır. Qoşmanın, gəraylılığın şəklini çəkmir, özünü yaradır. "Köhnə" havalarda təzə söz deyir. Çox həqiqətləri yazardım və əlbəttə, tənqid xatirinə tənqid kimi deməzdəm ki, filan şeiri o biri şeirlərindən bir az gücsüzdür. Yox, bunu deməzdəm. Sadəcə, bir şair ömrünün öz yolunu sonadək necə getdiyini izləyərdim və təbii ki, bu yolda qısa nəfəsdərmələr də olduğunu ehmalca sezdirdərdim.

Məmməd Aslanla tez-tez görüşlərimiz olub. Hətta bir gün məni və şair Zirəddin Qafarlı Sumqayıtda yaşadığı evinə qonaq çağırırdı. Stolun üstünə cecə arağı və qoz ləpəsi qoydu. Sonra türk şeirindən əzbər nümunələr söylədi. İki saat ərzində araqdan yox, Məmməd müəllimin oxuduğu o şeirlərdən məst olduq. Türk klassik və müasir poeziyasına bu qədər bələd ikinci bir adam görməmişəm.

M.Aslanın ilk şeir kitabı - «Dağ ürəyi» qarşımdadır. Oradakı şeirlərin yazılılığı illərdən çox uzaq düşmüşük. Amma o kitabda şeirlərin heç biri qocalmayıb.

**Lalə, nərgiz ləçəkləyər,**

**Üstünə şəh çisəkləyər.**

**Qiş günü də çiçəkləyər**


**Dağlar mənim ürəyimdə.**

**V.ƏZİZOĞLU**

## ◆ Y a z i ç i n i n a r x i v i n d e n ◆

*Nizami TAGISOY*

# “TƏRCÜMƏ ORİJİNALİN QAYƏSİNƏ SADIQ QALMALIDIR”



1960-1980-ci illər Azərbaycan poeziyasının özünəməxsus çalarlar qazanmasında xüsusi yeri olan Tofiq Bayramın orijinal yaradıcılığı ilə yanaşı, onun poetik tərcümələri də ədəbi ələmdə səs-səda yaratmışdı. Onun yunan Fotula Yannokopuludan; rus şairləri S.Yesenin, Y.Yevtuşenko, R.Rojdestvenski, Y.Smelyakov və V.Protalin; belarus P.Voronko və P.Brovka; özbək M.Şeyxzadə və R.Babacan; avar R.Həmzətovdan, tacik, qırğız, gürcü, latış və litva şairlərindən dilimizdə səsləndirdikləri tərcümə ədəbiyyatımızın yaddaqalan maraqlı səhifələrini təşkil etməkdədir. Bu tərcümələr ayrı-ayrı qəzet və jurnal səhifələrində işıq üzü görməkdən başqa, həm də “Mənim doğma Elladam” (1964), “Ürəkdən ürəyə” (1975), “Durnalar” (1973), “Yasəmən” (1976), “Dostları qoruyun” (1984) kimi kitablarda oxuculara çatdırılmışdır.

Bir sözlə, o, istedadlı mütərcim idi. 1990-ci ildə mən filologiya elmləri doktoru dissertasiyası üzərində işləyərkən Tofiq müəllimlə bir neçə dəfə onun tərcüməçilik fəaliyyəti ilə bağlı görüşüb söhbətlər etmiş, ondan müsahibə götürmüştüm. Müsahibənin xeyli məqamlarından mən 1992-ci ildə müdafiə etdiyim dissertasiyamda istifadə etmişdim. Çünkü Tofiq Bayramın böyük rus şairi Aleksandr Tvardovskinin əsərlərindən etdiyi tərcümələr xüsusi çəkiyə malikdir. Bunu nəzərə alaraq, mən həm də T.Bayrama A.Tvardovski əsərlərinin tərcüməsi üzərində necə işləməsi ilə bağlı ayrıca müraciət etmişdim.

Tofiq müəllimlə müsahibədən 27 ildən artıq vaxt keçib. Müsahibənin ədəbiyyat və mədəniyyət xadimləri, mütərcim və tərcüməşünaslar üçün maraqlı doğuracağına inandığımdan onu geniş oxucu kütləsinə təqdim edirəm.

**–Tofiq müəllim, xahiş edirəm, Aleksandr Tvardovski yaradıcılığı ilə tanışlığınızın tarixi barədə bir neçə kəlmə danışasınız.**

–Mən hələ Böyük Vətən Müharibəsi zamanı A.Tvardovskinin “Vasili Tyorkin” poeması ilə tanış olmuşdum. Bax, elə o vaxtdan başlayaraq, şairin yaradıcılığı məni özünə çox çekdi. Zaman keçdikcə A.Tvardovski yaradıcılığı

ilə məşğul olmağa başladım. Məni Tvardovski yaradıcılığında özünə cəlb edən onun əsərlərindəki zəngin milli kolorit, dərin poetik fikir, son dərəcə yüksək müasirlik idi. Təessüf ki, bu komponentlər çox nadir bədii söz ustalarına nəsib olur.

**—Bəs “Üfüqlərdən üfüqlərə” poemasının tərcüməsinə necə başladınız?**

—Bir gün şair dostum Nəbi Xəzri (o, Tvardovski ilə yaxından tanış idi) mənimlə səhbətdə A.Tvardovskinin “Üfüqlərdən üfüqlərə” poeması haqqında çox geniş danışdı və məsləhət etdi ki, mən bu əsəri öz ana dilimizə tərcümə edim. Söhbət əsnasında o, bildirdi ki, Tvardovski yaradıcılığı istiqamətinə və rəngarəngliyinə görə sənin tərcüməndə adekvat səslənə bilər. Nəbinin mənimlə səhbətdindən sonra əsəri müştəri gözü ilə oxumağa başladım. Əsər elə ilk tanışlıqdan sonra məni çəkdi, hiss etdim ki, “Üfüqlərdən üfüqlərə” poeması da başqa görkəmli əsərlər kimi XX əsrin gözəl nümunələrindəndir. Elə məhz bundan sonra mən M.F.Axundov adına Respublika Kitabxanasında ümumiyyətlə Tvardovski yaradıcılığı ilə və konkret olaraq “Üfüqlərdən üfüqlərə” poeması ilə əlaqədar materiallarla - məqalə, resenziya, elmi fikirlərlə tanış oldum. Yarım ildən artıq vaxtimi yalnız Tvardovski yaradıcılığı ilə yaxından tanışlığa sərf etdikdən sonra qərara gəldim ki, bu əsəri Azərbaycan dilinə çevirib oxuculara çatdırmaq mənim vətəndaşlıq borcumdur. O vaxtlar istedadlı şairimiz Məmməd Araz “Azərnəşr”də (1964-65-ci illər) şöbə müdürü işləyirdi. O da N.Xəzridən xəbersiz mənimlə səhbətdə bildirdi ki, A.Tvardovskidən tərcüməyə girişim. Mən də bu iki qələm ustalarının məsləhətlərindən sonra əsəri tərcümə etməyə başladım. “Üfüqlərdən üfüqlərə” poemasının üzərində mən iki il gecə-gündüz çalışdım.

**—Şübhəsiz, iş prosesində çətinlikləriniz az olmayıb, onlar nədən ibarətdir?**

—Əlbəttə, iş prosesində çətinliklər az olmamışdır. Bunlar əsasən rus dilində olan bəzi sözlərin əsas çalarlarının bütün paralellərini tapmaqla bağlı idi. Bunun üçün mən lügət və soraq kitablarını vərəqləyir, rus dilini gözəl bilənlərlə birlikdə məsləhətləşirdim, aydın olmayan sözleri və ifadələri dəqiqləşdirirdim. Bu isə mənə öz növbəsində işin intensiv və yaxşı getməsinə imkan verirdi. Bax, elə buna görə də mən orijinalın ritmini, stilini, milli özünəməxsusluğunu göz bəbəyim kimi, dövlət sərhədi kimi qoruyub saxlamağa çalışmışam. Buna nə dərəcədə nail olmuşam, oxucular daha yaxşı hiss edə bilərlər. “Üfüqlərdən üfüqlərə” üzərində iş mənim bədii tərcümə barədə şəxsi mülahizələrimin ortaya çıxmamasına imkan verib. Onlar mətbuat səhifələrində nəşr edilib. Mən bu mülahizələrimdə tərcümə işini qan qruplarının uyğun gəlməsi kimi qiymətləndirirəm (1986-1987-ci illər).

**—“Üfüqlərdən üfüqlərə” poemasının tərcüməsi ilə oxucular nə vaxt tanış ola bilmişdilər?**

—Tərcümə kitab şəklində nəşr olunana qədər vaxtaşırı olaraq qəzet və jurnal səhifələrində, radio və televiziyyada “Üfüqlərdən üfüqlərə” ilə Azərbaycan oxucuları hissə-hissə tanış oldular.

**—Tofiq müəllim, aydın məsələdir ki, tərcümə işlərinin ayrıca kitab halında nəşr olunması bəzən böyük çətinliklərə bağlıdır. Bəs “Üfüqlərdən üfüqlərə”nin tərcümə taleyi necə olmuşdur?**

—Bəli, doğrudan da bu poemanın tərcüməsinin ayrıca kitab halında nəşr olunmasının qəribə taleyi var. Yuxarıda qeyd etdiyim kimi, M.Araz “Azərnəşr”də şöbə müdürü işləyirdi. O, mənə məsləhət etdi ki, tərcüməni ayrıca kitab halında nəşr edək. Bu məsələ ortalığa atılonda bəziləri ağız bütüb

dara-barə saldılar və plana daxil olmuş tərcüməni plandan çıxartdılar. M.Araz mənə bildirdi ki, "Üfūqlerdən üfūqlərə"nin tərcüməsi Mətbuat Komitəsinin əli ilə plandan çıxarılib. Bütün ümidlərimi bu tərcümənin çapı ilə bağladıqim halda, arzu, istəyim ürəyimdə qaldı. İki il yarımlıq əziyyətim heç olub getdi. Mən pis oldum. Hər şeyə ümidiyi itirdim... Lakin həyatda yaxşı insanlar da az deyildir. Üz tutdum görkəmli dirijorumuz, SSRİ Xalq artisti Niyazigilə. Əhvalatı olduğu kimi ona danışdım. O, məni diqqətlə dinlədikdən sonra unudulmaz bəstəkarımız Fikrət Əmirovə zəng edib bildirdi ki, tezliklə onlara gəlsin. Az keçmədi ki Fikrət Əmirov hazır oldu. O, çox narahat idi. Bilmirdi ki, nə olub. Niyazi onu sakitləşdirib əhvalatı olduğu kimi danışdı. Mən orijinalı da, tərcüməni də Niyazigilə aparmışdım. Onlar mənimlə birlikdə "Üfūqlerdən üfūqlərə" poemasını orijinal və tərcümədə oxuyub, tərcümənin isə nə dərəcədə orijinala uyğun olub-olmamasını öz gözləri ilə gördükdən sonra mənim işimin yaxşı olduğuna inandılar. Əsərin sətirbəsətir oxunuşu gecə saat üçə kimi davam etdi.

Səhər tezdən, iş başlanan kimi, biz - Niyazi, Fikrət Əmirov və mən Mərkəzi Komitədə təbliğat və təşviqat şöbəsinin müdürü işləyən T.Əliyevin yanında olduq. Onlar tərcüməni T.Əliyevə o ki var təriflədilər. Ertəsi gün günün ikinci yarısında MK-da T.Əliyevin iştirakı ilə tərcümə oxundu, onun da xoşuna gəldi. Bundan sonra T.Əliyev Mətbuat Komitəsinin sədri İsrafil Nəzərova zəng edib "Üfūqlerdən üfūqlərə"nin nəşr olunmasını xahiş etdi. Yuxarıda adları çəkilənlərin böyük səyi və köməyi nəticəsində tərcümə işi qızılıbüşdü.

**-Məlumdur ki, belə fundamental əsərlərin bədii tərcüməsi ədəbi hadisə kimi qiymətləndirilməli və lazımı səviyyələrdə müzakirə olunmalıdır. "Üfūqlerdən üfūqlərə"nin müzakirəsi keçirilməmişdir, keçirilmişsə nə üçün müəyyən qüvvələr kitabın çapına mane olmuşlar?**

—Tərcümənin o vaxtlar akademik müzakirəsi keçirilmiş, şair, tərcüməçi, tərcümə nəzəriyyələri öz irad və təkliflərini demiş, onun məziyyətlərindən danışmışlar. Mənim tərcüməm haqqında respublika mətbuatında xoş sözələr deyilmiş, "Pravda", "İzvestiya", "Literaturnaya qazeta"nın səhifələrində "Üfūqlerdən üfūqlərə"nin Azərbaycan dilinə tərcüməsi ən yaxşılardan arasında adı çəkilib. Filologiya elmləri doktoru Atif Zeynallı "Drujba narodov" jurnalında mənim tərcüməm haqqında məzmunlu məqalə ilə çıxış edib. Lakin bütün bunlara baxmayaraq, bəzi qüvvələr öz işlərini görməkdə davam edirdilər.

**-Tofiq müəllim, tərcümə üzərində işin necə getməsindən daha nə deyə bilərsiniz?**

—İlk əvvəl əsərin tərcüməsinə əsil tərcüməçi kimi girişmək, ona doğru açar tapmaq üçün mən N.Nekrasovu dönə-dönə oxumuşam. Yenə də deyirəm ki, bütün bunların hamısı mənim uşaqlıqdan rus poeziyasına vurğunluğunmdan irəli gəlir. Mən müterəqqi fikirlə rus şairlərinin əsərlərini çox mütaliə etmişəm. Bunların hamısı mənə tərcümədə böyük kömək etmişdir. Mən həmişə düşünüşəm ki, şeir tapmaca, rebus deyil. Şeirdə fikir aydın və bədii deyilməlidir. Tvardovski buna qadir sənətkardır. Mən onun poeziya manifestini özümçün əsas götürmüşəm. Onun dediyi, - "Bütün insanlara havatək, sutək lazımlı olan sözü tapmalyam mən" , - necə də şairin böyük ehtiyat və məsuliyyətlə sözə yanaşmasını bariz şəkildə eks etdirir. Bax, buna görə də tərcümə prosesində əsas məqsədim o olub ki, müəllifin dediklərini və onun yaradıcılığının ruhunu tutə bilib, ana dilində səsləndirə bilim, onun yaradıcılıq qayəsinə sadıq qalıb.

Mən tərcümə etdikcə, Tvardovskinin əsərləri stolüstü kitablarına çevrilib, onun yaradıcılığı məni həmişə düşündürüb, oxucu, xalq qarşısında məsuliyyət hissimi artırıb, onu oxumuş, sevmiş, ona sevgimi öz tərcüməmdə göstərməyə çalışmışam. "Üfüqlərdən üfüqlərə"nin tərcüməsi o vaxtlar Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin şeir üzrə katibi N.Xəzrinin çox xoşuna gəlmişdi. O, tərcümənin "qaranquş" nüsxəsini Tvardovskiyə təqdim etmək üçün Moskvaya aparmış (onda Tvardovski həm "Noviy mir" jurnalının baş redaktoru, həm də SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi idi), lakin şair həddindən artıq məşğul olduğu üçün N.Xəzri düz iki gün Moskvada qalıb, axır ki, tərcüməni "Noviy mir" jurnalının baş redaksiyasında ona təqdim etmiş ve məni həddindən artıq terifləmiş, şairliyim və tərcüməçiliyim barədə xoş sözər söyləmişdi. Nəbinin mənim tərcüməmi terifləməsindən Tvardovski məmənun olmuş, gözlərində yaş gilələnmişdir. Tvardovski o illər çox pis günlərini yaşayırdı. Rəsmi dairələr və onun qulluq ədəbiyyatçıları Tvardovskinin üstünə möhkəm düşmüşdülər. Çünkü o, Soljenitsinin "İvan Denisoviçin bir günü" əsərini "Noviy mir" jurnalının səhifələrində çap etmişdi.

Tərcümə prosesində zərb-məsəlləri, atalar sözərini, idiomatik ifadələrin öz dilimizdə səsləndirəndə həmişə hərfi tərcümədən uzaq olmağa çalışmış, şairin zəngin dilinə uyğun ifadələr tapmağa can atmışam. Tərcümə işimi təkmilləşdirmək üçün S.Vurğunun "Yevgeni Onegin", R.Rzanın Mayakovski-dən, Abbas Səhhətin Krilovdan, Lermontovdan və başqalarından olan tərcümələrinə döne-döne müraciət etmiş, onlardan çox qidalanmışam. A.Səhhət barədə xüsusi demək istəyirəm. O, həmişə mənim müəllimim olub, onun tərcümələri əlimdən tutub, mənə yol göstərib.

#### **-Tərcümə işi və tərcüməçiye münasibətiniz?**

—Tərcümə işi və tərcüməçiye gəldikdə, demək istəyirəm ki, gərək bu işə istedadlı adamlar girişsinlər, yalnız yaratmaq iqtidarı olanlar bu işdə müvəffəqiyyət qazana bilərlər. Tərcümə işi iki pəhləvanın yarışına bənzəyir. Gərək çalışıb bu yarışdan alnıaçıq, üzüağ çıxasən. Bizim tərcüməni, şairlər gərək A.Səhhət, S.Vurğun, M.Müşfiq, R.Rza və başqalarının tərcümələrini döne-döne oxusunlar. Tərcümə etdiyin şairi duymaq tərcümə işinin məsuliyyətinin bütövlüyünü tərcüməçi-şairin bilməsi üçün çox vacibdir. Yaxşı tərcümə üçün, məncə, dili mükəmməl bilmək kifayət deyil, gərək tərcümə etdiyin şairin poeziyasını dərindən biləsən. Bax, "Vasili Tyorkin"in tərcüməçisi Aslan Aslanov kimi.

#### **-Onunla necə, şəxsi əlaqələriniz olubmu?**

—O, "Vasili Tyorkin"i böyük vüsət və ustalıqla tərcümə edib. Tvardovski qapısını Azərbaycanda birinci Aslan açdı, özü də cəsarətlə və ürəklə, onun tərcüməsindən mən çox şey götürmişəm, öyrənmişəm.

#### **-Tofiq müəllim, tərcümə nəşrinin redaktoru sevimli şairimiz, həyatdan vaxtsız köçmüş Əliağa Kürçaylı olmuşdur. Onunla əlaqələriniz bu mənada necə cərəyan edib?**

—Əliağa Kürçaylinin bir redaktor kimi bu tərcümənin həyata vəsiqə almاسında zəhməti böyük olub. O, mənə çox kömək edib, məsləhətlər verib, düzəliş və iradlarını deyib, nəticədə tərcümənin son variantı oxucularımıza çatdırılıb. O, məni həmişə məcbur edib ki, daha dəqiq ifadələr tapım. Mən də buna çox çalışmışam. Nəticədə onun böyük əməyi sayəsində uğurlu tərcümə ortaya çıxb.

#### **-Tofiq müəllim, siz doğrudan da çox böyük məsuliyyətlə işləmisi-niz. Bunu sizin tərcüməniz orjinalla müqayisədə daha aydın göstərir. Bəs Tvardovski yaradıcılığına öz sevginizi bildirməklə,**

**onunla sağlığında görüşmək, əsərin tərcüməsi ilə əlaqədar məsləhətləşmək sizə nəsib olubmu?**

—1976-cı ildə Moskvada Böyük Teatrın binasında dahi şairimiz S.Vurğunun yubileyi keçirilirdi. Mən də bu yubileydə iştirak edirdim. O vaxtlar oğlum Moskvada Mühəndis Fizika İnstitutunda təhsil alırdı. Yubileydən sonra mən oğlumla birlikdə A.Tvardovskinin məzarını ziyarət etməyə getdim. Qəbiristanlığın qarşısında çoxlu maşınların və adamların yiğisidilərini gördük. Adam əlindən tərpənmək olmurdu. Oğlumla məni qəbiristanlığa daxil olmağa qoymadılar. Bildirdilər ki, gecdir. Orada İngiltərədən gelən qonaqlar da çox idi. Bizi içəri buraxmadıqdə, mən qəbiristanlığın milis məntəqəsinə gəldim. “Üfüqlərdən üfüqlərə” kitabını ona göstərib, içəri keçməyə icazə vermələrini xahiş etdim. Milislər kitaba baxandan sonra qapıçıya bizi içəri buraxmasına göstəriş verdilər. Biz içəri keçdik. Dekabr ayı idi, hava çox soyuq idi. Oğlumla papaqlarımızı çıxarıb şairin qəbrinə ehtiram edib, onu ziyarət etdik. Başlıq olduğundan oğlum elə o gündən bərk xəstələndi, həkimlər gəldi. Hərərəti 41<sup>0</sup> idi. O, 4-5 gün xəstə yatdı. Mən Bakıya qayıtmalı oldum. Görkəmli maestro Niyazi də həyat yoldaşı Həcər xanımla S.Vurğunun yubileyində idi. Həcər xanım oğlumun qulluğunda bir ana kimi durmuşdu. Biz ona ailəliklə çox minnətdarıq.

Bu dahi rus şairini sağlığında görə bilməsəm də, mənə yalnız onun qəbrini ziyarət etmək nəsib oldu. Hələ Tvardovski çətin günlərini yaşayın zaman onu Bakıya qonaq dəvət etmişdim. Mənim Tvardovskiyə, onun yaradıcılığına böyük məhəbbətim var.

**—Yəqin elə “Yaddaşın hökmü” poemasının dilimizə gözəl tərcümə edilməsi də bu sevgiyə sadıqlıkdən irəli gəlir, elə deyilmi?**

—Bəli, bu, doğrudan da belədir. Onu da deyim ki, “Üfüqlərdən üfüqlərə” poemasının tərcüməsi ilə mən Tvardovski yaradıcılığının Azərbaycan oxucusuna tanışlığı ilə işimi bitmiş hesab etməmişəm. Sonralar da onun yaradıcılığından nümunələri ana dilimizdə səsləndirmişəm. Şairin “Söz haqqında”, “Dava qurtaran günü” şeirlərini tərcümə etmişəm. Bu şeirlər müxtəlif şairlərdən tərcümə kitabında çıxmışdır (bax: Ürəkdən ürəyə. - Bakı, Gənclik, 1975). “Yaddaşın hökmü”nə gəldikdə isə bu, durğunluq illərində yaranmış poetik əsərlərin gözəl bir nümunəsidir. Əsər öz yüksək vətəndaşlıq qeyrəti, vüsəti ilə səciyyələnir. Mən bu poemanın tərcüməsi üzərində böyük məsuliyyət hissi ilə işləmişəm. Poema ilk dəfə Yazıcıilar İttifaqının katibliyində oxunmuş, müzakirə edilmişdir. Salon ağzına qədər dolu idi. Müzakirədə şairlər, yazıçılar, tərcüməçilər, ədəbiyyatşünaslar, akademiklər iştirak edirdilər: (Anar, F.Vəlihanova, G.Əlibeyova və b.). Poemanın tərcüməsi onlar tərəfində bəyənilmiş, nəşri məsləhət bilinmişdir. Odur ki, “Yaddaşın hökmü” 1987-ci ildə “Azərbaycan” jurnalında (№10) dərc edilmişdir. Mən bütün bu göstərilənlərlə bərabər, Tvardovski yaradıcılığı qarşısında işimi bitmiş hesab etmirəm, onu davam etdirecəyəm.

**—Tofiq müəllim, maraqlı söhbətə görə çox sağ olun. Sizə şəxsi yaradıcılığınızda, tərcümə işinizdə, həyatda uğurlar arzulayıram.**

—Sağ olun.

# ◆ P o e z i y a



***Gülməl MURAD***

## **HAYKULAR**

Gozlərimdə -  
gecənin tabutu,  
ışığa yol gedirəm...

\* \* \*

Tale tapdadıq...  
Ümidlər boynubükük.  
Vətən - Nəsimi.

\* \* \*

Gülüşlərimi...  
Yığın yandırın -  
içində dərd gizlənib...

\* \* \*

Ana həmişə  
Ürəyimdə cüçərtim  
Solmaz çiçəyim.

\* \* \*

Ciyərlərimdə...  
Sən bir siqar tüstüsü -  
Yara yaratmış...

\* \* \*

Mən bu eşqin təşnəsi,  
 Sən dəlisi...  
 Səndə gizlənmişəm...

\* \* \*

Adalardır -  
 Dənizdən boylanıb baxan  
 Sahilə həsrət...

\* \* \*

Dərə, təpə idim,  
 Dərddən şışib-şışib...  
 uca dağ oldum.

\* \* \*

Eşqi toxumtək  
 qəlbini əkmışəm...  
 Susuzam... Cücərmir.

\* \* \*

Gözümdə dərd çabalar...  
 Dəniz sahilində  
 susuz balıq.

\* \* \*

Mən bir ölü dəniz...  
 İçinə düşməyəsən,  
 Boğulsan.

\* \* \*

Saralıb tökülen  
 Yarpağam,  
 Yığ gözünə, çürüməyim.

\* \* \*

Səni unutmaq üçün  
 ürəyimi  
 dəyişə biləydim.

\* \* \*

Nar -  
Padşahın uca tacı,  
qoşunları mühasirədə.

\* \* \*

Sevgi dolu ürəyimi  
Sevə bilmədin,  
İtirim gedim!

\* \* \*

İnildəyən torpaq -  
Hönkürtüsüz bir ünvanam...  
Adım sən...

\* \* \*

Gözümdə üzən Qızıl balıqlar.  
Yumdum,  
hamısı boğuldu...

\* \* \*

Dərd agacından asılmışam...  
Qəbrim  
tapılmasın deyə.

\* \* \*

Lal olan bu şam...  
Ürəkdir yanın hər gecə -  
dili yox ki,..

\* \* \*

Qəlbim dərdlərə ana,  
Gecələr -  
hicran qoynunda yatır...

## VAKALAR

İçimdə göyüm-göyüm göynəyən  
bu dərdi kimə deyim?  
Ürəyimin qəm, matəm yüküdür  
Xocalım... Allah... Allah...

\* \* \*

Nisgilindən Xocalımın...  
ürəyim xəstə,  
                                    Vəfali həsrətdi...  
şəhidlərin  
                                    məzarı üstə...

\* \* \*

Çölündən, çəmənindən  
Ümid gülü dərdim -  
Vətən...  
Çiçək açsın deyə,  
arzularım...

\* \* \*

Yağış istərəm...  
İslanım -  
Günəş istərəm  
İstərəm ki,  
Dərdlərim buxarlana...

\* \* \*

Ümidsizlikdən  
Azibitməyim deyə,  
                                    xəyali bir  
Ümid ağacından  
                                    asılmışam...

\* \* \*

Eşqim düyüñə düşüb,  
                                    Gel gör nə günə düşüb.  
Ağarmır daha günü,  
                                    Elə bağlayıblar ki,  
Açılmır düyüñü.

\* \* \*

Sevinirəm uşaqtək,  
                                    Göz yaşım qalib bir az.  
Sən də aqla mənimtək,  
                                    Yoxsa, gözlərindəki  
Göz yaşları qurtarmaz!

\* \* \*

Yağan hicran yağışıdır,  
Yağır... yağır... Allahım!  
ömrümün  
sərt qışdır -  
hər açılan sabahim.

\* \* \*

Elə hey yol gedirəm...  
Boğula-boğula dərd içində.  
Bir qərib durna köçündə...  
Üzü qürbətə  
Öz içimdə...

\* \* \*

Gözlerin gözümə elçi düşüb.  
Elə baxma; yar küsər gedər.  
Məhəbbət, ilqar itər gedər.  
Kirpiyimdən qirovtək asılmısan,  
o da düşər gedər...

\* \* \*


Dünyanın dərdini boyuma biçdin,  
Sarıyamadı yaralarımı.  
Sirli düyünləri aça bilmirəm  
Açarı səndədir -  
Sən aç Allahım...

\* \* \*

Sevgim çiçəklənib,  
Köksünə dolsun.  
Baxışlarımı gey,  
Köynəyin  
olsun...

\* \* \*

Yenə payız gəlir,  
Başlanır yarpaq tökümü.  
Ağaclar tökür öz yükünü.  
Nə olaydı kaş,  
mən də tökəydim dərd yükümü...



**Zeynalabdin NOVRUZOĞLU  
SONBEŞİK**

*Xalq şairi Ramiz Rövşənə*

O, sözün qəsrində əbədi sakın -  
Füzuli şəninə şam yandırındı.  
O, sözün ruhuna, qəlbinə hakim,  
Sözün qadasını sözlə alındı.

Bir vaxt öz evinin "mağmin uşağı",  
Qalmışdı Yer ilə göy arasında...  
Bu gün yeddi rəngli o göy qurşağı,  
Parlaq işıq saçır söz səmasında.

Qayda yaradanlar qayda tanımaz,  
"Qaydasız döyüş"lər - zərgər işidi.  
Demirəm, o təkdi, tayı tapılmaz,  
Dahi şairlərin sonbeşiyidi...

**LÖVHƏ**

Bu gölü kim atıb bu dərəyə, kim?  
Hər yanı gül-ciçək, sildirim qaya...  
Bəlkə özü gəlib gizlənmək üçün,  
Gözəllər gizlənir - belədi qayda.

Bəlkə aldadılıb... kim aldadıb, kim?  
Gözəli kim salıb bu daş məhbəsə?  
Burda insan aciz, təbiət hakim,  
Yəqin ki, o salıb gülü qəfəsə.

Yerində görüşüb göl də, dərə də,  
Çiçəklər daş üstə baş qoyub yatıb.  
Fırçasız çəkilən bu mənzərədə,  
Təbiət qüsursuz lövhə yaradıb.

### DAĞLAR VƏ BULUDLAR

Dağ həsrətlə baxır, bulud nazlanır,  
Dağın damla boyda təmənnası var.  
Şimşek nərildəyir, gur yağış yağır,  
Sevginin sehrlili macərası var.

Dağ dolu qədəhi çəkir başına,  
Hər otun, hər kolun qəddi düzəlir.  
Daş-torpaq dözəmmir bu göz yaşına,  
Lalələr bayraqtək göyə yüksəlir.

Buludun dağlara sevgisi köhnə,  
O qədər köhnə ki, biləni yoxdur.  
Bulud bir pərdədir, dağlar bir səhnə,  
Tamaşa gözəldir, gül-çiçək boldur...

*Naxçıvan*



## ♦ Θ d ə b i t a l e l ə r



# Toni Morrison

*Nobel mükafatı almış ilk qaradərili qadın yazıçı*

Bu ilin avqust ayında Nyu-Yorkda dünyasını dəyişmiş yazıçı Toni Morrison öz karyerası ərzində Amerikanın qaradərili əhalisinin iradəsinin dayaq nöqtəsinə çevrilmişdi. İllər keçdikcə sosial və siyasi rolü ədəbi şəxsiyyətindən daha vacib və əhəmiyyətli olurdu. Morrisonun fəaliyyətində xeyirxahlıq ideyası əsas rol oynayır. Yazarının onun çox sevdiyi Lev Tolstoyla müqayisə edirdilər – hər ikisinin şəxsiyyəti elə böyükmiqyaslı idi ki, xeyirxahlıq etmək və insanları maarifləndirmək üçün müxtəlif ideyalar arasında çırpınırdılar.

**“Qaradərili olduğunun” fərqiñə varır...**

Xloya Ardeliya 1931-ci ildə Ohayo ştatının Lorreyn şəhərciyində anadan olub. Fəhlə ailəsində dörd uşaqdan ikincisi idi. Uşaq yaşılarından kitab oxumağı xoşlayırdı, ən çox sevdiyi yazıçılar Ceyn Ostin və Lev Tolstoy idi.

Gələcək yazıçı 12 yaşında katolikliyi qəbul edəndə “Antoniya” adını alır. Bu adın ixtisar olılmış variantı “Toni” sonralar onun təxəllüsünə çevrilir.

Həqiqi və uydurma, “əlverişli” və “əlverişsiz” (daha doğrusu, qulların aq sahiblərinin yadda saxlaya bilmədiyi) adlar yazılıının yaradıcılığında əsas mövzulardan birinə çevrilir.

Əvvəllər - Toni onda hələ dünyaya gəlməmişdi,- ailəsi Cənubda yaşayır-dı, irqcilik siyaseti dözülməz bir hal alanda baş götürüb ordan qaçmışdır. Toninin atası danışındı ki, onları Linç qanunuyla mühakimə edirdilər, günahsız insanları (zənciləri) döyürdülər, təhqir edirdilər, onları qaralar üçün olan bulaqdan su içməyə məcbur edirdilər.

Toni Harvard universitetində ingilis dili və ədəbiyyatı ixtisası üzrə oxuyan-da ilk dəfə sistematik irqcilik nəzəriyyəsi ilə tanış olur, seqreqasiyanın nə demək olduğunu tam mənasıyla o zaman dərk edir. Hələ o vaxt o, qərara alır ki, dünyani ağlara və qaralara bölgənlərə qarşı mübarizə aparacaq.

“İlk dəfə irqciliklə nə vaxt qarşılaşmışınız?” sualına yazılıçı belə cavab verirdi: “Vaşinqtonda, kollecde təhsil aldığım vaxtlarda. O dövrə avtobuslar qara və aq dərililər üçün bölmələrə ayrılmışdı. Bu, tamamilə qanuni idi. Eləcə də bulaqlar - onların mənbəyi eyni idi, amma iki boru taxılmışdı. Yəqin ki, bu, hökumət üçün artıq məsrəf idi. Təsəvvür edin, aq və qara Amerika üçün müxtəlif borular və s. problemlər barədə baş sindirəməq lazımlı gəldi. Bütün bunlar indi elə gülünc və darıldırıcı görünür ki”.

1953-cü ildə Morrison universiteti bakalavr dərəcəsi ilə bitirir. 1955-ci ildə Kornell Universitetində Folkner və Virciniya Vulfun romanlarında intihar mövzusu ilə bağlı magistrlik dissertasiyasını müdafiə edir. Təhsilini bitirdikdən sonra 1955-57-ci illərdə Güney Texas Universitetində ingilis dilindən dərs deyir. Sonra isə işləmək üçün yenidən Harvard Universitetinə qayıdır.

1957-ci ildə yamaykalı arxitektor Morrisonla tanış olur və onunla ailə qurur. İki oğlu dünyaya gəlir. (1964-cü ildə cütlük boşanır).

1964-cü ildə Morrison Nyu-Yorkun Serakyus ştatında kitab nəşr edən “Rendom haus” firmasında redaktor köməkçisi işləyir. 1967-ci ildə baş redaktor vəzifəsinə keçir və Nyu-Yorka daşınır.

Redaktor kimi fəaliyyəti də səmərəli idi. Afro-amerikalı məşhurlardan olan Anjela Devisin ABŞ-da ilk yazıları, Məhəmməd Əlinin avtobiografiyası və dünyani dəyişdirən digər kitablar Morrisonun irqcilik siyasetinə qarşı həyata keçirdiyi işlərin nümunəsi kimi ərsəyə gəldi.

Morrison paralel olaraq Nyu-York Universitetində ingilis dilindən mühazirələr oxuyurdu. 1983-cü ildə nəşriyyatdakı işini tərk edən yazılıçı Olbano şəhərindəki universitetin kafedrasında professor dərəcəsi alıb orda çalışmağa başlayır.

### **Ayri-seçkiliyə qarşı savaş elan edir...**

**Y**azmaq istəyi irqciliyə qarşı elan etdiyi savaşdan qaynaqlanırdı. 1970-ci ildə “Ən mavi gözler” romanını yazır. O vaxt Morrison Vaşinqtonda müəllim işləyirdi. Ətrafında onun özü kimi yazmaq istəyində olan insanlar vardı, qeyri-rəsmi bir ədəbi qrup yaratmışdır. Ayda bir dəfə görüşür, yazılarını müzakirə edirdilər. Morrisonun zənci qızçıqaz haqqında yazdığı hekayə qrupun üzvləri tərəfindən müsbət qarşılanır. Yazıcı bu hekayənin əsasında roman yazmaq qərarına gelir.

Real əhvalat əsasında yazılmış əsərin qəhrəmanı qara dərili qızçıqaz Pekoledir. O öz qara dərisindən utanır və gözlərinin mavi olmasını arzulayır.

Kitabda qəddar və amansız realliq təsvir olunur. Müəllif yalnız balaca Pekolenin həyatındaki zorakılığı qələmə almir, həm də bunnarın niyə baş verdiyini izah edir. Uşağın irqciliyə, səfələtə baxışları bütün bunları yeni tərəfdən açır. Elə bu səbəbdən roman yarandığı gündən indiyə kimi onun satışına yasaq qoymağə, kitabxanalara yol tapmasına mane olmağa çalışırlar.

Toni Morrisonun nəsrini səciyyələndirən motiv və üslub ilk dəfə "Ən mavi gözlər" də öz əksini tapır; burda həm baxış bucaqlarının dəyişməsi və onları müşayiət edən dil dəyişmələri, həm metaforalar, həm magik realizm, həm xeyrin və şərin təbieti haqqında qlobal düşüncələrin əks-sədası var.

Morrison ilk kitabında dünyaya göstərdi ki, o, niyə yazmaq istəyir; ona görə ki, o, əzab-əziyyətə, zülmə məruz qalan məzələmələrin azlığından daim sükitla keçilən həyatından bəhs etmək istəyir. O insanlardan ki, onların yaşantıları, ağrıları digərləri üçün sadəcə olaraq maraqsızdır.

"-İlk kitabınızın işıq üzü görməsindən sonra nə dəyişdi?

- Bəzi şeylər dəyişdi, düzdür, dixotomiya yox olmadı, amma irqlər arasında dialoq yarandı, ən önəmlisi isə, qaradərililər əvvəller buraxılmadıqları sahələrdə işləmək imkanı qazandılar. İnsanların diqqətini irqcilik probleminə cəlb edən film, ədəbiyyat və televiziya şoularının sayı artdı. Tədricən bu mövzu siyasi sahədən mədəniyyət sferasına keçdi".



*Toni Morrison Bill Klintonla*

### **Əsl şöhrəti üçüncü kitabı getirir...**

Toni Morrisonun ikinci romanı "Sula" iki qadının qarşılıqlı münasibətlərindən bəhs edir. Onlardan biri zənci icmasının əxlaqi dəyərlərinə söykənir, digəri isə onları rədd edir.

Morrisonun üçüncü kitabı - "Solomonun nəgməsi" ona əsl uğur və tənqidçilərin tərifini qazandırır. Amma təəssüf ki, indinin özündə də bu kitabı qadağan etməyə çalışırlar... Südçü Üçüncü Meykon babanın, onun ailəsinin, yaxınlarının Miçiqan şəhərciyindəki həyatı Markesin "Yüz ilin tənhalığı" əsərini xatırladır. Keçmişlə indiki zamanın bir-birilə qaynayıb-qarışlığı bu romanda təhkiyənin tamamilə yeni üslubu var, müəllif öz fikrini təlqin etməməyə çalışır, fikirlər sərbəst şəkildə dəyişir, simvolizm isə dünya tarixi səviyyəsinə qalxır (bütün qəhrəmanların adları "Bibliya"dan götürülüb, "Pilat" adlı qəhrəmanlardan biri orta əsrlərdə yaşamış müqəddəslərdən birinin obrazıdır, südçü isə öz əcdadlarından Şalimar şəhərciyində xəbər tutur). "Solomonun

nəğməsi”ndə irqçılık, terrorizm, zorakılıq motivlərinin fonunda insan özünü və köklərini axtarır. Xeyirxahlıq ideyası xilasedici güc kimi çıxış edir.

Barak Obamanın sevdiyi əsərlərdən olan bu kitab çoxsaylı mükafatlara layiq görülüb.

Toni Morrisonun ən məşhur əsərlərindən biri “Sevimli qadın” romanıdır. Kölə qadın Marqaret Qarnerin bioqrafiyasının əsasında yazılmış bu əsər fantastik rəvayət üslubundadır. Bu, öz qızını köləlikdən xilas etmək üçün onu öldürməyə məcbur olan bir ananın ürəkparçalayan hekayətidir. Əsəri təsvir edən sanki missioner yox, rəssamdır. Ona görə yox ki, Morrison bunu özünün əxlaqi missiyası sayırdı, ona görə ki, o, bu həyatı hər kəsdən yaxşı bilirdi. Köləlik mövzusu onu daha çox psixoloji cəhətdən düşündürdü.

“Sevimli qadın” romanı Pulitzer mükafatına layiq görülüb və bu günün özündə də XX əsrin ən önemli Amerika romanlarından biri hesab olunur.

### ***Morrison siyasi fiqura çevrilir...***

Toni Morrisonun siyasi şərhlərini təkrar etməyi və onlardan sitat gətirməyi sevirdilər. Məsələn, yazıçı 1998-ci ildə Bill Klintonun ətrafında yaranan qalmaqla vaxtı belə bir ifadə işlətmüşdi: “Dərisinin rəngindən asılı olmayaraq, bu bizim ilk qara prezidentimizdir”. Dinləyənlər elə düşünmüşdülər ki, Morrison onun günahsız olduğu fikrini müdafiə edir. Əslində isə yazıçı bunu deməklə hadisənin həqiqətini deyil, araştırma metodunu və mühabimələrin ifadəsini nəzərə çarpdırmaq istəmişdi; əgər insan günahkarırsa, onun cəmiyyət qarşısında simvolik günahı həqiqi günahından vacibdir.



***Toni Morrison Barak Obama ilə***

Toni Morrisonun 2015-ci ildə afro-amerikalı yeniyetmələrin aqdərili polislər tərəfindən öldürülməsi faktının doğurduğu ajiotaj vaxtı qəzetə verdiyi müsahibəsindəki fikri də çox populyar olmuşdu: “Mənə deyirlər: “Irqi mənsubiyətimiz haqqında danışmalıyıq”. Mən deyirəm: “O zaman danışa bilərik ki,

polis aqdərili bir silahsız yeniyetməni arxadan vurmuş olsun, ya da aq adam qaradərili qadını zorladığı üçün məhkum olunsun. Yalnız o vaxt siz məndən soruşsanız: "Söhbət qurtardı?" Mən deyərəm: "Bəli".

Morrison öz mühazirələrində, məqalələrində, romanlarında afro-amerikalıların mədəniyyəti ilə bağlı olan bütün mövzuları işləməyə macəl tapmışdı. "Mərhəmət"də XVII əsrəki zənci qulların həyatından bəhs olunur, solo improvizələrdən ibarət olan caz kompozisiyası kimi ərsəyə gətirdiyi "Caz" romanı isə Afro-amerika müsiqisinin tarixinə həsr olunub. Romanların özəyində olan mövzular isə hərtərəfli idi: ana və qızların faciəvi münasibətləri, insanın öz dünyasını, öz guşəsini axtarması... Morrisonun qəhrəmanları ya adlarını dəyişirlər, ya onlara yanlış adlar verilir, ya da ümumiyyətlə ad verilmir; romanların birində körpə qız ölüür, amma anasının pulu yoxdur ki, məzar daşının üstündə onun adını yazdırınsın, pulu ancaq bir sözə çatır: "Sevgili". Adla bağlı motivlər - insanın hansısa cəmiyyətə mənsubluğunun əlaməti və şəxsiyyətin sindirimmiş bütövlüyünün simvolu kimi Morrisonun bütün yaradıcılığında eks olunub.

### **Sonuncu romanında keçmiş yaşantılara geri dönür...**

**M**orrison on birinci romanında müasir materialdan istifadə edir. O yəzirdi ki, millenialların (1980-2000-ci illər arasında dünyaya gələn nəsil) dərisinin rəngi ilə bağlı problemi olmamalıdır, amma istər-istəməz onlar da bu hissələri keçirməli olur, çünkü valideynlərinin utanc hissi ilə bağlı xatirələri yaşayır. Həmin utanc hissi insanları vadə edirdi ki, öz övladlarına da nifrət bəsləsinlər, onlar isə bu nifrətin səbəbini anlamırdılar. Bu xatirələr gənc nəslin yaddaşında nə qədər ki, yaşayır, onlar qaradərili olduqlarından utanc hissi duyacaqlar. Müəllif romanda valideynlərin gənc nəslin taleyi üçün məsuliyyət daşımalı olduğunu vurğulayırdı. Valideyn özünü nə qədər az anlayır və dərk edirsə, övladlar da bir o qədər çox əzab çəkməli olacaqlar.

Romanın qəhrəmanı - uğurlu iş qadını Brayd bütün rəngdə olan dərilər üçün kosmetika yaranan şirkətin sahibidir. O, füsunkar və gözəldir, qeyri-adi dərəcədə qara dərisi və heyrənedici saçları var. Braydin hamını valeh edən xarici görünüşü onun öz uşaqlığı ilə mübarizədə əsas silahıdır. Bir vaxtlar bu saçlar və dərisinin rəngi atasının evdən getməsinə, anasının isə ona kinfən duymasına və ondan əlaqlaşmasına səbəb olmuşdu. Braydin dərisinin rəngi onların hər ikisinin rəngindən qara idi. Qara rəng isə yaxın keçmişdə, dünyani iki yere - ağlara və qaralara ayıran alemdə rüsvayçılıq sayılırdı.

Braydin anası hələ də valideynlərinin seqreqasiya dövrünün təfəkkürüylə yaşayır, qəhrəmanın özü isə anasını narahat edən kabuslardan azaddır, amma sevgilisiylə arasında olan körpülərin dağılıması sübut edir ki, keçmişin əzablarından xilas olmaq göründüyü qədər də asan deyil.

Braydin anasının sözləri də öz irqinə daxili nifrətdən xəbər verirdi: "Öz qızıma döşümdən süd verməklə hər hansı zavallı zənci balasını bəsləmək arasında mənim üçün heç bir fərq yoxdur". Morrison bütün bu halları aradan qaldırmaq üçün cəmiyyətə sosial və metafizik varlıq kimi yanaşma məsələsini araşdırırdı. Onu narahat edən məsələ bu idi ki, afro-amerika cəmiyyətdə dərinin rəngi niyə hələ də vacib məsələ olaraq qalır (məsələn, aq dərili adamlı məhəbbət macərası rüsvayçılıq sayılır), halbuki inkişafın, köləlikdən azad olmağın məqsədi ondan ibarət idi ki, insanların dərisinin rəngi öz əhəmiyyətini itirsin.

Zorakılıq, faciə, əxlaqi pozğunluqların fonunda yazıçı xeyirxahlığı təbliğ edirdi. Morrisonun əqidəsinə görə, xeyirxahlıq ideyası insanın aktiv həyat mövqeyi, şüurlu seçimi olmalı idi. Ona görə də onun heç bir romanı insana dözülməz görünmür. Onun kitablarının dünyası vahiməlidir, amma bu aləmdə Allah yoxdursa da, yazılılıq sənəti var.

Sonuncu romanında məqsədlərin və vasitələrin üst-üstə düşməsi problemi özünü biruzə verir. Toni Morrison kimi böyük ailənin matriarxi, siyasi aktivist millenialların həyatını daxildən görə bilmir. Qəzetlərə müsahibəsində dediyi kimi, romanı yazarkən o, "çox müasir", "çox əlverişli", "çox fəhmsiz" dili bədii səviyyəyə qaldırmaq üçün çoxlu seriallara baxır və gənclik jurnallarını oxuyurdu. Millenialların dilini və dünyasını anlamaması özünü dərhal biruzə verir: onun qəhrəmanları şablon alınır.

Amma buna baxmayaraq, yazıçının ən böyük məqsədi həyata keçib: Millenial iş qadını istər ağıllı olsun, istər axmaq, ister utancaq olsun, istər qətiyyətli, o, heç vaxt parlaq jurnalların robotu kimi düşünməyəcək. Onun öz fikirləri var. Digər tərəfdən, Toni Morrison üçün öz ideyalarını çatdırmaq o qədər vacib idi ki, reallığın özünə və həyat tərzləri ilə bu ideyaları təsvir etməli olan insanların üstünə kölgə saldı. Romanda parlaq və maraqlı kecidlər var və Morrisonun fikirləri yenə də dəyərlidir, amma o, "öz meydançasında" oynamır, bu isə onun əvvəlki klassikayla bir sırada durmaq şansını azaldır.

Buna baxmayaraq, Morrison bütün dövrlərdə insanlığa gərəkli olan vicdanın səsidi. Heyratamız ədəbi istedadı və missiyasının miqyası onun ciddiyətini və açıq-aşkar öyüd, nəsihət vermək istəyini ört-basdır edir. O, əhvalatları ideallaşdırmadan və sadələşdirmədən söyləyir. Onun hekayələri əsrarəngiz romantikadan uzaqdır.

### ***"Nobel"ə layiq görülür...***

**1993**-cü ildə “xəyal” və poeziya dolu romanlarında Amerika gerçəkliyinin mühüm aspektini canlandırdığı üçün” Nobel mükafatına layiq görülür. “Əziyyətim öz bəhrəsini verdi”, - Morrison müsahibələrində deyirdi. Harvard professorlarından biri belə bir rəy söyləmişdi: “Demək olar ki, o ən müdrik romançıdır... Doğrudan da Toni Morrison yaradıcılığının ən xarakterik xüsusiyyəti ondan ibarətdir ki, o, mistik şəkildə bədii təsvirin ən unikal formalarından birini yarada bilib”.



*Toni Morrison'a Nobel mükafatı təqdim olunur*

1996-ci ildə özünəməxsus bədii təsvirləri olan yazıçıya Amerika ədəbiyatındaki xidmətlərinə görə Milli Kitab Fondunun medalı təqdim edilir.

2012-ci ildə ABŞ Prezidenti Barak Obama Toni Morrisonu mülki vətəndaşlara verilən ən yüksək iki medaldan biri olan "Prezident Azadlıq medali"yla təltif edir.

Morrisonun əsərləri dünyanın bir çox dillərinə, o cümlədən italyan, fransız, norveç, yapon dillərinə tərcümə olunub.

### ***On ikinci romanını başa çatdırı bilmir...***

Ömrünün son illərində Toni Morrison öz kabinetində Kemdrik Lamarın müşiqinə daha çox qulaq asırdı. Çünkü yazmaq getdikcə çətinləşir, müəllimlik fəaliyyəti isə artıq o qədər də cəlb edici görünmürdü. Morrison zarafatla deyirdi ki, siyasi fəaliyyəti onun ədəbi uğurlarını kölgədə qoyub. Amma 80 yaşlarında da yazmaq enerjisi onu tamamilə tərk etməmişdi. Qəribə yazmaq vərdişi vardı -

yazlarını əvvəlcə karandaşla yazar, lazımlı gəldikdə pozur, dəyişir, sonra isə kompüterə köçürür və orda redaktə edirdi. "Bu, "yazmaq" adlanır, gənc nəsil bunu bacarmır, - deyə izah edirdi. - Onlar çap hərfliyə yazırlar". Morrisonu feminist kimi xarakterizə edirdilər. O isə deyirdi: "Patriarxatı qəbul etmirməm, amma onu matriarxatla əvəz etməyə hələ ki hazır deyiləm."

Morrisonu tam olaraq xarakterizə etmək mümkün deyildi, çünkü hər növbəti romanla dəyişilirdi. Bioqrafik sualların birinə isə belə cavab vermişdi: "Mənim təsəvvürlərim həyatımdan çox maraqlıdır". Ona görə də təsəvvürlərini yazıya çevirməyə can atırdı.

Bir dəfə ona sual verilmişdi ki, ədəbiyyatımızda hazırda olmayan hansı kitabı görmək istərdiniz? "Toni Morrisonun yeni kitabını, yeni üslubda görmək istərdim, - yaziçi demişdi. - Tamamilə fərqli, heyrətamız. Deməli, mən onu yazmaliyam."

Yazmağa səhər erkəndən, dan üzü sökülməmiş başlayırdı. "Səhərlər mən daha ağıllı oluram", deyirdi. Müsahibələrindən bəlli olur ki, 12-ci romanı üzərində işləyirdi. Bəlkə də bu roman Toni Morrisonun ədəbiyyatda görmək istədiyi həmin o yeni üslubda, tamamilə fərqli və heyrətamız kitab olacaqdı...




***Günel NATİQ***

## ♦ Ömrün dələyaları

# DAS NAXİŞLİ QƏDİM BİNA

*Aleksandr Qriçin 75 illiyində*



*Aleksandr Qriç - Aleksandr Romanoviç Qureviç - şair, tərcüməçi, peşəkar ədəbiyyat adamı, bir sırə televiziya filmlərinin ssenari müəllifi, prodüser. Bakıda anadan olub, Azərbaycanın poeziya mühitində onu yaxşı tanıırlar.*

*Aleksandr Qriç Azərbaycan ədəbiyyatı klassiklərinin və bir çox müasir yazıçıların əsərlərini rus dilinə çevirib.*

**-Aleksandr Romanoviç, Siz öz həyat tarixçənizi hardan başlayardız?**

—Üzərində zamanın möhürü olan - küləklərin və illərin hisinin, tüstüsünün qaralıldığı, daş naxışlarla bəzədilmiş binadan. Bakının iki küçəsinin - Əzizbəyov və Həzi Aslanov küçələrinin tinində durur o. Yüz, yüz nədir, daha çox illər önce bu küçələr başqa cür adlanırdı: Vorontsovskaya və Karantinnaya. Layihənin müəllifi o zaman Bakı şəhərinin baş arxitektoru olan polyak mənşəli Yuzef (İosif Vikentyeviç) Qoslavski idi. Bina tikildikdən az sonra şəhərin ən gözəl binalarının reyestrinə daxil olur. Həmən bu memar - Yuzef Qoslavski şəhərin bir çox gözəl binalarının, o cümlədən, keçmiş Şəhər Dumasının - Bakı Sovetinin də müəllifi idi!

Bizim yaşadığımız binanın sonuncu - 3-cü mərtəbəsi mənim babama - Vyaçeslav Yevgenyeviç İvanova məxsus idi. Bu yaxınlarda, dostlarım mənə 1903-cü ildə çıxan Bakı qəzetlərinin birində dərc olunmuş babamın qəbul saatları haqqında elanın surətini göndərmişdilər; düzü, çox maraqlı idi bu elan mənimcün.

Fransız romantiki Şarl Sent-Bövün belə bir kəlamı var: «Elə həmin köhnə evdə doğul, yaşa və Öl». Bax, mən də burda - bu gözəl qədim binada anadan oldum və düz 47 il yaşadım. Burda babamdan savayı mənim valideynlərim də yaşayıblar, - onlar Azərbaycanın sayılan, hörmətli vətəndaşları olublar və vətənləri üçün əllərindən gələnini ediblər. Anam - Lyudmila Vyaçeslavovna İvanova əməkdar mühəndis idi; Lenin və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif olunmuşdu (bu ordenləri adama elə-belə vermirdilər). Onun

neftin emalına aid 7 kitabı bir çox dillərə tərcümə edilmişdi! Mən bu yaxınlarda Moskvada ikən bir iraqlıya rast gəlmişdim, söhbət əsnasında məlum oldu ki, o, anamın yazdığı dərsliyin əreb variانتı əsasında təhsil alıb. Atam - Roman Davidoviç Qureviç tibb xidməti polkovniki, hərbi həkim olub. Mühabəribə vaxtı (1941-1945) Azərbaycan və Dağıstan qospitalları idarəsinə rəhbərlik edib.

Böyük qardaşım Vyaçeslav Qureviç 30 yaşında doktorluq dissertasiyası müdafiə etmişdi, çox mühüm laboratoriyalardan birinə rəhbərlik edirdi. ABŞ-a köcdükdən sonra elmi-texniki şirkətlərdən birinin direktorlar şurasının üzvü kimi fəaliyyət göstərirdi. Təəssüf ki, artıq neçə illərdi o, bizimlə deyil, dünəyini dəyişib. Arvadı İrina və oğlu Sergey San-Mateoda yaşayırlar. Əlbəttə, çox səx əlaqələrimiz var onlarla.

Hə, gördüyüünüz kimi, ailəmizin «ədəbi kökləri» olmayıb. Mənsə, birdən başladım yazmağa.

### **-Debütnüüz necə oldu? Məyus etmədi ki sizi?**

—Yox, qətiyyən! Əksinə, debütüm seçimimin tamamilə düzgün olduğunu göstərdi və özümə inamımı artırdı. «Molodyoj Azerbaydjana» qəzeti mənim Robert Bernsdan və Şəllidən tərcümələrimi çap elədi; 9-cu sinifdə oxuyurdum o zaman. Nə gizlədim, sevincimin həddi-hüdudu yox idi, elə qürurlanırdım ki...

...Amma bu ədəbi uğurlarımı baxmayaraq, mən Azərbaycan Neft-Kimya İnstitutuna (AZİ) daxil oldum və oranı uğurla bitirdim. Sonra az bir müddət elmi-tədqiqat institutunda, daha sonra zavodda işlədim. Buna baxmayaraq, yazmaq həvəsi məni tərk etmirdi. Odur ki, məni Bakıdakı çox hörmətli qəzetlərdən biri olan «Vışka»ya dəvət edəndə tərəddüd etmədən dərhal, böyük sevincinə razılıq verdim.

...Sonra Yaziçılar Birliyinə, «Literaturniy Azerbayjan» jurnalına dəvət aldım. Həyatım burda tamamilə yeni bir məcrraya düşdü.

...Bakı dövründə mənim «Belə-belep işlər», «Hava», «Köhnə liman», «Pəncərə», «Biri, o biri, üçüncü» adlı 5 şeirlər kitabım çap olunub. Və xeyli də tərcümələrim. Bu tərcümələr içində Rəsul Rzadan (ümumiyyətlə, bir ustad kimi onun mənə çox köməyi dəyib), bir də Fikrət Qocadan etdiyim tərcümələr mənə çox doğmadır. Klassiklərdən Hüseyn Cəvidi məmnuniyyətlə tərcümə etmişəm.

Həyatımın Bakı dövründə gördüğüm işlərdən «Bayatı» verilişi mənimcün çox qiymətlidir. Dostum İntiqam Qasımqazadə ilə biz bu verilişlə düz 12 il, - 1980-ci ildən 1992-ci ilə kimi fasıləsiz ayda bir dəfə evirə çıxmışq. Biz xalq arasında kifayət qədər populyar olan bu bədii televiziya almanaxının həm ssenari müəllifləri, həm də aparıcıları idik. «Bayatı»nın mövcud olduğu illər ərzində 2 dəfə Moskvanın Mərkəzi televiziyası üçün xüsusi buraxılışını hazırlamışdıq. Azərbaycanın bir çox gözəl yazıçıları və ölkəmizin qonaqları bu verilişin qəhrəmanları olublar. «Bayatı»nı yalnız ədəbiyyatçılar və sənət adamları deyil, ən müxtəlif peşə sahibləri maraqla izləyirdilər. Bunu ondan bilirdik ki, harda olurduqsə, bizi tanıydırlar; üzlərindəki təbəssümdən razılıqlarını görmək olurdu.

Fikrət Qoca ilə dostluğum da mənimcün çox qiymətlidir. Nadir istedad sahibi bu gözəl şair həm də çox sadə və maraqlı insandır. Bir neçə il öncə bize, Los-Ancelesə qonaq da gəlmışdi. Nəvəm Nadiyaya heyran olmuşdu. Hətta Bakıya qayıdan sonra ona şeir də həsr etmişdi. Bəstəkar Azər Dadaşov bu şeirin sözlərinə mahni bəstələmişdi. Mahnını uşaq xoru ifa

edirdi; onu diskə yazdırıb bize göndərmişdilər. Biz də - arvadım Lyudmila ilə (o da köklü bakılılardandır) həmin diskı ad günündə nəvəmizə bağışladıq və çalışdıq onu başa salaq ki, bu hədiyyənin dəyərini o, böyüyəndən sonra başa düşəcək. Çünkü dünyada məxsusi olaraq mahni həsr olunmuş adamlar bir o qədər də çox deyil...

**-Tamaşaçılar Sizi həm də televiziya filmlərinin müəllifi kimi tanıyırlar...**

—Bir neçə il mən növbə ilə gah Los-Ancelesdə, gah Bakıda yaşayırdım. O zaman Heydər Əliyev haqqında beşseriyalı televiziya filmi çəkirdim. Heydər Əliyev onda sağ idi. Film Amerika və Azərbaycan teleişçilərinin müştərək işi idi; «Prezidentin qeyri-rəsmi portreti» adlanırdı. Zənnimcə, yaxşı alınmışdı. Prezidentin 75 illiyində ekranlara çıxdı. Bir neçə il sonra, Heydər Əliyev dünyasını dəyişdikdən sonra məni Azərbaycan televiziyasının bazasında bu böyük insan haqqında bir film də çəkməkçün Bakıya dəvət etdilər.

**-Siz 25 ildən artıqdır ki, Los-Ancelesdə yaşayırsınız. Alışmısızmı?**

—Bir çox illər bundan əvvəl mən Kaliforniyada məşhur Vladimir Poznerin çıxışını təşkil eləmişdim. O zaman o, mənə belə bir söz dedi, indiyə kimi qulağımdadır. Dedi ki: «Bəxtiniz gətirsə, Siz milyonçu ola bilərsiz, amma amerikalı olmayıacaqsız. Uşaqlarınzsa, - ola bilərlər».

Kiçik oğlum Cekin yaşı artıq 30-u keçib; bax, o, yüz faiz amerikalıdır. Şirkətlərin birində menecerdir. Rusca əla danışır, amma bu, onun doğma dili deyil. Qızım Lala peşəkar psixoloqdur; əsəbiləşəndə, o saat keçir ingilis dilinə. Əri Yura da (hüquqşunasdır o) eynən onun kimi. Mühit... mühit - bəs necə? Onların qızını isə rusca danışdırmaq getdikcə müşkülləşir.

Böyük oğlum Roman - mənə həm oğuldur, həm də dost. İsraildə yaşayır; tanınmış siyasi texnoloqdur. Ölkənin görkəmli siyasetçiləri ilə işləyir. Çox gözəl həyat yoldaşı və iki də qızı var. Roman bu yaxılardan Azərbaycanın rusdilli yazıçılarının İsraildə yaradılmış birliyinə rəhbərlik etməyə başlayıb.

O ki qaldı mənə, nə deyə bilərəm, 25 il Amerika həyatı, təbii ki, təsirsiz ötüşməyib, mənim dünyagörüşümde müəyyən izlər buraxıb. Mən bu ölkəni sevmişəm. Bu ölkə hissə qapılmalardan - bir sözlə, sentimentlərdən uzaq bir ölkədir. Amma bütün bu illər ərzində Əzizbəyovla Həzi Aslanovun tinindəki köhnə evimiz heç yerə getməyib, getməyəcək də; həmişə mənimlədir.



**–Mühacirlik həyatı Sizin yaradıcılığınızla hansı yeni mövzular gətirib?**

–Uzun müddət heç nə yaza bilmirdim. Qəzet məqalələrini nəzərdə tutmuram, bədii yazıları deyirəm. Nəhayət, 2004-cü ildə «Evimin pəncərəsi» adlı şeirlər kitabı çap etdirdim. Amma ordakı şeirlərin



*Soldan sağa: Aleksandr Qriç, Anar, İntiqam Qasimzadə və Yevgeni Gelfqat*

əksəriyyəti hələ Bakıda yazdıqlarım şeirlərdi. 2011-ci ildə heç özüm də bilmədim necə oldusa, şəxsən yaxından tanıdığım insanlar haqqında bir kitab meydana çıxdı. Ordakı insanların hər birinin mənim həyatımda məxsusi yeri olub.

«Payız dayanacağı» adlanan bu kitabın əsas qəhrəmanları Rəsul Rza, Mirzə İbrahimov, Yusif Səmədoğlu, Fikrət Qoca, Mansur Vəkilov, Vladimir Portnov və İntiqam Qasimzadədir. Bir də bu kitaba mənə çox doğma bir insan olan bakılı dostum, alim və mühəndis, Rusiya Hökumətinin mükafatına layiq görülmüş Eldar Kriman və onun ailəsinə həsr etdiyim «Krimanlar haqqında dastan» povestimi də saldım. Kitab dünyanın doqquz ölkəsinə - o cümlədən, Almaniya, İngiltərə, İtaliya, İsrail, hətta bildiyimə görə, Mərakeşə də satılıb. Hələ Rusyanı və Azərbaycanı demirəm.

Nə gizlədim, ən müxtəlif insanların «Payız dayanacağı» kitabı oxuyub fikir söyləmələri məni ürəkdən sevindirdi.

...Daha iki il sonra özümü mənimcün yeni olan bir janrda - rübaidə sınadım. Necə alındığı barədə bir söz deyə bilmərəm, amma kitab üzərində böyük ruh yüksəkliyi ilə işləyirdim; həzz alırdım işimdən. Müəllifçün ad da fikirləşib tapdım - o da dahi Xəyyam kimi rübai'lər müəllifidir, amma bizim müasirimizdir, adı da Anakoyxerdir. Kitabı internetdə tapmaq olar; ənənəvi kitab variantı çoxdan satılıb qurtarıb.

**–Maraqlıdır; müxtəlif janrlar, ədəbi növlər... Memuarlar, rübai'lər.**

**Vəssalam, yoxsa daha nəsə var "sandıqçanızda?"**

—Qəribə də olsa, - var; müasir dedektiv. Birini yazdım, əlim dinc durmadı, dalınca birini də, birini də... Janr çəkdi apardı məni. Üç romandan ibaret birinci kitab ilyarım bundan əvvəl işiq üzü gördü. İri Moskva nəşriyyatlarından "Eksmo"da çıxdı. Bildiyimə görə, kitabın taleyi uğurlu olub. Qeyd eləyim ki, "Eksmo" müəllifin öz hesabına 10 və ya 100 nüsxə çap etdirdiyi nəşriyyatlardan deyil; peşəkarların nəşriyyatıdır. İndi növbədə Amerikada işləyən rus dedektivi haqqında seriyamdır.

**—Bəs şeir necə oldu; biz Sizi daha çox gözəl, axıcı dili olan, müasir düşüncəli bir şair kimi tanımişıq axı?**

—Şeir gəlmir. Bilmirəm niyə, amma - gəlmir. Amma buna baxmayaraq, bu il mən çox da böyük olmayan seçilmiş şeirlər kitabçamı çap etdirdim. "Ümidli ol və inan" adlanan bu kitabı asanlıqla internetdə tapmaq mümkündür. Ora köhnə lirik şeirlərimdən də, rübaılərimdən də və indiyə kimi çap olunmamış Bakı şeirlərimdən də daxil etmişəm.

**—Son illər Bakıda olmusuz? Müasir Bakını görmüsüz? Onun görkəmində köhnə şəhərin, Sizin şəhərinizin doğma izləri qalır mı?**

—Telefilmlər üzərində çalışanda hər dəfə Bakıya qayıdarkən dağın döşündəki mehmanxanada lövbər salırdım. Otağımın enli eyvanına çıxanda önumdə mənə uşaqlıq illərindən tanış olan Bakı körfəzinin və şəhərin bənzərsiz mənzərəsi açılırdı; çəkiliş qrupumuz burdan hətta filmçün ayrı-ayrı görüntülər də çəkirdi. Artıq 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin yubileyinə dəvət olunduğum vaxt (bundan mən qürur duyurdum!), böyük fasılədən sonra yüksəklikdən mən ağlaşırmaz dərəcədə dəyişmiş, tamam başqa bir şəhərin qeyri-adi bir mənzərəsini gördüm. Xoşbəxtlikdən, nə yaxşı ki, bu şəhərdə əvvəlki kimi mənə tanış insanlar yaşayır; mehriban, xeyirxah və istedadlı insanlar.

47 il yaşadığım binanı kimsə alıb qapısını da bağlamışdı; uzun müddət cansız: kimsəsiz nəfəssiz, eləcə durub qalmışdı. Mən Bakıya hər gedişimdə onun görüşünə gedirdim. Bir gün rəssamların birindən xahiş etdim ki, bu görüşü yağlı boyalı kətəna köçürsün. Mənim xahişimlə o, həmin şəkli üç nüsxədə çəkdi: biri bizim Lyudmila ilə Los-Ancelesdəki evimizdədir, o biri ikisi isə - mənə çox yaxın və doğma insanlardadır.

İndi mənim böyüüb boyalı-başa çatdığını, həyat qurduğum o daş naxışlı evimizin küləklərin və illərin qaraltdığı daşları yuyulub-təmizlənib; görünür, yeni həyatına hazırlaşır. Ya da artıq yaşayır bu həyatını - bunu mən bilmirəm.

**—Maraqlıdır, müsahibənin sonunda Siz yenə eviniz və ailəniz barədə söhbətə qayıtdı...**

—Ev, ailə, dostlar... Bəli, bizimcün bu məfhumlar müqəddəs məfhumlardı, bunlarsız mən həyatımı təsəvvür etmirəm. Və o kəslər yazıqlırlar ki, onlar bu hissələrdən məhrumdur.

**Söhbəti Oleq MƏMMƏDOV apardı**

## ◆ N e z e r n ö q t e s i ◆

Xanəhməd NOVRUZOV

# ANA DİLİMİZİ KORLAMAYIN



*“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşıdan, inkişaf etdirən onun dilidir”.*

*Heydər Əliyev*

Bu gün Azərbaycanda çox sürətlə internet media inkişaf edir. İnternet mühitində çoxlu xəbər saytları fəaliyyət göstərir və bunların sayı artmaqdır. Dilimizin korlanmasına səbəb olanlardan əsası mətbuat orqanları və yeni yaranan saytlardır. Mətbuat orqanları dil normalarına əməl etmirlər. Yazılı kütłəvi informasiya vasitələri sayılan qəzet-jurnal səhifələrində və internet saytlarında orfoqrafik səhvlerlə yanaşı, saysız-hesabsız qrammatik, fakt və üslub xətaları ilə də qarşılaşıraq. Mətbuat səhifələrində ən çox rast gəldiyimiz səhvler cümlədə söz sırasının pozulması (inversiya) halıdır.

Son dövrlər dilimizə xeyli alınma söz daxil olub. Bu sözlərin dilimizdə işlənməsini müəyyən mənada təbii bir proses hesab etmək olar. Dünyada gedən qloballaşma prosesi dil, ədəbiyyat və mədəniyyətə öz təsirini göstərməkdədir. Çünkü hazırda elmi-texniki tərəqqi, qloballaşma ayrı-ayrı elm sahələrinin, yeni anlayışların yaranmasına səbəb olur və dilə yeni sözlər daxil olur. Ona görə də biz dilimizi sevməli və onun saflığını qorumağı bacarmalıyıq. Gəlin, görək biz dilimizi qorumağı bacarıraqmı? Qəbul edilmiş qanunlara əməl edirikmi? Fikrimizi nümunələrlə verməyə çalışacaqıq.

Rus dilindən dilimizə çoxlu sayıda sözlər daxil olmuş və dilimizdə oturuşmuşdur. Bu da təbiidir, çünkü dilimiz uzun müddət əsərət altında olmuşdur. Amma çalışmalıyıq ki, dilimizdə mövcud olan rus sözlərini işlətməyək. Onların Azərbaycan dilində münasib qarşılığını işlədək, yoxdursa uyğun olanını tapaq. Yeri gəlmışkən, bu sözlər məişətdə də geniş işlənir və bunun təqsirini, ilk növbədə, ailədə axtarmaq lazımdır. Ailədə dil açmaqdə olan körpə ilk dəfə *xolodilnik* yox, soyuducu, *vilka* yox, çəngəl, *veşalka* yox, asılıqan, *ruçka* yox, qələm, *kuxna* yox, mətbəx, *pol* yox, döşəmə, *patalok* yox, tavan, *ventilyator* yox, sərinkəş, *pitiminutka* yox, su qızdırıcı və s. eşitsə, sonralar heç vaxt onların rus variantını işlətməyəcək. Bundan başqa, hər gün eşitdiyimiz sözlər: *astanovka*, *şofer*, *probka*, *varata*, *fortoçka* və s. Məsələn, mətbuat

səhifələrində belə başlıqlı yazılar rast gəlirik: Sumqayıtda maşın "astanovka"ya girdi (1 oktyabr 2015 - deyerler.org); "Düşünün hər şey tərsinədir: şortikli bir oğlan astanovkada marşrut gözləyir" (9 dekabr 2017 - ok.ru). Hər gün ictimai nəqliyyatda, evdə və iş yerində eşitdiyimiz ifadələr: "Şofer, astanovkada saxla", "Astanovkada düşən olacaq?", "Varata açıqdır (vorota - darvaza), içəri gəlin". "Zəhmət olmasa, fortoçkanı (fotoçka - nəfəslilik) açın" və s. bu tipli cümlələrdə dilimizin qaydaları kobud şəkildə pozulur. Dilimizdə oturuşmuş rus sözlərindən yaxa qurtarmaq vaxtıdır. Bundan əlavə, *srocni-təcili, karoçi-xülasə, daje-hətta, vsyo-vəssalam, temboli-ələlxüsus, srazi-dərhal, imenni-məhz* və s. sözlər hər gün eşitdiyimiz söz və ifadələrdəndir. Televizya kanallarında, radioda və mətbuatda ən çox eşitdiyimiz sözlərdən biri də probka sözüdür. Bəziləri onun Azərbaycan dilində qarşılığı olan tıxac sözünü işlətməkdən çəkinir. Məsələn, "Yarım saatdır Karl Marksda probkadayam" (17 may 2010 - yarpaq.az). "Dərnəgül yolu probkada, su basıb yolları, hani bizim kanalizasiyalarımız?" (20 mart 2016 - youtube.com). Ən böyük səhvərdən biri də hər yerdə müşahidə etdiyimiz moyka sözünün işlədilməsidir. Araşdırma aparsaq da şəhərin heç bir yerində avtomobilərin yuyulması, *avtoyuma* sözünə rast gəlmədik. Mətbuatda, internet mediada da bu sözün geniş istifadə olunduğunun şahidi olduq. Hətta kifayət qədər populyarlıq qazanmış televiziya kanalları, mətbuat orqanları, nüfuzlu saytlarda da bu sözə tez-tez rast gəlirik. Məsələn, "Maşını moykaya qoydu, qayıdanda yerində tapmadı" (18 oktyabr 2018 - femida.az). "Moyka"larda ölüm saçan yuyucu vasitə: inanılmaz gerçəklər" (5 oktyabr 2016 - publika.az). Maşını "moyka"ya qoyub rahat gedə bilmirəm (25 fevral 2015 - news.day.az). "Moyka"ya verdiyi maşını gecə 2-də əzilmiş vəziyyətdə tapdı (22 noyabr 2015 - azeritimes.az). İşçi "moyka"dan maşını qaçırdı (22 noyabr 2015 - atv.az) və s.

Bəzən dile daxil olan yeni sözlər onu zənginləşdirmir, əksinə, daha da korlayır. Son illərdə ən çox təmasda olduğumuz dil Türkiye türkcəsidir. Dilimizə daxil olan türk sözlərindən bəzən yerli-yersiz, necə gəldi istifadə edirik. Məsələn, avtomobili reklam edən şirkət belə cümlələrdən istifadə edir: "Avtomobili güvənlə sür" (pasha-insurance.az); "Əmək müqaviləsi bağlayın! Gələcəyə güvənlə baxın!" (17 yanvar 2018 - sosial.gov.az). Bu cümlələrdə "güvənlə" sözü türk dilində alınma sözdür. *Güvənmək* sözüdür. *Güvənmək* bizim qədim türk dilimizdə *inanmaq* sözdündəndir. Türk qardaşlarımız bu şəkildə işlədirlər. Amma feilin kökünə -la, -le şəkilçisi əlavə etmək olmaz. *Güvən* feilin köküdür. Türkler feilin kökünü isim kimi işlədirlər, *güvən* sözünü inam sözü əvəzinə işlədirlər. Ona görə də bizim dilə belə gəlməsi düzgün deyil. Bu dil qanunlarının kobud şəkildə pozulması deməkdir. Onu da qeyd edək ki, dilimizdə mövcud olmayan sözləri dilimizə getirmək onu zənginləşdirmək məqsədi ilə edilə bilər. Amma dilimizdə mövcud olan sözlərin əvəzinə tələffüzdə çətinlik yaranan sözləri işlətmək dilimizi korlamaqdan başqa bir şey deyildir. Bizim yazarlar məsələn, "Maşını güvənlə sür" deyirlər. Maşını güvənlə sürmək olmaz. İnamlı sürmək olar və ya "Mənim sənə güvenim yoxdur" demək olmaz. Mənim sənə inamım yoxdur deməliyik. Həmçinin, "İndi vəziyyətim yaxşı deyil, özümə güvenim yoxdur" (26 sentyabr 2018 - tia.az) və s.

Teleradio aparıcılarının nitqində grammatik və orfoepik qüsurlar daha çoxdur. Məsələn, telekanallarda qadın aparıcılar "İlk önce" ifadəsindən çox istifadə edirlər. "İlk önce bunu deyim ki" (7 noyabr 2008 - bbc.com). Niyə "ilk önce"? "Öncə bunu deyim ki" və ya "ilk olaraq bunu deyim ki" sözlərini işlət-

mək daha düzgündür. *İlk* önce bir-birini təkrarlayan sözlərdir. *İlk* də əvvəl deməkdir, önce də əvvəl deməkdir. Türkler “əvvəl”də önce, “sonra”ya da önce deyirlər. Məsələn, “İlk önce deyim ki, Tacir Şahmalioğlu gözəl musiqiçidir” (7 noyabr 2017 - interpress.az”). Aparıcılar efirdə ifadə yanlışlığına yol verməli deyil. Unutmayaq ki, televiziya kütłəvi informasiya vasitəsidir. KİV birbaşa kütłeyə ünvanlanır və maarifləndirici funksiya daşıyır. Televiziya, radio informasiyanın əsas mənbəyi hesab olunur. Televiziyyada deyilən, səsləndirilən hər bir söz cəmiyyət tərəfindən, insanlar tərəfindən sorğu-sualsız düzgün variant kimi qəbul olunur.

Əsas problemlərdən biri də odur ki, aparıcılar nitqlərində intonasiyani düzgün işlətmirlər. Bitmişlik intonasiyası pozulur. Bu, bağışlanmaz səhvdir. Ən ciddi problemlərdən biri də aparıcıların televiziyyada türk intonasiyası ilə danışmasıdır. Türk sözlərini yazıda işlədirik. Bu, o qədər də pis görünmür, amma bunu efirə gətirmək, türk intonasiyası ilə danışmaq qətiyyən düzgün deyil. Da, də şəkilçilərinin yazılışında, vurğu qoyuluşunda da ciddi problemlər var.

Bu gün çox geniş yayılmış yanlış ifadələrdən biri də “*Hər kəsi salamlayıram*” ifadəsidir. Əslində, *hamını salamlayıram* formasında işlədilməlidir. Çünkü bunlar ayrı-ayrı şeylərdir. Məsələn, “Hər kəs bir söz dedi, amma hamı öz sözünü dedi” fərqli şeylərdir. Məna xətti parçalanır. *Hamı* deyəndə *birlikdə* başa düşülür. Ona görə də hər yerdə *hər kəs* işlətmək olmaz. Türkler işlədirirlər, amma bizdə işlətmək dilimizin qayda-qanunlarına görə düzgün deyil. Məsələn, “*İlk növbədə hər kəsi salamlayıram*” (1 noyabr 2017 - kaspi.az).

Bundan başqa, dilimizdə çox və geniş istifadə olunan Çağrı Mərkəzi sözü barədə onu demək istərdik ki, bu, türk sözüdür, Azərbaycan dilində çağrı sözü yoxdur, çağrış sözü var. Dilimizdə çağrış sözü varsa, çağrı sözünü işlətməyə lüzum yoxdur. Bu sözün daha çox internet məkanında istifadə olunduğunun şahidi oluruq. Məsələn, mətbuat səhifələrində “Artıq Komitənin bütün fəaliyyət sferasına aid olan müraciətlər vahid çağrı mərkəzi vasitəsilə cavablandırılır” (9 oktyabr 2014 - stateproperty.gov.az). "ASAN xidmət"in yeni Çağrı mərkəzi açılıb (10 avqust 2018 - report.az). Bu sözün Çağrı Mərkəzi kimi işlədilməsi daha məqsədəməvafiqdir.

Məlumdur ki, bu gün dil xarici dillərin təsiri ilə basqı altındadır. Reklamlarda, küçə adlarında, afişalarda sözlərin düzgün istifadə edilməməsi dilin korlanmasına getirib çıxarır. Binaların, idarələrin, müəssisələrin, bağların, parkların, vağzalların və s. adlarının yazılışında olan qüsurlar dildə ən böyük problemlərdir. Mətbuat və televiziyalarda dil qüsurları aktuallığını qorumaqdadır. Qəzet, jurnal, saytlarda Azərbaycan və alınma sözlərin yazılışında acınacaqlı vəziyyət hökm sürür. Sosial şəbəkələr, küçə və prospektlərə vurulmuş reklam lövhələrində eyni hal təkrar olunur. Qeyd edilən sahələrdəki qüsurlar grammatik və leksik pozuntularla müəyyənləşir. Müşahidələr üzrə maraqlı mənzərə ilə üzləşdik: Bakının mərkəzi hissəsində yerləşən dəmiryol vağzalının adı binanın girişində vurulan lövhədə bir cür (Bakı Dəmir Yol Vağzalı), binanın yuxarı hissəsində isə başqa cür (Bakı Dəmiryol Vağzalı) yazılıb. Vağzalın yaxınlığında yerləşən xəstəxananın adı isə belədir: Bakı Dəmir Yolu Xəstəxanası. Üç fərqli şəkildə deyil, bir cür yazılımalıdır.

Reklam sahəsində də bir çox hallarda xarici dillərə əsassız olaraq üstünlük verilir. Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi təsir

göstərir. Reklam mətnlərinin üzərində təsadüfi tərcüməçilər çalışır və ona görə də ortaya qeyri-peşəkarlıq nümunələri çıxır. Dilin qrammatik xüsusiyyətlərini bilmədən rus və ingilis dillerindən tərcümə edilmiş reklam mətnlərində əcaib, anlaşılmaz ifadə və sözlərin yaratdığı mənalar çox gülünc səslənir. Narahatlıq doğuran məqamlardan biri də reklam edilən məhsulların, xidmətlərin adlarının əcnəbi dildə, orijinaldakı kimi yazılmasıdır. Reklamlarda göstərilən söz və ifadələrin yazılışı dilimizin imla qaydalarına uyğun gəlmir. Şəhərimizdə əksər yerlərdə avtomobilərin saxlanması üçün ayrılmış xüsusi yerlərin adları Parking kimi verilir. Məsələn, şəhərimizin mərkəzinə yaxın Yeni Həyat ParkAzure yaşayış kompleksinin alt hissəsində yerləşən nəqliyyat vasitələrinin parklanma yerinə girişdə vurulmuş lövhədə parking sözü yazılmışdır. İngilis dilində necədirse, eləcə də yazıblar. Halbuki bu sözü Azərbaycan dilində *parklanma* kimi yazmaq daha doğru olardı. Müşahidələr aparsaq da, *parklanma* sözünü heç yerdə rast gəlmədik. Başqa bir misal. Xətai rayonu İzzət Orucova 18 ünvanında Rent A Car şirkəti yerləşir. Bu söz də ingilis dilində olduğu kimi yazılib. Müşahidələr apardıq və bu sözün də Azərbaycan dilində yazılışına rast gəlmədik. Ana dilimizdə qarşılığı *Avtomobilərin kirayəyə verilməsi* və ya *Avtomobil kirayəsi* kimi tərcümə olunan bu ifadəni nədənsə xarici dilə meyil edənlər işlətmək istəmirlər.

Müşahidə etdiyimiz mənzərə bunu deməyə əsas verir ki, dilimizin qaydaları kobud şəkildə pozulur. Şəhərin mərkəzinə yaxın yerdə - Xətai rayonu, Yusif Səfərov küçəsi 30 ünvanında yerləşən bir dükən adı - ingilis dilində *Luxury garden*, sonra aşağısında Azərbaycan dilində ingilis dilində yazılıandan 5-6 dəfə kiçik həcmədə *Gül bağçası* yazılib. Səhv tərcümə bir yana, dilimizə bu qədər hörmətsiz yanaşmaq olmaz! Biz ingilisdilli ölkədə yaşamırıq. Burada da Azərbaycan dilinin qaydalarına əməl olunmayıb, reklam qaydaları da köbud şəkildə pozulmuşdur. Reklam və elanlar haqqında Qanunda göstərilir ki, reklam və elan məqsədi ilə yazılan sözlər əvvəlcə milli dildə yazılmalı, sonra aşağıda ondan iki dəfə kiçik həcmədə əcnəbi dildə yazılı bilər. Qanunda reklam lövhələrinə, obyektlərə əcnəbi adların verilməsi qadağan olunsa da, buna əməl edilmir. Xatırlatmaq istərdik ki, Azərbaycan Reklamçılar İttifaqı İctimai Birliyi reklam bazarının tənzimləməsinə dövlət nəzarətini həyata keçirməli olan orqandır.

Azercell mobil operatorundan telefonumuza gələn bildirişlərdə də dil qüsurları vardır. Məsələn, hər birimizin rastlaşduğu belə bir cümlə: *Hörmətli abonent, yüklədiyiniz danışq kartının müddəti filan tarixdə bitir, xidmətdən istifadə üçün danışq kartı yükleməyiniz xahiş olunur.* Sual olunur: Kartı karta necə yüklemək olar? Axı əslində kart yüklenmir, vəsait yüklenir. Burada da söz öz yerində düzgün işlənməyib. *“Danışq kartına yüklədiyiniz məbləğin etibarlılıq müddəti bitmişdir. Xidmətdən istifadə üçün kartınıza vəsait yüklemeyiniz xahiş olunur”* kimi işlətmək olar.

İctimai nəqliyyatdan istifadə zamanı oxşar hallarla rastlaşırıq. Baku Bus MMC-nin 21 və 175 nömrəli avtobuslarında kartı kart oxuyucusuna yaxınlaşdıranda çox vaxt *Balans yoxdur* sözlərini eşidirik. Söz öz yerində düzgün işlədilmir. Məna başa düşülsə də, ümimi məna, funksional mənəsi düzgün ifadə edilmir. Amma məna məlum olur. Əslində, *balansınızda gediş haqqı - pul, vəsait yoxdur, kartınıza vəsait yüklemeyiniz xahiş olunur, yüklədiyiniz məbləğin istifadə müddəti bitmişdir* və s. deyilməsi daha düzgün olardı. Xatırladaq ki, balans hər hansı prosesin, fəaliyyətin bir-biri ilə bağlı olan göstəricilərinin nisbəti deməkdir. Balans sözü bunların yerinə işlədilsə də

belə ifadə edilməsi düzgün deyil. Bu da ictimai nəqliyyatda səsləndirilən maarifləndirici məlumatlardır: “*Avtobusdan endikdən sonra yolun hərəkət hissəsindən piyadalar üçün çəkilən zolaqdan hərəkət edin*”. “*Avtobusdan enməzdən öncə çıxışa yaxınlaşmaq lazımdır*”. Xatırladaq ki, avtobusa minirlər, avtobusdan düşürlər. Avtobusdan enmirlər. Türk dilində işlədilsə də bizm dilimizdə işlənmir. Burada da söz seçimi düzgün aparılmayıb. Yenə orada *avtobus hərəkətdə olduğu zaman sürücünün diqqətini yayındırmaq, ona müxtəlif suallar vermək və ya açması üçün qapıya vurmaq qəti yolverilməzdir*. Fikir çatır. Bu cümlədə qapıya vurmaq sual olunur. *Başı vurmaq, ayağı vurmaq, əli vurmaq, nəyi vurmaq? Qapıya vurmaq ayrılıqda məna vermez*. Amma avtobusu saxlamaq üçün qapıya vurmaq və ya bəlkə “qapını döymək”dir.

Sözlərin yazılışındakı səhvlərə daha çox elektron mediada rast gəlirik, nəinki, ənənəvi qəzet-jurnal mediasında. Bu gün dili korlayan iki vasitə var: televiziya və saytlar, qismən də radio. Peşəkarlıq aşağı düşdükçə dildə də qüsurlar yaranmağa başlayır. Azərbaycan dilini bilməyən şəxs, əlbəttə, istisnasız olaraq dili korlayacaq. Mətbuatda belə bir məqalə oxuyuruq: “Bakıda qanunsuz fəaliyyət göstərən qumarxana aşkarlanıb” (22 yanvar 2019 - cebhe.info). Belə məlum olur ki, Bakıda qanuni qumarxana da var? “Göyçayda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə yaxalandı” (27 iyul 2015 - olaylar.az). Belə çıxır ki, narkotik maddələrin qanuni dövriyyəsi ilə məşğul olan dəstə də vardır. Bu cümlələrdə *qanunsuz* sözü artıqdır. Mətbuat səhifələrində “BVF-nun sabiq rəhbəri qeyri-qanuni əlaqəsizliq yuvası saxlamaqda ittihad edilən şəxslərlə birlikdə hakim qarşısında ifadə verəcək” (11 fevral 2015 - miq.az) adlı məqalə oxuyuruq. Qanuni əlaqəsizliq yuvası saxlayan şəxslər də var? Mediada, özü də yazılı mediada belə cümlələrin işlədilməsi yolverilməzdir. Jurnalist ciddi düşünməli, belə dil xətalarına yol verməli deyil.

Birinci xanım sözü demək olar ki, hər yerdə - mətbuat səhifələrində və internet mediada kiçik hərfle yazılır. Məsələn, “Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər” (6 mart 2013 - modern.az). Hər yerdə kiçik hərfle yazılması ikinci və üçüncü xanımın da olmasını göstərir. Əslində, böyük hərfle yazılmalıdır. Çünkü o, bir nəfərdir. Bu da kobud səhvlərdən biridir. Maraqlıdır, Azərbaycan dilində olan xüsusi isimləri, adları ingilis dilində yazanda o dilə uyğunlaşdırırıq, bu, belə də olmalıdır, ingilis sözlərini Azərbaycan dilində yazanda isə orijinalda olduğu kimi yazırıq. Dilimizin orfoepik qaydalarına uyğunlaşdırırıq. Bu da qəbul edilməzdir. Qəzet, jurnal və saytlarda ecnəbi adlar dilimizin fonetik qaydalarına uyğunlaşdırılmışdan verildiyinin şahidi olurraq. Məsələn: Exxon Mobil (Ekson Mobil), Chevron (Şevron), The Washington Post, (Vaşinqton Post), The New-York Times, (Nyu-York Tayms), Husky Energy (Haski Enerci), Apple (Əpl), Facebook (Feysbuk), Space, (Speys), CNN (Si-En-En), BBC, (Bi-Bi-Si) və s. kimi adlar çox vaxt olduğu kimi yazılır. Məsələn, “Exxon Mobil və Chevron şirkətləri Azərbaycandan niyə getdi (5 dekabr 2018 - xalqxeber.az)?”. İngilis dilini bilməyən Azərbaycan oxucusu bu sözləri oxuduqda çox gülünc mənzərə yaranır. Azərbaycan dili üçün sözün bir cür yazılıb, başqa cür tələffüz edilməsi xarakterik deyil. Məsələn, Skype yazılıb, Skayp oxumaq olmaz. SOCAR ARDNS-in (Azərbaycan Dövlət Nəft Şirkəti) ingilis dilində olan qarşılığıdır. Əksər mətbuat səhifələrində ARDNS əvəzinə, SOCAR yazılır. Məsələn, “SOCAR-in yeni binası belə

işıqlandırılacaq” (23 noyabr 2014 - atv.az). “SOCAR-in yeni binası neçeyə başa gəlib?” (6 noyabr 2017 - yenicag.az). Milli mətbuatda isə bu qısaltma Azərbaycan dilində yazılmış versiyasından sonra mötərizədə verilə bilər.

Dilimizdə işlənən əcnəbi sözlərə birmənali yanaşmaq doğru olmaz. Elə sözlər var ki, dilimizdə qarşılığı olmasına baxmayaraq, biz öz sözlərimizdən deyil, onun rus, türk, yaxud da ingilis variantından istifadə edirik. Dilimizdə elə söz və ifadələr var ki, onun əcnəbi dildən qarşılığını tapıb işlətməyə ehtiyac yoxdur. Elə əcnəbi sözlər də var ki, onun ana dilimizdə qarşılığı olmadığı üçün ehtiyac üzündən işlədirik. Fikrimizi ifadə etmək üçün əcnəbi də olsa, həmin sözlərdən istifadə etməliyik. Onu da qeyd edək ki, edilən bütün yanlışlıqlar dilimizin incəliyini bilməməkdən qaynaqlanır.

Ölkəmizdə Azərbaycan dilinin saflığının qorunması, bu sahədə yaranan problemlərin aradan qaldırılması naminə xeyli iş görülsə də, mühüm sənədlər qəbul olunsa da problem hələ qalmaqdadır. Bunun qarşısını almaq üçün sərt addımlar atılmalı, ciddi tədbirlər görülməlidir. Televiziya kanallarında, internet mediada, küçə reklamlarında Azərbaycan dilinin qorunması ilə bağlı mütəmadi monitoringlər aparılmalı, nəticələri ictimaiyyətə açıqlanmalıdır. Vaxtında təsirli tədbirlər görülməsinə, konkret mexanizmlərin hazırlanmasına ehtiyac vardır. Bəzi sözlərin müxtəlif variantlarda yazılmaması üçün müəyyən standart və normalar hazırlanmalıdır. Belə sözlərin yazılışında vahid qayda olmalıdır. Qəzet və internet saytlarının redaksiyalarında korrektor ştatının yaradılmasına ehtiyac vardır. Fikrimizcə, işinin peşəkarı olan təcrübəli mütəxəssisləri bu prosesə cəlb etmək lazımdır.

Fikrimizcə, alınma sözlərə, dilin işlənməsinə, Dil haqqında Qanuna hökmən nəzarət edilməlidir. Bütün sadalanan bu və digər məsələlərin əlaqələndirilməsi və tənzimlənməsi, onların həlli prosesinə nəzarətin mərkəzləşdirilmiş vahid bir qurum tərəfindən həyata keçirilməsinə ehtiyac vardır.

Teleradio məkanında ədəbi dilin normalarına əməl olunması ilə bağlı mütəmadi monitoringlər aparılsa, televiziyalarda Azərbaycan ədəbi dilinin normalarını pozan aparıcıların adları ictimaiyyətə açıqlansın, inzibati qaydada cəza tədbiri görülsə, daha effektli olar.

Unutmayaq ki, dil xalqın milli varlığını müəyyən edən başlıca amillərdən dir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdır, ölməzdir, böyük gələcəyə malikdir. Qədim inkişaf tarixinə və zəngin lügət tərkibinə malik Azərbaycan dili xalqımızın milli şürünün aynasıdır. Milli sərvətimiz olan dilimizin saflığının, təmizliyinin qorunması, onun korlanmasının qarşısının alınması hər bir ziyanının, hər bir vətəndaşın, bütövlükdə, cəmiyyətin müqəddəs vəzifəsidir.

## ◆ Tənqid və ədəbiyyatşünaslıq ◆

# "...ARADA XAR OLMASIN"

*Nəsimi şeirində  
"Gül/qızılgül" simvolikası*



Orta əsrlər klassik Şərq şeirinin təməl xüsusiyyətlərinin əsasında təsəvvüfi düşüncə sistemi dayanır. Təsəvvüf təliminin, ona aid məcazlar sistemi və terminlərin divan şeirinin formallaşmasına böyük estetik təsiri olmuş, poeziyanın xəyal gücü və dilinin zənginləşməsində sərhədsiz imkanlar açmışdır. Təsəvvüf ədəbiyyatında yalnız ariflərin bələd olduğu dualist təbiətə malik xüsusi rəmzi obrazlardan istifadə yolu ilə Allaha bəndəlik, aşiqlik ifadə olunurdu. Təsəvvüf ədəbiyyatında məfhumların rəmzi anlam daşıması yalnız estetik xarakterli deyil, eyni zamanda, təsəvvüfun bir təlim, dolayısı ilə həm də İslamın din olaraq tanıtılması və yaradılışın bilinməsinə xidmət edir. Simvolik təfəkkür təsəvvüfi etik-fəlsəfi düşüncənin aparıcı tendensiyasıdır. Burada dünyada mövcud olanlar rəmzi anlam kəsb edərək maddədən mahiyyətə xitab edir; maddidən mənəviyə, zahirdən batınə, adidən müqəddəsə keçid etməklə Mütləq Gerçeyin dərkinə yönəlir. Klassik Şərq şeirində təsəvvüf təliminin məna qazandırdığı yüzlərə rəmzdən mütəfəkkir şair İmadəddin Nəsimi də geniş istifadə edərək Yaradıcı qüdrətə, insana, bütün yaradılışa, təriqətə olan sevgi və vurğunluğunu ifadə etmişdir. Təsəvvüfdə özünün müstəqim mənasından çox fərqli anamlarda mənalandırılan məfhumlar sırasında dəniz, sərv, mah/ay, şəbnəm, günəş, bənövşə, gülzar, bülbül və s. kimi təbiətlə bağlı olan onlarla simvol da yer alır və bunlardan ən geniş yayılanı gül/qızılgül simvolik obrazıdır. Nəsiminin bütünlükə eşq və irfanın cazibəsinə bürünmüş lirikasında bu obrazın ifadəsinə six-six rast gəlinir:

*Nazikim, xubum, lətifim, mehribanım, tazə gül,  
Munisim, canım, rəfiqim, şol vəfadarıım mənim.*

Yaxud:

*Bağrımı doğrar feraqın xarı, ey cənnət gülü,  
Növbahar olsun, gül olsun, arada xar olmasın.*

Dünya mədəniyyəti və ədəbiyyatında gül/qızılgül simvolu olduqca geniş yayılmış və bir-birinə yaxın və tamamilə fərqli onlarla mənalandırmalara malikdir. Kulturologiya və ədəbiyyatşünaslıqda bu simvolika ilə bağlı araşdırmalarının nəticələrinə görə belə qənaətə gəlmək olar ki, qızılgülün dini assosiasiyları çox vaxt elə mifoloji məna qatı əsasında formalışır.

Yeri gəlmışkən, qeyd edək ki, klassik Şərq ədəbiyyatında "gül" ifadəsi, adətən, bizim qızılgül kimi tanıdığımız çiçəyi bildirir (digər çiçəklər isə öz adları ilə adlanır) və demək olar ki, yaradıcılığında gül/qızılgüldən bəhs etməyən şair yoxdur. Sonrakı əsrlərdə düşüncə adamları, ziyalılar tərəfindən tez-tez tənqidlərə məruz qalan "gül" və "bülbül"ün vəsfi klassik Şərq ədəbiyyatında zahiri gözəllikdən daha artıq ilahi eşqin tərənnümü üçün vasitə idi.

Qızılgül bütün dövrlərdə müxtəlif xalqların ədəbiyyatında təsvir və tərənnüm obyekti olub. Dünya mədəniyyətində geniş yayılmış gül/qızılgül simvolu mifoloji, dini, folklor və yazılı ədəbiyyatı baza alaraq, onlarla ənənəvi simvolik assosiasiyalar qazanmışdır. Gül simvolikasının evolyusiyası bir sıra mürəkkəb faktorların təsiri nəticəsində meydana gəlmiş, fərqli zaman kəsiyi və ədəbi-mədəni mühitin, həmçinin konkret müəllifin dünyagörüşü ilə də şərtlənmişdir. Xristianlıqda qırmızı qızılgül xaça çəkilmiş Hz.İsanın qanını simvolizə edir. Kilsə ikonografiyası qırmızı qızılgülü Hz.Məryəmin və bakirəliyin simvolu kimi "güllerin şahı" elan edir.

Y.Lotmanın təbirincə ifadə etsək, "simvol bir zaman və mədəniyyət kəsiminə aid deyil; həmin kəsimə şaquli nüfuz edərək keçmişdən gəlib gələcəyə üz tutan nəsnədir." Başqa sözlə, simvol arxaik təbiətə malikdir və resipientin qavramasına görə dəyişkən qanuna uyğunluğu var. Müxtəlif mədəniyyətlərdə çox sayıda invariantlara malik olan gül/qızılgül simvolu poetik kontekstdə bu və ya digər ənənəvi simvolik assosiasiyalar dominantlığının aktuallığını ifadə edir. Bu simvolik assosiasiyalarda gül/qızılgül əsasən, gözəllik, sevgi, Tanrı, ölüm, bədii yaradıcılıq kimi obrazlarda təzahür edir.

Tədqiqatlara inansaq, qızılgül obrazı ilk dəfə qədim hind eposunda yer alaraq gözəllik tanrışı Lakşminin sehrini simvolizə edir. Qızılgül obrazının antik mifologiyada funksionallaşması onun dünya mədəniyyəti tarixindəki mövqeyinə əsaslı təsir göstərmişdir. Qədim Şərqdə olduğu kimi, qədim yunan mədəniyyətində də gül/qızılgül hər şeydən əvvəl, sevgini və gözəlliyi simvolizə edir - onun yunan mifoloji təfəkküründə təzahürü əsasən sevgi tanrışı Afrodita ilə, yaxud digər tanrıların ətrafında cərəyan edən sevgi əhvalatları ilə bağlıdır. Eynən Şərqiñ təsəvvüfi düşüncəsində Yaradanla bağlı olduğu kimi.

Gül/qızılgül ümumiyyətlə bütün islami və qeyriislami mədəniyyətlərdə ilk növbədə sevginin rəmziidir. İlahi gözəllik və Ona duyulan eşqi bildirən gül fiziki gözəlliyin fövqündə, ilahi-metafizik gözəlliyin, Allahın Camal isminin güldə təcəllisini bildirir. Başqa sözlə, təbiət (onun bir parçası olan gül) Yaradıcıya işarədir, onun bir zərrəsidir. Nəsimi deyir:

*Mövsimi - novruzü neysan aşikar oldu yenə.  
Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə.*

*Qönçədən gül baş çıxardı, saldı üzündən niqab.  
Bülbüli - şeyda xətibi - laləzar oldu yenə.*

Tədqiqatçı Səadət Şixiyeva bu baharıyyeni belə şərh edir: "Novruz günlərinin coşqun əhval-ruhiyyəsinin təsiri altında gülün açılmasını üzdən niqabın salınmasına bənzədən şair gizli gözəlliyin üzə çıxmasının bu şəklini məstlik halı kimi izah edir. Şərabı haram sayan şeyxin isə məstlik halı təbiətdən alınan və daxili aləmdə duyulan şadlıq hissini nəticəsidir. Şair yalnız şeyxi məstliklə əlaqələndirmir, xətib - bülbül də gözəlin eşqinə xütbələr oxuyur..."

Təsəvvüfə görə, yeganə mütləq gerçek Yaradandır. Belə olduğu halda, Onun yaratdığıları sadəcə Tanrıının kölgəsidir. Bu fikir səhihliyi yalnız sufilər tərəfindən qəbul olunan qudsi hədisə bağlıdır ki, Davud peyğəmbərin dünyadan yaradılması ilə bağlı Allaha ünvanlanmış sualına O belə cavab verir: "Mən gizli bir xəzinə idim, tanınmaq istədim: insanları və cinləri yaratdım ki, məni tanısınlar". Bu nöqtəyi-nəzərdən yanaşaraq sufilər dünyadakı bütün yaradılmışları Allahın gizli mahiyyətini üzə çıxarmaq, təcəlli vasitəsi hesab edirlər. Bu mənada təbiətdə mövcud olan gözqamaşdırın gözəlliyyə malik hər şeydə Yaradanın nurunu görmək mümkündür. Başqa sözlə, dünya onun yaradıcısını eks etdirən güzgündür. Yuxarıdakı qəzəldə novruz mövsümü, yəni baharın gəlişi ilə gülün qönçədən baş çıxarması gerçəklərin gün üzünə çıxmazı, Tanrı sirrinə vaqif olmanın bildirir.

*Qunc içində qönçə olub dürc olur dürüri-Ədən,  
Şol çəmən səhnində açılmış baharım xoşmudur?*

Vəhdət konsepsiyası təsəvvüf ədəbiyyatının leytmotivini təşkil edir. Klassik Şərqi şeirində qönçənin vəhdət (birlik), açılmış gülün isə kəsrətə (çoxluğa) işarə etdiyi bəllidir. Kosmoqonik İslam düşüncəsinə görə, əhədiyyət (birlik, vəhdət) mərtəbəsinin sahibi olan Allah qönçə kimi sirri yalnız özünə məlum olan gizli aləmdə ikən zatını kəsrətin ilk adı sayılan Həqiqəti-Məhəmmədiyyə surətində bəlli etmişdir. Belə ki, təsəvvüfdə Allahın hər şeyi Hz. Məhəmmədin nurundan yaradıldığı fikrinə söykənən və sonrakı bir çox önəmli sufi tərəfindən də qəbul edilmiş anlayışa görə, bütün gözəlliyyi ilə ortaya çıxan qönçədən açılmış gül zühur etmiş sırr olaraq Hz. Məhəmmədin nurunu, həmçinin Mütləq gözəlliyyi, İlahi eşqi simvolizə edir. Beləliklə, beytədə Ədən dürrünün naz içində qönçə olub sandıqcaya dönməsi tərənnüm olunur və çoxluqda birlik, birlikdə çoxluq gül simvoluyla ifadə edilir.

Fikir versək görərik ki, bu şeirlərdə gülün açılması eksərən baharın gəlişi ilə bağlıdır.

Təsəvvüfə görə, bahar yalnız təbiətin 4 halından, mövsümlərdən biri deyil; daha çox mənəvi anlam daşıyır. Belə ki, fiziki mənada təbiətin oyanışı, təzələnmə fəsləri olan bahar irfani düşüncədə ruhun, təfəkkürün yenilənməsi, mənəvi oyanış anlamına gəlir. Bu mənada təsəvvüf lirikasında baharın seyri bəsirət gözü ilə görülən, batındə olana nüfuz ediləndir.

*Əgərçi firqətin qışdır ki, əl bərdü ədüvvid-din,  
Həqə minnət ki, vəslindən gül açıldı, bahar oldu.*

Şair ayrılığı qış fəslinə bənzədərək, vüsalın təsirindən güllerin açılub, fəslin bahar olduğunu qeyd edir. Ümumiyyətlə, təsəvvüf şeirində bahar yenilənmə, qovuşma, sevinc və vüsali ifadə etdiyi kimi, qış və payız (xəzan) da əsasən, kədər, sonlanma, ayrılıq, ölüm kimi neqativ hallarla assosiasiya olunur:

*Bağımı doğrar fəraqın xarı, ey cənnət gülü,  
Növbahar olsun, gül olsun, arada xar olmasın.*

Bu şeirlərdə vüsal, qovuşma arzusu əsasən, baharla assosiasiya olunur. Ariflər üçün bahar yalnız gözün gördüyü deyil, ruhun duyduğu gözəllikdir, önəmli olan yaradılarda Yaradani, naxışda Nəqqası, xətdə Xəttatı görməkdir. Təsəvvüf əhli Allaha qovuşmanın yolunu Onun yaradığı maddi nemətlərə heyranlıq, pərəstiş kimi görünən, lakin mahiyyətdə yaranana deyil, yaradanına eşq olaraq meydana gələn ehtiraslı sevgidə, ayrılıq acısının yaşatdığı əzablarda, vüsal xəyalı ilə ruhun sərxoşluğunda göründülər.

Təsəvvüf ədəbiyyatında ən geniş yayılmış ikili metaforalar gül və bülbül, şam və pərvanə obrazlarıdır. Pərvanə şamın həsrətindən əzab çəkib Sevgili ilə vəhdətə yalnız yanaraq nail ola bildiyi kimi, bülbül gülün tikanları ilə zədələnərək, mənəvi ağrılar, əzablar yaşayaraq Ona çata bilir.

Klassik Şərq şeiri ənənələrində "bülbül" və "gül" çox vaxt tərkib əmələ gətirərək sevgiliyə metafora kimi istifadə edilir və gül-bülbül sevgisi üçün zəmin yaradaraq, bülbül aşiqi, gül məşuqəni; qönçə Allahı, bülbül bəndəni (qul), gül Hz.Məhəmmədi, bülbül mömmini və s. ifadə edir. Hər bir halda, bülbül sevən, gül seviləndir. Nəsimidə gülə bülbül eşqini ən gözəl şəkildə ifadə edən "Qanda kim, bir gül bitər, bülbül qırğıından gəlir" misrasında olduğu kimi bu eşqi ifadə edən gözəl beytlər coxluq təşkil edir:

*Üzündür ol cənnət gülü, boyun həqiqət sərvidir,  
Eşqində mən bülbül kimi aləmdə dəstan olmuşam.*

Təsəvvüf poetikasında sonsuz mənalandırmalara açıq olan gül və bülbül rəmzləri Nəsimi şeirində bəzən rəmzi-irfanı, yoxsa real-müstəqim məna daşıdığını fərqləndirmək çətin olur. Bunun üçün beytləri bütövlükdə mətn kontekstində şərh etmək lazımdır.

Tədqiqatçı Y.Babayev gülü təriqət ədəbiyyatında "Tanrı rəhməti və ehsanından insan qəlbində yaranan fərəh və sevinc" kimi şərh edir. Hz. Peyğəmbərin qızılıgül haqqında "Qırmızı qızılıgül Allahın ehtişamının təzahürüdür" fikrini səsləndirdiyi rəvayət edilir. Başqa bir rəvayətə görə, Hz.Məhəmmədin yerə düşən tər damcısından yaranan qızılıgül onun nişanəsidir. Mötəbər hədis qaynaqlarında gülün\qızılıgülün Hz.Peyğəmbərin tərindən yaradıldığına dair heç bir rəvayətə rast gəlinmir. Ona görə də tədqiqatçıların fikrincə, gülə bağlı bu yozumlar sadəcə Hz.Məhəmmədə olan sevginin təzahürü olaraq meydana gəlmışdır. Məşhur "Su" qəsidiəsində:

*Suya versin bağiban gülzarı, zəhmət çəkməsin,  
Bir gül açılmaz üzüntək, versə min gülzərə su, -*

deyə Füzuli Hz.Peyğəmbərin üzünü gülə/qızılıgülə bənzətməklə bu ehtisam və gözəllikdə gülün bir daha yetişməsinin mümkünsüzlüyünü bildirir.


Biz bu düşüncədəyik ki, təsəvvüf qaynaqlarının real, yaxud qeyri-reallığından asılı olmayaraq, irfani düşüncənin poetik təcrübəyə yansımışı sənətin zənginləşməsi baxımından əhəmiyyətli rola malikdir.

Neticə olaraq qeyd edək ki, qızılıgülün bədii ədəbiyyatda simvol kimi işlənməsi həm Şərq, həm də Qərb ədəbiyyatında XIX əsrden etibarən nisbətən azalsa da, müasir dövrə qədər onun müxtəlif mənalandırmalarına yeri gəldikcə müraciət olunur. Çağdaş dünya ədəbiyyatının ən məşhur postmodern əsəri hesab olunan "Qızılıgülün adı" romanının müəllifi Umberto Eko romanı haqqında qeydlərində yazır ki, qızılıgül simvolik figur kimi mənalandırmalarla elə zəngindir ki, demək olar ki, onun mənası yoxdur. Belə qənaətə gəlmək olar ki, qızılıgül simvolu intertekstuallaşaraq sonsuz mənalandırmalara açıq olduğundan bütünlükə dünya ədəbiyyatı, xüsusilə, poeziyasında, o cümlədən, klassik Şərq və Nəsimi şeirində ən çox müraciət edilən rəmzi obrazlardan olmuşdur.

***Baba BABAYEV***



## “İnsan gah bir şeytan, gah bir mələkdir”



Hüseyin Cavid Azərbaycan ədəbiyyatı kontekstində bir koddur; əsərləri onun yaradıcılıq kontekstinin kodları, seçdiyi məzmun, forma, üslub, zaman, məkan, hadisələr və obrazlar isə, bədii mətnin kodları kimi özünü göstərir. Amma elə kodlar var ki, qan yaddaşından süzülüb gəlir, qədim tarixə söykənir. Bu nəsnələrin bədii əsərə yol tapmasının ən böyük amili dil faktorudur. Çünkü dil özündə çox böyük gizlirləri saxlayır; xalqın ruhu, tarixi və mənəvi yaddaşı dil vasitəsi ilə bu günlərə gəlib çıxıb.

H.Cavidin yaradıcılığını qapsayan kodlar üç əsas mənbədən qidalanır: xalq yaradıcılığından, klassik yazılı ədəbiyyatdan və nəhayət, Avropa romantizmindən. Bunlarla yanaşı, nisbətən kiçik mənbələr də vardır ki, Cavidin tərzinə öz təsirini göstərib. Məsələn, İstanbulda aldığı təhsil və tərbiyə, “dini-həyat” adlanan dünyagörüşü, “dildə, işdə və fikirdə birlik” söyləyən İsmayıllı bəy Qaspiralı, özündə türkləşmək, çağdaşlaşmaq və islamlışmağı birləşdirən Əli bəy Hüseynzadə millətçiliyi, Rza Tofiq, Əbdüllaq Hamid, Tofiq Fikrət amillərinin onun yaradıcılığında təzahürü müşahidə edilməkdədir. Bütün bu sadalanan elementlər hamısı Cavid kontekstinin formallaşmasında mühüm rol oynamış amillərdir. Bizsə üç əsas mənbənin - xalq yaradıcılığının, klassik yazılı ədəbiyyatın və Avropa romantizminin H.Cavidin yaradıcılığına, konkret olaraq, mənsur dramlarındakı lirik parçaların yaranmasına təsirini araşdıracaqıq.

H.Cavidin bir sənətkar kimi şifahi xalq ədəbiyyatına münasibəti, ondan qidalanması ənənəyə bağlılıqla bərabər, yaratdığı obraza oxucu və tamaşaçının marağını artırmaq və qəhrəmanının onlardan biri olduğuna inandırmaq məqsədi güdürlər. Bu baxımdan “Maral” əsərində Cavid əfəndinin Aşıq Sultanın dilindən söylədiyi qoşma romantizm prinsipləri ilə yaranmış və kifayət qədər müasir bir əsərin ənənə ilə, xalqın ruhunu oxşayan məzmun və formanın qovuşması kimi xarakterizə olunmalıdır. “Sevgidədir ancaq Allah rızası // Sevgisiz bir gönül şeytan yuvası... // Qardaşım! Bu dünya kimseyə qalmaz, // Aldanma! Çürükdür əсли əsası...” Bu kiçik parçada biz klassik aşiq poeziyasının bütün çalarlarını görürük. Belə priyomdan istifadə edərək Cavid əfəndi təqdim etdiyi mətnin informasiya yükünü və əsas ideyasını rahatlıqla öz ünvanına çatdırılmış olur. Faciədə Aşıq Sultan obrazı da öz ənənəvi rolundadır: zadəganları əyləndirir, onların məclisinin hörmətli üzvüdür, amma xalqı təmsil edir və onun sözünü deyir: “İnsan bir gün dikan, bir gün çiçəkdir, // İnsan gah bir

şeytan, gah bir mələkdir.// Fənalıq, eyilik bil nə deməkdir! // Yarın adın dastan olur dillərdə...” Açıq-aşkar millətçi və insanpərvər (hərçənd bu görüşləri bir-birinə qarşı qoyurlar, amma söhbət türk millətçiliyindən gedirse insanpərvərliyi ondan ayıra bilmirik), zəhmətkeş və hər şeyin mənasının sevgi yolu ilə açılacağına inanan aşiq obrazı oxucu və ya tamaşaçıya önəmli ismarışlar ötürməkdədir. Həmçinin H.Cavid romantizmin estetik prinsipləri ilə şifahi xalq ədəbiyyatı formasının çox ustalıqla qaynayıb qarışmasını təmin edib.

Göstərdiyimiz nümunə “Maral” faciəsinin kontekstində çıxarılmış kod olmaqla, bir çox xüsusiyyətlərə malikdir. Ədib milli personaj olan Aşıq Sultanın dilindən həm seçdiyi forma ilə, həm də formanın tələbi kimi meydana gələn məzmunla əsərin təsiretmə gücünü dəfələrlə çoxaltmış olub. Ümumiyyətlə, Cavid əfəndi yaradıcılıq prosesində çeşidli mənbələrə istinad edir. Onun əsərlərində əfsanə və əsatirlərin süjetindən alınmış motivlər, canlandırmaq istədiyi tarixi şəxsiyyətlər haqqında mənbələrə əsaslanan faktlar, el arasında dolaşan rəvayətlər, lətifələr, qədim türk törələri (ənənələri) özünü bu və ya digər dərəcədə göstərir. Məsələn, “Topal Teymur” əsərində Yıldırım Bəyazidin tütek çalan çoban haqqında dedikləri tarixi fakt olaraq dillərdə dolaşmaqdadır: “Çal!..Çal!.. Əvət, bəxtiyar çoban, çal!.. Nə Sivas kimi şəhrin əlindən getmiş, nə də Ərtoğrul kimi oğlun...” Əsərdə tarixi şəxsiyyətin dilindən söylənmək üçün elə tarixi sözlər seçilmişdir ki, bu sözlər xalq arasında artıq dillər əzbəridir. Bu üsul yenə də əsərin təbii məna yükünü artırılmış olur. Təbii məna yükü deyəndə ilk baxışdan kommunikativ funksiya daşıyan dilin özünün ifadəlilik yaranan təsisatları - vurğuları, məntiqi və psixoloji fasıləleri, müxtəlif funksiyalar yerinə yetirən intonasiyası ilə ötürdüyü informasiya və yaratdığı izaholunmaz ruhi təsirini nəzərdə tuturuq. Belə bir ruhi təsir yaranan amillərdən biri də, heç şübhəsiz, bütövlükdə mətni qapsayan ritmdir. Qeyd etdiyimiz təsisatları dilin poetik funksiyası adı altında ümumiləşdirə bilərik. Poetik dilin ən mürəkkəb elementi olan mövzu məhz ritm vasitəsilə reallaşa bilir. Xüsusilə, dram əsərinin dil strukturu ritmdən güclənir. Ritm mənəni konkretləşdirməyə və dəqiq ifadə etməyə, dolayısı ilə, düzgün dərk etməyə yardımçı olur. Deməli, bədii nümunənin düzgün təqdimatı və dərk olunması onun ritminin tapılmasından da asılıdır.

Biz Cavid yaradıcılığını araşdırarkən dilin öz təbii ritmi ilə yanaşı, ritmyaradan elementlərin bolluğu da görmüş oluruq. Cavid əfəndinin mənsur dramlarında müxtəlif formalı lirik parçalardan istifadə etməsini tamaşaçının zövqünü oxşamaq məqsədi ilə bərabər, əsərin ritmini tutmağa hesablanmış bədii priyom da hesab etmək olar. Bu zaman Cavid əfəndinin öz əsərlərində nə üçün poetik ritm yaranan türkülərdən, marşlardan və müxtəlif janrı lirik parçalardan istifadə etdiyinin səbəbi üzə çıxır.

“Maral” faciəsi gənclərin məhəbbət dolu arzularından, insanların qarşısında əngəl yaranan adət-ənənələrdən və adı məişət hadisələrindən bəhs etsə də, məzmun etibarı ilə milli kimlik məsələsindən tutmuş, mənəvi azadlıq uğrunda mübarizəyə qədər bir çox məsələləri əhatə edir. Əsərdə türklük və türkçülük bütün tərəfləri ilə özünü göstərir: ən sadə insan, aşağı təbəqənin sadəlov adamı Bayram qürurla oxuyur: “Bən bir türküm, dinim, cinsim uludur; // Sinəm, özüm atəş ilə doludur.” Bu parçada fəxarətlə dolu qətiyyətli bir təhkiyə mövcuddur. Cavid əfəndi bu sadəlov personajın

dilindən çox vacib və həssas mətləblərdən xəbər verməklə milli əhval-ruhiyəni təsvir etməyə çalışıb. Əslində, faciənin yazıldığı dövrdə Azərbaycan toplumu üçün ümmətçilik hələ də prioritet idi. Millətçilik ümmətçiliyi üstələyə bilmirdi. Amma ziyalılar, xalqın öndə gedən aydınları millətləşmə prosesini yorulmadan, usanmadan inkişaf etdirirdilər. Məhəmməd Əmin Rəsulzadə “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində Cavidin “ana düşüncəsinin milliyyət və türkçülük” olduğunu vurğulayır. Amma məsələnin ideoloji tərəfləri ilə yanaşı sözün estetik funksiyası baxımından göstərdiyimiz nümunədə dramaturqun yaratdığı alliterasiya və ritm maraq doğurmaya bilməz. Bütün əsərlərində dilin ritmindən çox məharətlə istifadə edən ədib, qeyd etdiyimiz kimi, bu yolla öz qəhrəmanlarının təsiretmə gücünü artırmış olur. Cavid əfəndi bu nümunələri yaradarkən romantizmin estetik prinsiplərinin tələblərinə uyğun forma və məzmundan istifadə etmişdir. Bəzi mənbələrə görə, 1912-ci ildə qələmə alınan, amma bəzi tədqiqatçıların fikrincə, fevral burjua inqilabından ilhamlanaraq yazılın “Şeyda” əsəri xalqın mübarizə yaddaşından sözülləb gəlib; özünün leksikası, bədii təsvir və ifadə vasitələri və üslubu baxımından heç də öz sələflərindən seçilmir. Azadlıq və ədalət uğrunda mübarizə aparan və sonda qələbə çaldığını güman edən sinfin marşı nə qədər yüksək əhvali-ruhiyyəli olsa da, əsərin sonundakı faciə ümidsizliyin, anarxiyanın və xaosun davam etdiyi təəssüratını yaradır. Bununla belə, Cavid əfəndi personajlarının dilindən cəmiyyəti mübarizəyə səsləməkdən çəkinmir: “Arqadaş, göz aç, aman! // Qalq ölüm uygusundan! // Zülmə çoq əydin boyun, // Çok əzildin, qalq, oyan!” Fəhlələrin oxuduğu bu marşın müəllifi Şeydadır: jurnalist, yəni ziyalı təbəqənin nümayəndəsi. Cavid əfəndi əslində burada inqilabın önündə ziyalıların getməli olduğu qənaətini bölüşür.

Bədii gücünə, əhvali-ruhiyyəsinə və ifadə imkanlarına görə, Cavid əfəndinin “Türkü” adlandırdığı, əsərə rəngarənglik bəxş edən müsiqi mətnlərinin də sənətkarın yaradıcılığında önemli mövqeyi vardır. Məsələ burasındadır ki, bu türküler klassik şeir şəkillərində yazılıb və Azərbaycan folklorunun digər janrı olan muğam müşayiəti tələb edir. Beləliklə, Cavid əfəndi klassik ədəbiyyat ənənələrindən qidalanan bu şeir formalarından məharətlə bəhrələnməklə əsərlərində rəngarəngliyi təmin edən mahnı sözləri də yazılmışdır. “Alagöz bir mələk gördüm, vuruldum, // Dərdə düşdüm, ah çəkməkdən yoruldum, // Hənuz cavan ikən sarardım, soldum, // Eşq atəşi hər an yaqıb canımı, // Əlimdən aldı səbrü imkanımı. Bu lirik parçada həm klassik Şərq poeziyasının ənənələri, həm xalq ruhundan və yaradıcılığından gələn təbiilik, həm də romantizm ənənələri vəhdətdədir. Şair ümumi kontekstdə yerləşdirdiyi və əsərin dramatizmini, lirizmini, həmçinin milliliyini artıran bu nümunələrdə öz ideyalarını və səsləniş və çağırışlarını ifadə etmişdir. Bildiyimiz kimi, dram əsərlərində, epik əsərlərdən fərqli olaraq, dramaturqun əl-qolu bağlıdır: uzun-uzadı şərhlər, təfərrüatlar, şəxsi münasibət bildirmək burada mümkün süzdür, lakin sənətkar bəzən qəhrəmanlarının, bəzən də məchul səsin vasitəsilə öz səslənişlərini çatdırır: “Fələk hər gün qıyar bir növcəvanə, // Hər gün qılar bir aşiqi divanə. // Hər tərəf məzarlıq, hər yer qəmxanə, // Açılmadan solmuş çiçəkli bağlar”. Heç şübhəsiz, güclü psixoloji paralelizm H.Cavidin əsərlərinə xüsusi bir rəng qatmaqdadır: həyatın faciəviliyi, cəmiyyətdəki xaos və anarxiya insanlarda dibsiz bir ümidsizlik yaradıb, bu, azmiş kimi,

günəşin qarşısını kəsən qara buludlar, ətrafa qorxu saçan şimşek, amansızlıqla əsən külək və bir də “şikəstə məqamında” səslənən yuxarıdakı türkü. Bütün bunlar gənc qızını yeni dəfn etmiş və onun məzərini tərk etmək istəməyən, ətrafindakı heç nəyin - xaosun, anarxiyanın, ümidsizliyin, günəşli və ya günəşsiz, isti və ya soyuq havanın fərqində olmayan ananın - “Ah, bənim yeni doğmuş günəşim batdıqdan sonra, başqa günəşlərin batıb çıqmasında nə əhəmiyyət ola bilir!” - sözlərinin fonunda baş verir. Oxucunu və ya tamaşaçını bu qədər həyəcanlandırmış və kədərləndirmək onların düşüncəsinə yeni qapı açır, psixoloji cəhətdən həyata hazırlayıır, həqiqətə yaxınlaşdırır.

“Səksəninci illərin ortalarında Haşim Kələntərlidən qəribə bir söhbət eşitdim. Danışındı ki, müharibə illərində radio ilə efirə verilən konsertlər canlı olurdu. Belə konsertlərin birində “Yad eylədikcə vəslini, ey mahi-tələtim” şeirini oxudum. Axşam məni Bağırovun qəbuluna gətirdilər. Bağırov oxuduğum sözlərin kimə məxsus olduğunu soruşdu. Bağırovun bu sualından sonra yadına düşdü ki, qəzəl Cavidindi, anladım ki, bəraət yerim yoxdu. Amma Bağırov qəzəblənmədi, sözlər ona əsər eləmişdi, Cavidin şeiri Bağırovu ağlatmışdı.” (Azər Turan, “Cavidnamə”, Bakı, 2010, səh. 473.). Hətta cəlladlarını belə kövrəldən həmin şeir “Şeyda” əsərindəki lirik parçasıdır: “Yad eylədikcə vəslini, ey mahi-tələtim! // Ağlar gözümdə qanə döner əşki-həsrətim, // Sənsiz füzun olur gecə-gündüz felakətim, // Səbrim tükəndi, yoq qəmi-hicranə taqətim, // Gəl, gəl! Bənim gözəl mələyim, nazlı afətim.” Bu misralar ilk baxışdan məzmun etibarı ilə aşiqin vüsəl həsrəti mənasını verir. Amma gəlin baxaq görək bu sözləri kimlər və hansı zaman aralığında oxuyur: gecə-gündüz durmadan çalışan, hər cür məhrumiyyətlərə dözən, bununla belə çox pis həyat şəraitində yaşayan, bu həyat tərzində usanmış, hər şeylərini itirmiş və üsyən etməyə hazırlaşan insanlar bir yerə yiğmiş - “Gəl, gəl! Bənim gözəl mələyim, nazlı afətim” - deyə, oxuyurlar. Bu zaman biz “gözəl mələk” və “nazlı afət” deyə vəsf olunan nəsnəni ədalət və azadlıq hesab etməklə məzmunu və ideyanı tamamlaya bilərik. Ədalət və azadlıq aşıqləri məhəbbətdən yoğunluğunu misraların davamını tekrar edirlər: “Gəl, sevgili yarım, gözəlim, qönçə dəhanım! // Gəl, ruhi-rəvanım! // Vazehdir, əminim, sana hər razi-nihanım, // Ey afəti-canım!”

Böyük dramaturq özünəməxsus səslənişle insanların - fərqi yoxdur, istər haqlı olsun, istər haqsız - təbii ehtiyacı olan azadlıq və ədalətin varoluşu üçün mübarizədə əsas silahının ən ülvə, ən kamil hiss olan məhəbbət olduğunu göstərmişdir. Cavid əfəndinin dünyagörüşünün ana xətti məhəbbətdir: o, millətçi kimi də, islamçı kimi də, çağdaşçı kimi də, Avropaçı kimi də bütün baxışlarını məhəbbət nöqtəsində birləşdirir. Onun qəhrəmanları qarşılıqsız sevir, çünkü vətən, millət qarşılıqsız sevilməli, hər şeyin üstündə olmalıdır. “İlahi, biqərarım, biqərarım, // Yanar ruhum, dəmadəm eşkbarım; // Vuruldum bir vəfasız işvəkarə, // Əsirim, bən, əsiri-eşqi-yarım.” Cavid əsərlərində zaman-zaman Allaha müraciəti ilə diqqəti cəlb edir. Bu, kiçik bir fərqli klassik Şərqi ədəbiyyatında bir ənənəyə çevrilmiş minacatı xatırladır. Fərq ondadır ki, Cavid, ənənədə olduğu kimi, Allahın fəzilətlərindən və ya ona yalvarışlardan bəhs etmir, o, - “insanları xəlq etmədə var bəlkə də hikmət, iblisə nə hacət?” - məzmunlu səslənişləri ilə baxışlarını ifadə edir. Yəni klassik forma olan minacatın məzmununa romantizm estetikası qatan Cavid klassik forma və məzmununa yeni ezoterik mündəricə vermişdir.

“Afət” pyesində də öz əksini tapan lirik parçalarla sənətkar əsərdəki lirizmi dərinləşdirmişdir. Məhəbbətə inanan insanların təsvir olunduğu əsərdə biz iki şərqi ilə rastlaşırıq: biri meşşan Qaplanın egoist Altunsaçın müşayiəti ilə oxuduğu şərqi; “Dün sıtmalı ruhum aniyorkən səni, birdən // Xülyalərə, sevdalərə daldım, gözəlim, bən; // Pürnəş’ə könül aləmi-lahutə uçarkən // Gördüm səni rö'yadə ipək tullər içində...” digəri isə Ərtoğrulun dinlədiyi və məchul şəxs tərəfindən oxunan şərqi: “Bən aşiqim, bələlər var başımda, // Durmuş qorqunc ucurumlar qarşımıda. // Yaralandım, vuruldum gənc yaşımda, // Sağalmaz yarası coşqun gönlümün.”

Hər iki şərqi məzmun etibarı ilə ali duyğuların izharıdır. Amma birinci şərqidə “zövqü səfaya” can atan insanların hissələri ön plandadır. Burada kortəbii, xaotik, heç bir əxlaqi kodeksi qəbul etməyən azadlığa meyil var. Belə insanlar nə qədər özlərini azad hesab etsələr də, bir o qədər də əsirdirlər, quḍurlar - nəfslərinin qulu. Məhəbbət onlar üçün əyləncədir, əgər məhəbbət həsrət, nisgil, acı gətirəcəksə meydandan qaçacaqlar. Dayaz qəhrəmanların ifa etdiyi birinci parça onu ifa edənlər kimi lətifdir, incədir, lakin bəsit ehtirasların doğurduğu misralardır. Cavid bu məqamda bədii cəhətdən nə qədər yüksək səviyyəli şeir yazsa da, məzmun etibarı ilə həmin “kübar” insanların əhvali-ruhiyyəsini çox ustaca əks etdirmişdir.

İkinci şərqi isə tamam başqa ruh halının - məhəbbətin gətirdiyi həsrəti, nisgili, acını mətanətlə yaşayan insanın hali-təsviridir. Maraqlıdır ki, bu şərqini qəhrəmanlardan heç biri səsləndirmir, sanki qeybdən gələn səs aşiq olmuş, başı bələlər çekmiş, yaralanmış, vurulmuş Ərtoğrulun yaşantlarını əks etdirir; bu yara sağalmaz yaradır, hətta “Cihan cənnət olsa, insanlar mələk, // Dağlar inci saçsa, dənizlər çiçək, // Güldürsə həp ağlar gözləri fələk” yenə də sağalmaz. Mükəmməl bir təzad çələngi, həmçinin paradoksallıq diqqətmizi cəlb etməyə bilməz: şairin fikrincə, cahan cənnət ola bilməz, insanlar da mələk; dağlar inci, dənizlər də çiçək becərə bilməz; fələk ağlar gözləri güldürməz. Amma təbii ki, kimsə bütün bunların əksini iddia edə bilər. Cavid əfəndi bu paradoksallıqdan gözəl bir bədii təzad yaratmışdır. Bütün bunları ümumiləşdirsek aşağıdakı nəticələrə gələ bilərik: 1. Adətən öz pyeslərini mənzum formada qələmə alan Cavid əfəndi yazdığı bir neçə mənsur pyesində lirik parçalardan istifadə etməklə əsərlərinin təsir gücünü bir neçə dəfə çoxaltmış və böyük sənətkarlıq nümunəsi göstərmişdir. 2. Ədib mənsur dramlarında həm folklor nümunələrindən, həm klassik ənənədən, həm də romantizmin estetik prinsiplərindən qidalanan lirik parçalardan istifadə etməklə bu üç deyim tərzinin, üslubun və istiqamətin vəhdətini yaratmışdır. 3. Cavid əfəndinin mənsur dramlarında istifadə etdiyi lirik parçalar əsərin ümumi kontekstini zənginləşdirən kodlar kimi çıxış edir, sanki müxtəlif səhnələri və hadisələri bir-birinə bağlayan, bədii-emosional cəhətdən ustalıqla hazırlanmış bağlardır. 4. Bu lirik parçalar əsərin ümumi simvolikasında vacib rol almaqla mətnaltı mənaları, sənətkar idealını, dünyagörüşünü, əsərin əsas ideyasını ehtiva edir. 5. Nəhayət, Cavid əfəndi lirik parçalar vasitəsilə öz münasibətini və çağrılarını ifadə etmişdir.

Beləliklə, deyə bilərik ki, Cavid əfəndini Azərbaycan ədəbiyyatının simasına çevirən dramaturgiyası özündə hələ çox gizlinləri saxlamaqdadır.

**Hüseyn HÜSEYNLİ**

**Aynur HƏSƏNOVA**

# REPRESSİYA VƏ ƏDƏBİYYAT

1930-cu illerin repressiyası təkcə ideologyanın deyil, həm də totalitar mədəniyyətin vasitələri ilə həyata keçirilən aksiyalar kimi dəyərləndirilə bilər.

Bütün XX əsr ərzində bir-birini əvəz edən müxtəlif yönümlü, müxətlif ideoloji prinsiplərdən və məqsədlərdən çıxış edən, lakin həmişə sərbəst düşüncə tərzinə qarşı yönəlmüş repressiya dalğaları sənətkarlardan, mütəfəkkirlərdən də yan keçməmişdir: onların ideyaları tez-tez və sistemli şəkildə təqiblərə, məhvedici tənqidlərə məruz qalmışlar.

Dünyanı proletar diktaturasının hakimiyəti altında birləşdirmək cəhdindən ("Bütün dünyanın proletarıları birləşin!") çıxış edən SSRİ-nin imperiya iddiası daha artıq düşünülmüş mədəni-ideoloji konsepsiyaya əsaslanırdı. Zahirən bu mədəni konsepsiya Fransa burjua inqilabının irəli sürdüyü "Qardaşlıq", "Bərabərlik", "Azadlıq" şüarlarını tarixi inkişafın yeni burumunda gerçəkləşdirməyə yönəlmışdı. Burada lap əvvəldən imperiya ideologiyasının mədəniyyətə radikal-ekstremist münasibətinin mövcudluğunu haqqında danışmaq lazımdır. Belə ki, keçən əsrin 20-ci illərində bolşevik Rusiyasında mövcud olmuş Proletkult tipli təsisatlar bütün klassik mədəniyyəti dağıtmayı və onun xərabəzərliyi üzərində tamamilə yeni proletar mədəniyyəti yaratmayı təklif edirdilər.

Lakin bir qədər sonra bunun qeyri-konstruktiv olduğunu başa düşüb müəyyən şərtlər və təhriflərlə klassik ırsı qismən ehtiva edən və özünküləşdirən sosialist realizmi konsepsiyasını ortaya qoydular. Əslində bu konsepsiya da faşizmin mədəniyyət konsepsiyası kimi mürtəcə xarakter daşıyırıdı və yeri gəlmışkən, SSRİ-dən çoxsaylı mütəfəkkirlərin sürgün olunması və ölkədə qalanların misli görünməmiş dəhşətli repressiyaya məruz edilməsi fonunda bərqərar olurdu.

Lakin bu zahiri humanizm xüsusiylə ölkədən xaricdə bir sıra həqiqətən böyük incəsənət xadimlərinin kommunist mədəniyyətinə və ideologiyasına xidmət eməsi ilə nəticələndi. Biz keçən əsrin 20-30-cu illərində bir sıra görkəmli şəxsiyyətlərin - Brextin, Pikassonun kommunist ideologiyasını könüllü və səmimi şəkildə qəbul etmələrinin şahidi olmuşdur.

Eyni ideologyanın iki variantı idi - daxili istifadə üçün və xarici istifadə üçün nəzərdə tutulmuş variantlar. Lakin onu da qeyd etmək lazımdır ki, daxildə sosialist realizmi prinsipləri yalnız zor gücünə deyildi. Sovet sənətkarları arasında xüsusiylə cavan nəslin nümayəndələri arasında səmimiyyətlə kommunist ideologiyasını dəstəkləyən sənətkarlar vardı.

1930-cu illerin əvvəllərindən başlayaraq sovet marksist ədəbiyyatşunaslığının get-gedə artan və tədricən real repressiya təhlükəsinə çevrilən təzyiqi altında ədəbi tənqidçilər də özünün nəzəri tədqiqat prinsiplərini sərf-nəzər etmək məcburiyyəti ilə üzləşir və ədəbi hadisələrin özünəməxsusluğunu ədəbi həyatdan, yaxud sosial tələblərdən asılılığını təyin etmək üçün müəyyən addımlar atmağa məcbur olmuşlar. Bu istiqamətdə ədəbi tənqid bəzən özünün marksist opponentlərindən xeyli qabağa gedirdi və çox zaman bu addımlar elmi prinsipləri ideologiya ilə əvəz etmək istəyənləri əle salmaq tə-

siri bağışlayırdı. Azərbaycan ədəbi mühitində də bu kimi hallar özünü həmin dövrə sovet mətbuatına bilavasite xidmət edən mətbuat orqanlarında özünü bürüzə verirdi. Mütəmadi olaraq "Yeni yol", "Kommunist", ""Gənc işçi", "İnqilab və mədəniyyət", "Dan ulduzu", "Maarif və mədəniyyət", "Gələcək", "Ədəbiyyat qəzeti", "Azərbaycan" adlı qəzet və jurnalların səhifələrində sovet ideologiyasının yeni prinsipləri qabarlıq şəkildə analiz olunur, xoşbəxt gələcəyə inam hissi ilə köhnə ədəbiyyat nümunələrinin təsiri ilə yazış yaranan yazıçı və şairlərin yaradıcılığı kəskin tənqid atəşinə tutulurdu.

"Yeni yol" qəzeti 1922-ci ildən çap olunmağa başlamış, bu qəzətə ilk dövrlərdə Cəlil Məmmədquluzadə redaktorluq etmiş, lakin çox tezliklə ədib öz xahişi ilə qəzeti redaksiya heyətindən uzaqlaşmışdır. "Yeni yol" qəzeti 1939-cu ilə kimi fəaliyyət göstərmış, sovet ideologiyasına xidmət edən Azərbaycan sovet ədəbiyyatının əsas köklü ideya-bədii məsələlərini işıqlandırırdı. "Gənc işçi" qəzeti isə öz fəaliyyətinə 1919-cu ildə başlayıb. "Şərq" qəzetinin baş redaktoru Akif Aşırı "Azərbaycan mətbuat tarixi, 1875-1920-ci illər" adlı kitabında "Gənc işçi" qəzeti tarixi haqqında məlumat verir və qeyd edir ki, "1919-cu ilin yayında "Bakı şəhəri və rayonlarının Beynəlmiləl Fəhlə Gənclər İttifaqı" adlı konfransda bir sıra qərarlar qəbul olundu. Qarşıya qoyulan vəzifələrdən biri fəhlə gənclər üçün mətbuat orqanını yaratmaq idi. (1) Beləliklə, əvvəlcə "Molodoy raboçiy", sonra isə "Gənc işçi" qəzətləri nəşrə başladı. "Gənc işçi" qəzeti 1919-cu il 30 oktyabr tarixli sayında xəber veriliirdi: "Bu gün idarəmizə beynəlmiləl cavan fəhlələr ittifaqı tərəfindən nəşr olunan "Gənc işçi" namında bir qəzet vüsul oldu. Qəzet gənc işçilərə aid gözəl və müfid məqalələr ilə doludur. Əsrimizin bu gündəndə mətbuat insanın dili zümrəsindədir. Mətbuatdan məhrum olmaq dildən məhrum olmaq deməkdir". (2.s.4)

Bu baxımdan qeyd etmək olar ki, qəzet cumhuriyyət dövründə çıxmasına baxmayaraq, kommunist ideologiyasını temsil edirdi və Azərbaycan Xalq Cümhuriyyəti üçün təhlükə hesab olunurdu. Öz səhifələrində müstəqil dövləti bəylərə və xanlara xidmət edən quruluş kimi təqdim etmişdi. Qəzet müvəqqəti bağlandıqdan sonra ikinci dəfə 1923-cü ildə fəaliyyət göstərməyə başlayır. İlk vaxtlar çox çətinliklərə üzləşən "Gənc işçi"nin redaksiya heyəti əsasən fəhlə-kəndli müxbirlərindən ibarət idi. Qəzeti tərafına ibtidai təhsili olan, təzəcə oxuyub-yazmayı öyrənən gənclər toplanırdı. Qəzet bolşevik mətbuatının prinsiplərinə uyğun olaraq yalnız təbliğatçı qismində deyil, həmçinin möhkəm sistem halına getirilməsi mümkün olan komsomol yaradıcıları kimi fəaliyyət göstərirdi. Partiyanın tapşırıqlarına ciddi və məsuliyyətlə yanaşdıqlarına görə qəzet 16 oktyabr 1931-ci ildə Mərkəzi İcraiyyə Komitəsi tərəfindən Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. Azərbaycanda həmin dövrə kolxoz quruluşuna keçid mərhələsi fəaliyyət göstərirdi və qeyri-şərtsiz bolşevik mətbuati bu quruluşun tərifini göye qaldıraraq xoşbəxt həyat tərzi vəd edirdi. Aydın məsələdir ki, bəyan olunan ideologiyaların arxasında bəyan olunması qeyri mümkün olan sırf praqmatik məqsədlər də dayanırdı. Bunu isə həmin dövrün mətbuati ideologiyaya yüksək humanist don geydirməklə ört-basdır etməyə cəhd göstərirdilər. Amma ən sadəlövh insanlar da sövq-təbii bu mədəni qatın altında nəycin gizləndiyini dərk edirdilər və bu və ya digər şəkildə bunu nümayiş etdirirdilər. Qəzeti "Kəs, saxla" adlı rubrikasında əməyin təşkil olunması ilə bağlı silsilə məqalələr dərc olunurdu.

Qəzetdə ədəbi əsərlərə və onların tənqid olunmasına da geniş yer verilirdi.

Bu qəzətdə Əli Nazim, Mustafa Quliyev, Mikayıł Rəfili, Hənəfi Zeynallı, Mehdi Hüseyn, Məmməd Arif kimi ədəbi tənqidçilərin məqalələri mütəmadi olaraq dərc olunurdu. Ədəbi tənqidçilər ilk növbədə özlərindən əvvəl mövcud olmuş konsepsiyalara, ədəbi məktəblərə qarşı çıxır, “sənət sənət üçündür” nəzəriyyəsini yabançı təmayül hesab edərək onun təsir və təzahürlərinə qarşı mübarizə yollarını araşdırırlar. Sonralar “Gənc İşçi” qəzeti “Azərbaycan gəncləri” adı ilə öz fəaliyyətini davam etdirir.

1923-ci il “Maarif və mədəniyyət” jurnalının işıq üzü görməsi ilə bağlı olaraq Azərbaycan ədəbiyyatında tənqidçi H.Zeynallının fikrincə, gənc şairlərin meydana çıxması ilə bağlı ən canlı dövrdür. Bu məcmuənin ilk sayında H. Cavidin “Peyğəmbər”indən bir parça, A. Şaiqin “Şair və şeir pərisi” kimi romantik əsərlər çap edilir.

Repressiya dalğası ilk vaxtlar jurnalları, məcmuələri vurmağa yönəlmışdı. Belə ki, elə ən birinci “Molla Nəsrəddin” jurnalının fəaliyyəti hakim ideologiyani təmin etməmiş, onlar jurnalı “əski ruh və köhnə ənənələri ilə yaşamasını” xüsusilə diqqətə çatdırırlar (3). Qeyd olunduğu kimi, köhnə irsə münasibət, yeni dövr üçün nəzərdə tutulmuş proletar ədəbiyyat düşüncələri ilə yola çıxmış bolşeviklərə xidmət göstərən ideologiyada artıq xalqın həqiqətini satirik planda əks etdirən “Molla Nəsrəddin” kimi dərgilərə yer yox idi. 1931-ci ildə “Molla Nəsrəddin” jurnalı bağlanır. Azərbaycan Proletar Yaziçıları Cəmiyyətinin orqanı olan “Ədəbiyyat cəbhəsində” ədəbi məcmuəsi partianın ədəbiyyat qarşısında yürütdüyü siyaseti doğru-düzgün həyata keçirə bilməməsində günahlandırılırlaraq bağlanır. Azərbaycan Yaziçılar Cəmiyyətinin orqanı olan “Hücum” məcmuəsi haqqında da eyni sözləri demək olar. Bu jurnalın da əsas qayəsi proletar ədəbiyyatının vəzifələrini həyata keçirmək idi. Lakin ömrü qısa olan jurnalın 1930-cu illərdə fəaliyyəti dayandırıldı.

Hakim ideologiyanın yürütdüyü siyasetə müvafiq partianın vəzifələrini layiqince yerinə yetirən “Gənc İşçi”, “Ədəbiyyat qəzeti” kimi mətbuat orqanlarının əsas fəaliyyəti cəmiyyətdə gedən müzakirələri, tədbirləri, çıxışları işıqlandırmağa köklənmişdi. Bununla yanaşı bu dərgilərin səhifələrində hansı isə köhnə irsdən yaxasını qurtara bilməyən, yeni dövrün ideoloji təbliğatına qoşula bilməyen sənətkarlar ciddi şəkildə tənqid olunur, onların bəziləri isə açıq şəkildə xalq düşmənləri kimi qələmə verilirdi.

“Ədəbiyyat qəzeti” 1934-cü ildə yanvar ayının 1-dən fəaliyyətə başlamışdır. Azərbaycan Sovet Yaziçılar Birliyinin iclasında “Ədəbiyyat qəzeti”nın baş redaktoru Hacıbaba Nəzərli, məsul katib isə Əvəz Sadıq təyin edilir. Bu qəzətin əsas qayəsini yeni tipli sovet ədəbiyyatının yaradılması təşkil edirdi. Qəzətin redaksiya heyətində də məhz həmin dövrün sovet ideologiyasına qəlbən inanan, onun prinsiplərinə sadıq qalan görkəmli sovet yazıçı və şairləri daxil edilmişdi. 1953-cü ilə kimi özünün uğurlu fəaliyyəti ilə diqqəti cəlb edən bu qəzet Azərbaycan Sovet Yaziçılar İttifaqının orqanı olmaqla yanaşı həmcinin Azərbaycan SSR Kinematoqrafiya Nazirliyinin nəzdində incəsənət işləri idarəsinin də orqanı olaraq qəbul edilir. Həmin illərdə qəzətin adı dəyişdirilərək “Ədəbiyyat və incəsənət” kimi fəaliyyət göstərir. Məhz bu tipli mətbuat orqanlarında M. Müşfiq, H. Cavid, M. Rəfili, S. Hüseyn, Əbülhəsən, R. Rza, S. Rüstəm, S. Vurğun kimi sənətkarların yaradıcılığı təhlil olunur, yeni dövrün ədəbi prosesində partianın prinsiplərinin həyata keçirilməsinə təkan verməyə cəhd edirlər. Burada H.Cavidin yaradıcılığı tənqid olunur, onun “Səyavuş” pyesi və “Çəlik qollar” şeiri proletar ədəbiyyatına yaxınlaşma hesab edilirdi. Eyni zamanda ona

yeni zamanla ayaqlaşması, tarixi qəhrəmanlara müraciət etməsindən əl çəkməsi, müasir dövrde sovet əzmini özündə əks etdirən yeni insan obrazlarının yaratması tövsiyə olunur. Mətbuatda gedən bu rekonstruksiya Kommunist partiyasının prinsiplərinin total şəkildə cəmiyyətin bütün üzvlərinin alt şüuruna qədər yeridilməsi məqsədini güdürdü. Bu məqsədlə onlar hələ təzə yazmağa başlayan yazıçı və şairləri köhnələrə qarşı qoyaraq onların yaradıcılıqlarını da səfərbəyliyə almışdır. Bu mənada S. Rüstəmin, S. Vurğunun, R. Rzanın, M. Rahimin, Ə. Cəfərin yaradıcılıqlarında köhnə ədəbi irsin tənqidini özünü biruzə verir. Əkrəm Cəfərin "Cavidə açıq məktub" şeiri 1930-cu ildə "İnqilab və mədəniyyət" jurnalında çap edilir. (4.s.24) Şeirdə "şeirlərim şeirlərinlə vidalaşdı, gedib girdilər komsomola" kimi ifadələr səslənir. S. Vurğun H. K. Sanılı və Ə. Cavadanın qarşı öz şeirində "Mən nə Sanılıyam, nə də Cavadam, Onlara düşmənəm, onlara yadam" deyərək öz yolunu bəyan edirdi.

1934-cü ildə "İnqilab və mədəniyyət" jurnalının 8-ci sayında qeyd olunur ki, Azərbaycanda Sovet hakimiyətinin qurulmasının 15 illiyi ilə bağlı "Ən yaxşı ədəbi əsərlər" müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur. Müsabiqəyə ədəbi əsərlər 1935-ci ilin aprel ayına qədər təqdim olunmalı idi. Müsabiqədə qaliblərə 9 mükafat nəzərdə tutulmuşdu. İki mükafat 1-ci, üç mükafat 2-ci, dörd mükafat isə 3-cü yerlərin qaliblərinə təqdim olunmalı idi. (5.s. 40).

Lakin yubiley 1936-ci ildə Moskvada qeyd olunduğu üçün müsabiqənin vaxtı uzadılmış, həmin ilin mart ayında yekunlaşdı. Yetmiş beş ədəbi əsərin təqdim olunduğu müsabiqənin nəticələri 3 aprel 1936-ci il tarixli "Communist" qəzetində elan edilmişdi. Nəticələrə görə "konkurs jurisi bunlardan yeddisini ən yaxşı ədəbi əsər kimi qiymətləndirib". Belə ki, 1-ci yerə heç kim layiq görülməyib, 2-ci yerə görə M. İbrahimov, M. Müşfiq, M. S. Ordubadi, 3-cü yerə görə isə H. Cavid, A. Şaiq, T. Hüryan və H. Axundlu mükafata layiq görülübllər.

Bu müsabiqədən sonra repressiya ab-havası daha da yüksəlir. Ölkənin bütün ədəbi orqanları, müzakirələrdə, disputlarda ittifaq üzvləri bir-birlərinə qarşı qaldırılır, "pantürkist", "panislamist", "müsavatçı", "müllətçi" kimi ifadələrlə damğalanır. Dünən şəninə təriflər söylənilən, müxtəlif müsabiqələrin qalibi seçilən, mükafatlar alan H. Cavid, M. Müşfiq, S. Hüseyn, Ə. Nəzmi, Y. V. Çəmənzəminli kəskin tənqid atəşinə tutulurdu.

1934-cü ildə xüsusilə "Ədəbiyyat qəzeti", "Gənc İşçi" qəzetlərində "yumşaq" şəkildə tənqidə tuş gələn şair və yazıçılar artıq 1937-ci ildə kəskin ittihamlara məruz qalırdı. M. Arifin 1935-ci ildə "Ədəbiyyat qəzeti"ndə yazdığı məqalələrdə Müşfiqin yaradıcılığındaki bəzi nöqsanları vurgulayaraq onun "osmanlı sözlərinin təsisində özünü qurtarmalıdır", "Dövrümüzün ən vacib məsələlərinə toxunmalıdır" kimi iradlarını qeyd edirdi. Lakin bununla yanaşı, o, Müşfiqin özünəməxsus yaradıcılıq yolu olan, dili ən yaxşı bilən şair olmasına da nəzərə çatdırır.

1937-ci ilin mart ayında Yazıçılar İttifaqında keçirilmiş plenumda da yazıçı və şairlərin artıq kəskin şəkildə tənqid olunmasının şahidi oluruq. "Yazıçılar" içərisində Azərbaycanın həyatı ilə daha az maraqlanan və Azərbaycan əməkçilərinin mübarizəsinə yad olan əsərlər yazımaqdan əl çəkməyən Hüseyn Caviddir. Biz bilirik ki, Hüseyn Cavid burjua romantizminin məktəbində yetişmişdir. Bununla bərabər o, Azərbaycan sovet və partiya təşkilatlarının onun yaratdığı imkanlara və hətta əsərine verdiyi mükafatlara baxmayaraq yenə Azərbaycan əməkçilərinin mübarizəsinə dair bir şey

yazmamışdır” (6). Cavidə qarşı söylənilən bu ittihamlar get-gedə daha da dərinləşir və onun gələcək faciəvi həyatından xəber verirdi. Ədəbiyyatşunas alim, professor kitabında da bu məsələ ilə bağlı araşdırmasında qeyd edir: “Ən maraqlı cəhətlərdən biri - plenum iştirakçılarının həmin gün axşam xalq xanəndəsi Xanın konsertinə birgə getmələridir. Göründüyü kimi, Yazıçılar İttifaqının bir neçə gün (18-21 mart) davam edən plenumu qərəzli tənqidlər. İttihamlarla yanaşı mədəni tədbirlərdə də müşayiət olunur” (7,s. 322).

İyunun 3-də M. F. Axundov adına Opera və Balet Teatrının binasında öz işinə başlayan qurultayda M. C. Bağırov bir neçə adamı siyasi “əksinqilabçı” elan etdikdən sonra Yazıçılar İttifaqına qarşı ittihamlar irəli sürürlər: “Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdir: hazırda ifşa edilmiş H. Cavid, Ə. Cavad, Mikayıll Müşfiq, Əli Nazim, Büyükağa Talibli, Tağı Şahbazi, Əhməd Triniç və başqa əclaflar!

Xalqın qəddar düşməni Ruhulla Axundov nüfuzundan istifadə edərək Yazıçılar İttifaqını bərbad vəziyyətə salmışdır” (8).

Məlum məsələdir ki, qurultayda adı çəkilən sənətkarlar elə həmin gün NKVD əməkdaşları tərəfindən həbs olunaraq ağır işgəncələrə məruz qalmışdır.

1 iyul 1937-ci I il tarixli “Ədəbiyyat qəzeti”ndə Məmməd Rahimin Mikayıll Müşfiq haqqında “Kontrrevolyusioner, kontrabandçı, oğru” adlı məqaləsi çap olunur. Məqalənin məzmunu demək olar ki, Müşfiqi edama “yola salır”, onun haqqında qərəzli fikirlər səslənir. Bu baxımdan eynilə Müşfiq haqqında qeyd etmək olar ki, keçən əsrin 30-cu illərinin sonu - 50-ci illərində M. Müşfiq repressiyaya uğradığına görə milli ədəbi-mədəni prosesdən tamamilə kənarda qalmışdır. İstedədi və estetik dəyərlər yaratmaq potensialı, xüsusiylə mənəvi potensialı baxımından ondan geridə qalan, Mikayıll Müşfiq repressiyaya məruz qalan kimi fürsəti fövtə verməyib keçmiş “dostu”nu şərəyen Məmməd Rahim isə məhz bu illərdə mədəni həyatda fəal şəkildə iştirak etmişdir. Lakin buna baxmayaraq M.Müşfiq yenidən oxularına qovuşan kimi öz istedadının gücü ilə M.Rahimi də konkret zamanın (XX əsrin 30-cu illərinin) çərçivəsində qapatdı və onu bədii-estetik prosesdə iştirak etməkdən məhrum etdi.

Məlumdur ki, sovet dövlət orqanlarının zor gücünə və repressiv tədbirlər vasitəsilə bütün SSRİ-də yekcins, hakim ideologiyani birmənalı şəkildə dəstəkləyən vahid mədəniyyət yaratmaq cəhdləri baş tutmamış, ölkədə daim son dərəcə müxtəlif formalarda iki - rəsmi və qeyri-rəsmi mədəniyyətlər mövcud olmuşdur.

S. Vurğunun yaradıcılığı da repressiyaya məruz qalmışdı. Ədəbiyyatşunas alim prof. Qorxmaz Quliyev öz məqalələrinin birində qeyd edir ki, “...mənə elə gəlir ki, insanlığa qarşı bəşər tarixində misli görünməmiş repressiyaların törədilməsi ərəfəsində Azərbaycanı (nə olsun ki, ona yadelli “sovət” damgası vurulmuşdu?) Qafqaz sıra dağları, Araz çayı vasitəsilə dün-yadan təcrid edib bir ana kimi bir tərəfdən bağırna basmaq, digər tərəfdən ağuşuna sığınmaq, bununla da ona sarsılmaz məhəbbətini izhar etmək hüner tələb edirdi. Məhz keçən əsrin 30-cu illərinin ortalarında gərnəşib yuxudan duran, öz vurub-dağıdan gücү üçün həm içdə, həm də çöldə hədəf axtaran SSRİ adlı azman öz ucqarlarını - Ukraynanı, Orta Asiyani, Azərbaycanı mənəvi baxımdan həzm-rabedən keçirib sovetləşdirməyə, ruslaşdırmağa, bir sözlə, simasızlaşdırmağa, Ç. Aytmatovun təbirincə desək, manqurtlaşdırmağa girişmişdi, vaxtı ilə Dəli Pyotrun dəridən-qabıqdan çıxaraq Avropaya dəniz vasitəsilə açdığı “Sankt-Peterburq” adlı

pəncərə ilə kifayətlənməyib onu genişləndirmək üçün əlaltdan Baltikyanı respublikaların işgalına hazırlaşırıdı. Gəlişigözəl beynəlmiləlçilik pərdəsinə bürünmüş misilsiz ideoloji zorakılığın törətdiyi bu milli böhran məqamında azərbaycanlıların Azərbaycanı ən yüksək, heç bir şeylə müqayisə edilməyən dəyer qismində dərk etmələri böyük önem kəsb etmişdi; millimənəvi bütövlüyü qoruyub hifz etmək incəsənətin, o cümlədən söz sənətinin əsas vəzifəsi idi. O dövrde sənətkarın qarşısında son dərəcə çətin bir vəzifə dururdu: hakim ideologiyanın zorakılıqla aşıladığı düşüncə və deyim stereotiplərini yüksək poeziyanın gücü ilə dəfə edərək neytrallaşdırın S. Vurğun "Azərbaycan" şeirində sovet quruluşuna müəyyən rəğbət nümayiş etdirməklə bu missiyani uğurla yerinə yetirdi. Bəri başdan qeyd edək ki, bu rəğbət səmimi idi və sənətkarın o dövrdəki həyat mövqeyini olduğu kimi eks etdirirdi" (9. s.65-66).


Oxuların diqqət mərkəzində olan, bir qayda olaraq, kanonik səciyyəli, yaxud sırf aktual mövzuda yazılış əsərlərə gəldikdə, onların vasitəsilə hakim ideologiyanın oxucu kütləsinin tələblərinə uyğunlaşdırılması böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də "resepsiya" problemi, yəni oxucuların ədəbi-bədii nümunəni dərk etməsi məsələsi mədəni tədqiqatçıların daim diqqət mərkəzində olmuşdur.

Azərbaycanda qeyri-rəsmi mədəniyyət 37-ci ilin sərt repressiyalarına məruz qalsa da, ipə-sapa yatmayan, bədahətən yaradılan, bəlkə məhz buna görə heç öz müəlliflərinə də tabe olmayan meyxana, Vahid timsalında yaşamaqda davam edirdi. Xüsusilə ədəbiyyat sahəsində bu marginal tendensiya daha güclü idi və humanitar fikir sahəsində onun ən parlaq nümayəndləri didərgin salınmış və ya edam edilmişdilər. O dövrün bir sıra mütəfəkkirləri, şair və yazıçıları sovet rejiminin və ideologiyasının son dərəcə ağır təzyiqlərinə məruz qalsalar da, mütəmadi şəkildə növ-növ repressiyaların qurbanı olsalar da, öz daxili ruhi-mənəvi müstəqilliklərini qoruyub saxlaya bilmişlər. Düzdür, onların bir çoxu heç zaman heç bir formada mövcud rejimə qarşı mübarizə aparmamışlar, lakin heç bir zaman ona baş da əyməmişlər.

### ***Istifadə olunan ədəbiyyat:***

1. Akif Aşırı. "Azərbaycan mətbuat tarixi, 1875-1920-cı illər" Bakı, "Elm və təhsil", 2009, 296 səh.
2. "Gənc İşçi", 1919-cu il 30 oktyabr
3. "Kommunist", 1929, 12 noyabr
4. "İnqilab və mədəniyyət", №11-12, 1930-cu il
5. "İnqilab və mədəniyyət", № 8, 1934-cü il
6. Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxiv, f.340, s.1, iş 4, vər 51
7. Bədirxan Əhmədov "XX yüzil Azərbaycan ədəbiyyatı", Bakı, "Elm və təhsil", 2015, 550 səh.
8. "Kommunist" qəzeti, 1937, 4 iyun
9. Qorxmaz Quliyev, Xüsusi idən ümumiyyət. Bakı, "Elm və təhsil", 317 səh.

# ◆ K i t a b r ə f i



## NİZAMI GƏNCƏVİ VƏ "KƏLİLƏ VƏ DİMNE" MOTİVLƏRİ BAKİ, "ELM VƏ TƏHSİL", 2019

Kitabda XII əsrde yaşamış Azərbaycan şairi Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında xatırlanan "Kəlilə və Dimnə" hekayələri məsnəvidəki beytlərə uyğun ardıcılıqla toplanmış, onlardan hasil olan nəticələr incələnmişdir. Gənclər və yuxarı sinif şagirdlərinin həm Nizami Gəncəvi yaradıcılığı, həm də qədim hind abidəsi "Kəlilə və Dimnə"dəki hekayələrlə tanışlığı baxımından əhəmiyyətli olan kitab gənc nəslin yetişməsində, cəmiyyətdə layiqli vətəndaş kimi formalaşmasında müsbət rol oynaya bilər.

Kitabı tərtib edən, nəşrə hazırlayan və ön sözün müəllifi Təhminə Bədəlova-dır.




## CAVİDŞÜNASLIQ XI-XX cildlər Bakı, 2019

AMEA Hüseyin Cavidin Ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Baba-xanlıının rəhbərliyi ilə "Cavidşünaslıq" araşdırırmalar toplusunun XI-XX cildləri çap edilib.

Nəşr böyük şair və dramaturq Hüseyin Cavid haqqında yazılmış 18 illik bir dövrü (1994-2012-ci illəri) əks etdirir və ədib haqqında dolğun tarixi-xronoloji məlumat almağa, onun ədəbi-bədii və fəlsəfi-estetik düşüncə tariximizdəki yerini göstərməyə imkan verir.

Vəsait AMEA Rəyasət Heyətinin 14 mart 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan və türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri" elmi-tədqiqat programı çərçivəsində işıq üzü görüb.




## İFTİXAR HİDAYƏT VƏ TEATR BAKİ, "APASTROF-A", 2019

Monoqrafiya Hidayətin dramaturgiya və teatr sahəsindəki nailiyyətlərinə həsr edilmiş ilk tədqiqat əsəridir. Kitabda Hidayətin pyeslərinə quruluş vermiş müxtəlif üsluba malik rejissorların fərqli dəst-xəttləri araşdırılmış, müqayisə edilərək maraqlı mühəhizələr irəli sürülmüşdür.

Kitab teatr və dramaturgiya ilə məşğul olan mütəxəssislər, müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də mədəniyyətimizlə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.

Kitabın elmi redaktoru sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə, ixtisas redaktoru Səfəli Nəzərli, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyeva, rəyçi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, "İrəvan Mədəni İrsinin Təbliği" İctimai Birliyinin sədri Nərminə Ağayevadır.



**ƏLİ ƏMİRLİ  
AĞDAMDA NƏYİM QALDI  
(Avtobioqrafiq roman)**

**BAKİ, "QANUN" NƏŞRİYYATI, 2019**

Romanda müəllifin uşaqlıq, yeniyetməlik illerində yaşadığı Ağdam şəhəri, cəmiyyət, insanların münasibəti, ailəsi öz əksini təpib. 50-60 il əvvəlin Ağdamına, Qarabağına bu kitabla səyahət etmək olar. Əsər avtobioqrafik olsa da, təkcə müəllifin deyil, əslində bütün ağdamlıların, azərbaycanlıların Qarabağla nələri itirdiyini oxuculara göstərir.



**GÜNEL NATIQ  
MƏHƏBBƏT QUŞLARI  
BAKİ, "MÜTƏRCİM", 2019**

Kitab yazıçı Günel Natiqin son illerdə qələmə aldığı hekayələrdən ibarətdir. Hekayələrin mayası, mənası həyatın içindən gəlir. Müəllif cəmiyyətdə baş verənlərə, insan taleyinə, həyata biganə deyil. İnsanın çəkdiyi əzab-əziyyətləri, ağrı-acıları, tənhalığı öz içində hiss edir. Ağrıyanla ağrıyr, ölenlə ölürlər. Ancaq o, işığı bilir. Bütün hekayələrdə Əkrəm kimi işığın sorağında olan gizli bir qəhrəmanı var. Günel Natiqin bütün obrazları ya bizim ətrafımızda, ya da bizim elə öz içimizdədir.



**NAZİM ƏHMƏDLİ  
UNUTDUĞUM GÖY ÜZÜ  
BAKİ, "QANUN" NƏŞRİYYATI, 2019**

Kitabda Nazim Əhmədlinin yeni şeirləri toplanıb. Şeirlərdə ənənəvi şeirin parametrlərində yeni poetik düşüncə tərzi, fikrin obrazlı dönüşümləri, reallıqdan qeyri-reallığa və geriyə dönüş, qlobal obrazza çevrilmə aşkar görünür:

*Yaz gəldi, sular qaynadı,  
Göydə ulduzlar oynadı;  
Dünya bir yarpaq boyدادı,  
Biz də qonmuşuq üstünə.*



**ƏLƏSGƏR TALIBOĞLU  
GÖYLƏR MƏNİM DEYİL Kİ  
BAKİ, "ORXAN" NPM, 2019**

Bu kitabda şairin vətənə, yurda, torpağa sevgisi, itirilmiş torpaqlarımızın ağrı-acıları, dünya və həyat haqqında fəlsəfi düşüncələri mövzusunda yazılmış şeirləri toplanmışdır.

# “AZƏRBAYCAN” - 2019

## 2019-cu İLDƏ “AZƏRBAYCAN” JURNALINDA DƏRC OLUNMUŞ MATERİALLAR

### NƏSİMİ - 650

HACI FİRUDİN QURBANSOY - Hürufiliyin mənbəyi və təzahürü, № 1  
MÖHSÜN NAĞISOYLU - Azərbaycan klassik poeziyasının və ədəbi dili tarixinin Nəsimi zirvəsi, № 3  
NİZAMİ TAĞISOY - Nəsimidə Allahın adlarının zikri, № 7-8  
İLQAR FƏHMI - Yedinci - didaktik-dedektiv pyes, № 9  
BABA BABAYEV - "...arada xar olmasın", № 12

### 20 YANVAR

*TARIXİMİZİN QAN YADDAŞI*  
İSMAYIL İMANZADƏ - 20 Yanvar etüdləri, № 1

### NƏSR

#### *ROMAN VƏ POVESTLƏR*

MURAD KÖHNƏQALA - Zamanın üst küçəsi (rəngli povest), № 1  
QAN TURALI - Fəza səyahəti dərsləri (povest), № 2  
MƏMMƏD ORUC - Malakan kəndinin payızı (povest), № 3  
İLQAR FƏHMI - Gürğan şərabı (çaparaq roman), № 4  
YAŞAR BÜNYAD - Azan gəmilər limanı (povest), № 5  
SAMİD AĞAYEV - Ləvəngi (povest), № 6  
KAMIL ƏFSƏROĞLU - Yuxu (roman), № 7-8, № 9  
VÜSAL NURU - Qaraqaşlı (roman), № 11, № 12  
AYDIN TALIBZADƏ - Ramana (roman), № 12

#### *HEKAYƏLƏR*

TURAL ANAROĞLU - Nəbatət, № 2  
NARINGÜL - Öləziyən işıq, Böyürtkən mövsümü (iki hekayə), № 3  
MÜZAHİM İSMAYILZADƏ - Ağcaqanad dərəsi (hekayə), № 4  
SƏHƏR ƏHMƏD - Taladakı balaca oğlan, Qar yağında dalaşan ər-arvad (iki hekayə), № 5  
MAHIR CAVADLI - Bir ovuc Vətən torpağı, Xoşbəxt ölüm (iki hekayə), № 5  
PƏRVANƏ BAYRAMQIZI - Xof (hekayə), № 5  
NƏRMİN FƏRZƏLİ - Ağ-qara palitra, Zaman məhbusu, Həyatı kiçik şeylərdə axtar (esse), № 5  
XANIM AYDIN - Sərçə (hekayə), № 6  
HƏCƏR - Ağ dəvə düzdə qaldı (hekayə), № 7-8

AZƏR ABDULLA - Muğam (hekayə), № 7-8

NİZAMİ ƏLİOĞLU - "Qaraquş"un ovu (hekayə), № 7-8

TƏRANƏ VAHİD - Uçan buludlar, Hittə, Küp yazısı, Barelyef (dörd hekayə), № 11

VAQİF İSAQOĞLU - Kor kişinin alım oğlu, Narkoz Zeynal (iki hekayə), № 11

MÜZADİL AQİL - Dərd qapısı, Çəpər (iki hekayə), № 11

## **DRAMATURGIYA**

ELÇİN - Sirr - bədii-sənədlə filmin ssenarisi, № 9

İLQAR FƏHMİ - Yeddinci - didaktik-dedektiv pyes, № 9

ANAR - Şəhərin qış gecələri, № 10

ƏLİ ƏMİRİLİ - Sevgilim Sumqayıt, № 10

FİRÜZ MUSTAFA - Payız meşəsində vals, № 10

NABAT HÜSEYNOVA - "Gümüş əsr" (debüt), № 10

SLAVOMİR MROJEK - Yay günü (tərcümə M.Musabəylinindir), № 10

## **YENİ TƏRCÜMƏLƏR**

QABRİEL QARSİA MARKES - Nağıllar üçün yaşa (tərcümə Aynur Quliyevanındır), № 1

İVAN BUNİN - İvan Buninin islam sevgisi (tərcümə Azər Abdullanındır), № 2

MO YAN - Bibimin qiymətli bıçağı (tərcümə Aqşin Əliyevindir), № 6

ULUQBƏY ESDÖVLƏT - Şeirlər (tərcümə Akif Əhmədgilindir), № 6

## **POEZİYA**

### **POEMALAR**

YUSİF HƏSƏNBƏY - Siziflərin qiyamı, № 3

NİZAMİ CƏFƏROV - Siziflərin qiyamı... və qəlebəsi, № 3

### **ŞEİRLƏR**

BALAYAR SADIQ - Bir damla payız, Sus, Kəndə məktub, İntihar, Bir misra ümid, Xocalı, Yaşamaq düsturu, Başsağlığı, Sənin yoxluğun, Allahın təbəssümü, № 1  
AĞASƏFA - İnsanlığın taleyi, Tanrıım, bizi qul eləmə, Torpağı sevdiyimdən..., Bayatışayaq, Yaşasın kəpənəklər, Ahillar günü, "Dərddir, əzabdır işim...", Şeytan görməsin, Oturub gözləyirəm, Təyyarə meydanında rastlaşma, Dönməzsən..., Şəhərdə artıq şairəm, "Köhne tanışlara tanış gelmirəm...", № 1

GÜLNARƏ CƏMALƏDDİN - Yaşamadım, "Mən ölsəm...", "Başımın üstündən durnalar keçdi...", "Unutmaz uğrunda öleni...", "Bir daha sənə şeir yazmayacaqdım, payız...", Bənövşəyə, "Sən payızın payıydın...", "Yox idim...", "Çatılan qaşımı dağ eyləyibsən...", "Bu necə bayramdı dost?", "Ey yorğun dünyanın ac uşaqları...", "Ey siz hamidan əvvəl...", "Dərin dərələr dərdini...", "Bu yol nə yoldu tutubsan...", "Canımın canı sıxılır...", "Ha ağla gülüm, gülçinim...", "Baxdım yuxarıda SƏNsən...", "Qayıtma...", № 1

ORXAN SAFFARI - Dərzi xala, Gözləri şabalıdı, saçları qıpçırmızım, Sağ yeri, Süpürgəçi, It, № 1

ƏBÜLFƏT MƏDƏTOĞLU - Cümə gününün şeiri, Ürəyim, Binə, Kimi, Şuşa hey!, Bu mənəm, Sevin, Dan üzü dileyi, Atasızlığa ilk ağı, Təəssüf..., Sən ruhumun tanrisisan, Qara kağız, "Ürəyimin gözlərini...", "Son vaxtlar mən yaman yorğun düşürəm...", "Yormasın fikirlərim...", "Ölüb getmək istədim...", "Mən üzülmüş yarpağam...", № 1

TAPDIQ YOLÇU - Dağları, Axırı ölüm imiş..., Heyat..., Sığınımı dənizə?!, Anam ölüb, ağlayammaz..., Ayrılıqdan ayrılib..., Köhnə kino lentisən..., Gözel gün, Bağışla, Köhnə kişi, № 1

**ANAR AMİN** - Min diri öldürər bəlkə bir ölən..., İstedad yoxsa..., Getdikcə gedəsən..., Alın yazılı, Neçə yol gəlmisən sən bu dünyaya?, Kiçik arzulara çatıb xoşbəxt ol, Ağacların gülüş səsi, Mənim balam, Bircə arzudan ötrü..., Xoşbəxtliyə can atan, № 2

**İBRAHİM YUSİFLİ** - Kimdi məni səsləyən, Geldi, Bir gecənin ovqatı, Bir az bu ağaca, bir az o daşa, Mən bir dəli rəssamam, Adamı, Gel, könlüne bir söz deyim, Səni, Qoyma səni çox istəyim, Sənin nə çiçək qəlbin var, Çiçək, Dilqəmi qoşma, № 2

**OĞUZ AYVAZ** - Təbiet eskizi, Fevral şeiri, Bacımın rəsmi, İnsanlardan qorxuram, Bağıشا, Anti-faciə, Savaş, Kilsə zəngləri, № 2

**ELNAZ EYVAZ** - "Güləsən çoxdankı kimi...", "Bir ovuc xatirəm var...", "Hamı gedir...", "Saatın kəfəkirindən tutub...", "Axşam düşür...", "Qal və bircə ümid ver...", "Məndən ayrılib gedən dost...", "Darixırsan vəhçicəsinə...", "Kimsə kimisə sevir...", "İlahi, nə darıxməqdır...", "Gedəsən...", № 2

**İQBAL NEHMƏT** - Ölsəm, bağısha məni..., Mən necə darıxmə sənsiz?, Bir ağrı var..., Borcu olanlar neyləsin?, Günsə qaytara bilmədik geri, Atama..., № 2

**FAZİL AYDIN** - Elin içindən gelmişəm, Ömrümü yazış gedirəm, Yol daşı, Əllini yaşadım yüzün içində, Hamı ağlayır-ağlayır, Utandım, № 2

**RAMİZ MÖVSÜM** - Sarıqamış, Alanya, Türkü yaxşı tanı!.., № 2

**ZÜLFİYYƏ YAQUBQIZI** - Baxıb utanarmı?, Çilli qız, Yaz sevdalı, Oldu, Tablo, Yarpaqlar, № 2

**MÜXƏMMƏD HAQVERDİ** - Etüdlər, "Ölən yarpaqların cəsədlərini...", "Bir az alnimin qırışlarına...", "Bir yay gündündə...", "Dünya hara fırlanırsan...", № 2

**ŞÖVKƏT ZƏRİN HOROVLU** - Torpaq ömrümüz, Danışaq, Qismətimdi, Gedim, Haqqını halal et, Səndə ölmək də gözəldi, № 3

**KÖNÜL ARİF** - Yoxluğun çərçivəsiz şəkilləri, № 3

**ELNUR UĞUR** - İstək, Düşüncə şeiri, Gözəl, Səsini bağla yarana, Yaşayırsan, Doğuluş, № 3

**RƏFIQƏ ŞƏMS** - Dünyanı korlamayıñ, Sənsiz ölməyəcəm ki, Açı söz, Qurbətə gedən sevgi, Şübə, Gecə döyülen qapılar, № 3

**SƏYYARƏ MƏMMƏDLİ** - Dədələrimizə, Kaş dönüb qul olaydım, Hər gün, № 3

**SEVİNC MƏMMƏDOVA** - Cırcırama, Xatirələr də ömürdür, Bir zaman mənim də bir evim vardı..., Yaz gecəsi..., "Payız düşüb bir sevginin bağ-bağçasına...", Sükütun səsi, № 3

**ZƏRƏNGİZ QAYALI** - Mizan-tərəzi, Bilmirəm, "Sönmüş vulkan - köksüm mənim...", № 3

**MUSA YAQUB** - Heyif o əvvəlki bənövşələrdən, Babadağda bir dəli, Sən mənimləsən..., № 4

**İSA SEVƏR** - Xalq yoluyla tanınır, Dağlara qar yağır, Yuxuma geləsən, İncimə, Bir qız, Vay başının gününə, Xanəndə Mirələmə, Yoxsul arvadı, Gülüm Şuşada qaldı, Gullə yağışına möhtacmı dünya? Bəyənmirlər, Xanərəbin mahnisi, Saqqal ağartmışıq, № 4

**SEVİNC ARZULU** - İslığın kölgəsi, Söykənim, Qəm piçiltisi, Payız əllisində, Günahı boynuma, Yar piçiltisi, Tərsinə piçiltisi, Tərsinə, Nə bileydim..., Bir Şuşa nisgili, № 4

**ƏLƏSGƏR TALIBOĞLU** - Çıxmadi əvvəlki donundan ömrüm, Bir ovuc vətən olaydım..., Harda dayanacam..., Tanrı verən qismətə bax, № 4

**SƏXAVƏT KƏLBƏCƏRLİ** - Murovda gördüm, Qara çekmişəm, Ürəyim yazır, Yadından çıxıb, № 4

**NİŞƏ BƏYİM** - "Tanrı can əsiri göndərə səni...", "Qədərdə özündən qisas da varmış...", "Hər yeni il beləyəm...", "Türk etdilər məni...", "Elə yoruluram özüm-özümdən...", "Ağır-ağır ayrılıqlar yükəndi payiza...", "Qoca başım, dərd öündə əyiləm...", "Mən vida etmədim ayrılıqlara...", "Gecə sanki daş döşənmiş səssiz bir küçə...", "Dadı dəyişmir xatirələrin...", "Dünya gözüm boydadır...", "Hər şey sıňq-salxaq kimi...", "Gecənin qapısında gecələdim, açmadı...", "Mənim ömür hekayəm

nə söz deyil, nə yazı...", "Gecələr xeyallar qururam...", "Məndən sonra nə olacaq, bilmirəm...", "Ağlama, gözündən yaşlar dağılır...", "Hələ ayrılıqlar doğmamış kimi...", "Birdən...", № 5

FƏRİDƏ LƏMAN - Qaldı, Nidası gözəl!, Gülüş ver, № 5

AYAZ ARABAÇI - "Ürəyi qırılmış qanadlarından...", "Adımı qulağına piçildamaz küləklər...", Mənim taleyim, "Hərdən əsəblərim yerində olmur...", Yaşayıram, Oldu, Qoyma, Ayağı dolaşib qanadlarına..., Bilmir, № 5

MÜBARİZ MƏSİMOĞLU - Önümdə üç nöqtə, sual və nida..., Gül, Onlar, Gün işığı, Ay işığı, Şam işığı, Məsimoğlu, özündən küs, özündən..., Bir bədə sevgiyə həsrətdir şair, Paşa, Məsimoğlu nə deyir ki..., Əlindəki xətlər göylərin yazısıdır, № 5

FƏXRƏDDİN TEYYUB - Misram, Kədərin sevinci, Ürəkli-ürəksiz, Gözəl ağladım, İlahi, çox görmə bu bağı mənə, Payız lövhəsi, Oğlumun anasına, Bu ağacın, Elə istəyirəm, Yollarda qalan ürəyim, № 5

İLHAM QƏHRƏMAN - Şairin vətəni sevgidi, Sevgiyələ ölmək, Çıxmadi, Solmaz müəllim, İt ularsı, Nabranda şeir axşamları, Aydınlıq, Ağdam, Qadağan işarəsi, Ah, Toxtaqlıq, Gizlənpaç, Sən göndərən şərqi, Əsgərlərimizə, Xatirələr sərgisi, Təbəssüm, Ayrılığın payız yağışı, Qarışqa qısqanclığı, № 6

CƏLALƏDDİN BUDATOĞLU - Toxunma daşima, o sənin deyil, Nə yaman oxudun, lələsi olmuş, Qara bulud, aq bulud, "Gözü yerdə nəm tutur...", "Saxla, balam, saxlamır...", Segah, "Allah, kimi-kin eylədin...", Sən yaşa hələ, Kim ola..., Ey dadi-bidad, № 6

MƏCNUN GÖYÇƏLİ - Yaş yetmişə aşanda, Mələmə, ceyran, mələmə, Arxanca hönkürən aman, aham mən, Düşməz, Qaytarın məni, Deyir (I), Deyir (II), Aparır, Goy qurşağı, Torpaq dəyişməyib, mən dəyişmişəm, Doktor Həsən, № 6

AFAQ ŞİXLI - Qışda qürbet şeirləri, Bəxtimi yuxuda gördüm..., "Təbiətin dörd yanında...", Məni unutmusan, nədəndi, Allah, Atama..., "Ata evi - yad evi", "Gedərsən, kimsə yox tuta qolundan...", Gözləri yol çəkən adam, "Çovğunlar qəlbimdə çıxıb yarışa...", "Bu günlər həmişə dünən olacaq...", № 6

ZİRƏDDİN QAFARLI - Doğru, Yaşamaq, Tovuzda, Canım, Mən niyə təkəm..., Onu, "Tüstü var ocaq söndürər", № 6

NAZİR RÜSTƏM - "Mənə qəmli nəğmə oxu", "Sənsizlikdə itirdim...", "Heyif ötən günlərə...", "Ya gün olsun, ya da yağış...", Bənövşə, Nağıl, № 6

FƏXRƏDDİN ƏSƏD - "Dizinə baş qoymuşam...", "Könlüm əsirdi, əsir...", "Bir əlində yaylığı...", "Mənim ulduzum söndü...", "Dolanar bu şəheri...", "Yenə duyğuların caynağındayam...", "Balsız qalan boş pətəyəm...", "Üfüqlərdən o yana qara-qara nöqtə var...", "Yasəmən qoxulu may axşamları...", "Gecələr pəncərəmdə...", "Bir gecə yol gedəsən...", № 6

RUZBEH MƏMMƏD - Dua ayələri, Eynəkdən görünən həyat, "Axşam olur, günəş batır şəhərdə...", № 6

ƏLƏSGƏR ƏHMƏD - Lalın zülməməsi, Rəssam, № 6

ƏKBƏR QOŞALI - Ürək daşı şeirlər, Aldanıb açılır qar çıçəkləri, "Bu gün bitər, bitsin, neynək...", "Torpağa tapşırıq ölen olanda...", Dostum və qardaşım Yolçu üçün, Yataqxanada yaşayanlar..., "Ən yeni mahnilər da, ən köhnə havalar da...", "Öyrətmədin ürəyini sən mənə", "Yol yaranıb de, ilk önce də yolcu...", "Otuz iki diş qoruyur bir dili...", "Bu dünyada bir gözəl var...", Uzun sözün qisası, № 7-8

XALİD MAHMUD - Yaşamaq üçün dua, Üşüyən xatirələr..., "Bu hələ son deyil, cənablar!", Keçib gedər..., "Biz adəmin oğlu deyilik...", Başın sağ olsun..., Xocalı uşaşıyam, Əzrayıl küsüb, aramır..., Eşq məsafləsi..., № 7-8

MİRHAFİZ BAHADIR - Şeytan ağacı, Gøyərçin, Həzin bir səda, Gullər də həya gözləyir, Dişi at - xanım arvad, Sənədlə film, Hər nədirse..., № 7-8

ZƏKİ BAYRAM (YURDÇU) - "Budur, yənə dava-dalaş...", Bir insan yaşayardı, "Nəfsin, tamahin alışib yanır...", "Deyirlər, ququsu ölümən qabaq...", Səndən də bir xəbər yox..., № 7-8

**ALLAHŞÜKÜR AĞA** - Nağıl dünya, Məsələn, Ağac haqqında nağıl, Qayıdırəm, Sevgi dilində, Əyil ürəyinə, Kənd yolunda araba, Kədər haqqında sevinc şeiri, Unudun məni, № 7-8

**VAHİD ASLAN** - Suriyalı uşağa müəllimin cavabı, Yağış havası, Oğlumun, İnsanlar, Yetim qalan kuklalar, Ata yoxluğu, Yalquzaq kimi, Kənd adamları, Əllərinmi üzüyür, Türkün yolu - Turan yolu, Şəhid bacısı, Əllərini uzat mənə, № 7-8

**NİZAMƏDDİN ŞƏMSİZADƏ** - Yaşayıram...?! Dünyanın milyon yaşı var, Getdi, "İlin sonu, qardan donu...", Yandırır məni, Getdin, Xitab, Mən insanam, Saatdan dolu yağır, Öz qanımla yoğun məni, Ay Musa, Qocalıram, Yuxu, № 7-8

**HÜSEYN SÖZLÜ** - Necə gəlim, Mənə yazılıb, Sözlərim, Düşübdü, Küsmədim ki mən, Əsəndə ömrümə payız yelləri, Məni, № 7-8

**NƏCMƏDDİN MÜRVƏTÖV** - Uzaqların adamı, Sözün bitən yerində, Üşüyürəm, RƏFAİL İNCƏYURD - 65-ə gəlmisəm, Şairlər, Gəzirkə hələ, Günah, Neyləsin?, Bakı neğməsi, № 7-8

**ARZU NEHRƏMLİ** - Daha keçib, deyəcəyəm, Bir də sən gəlmə, Darvaza, Fikrimdir, oyaq gəzir, Halımı anlamış dayanacaqlar, Ah kimiyəm, № 7-8

**MEHDİ ZAHİD** - Tənha palid, Ağacdələn, Anamın adını qoymuşam sənə..., Ey külək, Qələmim, dəftərim və mən, Öyülen olmadım, № 7-8

**ADİL CƏMİL** - Ruhum yanır, Dərdim, Anama layla, Qurd ağızı bağlayan Qaratel qarı, Bizim yerimizə utanır dağlar, Özümüz sevmədim, Oyanış, Tərtər qanlı axırdı, Bu ayrıqliq, Şair obrazı, Şeirin köhnəsi, təzəsi olmur, Uzanan ayrılıq ömür qısalıdır, № 9

**TƏRLAN ƏBİLOV** - Ayrılığın qatı qaranlığında, Bir yola qoşulub getməyim qalıb, Gedəndə yolları yiğisidirmişən, Sənin də dodağın qaça bir kərə, Ağlım kəsəndən, Gecənin surreallığı, Çevir bu varağı o biri üzə, Çekirsən, № 9

**SÜLEYMAN ABDULLA** - Dəniz serenadası, Hərbi gödəkçə nağılı, Təkamül, Öz içində batanlar, Əcəl sükütu, № 9

**ZAHİD AVŞAR ELOĞLU** - Gecə yağışı, Goy gurultusu, Nənəm xalı toxuyur, Şimşəklər, Gəl sən, Mərc daşı, Qaloşlu adam, № 9

**KƏMALƏDDİN QƏDİM** - Apar, saxla dərdimi, Əlimdən yaxını yox, Dərd bilir, qəm bilir məni, Mənə də vətən yerin, Ha yu bu qara bəxti..., Geri qayıtmaga üzün olmaya, Tekrar yaşamaq olmur, Kiməsə kölgəm düşəcək, Şuşa gedəndən gedənəm..., Bu dərd - Vətəndi, Mən sənin yanına qayıdacağam..., Yaşaya bilesən..., № 9

**İNQİLAB İSAQ** - Kimsə yox barışqıda..., Əl tuta bilməsək də..., Sən bu gün..., Yuva qurdum..., Gedək Kəlbəcərə..., Məni işığa tutun, Kilidlənmiş yumruğum, Bayırda bir kəsim yox, Nəfəsə siğın, Darixma, Yad, doğma, Məndən sonra, № 9

**RAHİL MƏMMƏD** - İnsan ömrüdür, İki payız, Düzələr, Səni tanımadım..., "Mən həyata vəfasızdır, demərəm...", "Ömrümün son fəslinə mən qış dedim, sən yaz dedin...", № 9

**XALIQ RƏHİMİLİ** - "Heç vaxt görmədiyim fələk...", "Havayı xərclədim ömrün çoxunu...", "Gül bilim dərim səni...", "Elə susduq, danışmağa söz qalmadı...", "İhanıram bir də səni görəm mən...", "Həyatın dəyişib, başın qarışib...", "Nə getirdim dünənimnən bu günə...", № 9

**KƏRAMƏT** - Səni sevmək, Heykəllər daqlara qaçacaq, Güle-gülə, "Gedənlərin dalınca...", Məndə sübh quşları oxuyur, Günəşim, günəşim, Ay səni, Çiçək qızlar, ipək qarılarsı, Adam məni sevməz ki, Bir tamaşaçılıq səhne, Tuk-tuk, tak-tuk, Məni bağışlamayın, Ay mənim havalı könlüm, "Yazdığım yazını bir də yazıram", Yazmışlar, "Al məni, al məni...", "Onda qar yağırdı..., Yanvarın sonu...", № 10

**ƏŞRƏF VEYSƏLLİ** - Təzədən, Mən sənə ne kömək edim, ilahi, Kazımın qızı, Olsa, Gedirəm, Var olmaqdı mənimki, Tutun məni, Gedir, Harama yazmışan, № 10

**RİZVAN NƏSİBOĞLU** - Payızın gəncliyi, "Mən burdayam, ilahi!", Məni zaman üstə kökləyib çalın, Hava limanı, Eskiz, Cənnətdən məktub, Bu evin qapısı niyə bağlıdı, Bu ömür qum şələsidi?, "Bu yağış dünyani suya caladı...", Şam, Çixib gedirik, № 10

**VƏLİYULLA NOVRUZ** - Olmadı, Bizi, "Səninlə hər axşam danışıram mən...", № 10

**DAYANDUR SEVGİN** - Alatoran, Varsa ədalət dediyin, "Şeytan əməlidə bu gözəlliyyin...", Yadından çıxıb, Gözəl, "Düşündüm ki, sən mənim...", № 10

XUTRA RAMAZAN - Doğmaliq, Nəgməkar ürəyim, Dağlar kimiyəm, İnsanı qocalıq haqlayanda, Bir çay dəmlə, ezzizim, №10

AY BƏNİZ ƏLİYAR - Balaca daxma, Vətən qoxuya, Kötük, Kəsdiyin ağac, Hara gedir, Məni, Asın bu qızı, Meydan aqmışam, Sənin, Tənhalıq, Gedər, Kəpənək eşqi, Dilini-dodağını, Ölmüşəm, On ildi üzşür, Kişiye, Qadına, № 11

AVDI QOŞQAR - Torpaq gördüm, Əlini mənə uzat, Məni yaşadığım mühit anlamaz..., Könül, əgər qədrin bilinmeyirse..., İlahi, idrak ver..., Ağacdan, torpaqdan yoğrul..., Gedib kənd-kəsəklə, Çix çəpər dibindən...,

BARAT VÜSAL - Oturmaq haqqı, Nəsimi türbəsi öündə, Həndəvər, Barışq, Kəndir, Məcnunun Məcnunu, yaxud Məcnunun atası haqda poema, Bütövlüyümüzün şəkli, Yanıq yeri, Səməndər quşu, № 11

QƏDİMƏLİ ƏHMƏD - Dilənçinin ölümü, Bilmirsən, Dünya, Nə olardı ki?.. Unut deyir, Qadının, Bir qadın taleyin var, Yağlılı gecə kimi, Düşür, № 11

CAVAD ZEYNAL - Fəxri Xiyabanda düşüncələr, Babadağ, Sənə də bir oğul olmadım, ata! Böyük Füzəliyə, Deyirlər, Sevgi zarafatları, Yaşimdən utanıram, Dördlüklər, Rübailər, № 11

ƏLİRZA HƏSRƏT - Havayıdır xərclediyin xatirəm, Eşq payı, Ocaq, Çörək ətri, Lalənin, Tay-tuşların seyrelib, № 11

SABİR YUSIFOĞLU - Yanağının qırış tutan yerləri, Mən sevənlər dəbdən düşüb, Birdən..., Boğuluruq batan qanda, Güllüsüm qaldı şəhərdə, Qalan günlərimi de, Qara zolaq, Palata şeiri, Anam, dizlərim bükülür, Nağıldı nağıll, № 11

FƏXRƏDDİN TEYYUB - Yadıma gəlmir, Ömrün ayazı, Mən hələ bilmirəm..., Qənimət, Vəsiyyətvari, Ürək həkimi, Bəs kim uçacaq, Yaralı quşa, Bir təqaüdçüyə, № 11

SAHİB CAMAL - "Göyün, sarın, qırmızın...", "Çatdırın o şəhərə...", "Gəlib qayasında, daşında durub... ", "Oxuyandan oxuyanam...", "Ey dağ, soyumağım soyuğundandır...", "Bəlkə, ayağım yol azdı...", "Çayımıda su bircə içim...", "Yanan od, qara tüstünə...", "Bağım artır bağı bağla...", № 11

ƏLİZADƏ NURİ - Hər adam elə bil yağış suyudu..., Bəlkə bu gecəni yaralayıblar? Yollar sıxır ayağımı..., Gərək əllərimi atım bir yana..., Açıñ bu dünyadan məni..., Könül, bu nə həyəcəndi? Çətin səndən sonra bu şəhər qala..., Qaçasan üfüq boyunca..., Get..., Dərvişəm, ozan deyiləm..., Onun əllərinə ithaf, Sənə, Yanğın, Bizim aramızda bir cüt günah var..., Tutmağa bir divar yoxdu..., Bir ümid göndər mənə, Özünü göylərdə yandırır Günəş..., Azib qaldım..., Səhra kimi yaşadım..., Qocalıq, Bir yol gülümse ki, rəsmini çəkim..., № 12

RƏFAİL TAĞIZADƏ - "Bu gün dənizin qurbanlıq gəmisiyəm...", Göz yaşı, "Bir gülüşün səsinə...", Burax məni, burax gecə, "Bu ilin yazı da mənə qış kimi...", Sarı çiçək, "Baxışın keçmişdən danışır...", Tənhalığım, Yoxluq, "Xəzana bürünən yolların...", "Aysız, ulduzsuz gecələrdə...", "Dan yeri təzəcə ağar-ağarda...", Yağış da bir sevgidi, Qatar adam, Divarın o üzü, Yağış yağır, Bu payız, № 12

YUSİF HƏSƏNBƏY - İnsan ürəkli mələk, Qızılı yarpaq, Xoşbəxtir sevilənlər, Fitri istedad, Çətindi sevda yolları, № 12

KƏMALƏ ABIYEVA - Bakı haqqında nəgmə, Təkliyin səsi, Ürəyim, Öyrən, Nağıllar, Sükut, Aldadılan qadın, aldanan qadın, Hardasa bir tənha qadın darixar, "Dözümün tükəndiyi an...", Nə bilsin, Tapmadım, Yoxa çıxıram daha, № 12

GÜLƏMAİL MURAD - Haykular, Vakalar, № 12

ZEYNALABDİN NOVRUZOĞLU - Sonbeşik, Lövhə, Dağlar və buludlar, № 12

### **QARABAĞ: Ağrılarımız, Acılarımız**

QƏŞƏM NƏCƏFZADƏ - Eylədilər, Qara günün çəkilişi, № 2

### **MƏDƏNİYYƏT TARİXİMİZDƏN**

VAQİF BƏHMƏNLİ - "Azərbaycan"ı yaşadıb "Azərbaycan"da yaşayanlar, № 1, № 2

### **NƏZƏR NÖQTƏSİ**

RAHİD ULUSEL - "Əhdi-ətiq" dən "Realpolitik"ə (esse), № 2  
XANƏHMƏD NOVRUZOV - Ana dilimizi korlamayın, № 12

### **PUBLİSİSTİKA**

TOFIQ NURƏLİ - Yol, № 4  
VALEH BAHADUROĞLU - Arxada qalan dolaylar, № 4  
FUAD ƏLİYEV - Katarsis, № 5  
FUAD ƏLİYEV - 29-cu gün, № 7-8  
DİLARƏ ADİLGİL - Şərqdə 36 gün, № 11

### **ƏDƏBİ TALELƏR**

GÜNEL NATIQ - Çarlz Dikkens - həyatı boyu idealını axtarmış ingilis yazıçısı, № 1;  
Anatol Frans - əcdadların yaddaşına bağlı yazıçı, № 2 ; Selma Laqerlöf - Nobel mükafatı almış ilk qadın yazıçı, № 3; Luci Pirandello - XX əsrin Şekspiri, № 4; Gi De Mopassan - qadın üzərkərinin yenilməz fatehi, № 5; Lev Tolstoy və Sofya Bersin məhəbbət tarixçəsi, № 6; Andrey Platonov - idealları mehv olmuş yazıçı, № 7-8;  
Ernest Heminquey və qadınları, № 10, Toni Morrison, № 12

### **NAMƏLUM ABİDƏLƏRİMİZDƏN SORAQLAR**

PAŞA ƏLİOĞLU - Mir Fəttah Marağayı, № 2  
SÜDABƏ AĞABALAYEVA - Paşa Əlioğlunun 60 yaşına, № 2

### **TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ**

QORXMAZ QULİYEV - Montaj - hərəkətin/hərəkətsizliyin poetikası, № 2  
VAQİF YUSİFLİ - Şeiriminin dolaylarında, № 3  
İRADƏ MUSAYEVA - Y.V.Çəmənəzəminin romanları və repressiya, № 3  
MƏTİ OSMANOĞLU - Tehkiyə, müəllif və oxucu, № 3  
ELÇİN - Məsuliyyətimizi nə üçün janrıñ boynuna atırıq? № 4  
AYDIN TALIBZADƏ - Ağrilar və mərsiyələr padşahi, № 4  
SƏADƏT VAHABOVA - İlklər müəllifi Mirzə Cəlil, № 5  
QORXMAZ QULİYEV - Ədəbiyyatda xaosmos, № 6  
CAVANŞİR YUSİFLİ - Ədəbi gəncliyin üç fragmənti, № 6  
TƏYYAR SALAMOĞLU - "Həpimiz bir günəşin zərrəsiyiz", № 6  
İRADƏ MUSAYEVA - Repressiyaaya aparılan romanlar, № 6  
CAVANŞİR YUSİFLİ - Gənc nəslin nəşr paradigməsi, № 7-8  
NİZAMİ TAĞISOY - Nəsimidə Allahın adlarının zikri, № 7-8  
QORXMAZ QULİYEV - Mirzə Cəlil yaradıcılığı: xaos və kosmosun cazibə sahəsi, № 9  
LALƏ HƏSƏNOVA - Obrazlaşan talelər və ictimai-siyasi reallıqlar, № 9  
YAQUB BABAYEV - Füzulinin imtahanı, № 9  
BABA BABAYEV - "...arada xar olmasın", № 12  
HÜSEYN HÜSEYNLİ - "Insan gah bir şeytan, gah bir mələkdir", № 12  
AYNUR HƏSƏNOVA - Repressiya və ədəbiyyat, № 12

### **İNCƏSƏNƏT**

İSRAFİL İSRAFİLOV - Teatr tənqidinin susqunluq əhdi, № 4

## **XATIRƏLƏR, DUYĞULAR**

FİRÜZ MUSTAFA - Yusif Vəzir Çəmənəzəminli, Abbas Zamanov, Vəli Axundov və Rəsul Həmzətov haqqında , № 2; Olias Süleymenov, Nodar Şaşlıqoğlu və Anatol İmermanis haqqında, № 3  
 MƏMMƏD İSMAYIL - Ömrün uşaqlığı Vətəndi bəlkə, № 3  
 VAQİF YUSİFLİ - Məmməd Cəfər sevgisi, № 7-8

## **GƏNC TƏNQİDÇİNİN TRİBUNASI**

ZİYAD QULUZADƏ - Hekayənin sonsuz səyahəti, № 2

## **DEBÜT**

VÜQAR İSGƏNDƏROV - Cəhənnəmdə etiraf, № 4

## **AXTARIŞLAR, TAPINTILAR**

AFAQ AĞAYAROVA - Anadilli iqbalımız, № 4  
 PAŞA ƏLİOĞLU - Cəlil Məmmədquluzadənin şəxsi arxiv və Həmidə xanımın bir etiraz məktubu, № 7-8

## **İSTİ - İSTİ**

NƏRGİZ CABBARLI - Keçmiş səfirin xatirə-gündəliyindən, № 5  
 FIRÜZ MUSTAFA - Gizlinlər gizlin qalandı, № 5  
 ALLAHVERDİ EMİNOV - Yusif Həsənbəyin "Siziflərin qiyamı" poemasının fəlsəfi yükü, № 9  
 GÜNAY QARAYEVA - Nəsrədə yeni imza..., № 10

## **ƏDƏBİ SÖHBƏTLƏR**

Nizaməddin Şəmsizadə ilə tənqidçi Nərgiz Cabbarlinın söhbəti, № 1  
 Vilayət Quliyevlə tənqidçi Nərgiz Cabbarlinın söhbəti, № 6  
 İntiqam Qasımcızadə ilə tənqidçi Nərgiz Cabbarlinın söhbəti, № 10

## **DÜNYA, SƏNDƏN KİMLƏR KEÇDİ...**

İNTİQAM QASIMZADƏ - Əli Kərimi xatırlarkən... , № 6  
 NATƏVAN FAİQQIZI - "Ürəyin döyüntüsü, əfsus, əbədi deyil", № 11  
 VAQİF YUSİFLİ - Şəlalə sevgisi (Sərdar Əsədin 90 illiyinə), "Dağlar mənim ürəyimdə" (Məmməd Aslanın 80 illiyinə), № 12

## **MƏTBUAT TARİXİMİZDƏN**

BABA BABAYEV - Haqverdiyev gülür, güldürür, № 7-8  
 ZÖHRƏ FƏRƏCOVA - "Irşad" qəzetində bədii tərcümə məsələləri, № 7-8

## **KİTABLAR, RƏYLƏR**

VAQİF YUSİFLİ - Bir ömrün iziyə, № 1  
 VAQİF YUSİFLİ - Tənqidçinin düşüncələri, № 2

ATABABA İSMAYILOĞLU - Boşalan dünyanın əvəzi, № 2  
YAQUB BABAYEV - Tənqidçinin meyarı, № 4  
NİNA SMİC - Zərif ruhlu şeirlər, № 7-8  
VAQİF YUSİFLİ - Orijinal hekayələr, № 10

### **ƏDƏBİ DÜŞÜNCƏLƏR**

ANAR - "Yaşamaq haqqı" traktatından fəsillər, № 9

### **DÜŞÜNCƏLƏR**

VAQİF BƏHMƏNLİ - İşartilar, № 9, № 12

### **ESSE**

LOĞMAN RƏŞİDZADƏ - İllüziya, № 1  
RÜSTƏM KAMAL - Valsın son akkordu..., № 10  
SÜDABƏ AĞABALAYEVA - Tanrılaşmaq qədərincə birlikdə susmaq, № 11

### **ƏDƏBİ PORTRETLƏR**

PAŞA ƏLİOĞLU - Nəsiminin böyük tədqiqatçısı, № 11

### **YAZIÇİNİN ARXİVİNDƏN**

NİZAMİ TAĞISOY - "Tərcümə orijinalin qayəsinə sadıq qalmalıdır", № 12

### **ÖMRÜN DOLAYLARI**

Oleq Məmmədovun Aleksandr Qriçlə söhbəti - Daş naxışlı qədim bina, № 12

### **AYDIN MƏMMƏDOV - 75**

İNTİQAM QASIMZADƏ - Yaşasayıdı..., № 1

### **A.S.PUŞKİN - 220**

ALEKSANDR SERGEYEVİÇ PUŞKİN - Qafqaz əsiri (çevirəni Eyvaz Borçalı), № 4

### **İSMAYIL ŞİXLİ - 100**

İNTİQAM QASIMZADƏ - Dəli Kürün təmkinli, müdrik oğlu, № 3  
BARAT VÜSAL - Fərqlilik, yaxud İsmayıllı Şixli dastanı, № 3  
FİRÜZ MUSTAFA - Bütövlük, № 3

### **QƏŞƏM NƏCƏFZADƏNİN 60 YAŞI**

QƏŞƏM NƏCƏFZADƏ - Tunelə işq düşür (esse), № 4  
QƏŞƏM NƏCƏFZADƏ - Ayaqlarım üzüyür, mənə nəsə olacaq, Mən daha şəkiləm, şəklimə bax get, Zəng eləyirsən, Axşamtək sinər atlar, açılar səhər atlar, Özgə qadın, Göz yaşlarına qulaq asaq, Vaxt, saat, Niye eşitmədim sənin səsini, "Ayaqqabılar bir doğulsalar da...", "Gözlərim ürəyimin sahili...", "Ay kişi, döymə

arvadını...", "Səni unutmaq üçün ağlayıram...", "O an yoxdu dünyada...", "Saat ağlayır...", "Səhərin ətəyitək...", "Sərçə ayaqlar...", "Ay mənim qəbrimdə gəzən qarışqa...", "Oğlum, sağ olsaydım...", "Qulağımı tor kimi...", "Qapını bağlamışam ki...", "Misralar səninçün darixdiğindən...", "Əllərin balıqdı..." (şeirlər), № 4

### ***I.V.HÖTE - 270***

SABİR RÜSTƏMXANLI - Ön söz, № 5  
IOHAN VOLFQANQ HÖTE - Qərb-Şərq divanı (tərcümə S.Rüstəmxanlı), № 5

### ***SÜLEYMAN STALSKI - 150***

HƏSƏN XASIYEV - Süleyman Stalski və Azərbaycan, № 4

### ***ƏHMƏD BƏY AĞAOĞLU - 150***

VİLAYƏT QULİYEV - Türkiyəni duyğulandıran ölüm, № 5, № 6  
MƏDİNƏ KARAHAN - Şuşadan Ankaraya, № 11

### ***VAQİF SƏMƏDOĞLU - 80***

İNTİQAM QASIMZADƏ - Şair haqqında söz, № 6  
VAQİF SƏMƏDOĞLU - Şeirlər, № 6 - ya da poeziyada verməli...

### ***NİZAMI CƏFƏROVUN 60 YAŞI***

SÜDABƏ AĞABALAYEVA - Nizami Cəfərov: Obrazın üslubu, enerjisi və sintez tizfəhmi, № 9

### ***İSA HƏBİBBƏYLİNİN 70 YAŞI***

TƏYYAR SALAMOĞLU - Ədəbiyyat nəzəriyyəciliyindən ədəbiyyat tarixçiliyinə və nəzəri-metodoloji məsələlərin həllinə doğru, № 10

### ***MƏMMƏD İSMAYILIN 80 YAŞI***

RÜSTƏM KAMAL - "Öndə bir ümid yanır...", № 11

### ***ƏDƏBİ KALEYDOSKOP, № 3, № 5, № 7-8, № 11***

### ***KİTAB RƏFI, № 1-12***